

# *İLHAM ƏLİYEV*

---

**İNKİŞAF –  
MƏQSƏDİMİZDİR**

# **İLHAM ƏLİYEV**

---

**YÜZ YEDDİNÇİ KİTAB**

---

**OKTYABR 2020 - NOYABR 2020**



---

AZERNƏŞR  
BAKİ - 2021

# *İLHAM ƏLİYEV*

---

**ÇIXIŞLAR \* NİTQLƏR**

---

**BƏYANATLAR \* MÜSAHİBƏLƏR**

---

**MƏKTUBLAR \* MƏRUZƏLƏR**

---

**MÜRACİƏTLƏR**



---

AZERNƏŞR  
BAKİ - 2021

**BBK 32**  
**Ə 56**

Buraxılışına məsul  
akademik

## **RAMİZ MEHDİYEV**

### **ƏLİYEV İLHAM**

**Ə 56 İnkışaf – məqsədimizdir.** B., Azərnəşr, 2021, 392 səh.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oxuculara təqdim olunan «İnkışaf – məqsədimizdir» çoxcildliyinin bu cildində Ermənistanın 30 ildir işgal altında saxladığı Azərbaycanın Dağlıq Qarabağ və ətraf ərazilərin işğaldan azad edilməsi ilə bağlı Ali Baş Komandanın əmri ilə Azərbaycan Ordusunun başladığı savaşdan bəhs olunur.

Bu ciddə eyni zamanda, Azərbaycan Prezidentinin tez-tez xalqa müraciəti və rəsmi «Twitter» hesabından işğaldan azad edilmiş ərazilərimizin adları da yer almışdır.

Kitabda, həmçinin dövlət başçısının regionda aktiv münaqişa və terrorcu Ermənistən dövlətinin Gəncə və Bərdədə dinc əhaliyə qarşı ballistik rakətlərdən istifadə etməsi nəticəsində ölen və yaralananlar, o cümlədən dağıntılar barədə dünyanın nüfuzlu informasiya agentlikləri və televiziya kanallarına müsahibələri də dərc olunmuşdur.

**ISBN 978-9952-8100-7-3**

**Ə ——————  
0801000000  
M — 651(07) — 2021**

**BBK - 32**

© Azərnəşr, 2021

---

## TÜRKİYƏNİN NTV TELEVİZİYA KANALINA MÜSAHİBƏ

*15 oktyabr 2020-ci il*

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Türkiyənin NTV televiziya kanalına müsahibə vermişdir.*

**Aparıcı:** Cənab Prezident, əvvəlcə NTV adından Sizə çox təşəkkür edirəm. Belə bir tarixi dövrdə – həm bölgə üçün, həm də Azərbaycan üçün əhəmiyyətli günlərdə siz qrafikinizdə bizi qəbul etdiyiniz üçün çox təşəkkür edirəm.

**İlham Əliyev:** Sağ olun.

**Süal:** Birinci sualım cəbhə xətti ilə bağlı olacaq, cənab Prezident. İşgal altındakı ərazilərin sentyabrın 27-dən bəri nə qədəri geri alımb? Çünkü son iki gündə gözəl xəbərlər gəlməyə başlayıb.

**Cavab:** Bəli, xəbərlər gəlir. Azərbaycan Ordusu, demək olar ki, hər gün uğurlu əməliyyatlar keçirir. Bu əməliyyatlar haqqında ictimaiyyətə də məlumat verilir. Bizim əsas məqsədimiz ərazi bütövlüyümüzü bərpa etməkdir. Ona görə döyüş meydanında da əsas hədəf strateji yüksəklikləri işgalçılardan azad etmək və böyük əraziləri nəzarət altına almaqdır. Dünən mənim tərəfindən verilən açıqlama Azərbaycan xalqını növbəti dəfə sevindirdi. Füzuli rayonunun 3, Xocavənd rayonunun 5 kəndi işgalçılardan azad edilib. Həm

şimal, həm cənub, həm də şərqi istiqamətlərində strateji yüksəkliklər artıq bizim nəzarətimizdədir.

Bizim uğurlu əməliyyatımız davam edir. Bu günə qədər – əlbəttə, hər gün bu rəqəmlər dəyişir – təqribən 40-a yaxın, ya da ki, 40-dan çox yaşayış məntəqəsi – şəhərlər və kəndlər işgalçılardan azad edilibdir. Yaxın vaxtlarda növbəti sevincli xəbərlər, xoş xəbərlər gələcəkdir.

**Aparıcı:** Zənnimcə, Xankəndinə yaxınlaşmışınız.

**İlham Əliyev:** Biz əsas əməliyyatları indi şimal, cənub istiqamətlərində aparırıq. Bildiyiniz kimi, Cəbrayıl şəhərinin işğaldan azad edilməsi çox uğurlu əməliyyat nəticəsində baş veribdir. Cəbrayıl rayonunun kəndlərinin böyük qismi artıq bizdədir. Füzuli rayonunun da bir çox kəndlərini işgalçılardan azad etmişik. Əminəm ki, yaxın zamanlarda Füzuli rayonundan da çox yaxşı xəbərlər gələcək. Eyni zamanda, şimal istiqamətində Suqovuşan qəsəbəsinin işgalçılardan azad edilməsi də çox uğurlu əməliyyat nəticəsində baş veribdir. O da strateji əhəmiyyətə malikdir. Çünkü orada həm yüksəkliklər böyük əraziyə nəzarət etməyə imkan yaradır, həm də orada çox önemli su anbarı yerləşir. Eyni zamanda, Ermənistən bizi qarşı su terroru təşkil etmişdi və bizim 100 minden çox hektar torpağımızda su yox idi. Biz artezian quyuları qazmalı idik. İndi Suqovuşan qəsəbəsində yerləşən anbar bizim nəzarətimizə keçəndən sonra artıq böyük bir əraziyə su verilir.

Biz əməliyyatımızı tədricən, vahid bir planlama əsasında aparırıq. Bütün hədəflər seçilib. Ermənistən tərəfi sadəcə olaraq, bu reallıqla hesablaşmalı, təca-

vüzünü dayandırmalı, atəşkəsə əməl etməli və qalan torpaqlardan da öz xoşu ilə çıxmalıdır ki, qan tökülməsin və bundan sonra bu məsələ sülh yolu ilə həll edilsin.

**S u a l:** Cənab Prezident, soruşmaq istərdim, hələ də atəşkəsdən söhbət getməsi mümkündürmü? Gördüyüümüz kimi, Ermənistən atəşkəsə əməl etmir – Gəncəyə hücum zamanı mən də Gəncədə idim – əməl edəcək kim də görünmür. Bu atəşkəs Azərbaycan Ordusunun sürətini azaltdım? Bu barədə nə deyə bilərsiniz?

**C a v a b:** Bilirsınız, biz vasitəcilərə çox böyük bir jest etdik. Çünkü bilirsınız ki, ilk günlərdən bizi atəşkəslə bağlı müxtəlif yerlərdən mesajlar gəlirdi. Təbii ki, dünyanın öz qaydaları var, müharibənin öz qaydaları, öz qanunları var. Əgər sənə kimsə hücum edirəsə, sən öz torpaqlarını, öz əhalini müdafiə etməlisən. Bildiyiniz kimi, atəşkəs rejiminin tətbiq edilməsinin əsas səbəbi humanitar məsələlərdir. Bu istiqamətdə müəyyən işlər aparıldı. Biz cəsədlərin dəyişdirilməsi istiqamətində çox önəmlı addımlar atdırıq. Beynəlxalq Qırmızı Xaç və Qızıl Aypara təşkilatını bu işlərə cəlb etdik. Ancaq təəssüf ki, Ermənistən bu atəşkəsdən istifadə edərək, bunu istismar edərək, bizi yeni hücumlar təşkil etdi.

Təkcə Gəncə şəhəri deyil, digər şəhər və kəndlərimiz də bombalandı. Bu, müharibə cinayətidir, bu, terror aktıdır. Ermənistən terror ölkəsi kimi bir daha öz sıfətini bütün dünyaya göstərdi, eyni zamanda, döyüş meydanında da. Atəşkəsdən sonra onlar bu imkanlardan istifadə etmək istədilər və Hadruta iki-üç dəfə hücum etdilər, Hadrutu yenidən işgal etməyə

çalışdılar. Amma buna nail ola bilmədilər və orada çox böyük canlı qüvvə və texnika itirdilər. Digər istiqamətlərdə – Cəbrayıl rayonunda, Cəbrayılin cənub istiqamətində Araz çayı boyunca bizi qarşı yenə hücumlar təşkil edildi. Bütün bu hücumlar təbii ki, dəf edildi. Bütün bunlar göstərir ki, Ermənistanda danışqlar masası arxasında da səmimi deyil. Əgər Ermənistanda bu çirkin siyaset davam edərsə, onlar özləri peşman olacaqlar. Mən bu döyüslərin ilk saatlarından onlara və erməni xalqına müraciət edərək demişdim ki, bu torpaqlardan sülh yolu ilə çıxın, qan tökülməsin, insanlar həlak olmasın. Təəssüf ki, Ermənistanda buna əməl etmir. Bu gün döyüş meydanında Ermənistən ordusunun tam darmadağın olmasında əsas günahkar Ermənistən hərbi-siyasi rəhbərliyidir.

**S u a l:** *Qarabağ probleminin həllində Türkiyənin də iştirakının vacibliyinə dair Sizin açıqlamanız vardır. Dünən cənab Ərdoğan ilə Putinin danışığından sonra Minsk qrupu və ikitərəfli əlaqələr çərçivəsində həllə dair Ankarada açıqlama verildi. Ancaq dünən Sergey Lavrov etiraz etdi, dedi ki, Türkiyə ilə biz – Rusiya Qarabağ məsələsində fərqli mövqelərdəyik. Nə düşüñürsünüz? Rusiya nə üçün Türkiyənin prosesə daxil olmasına – bunu Siz də dəstəkləyirsiniz – etiraz edir? Bu mövqe ilə nə demək istəyir?*

**C a v a b:** Onu onlardan soruşsanız daha yaxşı olar. Mən onların bu açıqlamalarını şərh etmək istəməzdəm. Sadəcə olaraq, biz mövcud reallıqları gərək nəzərdən keçirək. Bu reallıqlar, həqiqi vəziyyət ondan ibarətdir ki, bu gün Türkiyənin iştirakı olmadan bu bölgədə hər hansı bir məsələ həll edilə bilməz. Bunu

---

artıq son illerin tarixi göstəribdir. Bu kiminsə xoşuna gələ də bilər, gəlməyə də bilər, amma bu faktdır, bu gerçəklilikdir. Təbii ki, Türkiyə Azərbaycanın, Ermənistanın və digər Cənubi Qafqaz ölkəsi olan Gürcüstanın qonşusu olaraq, bu bölgədə fəal rol oynayır. Bu, Türkiyənin haqqıdır. Bu, tarixən belə olubdur. Biz tarixi yaxşı bilirik.

Ona görə bu döyüşlərin ilk saatlarından onu hərbi müstəvidən siyasi müstəviyə, siyasi prosesə çevirmək üçün biz çox açıq və dəqiq mövqemizi bildirdik ki, Türkiyə mütləq bu işlərdə olmalıdır. Əgər olarsa, o zaman bu döyüşlər daha tez bir vaxtda dayanacaq və sülh prosesi başlanacaqdır. Mən onu da bildirmişdim ki, faktiki olaraq, Türkiyə bu prosesdə vardır. Dünən cənab Ərdoğanın və cənab Putinin danışığının bunu göstərdi. Eyni zamanda, ondan əvvəlki günlərdə Türkiyə və Rusiya Xarici İşlər nazirlərinin, Müdafiə nazirlərinin də telefon danışçıları olub. Onlar Qarabağ mövzusunu müzakirə ediblər.

Bizim mövqemiz bundan ibarətdir ki, Türkiyə mütləq olmalıdır. Hansı statusda olacaq, bu, texniki məsələdir. De-fakto artıq Türkiyə vardır. Onsuz da Türkiyə Minsk qrupunun üzvüdür. Minsk qrupu da 30 il ərzində bir nəticəyə nail olmadı, 30 il ərzində Birləşmiş Millətlər Təşkilatının 4 qətnaməsinin icra olunmasına kömək etmədi. Bu vəziyyət faktiki olaraq, münaqişənin dondurulmasına gətirib çıxardı. Ancaq nəticə etibarilə iyul ayında bizə edilmiş hücum, avqust ayında erməni təxribatçı qrupunun bizə göndərilməsi və nəhayət, sentyabr ayında genişmiqyaslı hücum göstərdi ki, bu münaqişə dondurulmuş məsələ deyil.

Biz mövqemizdə qalırıq və ümid edirik ki, bu məsələ tez bir zamanda masa arxasında həll edilsin. Türkiyə mütləq bu işlərdə fəal rol oynamalıdır və əminəm ki, oynayacaqdır.

**S u a l:** Yenə həmin açıqlamada deyildi ki, əgər iki ölkə – Azərbaycan və Ermənistan qəbul edərsə, təmas xəttinə, yəni cəbhə xəttinə rus hərbi müşahidə heyətini göndərə bilərik. Siz buna necə yanaşırsınız? Hərbi baxımdan belə bir müşahidə heyəti yaradılacaqsa hansı ölkələr olmalıdır? Bu barədə nə deyə bilərsiniz?

**C a v a b:** Bilirsiniz, bu məsələ – sülhməramlı qüvvələrin bölgəyə gətirilməsi baza prinsiplərində təsbit olunub. Yəni baza prinsipləri arasında bu da vardır. Amma bu məsələ prosesin son mərhələsində öz həlli ni tapmalı idi. Nəzərə alsaq ki, baza prinsipləri razılaşdırılmayıb, hələ ki, onlar müzakirə mövzusudur, indidən bu məsələyə fikir bildirmək, bilmirəm, nə dərəcədə düzgün ola bilər.

Bir də ki, bu məsələ Ermənistan–Azərbaycan arasında geniş müzakirə olunmadığı üçün sülhməramlı qüvvələrin kimdən təşkil edilməsi, hansı ölkələr orada olmalıdır, onun tərkibi necə olacaq, bu heç müzakirə olunmayıb. Ona görə indiki şəraitdə – münaqişənin fəal mərhəlesi hələ ki, davam edir, bu, hesab edirəm ki, bir qədər tezdir. Əlbəttə ki, bu işdə Azərbaycanın sözü mütləq nəzərə alınmalıdır və alınacaq. Çünkü hər kəs bilməlidir ki, bu gün münaqişə Azərbaycan torpağında gedir. Beynəlxalq hüquq baxımından bu bizim torpağımızdır, tarixi ədalət baxımından bu bizim torpağımızdır və Azərbaycana hər hansı bir

başqa ölkənin silahlı qüvvələrinin gətirilməsi Azərbaycanın razılığı olmadan mümkün deyil.

**S u a l:** Ona görə soruşdum, misal üçün Türkiyə və Rusiya Suriyada müəyyən bölgələrdə müəyyən əməkdaşlıq edir, hərbi heyətlər, müşahidəçilər patrul xidməti həyata keçirir. Gələcəkdə belə bir format təklif edilərsə, bu barədə nə deyə bilərsiniz?

**C a v a b:** İndidən bu barədə bir şey söyləmək istəməzdəm. Çünkü mən hadisələri qabaqlamaq istəmirəm. Hər bir məsələnin həlli üçün münasib zaman olmalıdır, münasib vəziyyət yetişməlidir. Bu nə zaman olacaq, biz bunu deyə bilmərik, olacaqmı, olmayaqmı, deyə bilmərik. Amma bir şey qətidir, artıq bu hərbi qarşıdurma başa çatandan sonra, təbii ki, sülhü təmin etmək üçün müəyyən beynəlxalq cəhdər də olmalıdır. Bu cəhdər hansı cəhdər olacaq – siyasi cəhdər, hərbi sahədə hansısa bir təkliflər, bunu biz nəzərdən keçirməyə hazırlıq. Təbii ki, azad edilmiş ərazilərə qayıdacaq Azərbaycan əhalisi də sülh şəraitində yaşamalıdır. Onların təhlükəsizliyi təmin edilməlidir. Bax, Ermənistanın öz ərazisindən Gəncədə törətdiyi xain hücum göstərir ki, bu terrorçu dövlət hər şeyə əl atabilər. Ona görə bu məsələ beynəlxalq müstəvidə müzakirə edilməlidir. Ancaq bunun nə zaman olacağı haqqında bir şey deyə bilmərəm.

**S u a l:** Cənab Prezident, Türkiyə ilə müəyyən çərçivələrdə hərbi razılaşmalar vardır. Bu razılaşmalar çərçivəsində, ya da yeni razılaşmalara əsasən, Azərbaycanda Türkiyənin hərbi bazasının qurulması fikrinə necə baxırsınız? Belə bir fikriniz varmı?

**C a v a b:** Bu günə qədər bizim ikitərəfli əlaqələrdə bu haqda məsələlər müzakirə olunmayıb. Bizim Türkiyə ilə çox geniş hüquqi sənədlər bazamız vardır. Yəni bir çox sahələrdə bizim imzaladığımız müqavilələr qüvvədədir, o cümlədən bu müqavilələrdə hərbi sahədə işbirliyi və qarşılıqlı yardım haqqında da maddələr vardır. Bu bizim haqqımızdır. Əgər belə bir vəziyyət, Azərbaycan üçün çox ciddi təhlükə yaranarsa, təbii ki, Türkiyə bizim müttəfiqimizdir və biz bu imkanlardan istifadə edə bilərik. Amma Türkiyənin hərbi bazasının Azərbaycanda yaradılması haqqında hər hansı bir müzakirə olmamışdır. Bizim hərbi sahədə işbirliyimiz ildən-ilə güclənir. Təkcə keçən il 10 birgə hərbi təlim keçirilibdir. Bu il koronavirusa görə bir az ara verildi. Yalnız 2 dəfə təlim keçirilibdir. Ancaq bizim bölgəmizdə bu təlimlər də böyük narahatlıq yaratdı. Hesab edirəm ki, bu narahatlığın heç bir səbəbi, heç bir əsası yoxdur. Çünkü bu təlimlər hər hansı bir ölkəyə qarşı hazırlıq xarakterli təlimlər deyil. Bu təlimlər bizim hərbi sahədə işbirliyimizin möhkəmləndirilməsi, Azərbaycan Ordusunun təkmilləşdirilməsi, Türkiyə Ordusunun standartlarına yaxınlaşması və Türkiyənin hərbi quruculuq sahəsində müsbət təcrübəsinin öyrənilməsi mənasını daşıyır. Ona görə Türkiyənin hərbi bazası ilə bağlı sentyabrın sonundan bu günədək beynəlxalq mediada kifayət qədər çox məlumatlar gedir. Bunun heç bir əsası yoxdur. Türkiyə-Azərbaycan işbirliyi o qədər güclüdür, o qədər geniş saxəlidir ki, biz istənilən anda bir-birimizin yanında yox. Baza olsa da, olmasa da, biz Türkiyəyə güvənirik, Türkiyə isə bizə güvənir.

**S u a l:** Problemin həllində Siz ya sülh yolu ilə müzakirə tərəfdarınızı, ya da müharibə apararaq, bu işi həll edəcəyinizi deyirsiniz. Ruslar, Moskva isə dünən hərbi həlli qəbul etmədiyini dedi. Bunu necə dəyərləndirirsiniz, yəni əməliyyatı dayandırın deyərsə, dayandıracaqsınız mı?

**C a v a b:** Biz artıq bir neçə dəfə bu məsələ ilə bağlı mövqemizi açıqlamışıq. Mən yenə də öz fikrimdə qalıram. Bütün yerlərdən bizə ünvanlanan mesajlar, təkcə bu dövrdə deyil, bundan əvvəlki dövrdə də bu məsələnin hərbi həllinin olmaması idi. Biz də buna, necə deyərlər, vaxtından əvvəl heç bir reaksiya vermirdik. Onlar belə söyləyir, söyləsinlər, onların fikri budur, bizim də fikrimiz odur ki, bu, sülh yolu ilə həll olunsun. Ancaq həll olunsun. Amma biz nə gördük? Bu 30 il heç bir nəticə vermedi. 30 il ərzində bu atəşkəs rejimində Ermənistən işğal edilmiş torpaqlarda güclü mühəndis-istehkam qurğuları qurdu. Bu gün Azərbaycan Ordusunun peşəkarlığı və cəsarəti nəticəsində biz o istehkamları yarırıq. 30 il ərzində Ermənistən sülhə yox, bu torpaqları daim işğal altında saxlamağa səy göstərirdi. Əgər sən sülhə meyilli olsaydın, niyə Füzulidə, Cəbrayılda, yaxud da ki, Ağdam istiqamətində bu istehkamları qururdun? Qururdun ki, daim bu torpaqları öz nəzarətin altında saxlayasan. Yəni bu sülh, atəşkəs prosesi buna gətirib çıxardı. Ondan sonra Ermənistən rəhbərliyi daha da azgınlaşdı. Paşinyan nələr söyləyirdi, onun müdafiə naziri nələr söyləyirdi? Müdafiə naziri söyləyirdi ki, biz Azərbaycanla yeni müharibə aparacaqıq, yeni torpaqlar uğrunda yeni müharibə. Bu bizə qarşı açıq

hədə idi. Paşinyan deyirdi ki, «Qarabağ Ermənistandır və nöqtə». Yəni bir santimetr torpaq belə, bizə verilməyəcək. O zaman hansı sülh yolları ilə bunun həlli mümkündür? Mən isə deyirdim ki, biz indi məsələnin hərbi yollarla həlli prosesindəyik. Biz istəyirik ki, bu proses tez bitsin və ondan sonra diplomatik proses başlansın. Yəni bizim yanaşmamız budur ki, bu məsələ hərbi-siyasi yollarla çözülsün. Tək hərbi yolla həll edilə bilməz. Mən bunu qəbul edirəm. Çünkü fəal toqquşma prosesindən sonra tərəflər gərək sülh müqaviləsi haqqında düşünsünlər və bunu etsinlər. Yəni siyasi yollar olacaq. Ona görə hərbi-siyasi yol ən məqbul yoldur. Biz hərbi yolu dayandırmaq istəyirik. Ancaq Ermənistan hələ də düşünür ki, itirilmiş, yəni bizim azad etdiyimiz torpaqları geri qaytaracaq. Ona görə döyüş meydanında da bizə daim hücum edir.

**A p a r i c i:** Cənab Prezident, o zaman bunu anlayıram ki, qarşı tərəf masaya oturmağa razı olana qədər siz cəbhədə irəliləyəcəksiniz.

**İlhəm Əliyev:** Biz irəliləyəcəyik. Bir də ki, onlar gərək atəşkəsə riayət etsinlər. Çünkü onlar atəşkəsi pozdular. Günorta saat 12-dən atəşkəs elan edildi. Biz bütün hərbi birləşmələrimizə çox ciddi əmr verdik ki, atəşkəsə riayət edin, dayandırın. Halbuki bunu etmək o qədər də asan deyil. Biz saat 12-də dayandıq, amma onlar dayanmadı. Ondan sonra təqribən 1 saat ərzində biz yenə də özümüzü müdafiə etmək üçün hərəkətə keçdik və yenə də bir neçə kəndi azad etdik. Ona görə Ermənistan, nəhayət, anlamalıdır ki, bu yolla o heç nəyə nail olmayıacaq. Yalnız onlar atəşkəsə əməl etməlidirlər. Hesab edirəm Ermənistan rəh-

bərliyi bu məsələ ilə bağlı yeni bir açıqlama verməlidir ki, onlar atəşkəsə sadıqdır və buna əməl edirlər. O zaman biz də dayanaq. Amma proses daha illər boyunca davam edə bilməz. Ondan sonra bizə təqvim verilməlidir. Biz Moskva görüşlərində təqvim üçün o qədər də israr etmədik. Çünkü bir gün ərzində bunu razılaşdırmaq çətin bir işdir. Biz bunu anlayırıq. Ancaq sülh prosesi başlanan kimi, gündəlikdə duran ilk məsələ təqvim məsələsidir. Tarixlər verilməlidir. Hansı tarixlərdə qalan torpaqlardan erməni silahlı qüvvələri çıxır və biz bu torpaqlara giririk. Əks təqdirdə, dediyim kimi, sona qədər davam edəcəyik.

**A p a r i c i:** Yəni bunu başa düşürük, əgər Ermənistən hücumları dayandırarsa, atəşkəs həyata keçərsə, yeni bir müzakirə prosesi başlanacaq və zəmin formalasdırılacaq. Moskvadakı müzakirədə başa düşdürüümüz qədər Minsk 2007, 2009, 2012 Madrid prinsiplərindən bəhs olunmadı. Amma o prinsiplərin ilk maddəsi, səhv etmirəmsə, 7 rayondan geri çəkilməklə bağlı idi.

**İlhəm Əliyev:** Bəli, doğrudur.

**S u a l:** Siz o prinsipləri hələ də gündəmdə saxlaysınızmı, yoxsa onları yeniləmək lazımdır?

**C a v a b:** Yox, onları gündəmdə saxlayırıq. Mən bunu artıq açıqlamışam. Biz Madrid prinsipləri addalandırılan təməl prinsiplərə sadıqik. Çünkü bu prinsiplər bizim maraqlarımıza cavab verir. Onsuz da Ermənistən bu prinsipləri qəbul etmədiyi barədə artıq açıqlama veribdir. Mənə verilən məlumata görə, Ermənistənin baş naziri dünən, ya ondan əvvəlki gün belə bir

açıqlama vermişdi ki, bu onlar üçün keçərli deyil. Yəni kim danışıqlar prosesini pozur? Ermənistan. Bizindi torpaqlarımızı azad edirik. Biz bayraqımızı artıq şəhərlərimizi əhatə edən dağlara sancırıq, şəhərlərimizdə mövcud olan binalara sancırıq, biz zəfər marşındayıq. Belə olan halda, baza prinsiplerinə sadıqlik göstərmək çox böyük siyasi iradə və məsuliyyət tələb edir. Ona görə biz bu baza prinsiplerinə sadıqik. Siz dediyiniz kimi, orada göstərilib ki, 5 rayon birinci mərhələdə, ondan sonra 2 rayon, ondan sonra Dağlıq Qarabağın gələcəyi ilə bağlı söhbət aparılacaq. Azərbaycan köçkünləri Dağlıq Qarabağa, o cümlədən Şuşaya qayıtmalıdır – çünkü Şuşanın əhalisinin 98 faizi azərbaycanlılar idi – Xankəndiyə qayıtmalıdır və ondan sonra necə ki, Azərbaycanın başqa yerlərində, Bakıda, başqa şəhərlərdə azərbaycanlı və erməni əhali bir yerdə yaşıdlıları kimi, orada da bir yerdə yaşayacaqlar. Bizim mövqemiz budur.

Ermənistanın mövqeyi isə azərbaycanlıları oradan qovmaq – necə ki, bunu etdilər – sonra azərbaycanlılara imkan verməmək ki, qayıtsınlar – orada etnik təmizləmə siyasetinin nəticələrini möhkəmləndirmək, bizim tarixi, dini, mədəni abidələrimizi yerlə yeksan etmək, azərbaycanlıların mədəni irlərini silmək və ondan sonra bu torpaqları erməniləşdirməkdir. Bax, onların yanaşması budur, bizim yanaşmamız isə budur.

**S u a l:** Daha fərqli bir sualım da vardır. Dünən Paşinyan bir açıqlama verdi, Azərbaycan Ordusu şimaldan və cənubdan irəliləyir, Sizin də söylədiyiniz kimi. O dedi ki, biz əslində bir taktika olaraq, oradan çəkildik. Bu barədə nə deyə bilərsiniz?

**C a v a b:** Bu, Paşinyanın növbəti yalanıdır. Bilirsiniz, hər bir məsuliyyətli adam gərək yalan danışmasın. Hər bir insan. Xüsusilə siyasetçi, xüsusilə ölkə başçısı. Bu heç bir insana yaraşan iş deyil. Onun isə bütün əməli, bütün sözü yalandır – tarixlə bağlı, bu münaqışa ilə bağlı, bu gün baş verən hadisələrlə bağlı. O əgər bunları bilmirsə, o zaman necə ali baş komandan olur? Əgər real durumu ona demirlərsə, o zaman o öz hərbi rəhbərlərinə irad tutmalıdır. Əgər bilib yalan danışırsa – mən daha çox bu versiyaya inanıram – o zaman bu, böyük ayıbdır.

Bu gün Azərbaycan Ordusu bütün istiqamətlər üzrə erməni ordusuna çox sarsıcı zərbələr endirib. Mən bəzi açıqlamalar da verdim və bu rəqəmlər hər gün dəyişir. Dünənə olan dəqiq məlumatata görə, 200 erməni tankı məhv edilib, 33 erməni tankı qənimət götürüllüb – Ermənistənən əlində bir dənə də olsun Azərbaycanın hərbi texnikası yoxdur – 33 tank, özü də saz vəziyyətdə, indi bizim ordumuzdadır. Ondan sonra 2 ədəd S-300 hava hücumuna qarşı müdafiə sistemi məhv edilib, 35 ədəd «Osa» hava müdafiə sistemi məhv edilib, «Kruq», «Kub» və başqa texnikalar. Beləliklə, erməni ordusunun texniki təchizatı çox sarsılıb, yəni çökür. Biz irəliləyirik, hər dəfə yeni torpaqları azad edirik və bu reallıqdır. Yaxın vaxtlarda yeni açıqlamalar olacaq və bu onları daha da sarsıdaçaq. Erməni xalqı da həqiqəti bilməlidir. Ən dəqiq məlumatı biz veririk. Ona görə erməni xalqı əgər real vəziyyəti öyrənmək istəyirsə bizə qulaq assın, bizi eştsin.

**S u a l:** Cənab Prezident, başa düşdürümə görə 32 illik problem həll ediləcəkmi? Mənə elə gəlir ki, həll

**ediləcək, amma mən Sizdən soruşmaq istəyirəm.** Keçən əsrin 90-cı illərindən bəri davam edən işgal problemi bu dəfə həll ediləcəkmi, yoxsa hər kəs bir nöqtədə duracaq, bir status-kvo formallaşacaq və o status-kvo davam edəcək? Tam həll reallaşacaqmı, reallaşma-yacaqmı? Bəlkə erkən bir sualdır, amma nə deyə bilərsiniz?

**C a v a b:** Məncə artıq həll edilir. Hesab edirəm ki, beynəlxalq təşkilatlar və bu məsələ ilə yaxından məşğul olan ölkələr bunu görür və bu, yeni reallıqdır. Bu yeni reallığı biz təşkil etdik və bu məsələ həll olunur. Çünkü baza prinsiplərində göstərilib ki, birinci mərhələdə 5 rayon bizə qaytarılır. Onlardan 2 rayonun böyük qismi, tam deyil hələ, amma böyük qismi artıq bizdədir. Əgər Ermənistən yenə də mənfi davranış nümayiş etdirərsə, ümid edirəm ki, yaxın gələcəkdə digər rayonlar da bizdə olacaq. Bu, məsələnin həlli deyilmi? Yəni biz əslində baza prinsiplərini döyüş meydanında həyata keçiririk, gerçəkləşdiririk. Minsk qrupu buna nail ola bildimi? Xeyr, ola bilmədi. Ona görə bu məsələnin həlli, bir daha demək istəyirəm ki, hərbi-siyasi yollarla mümkündür. Hərbi yol hazırda baş verir, biz istəyirik ki, nə qədər tez olursa-olsun, bitsin, ondan sonra siyasi proses başlansın və baza təməl prinsipləri də əsas olsun.

Məsələnin həll edilməməsinin səbəbi ilk növbədə, beynəlxalq təşkilatların öz qərarlarına hörmətsiz yanaşmasıdır. Çünkü Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası bildiyiniz kimi, 1993-cü ildə 4 qətnamə qəbul edib və orada göstərilir ki, Ermənistən silahlı qüvvələri torpaqlarımızdan qeyd-şərtsiz,

yəni heç bir şərt qoymadan çıxmalıdır, tam həcmidə. Amma bu, icra edildi? Edilmədi. Ondan bir il öncə Minsk qrupu yaradıldı, 28 il ötdü, bir şey oldu? Olmadı. Yəni bizə elə gəldi ki, sanki beynəlxalq təşkilatlar münaqişənin bu vəziyyətdə saxlanılmasına tərəfdardırlar, necə var elə də qalsın. Azərbaycan köckünləri əbədi olaraq belə vəziyyətdə qalsınlar. Ermənistan işgal edilmiş torpaqlarda daha da möhkəmlənsin. Bilirsiniz, orada qanunsuz məskunlaşma aparıldı. Qanunsuz! Bu, hərbi cinayətdir. Bu, Cenevrə Konvensiyasına zidd olan məsələdir. Onlar erməniləri Suriyadan Dağlıq Qarabağa, Şuşaya köçürürlər, onlara imkan yaradırlar, pul verirlər və artıq bunu televiziylarda açıq nümayiş etdirirlər. Yəni bu, beynəlxalq müstəvidə qəbul edilmiş cinayətdir. Onların istəyi budur ki, vaxt keçsin, Azərbaycan xalqı bu torpaqlardan əlini üzsün. O torpaqları görməyən yeni nəsil yetişəcək və o nəsil oraya qayıtmək istəməyəcək. Azərbaycan bu vəziyyətlə barışacaq, bununla paralel olaraq, başqa ölkələrdən ermənilər oraya gətiriləcək, orada erməni əhalisi çoxalacaq, sabah da deyəcəklər ki, «bilirsiniz, artıq reallıq budur, barışın». Bu idi onların məqsədi və təəssüf ki, onların hamiləri, onların həvadalarları bu işlərdə onlara yardımçı idilər. Biz bu məkrili, çirkin planları məhv etdik. Biz yeni reallıq yaratdıq. Bu gün gərək hər kəs bu reallıqla razılaşın və barışın.

**S u a l: Mən Sizə bir mesaj da gətirdim. Tərtərdə bombardman zamanı sıçınacağa girmişdik. Bir vətəndaşvardı, məcburi köckün, oradan köcmüş. Reportaj hazırlayarkən dedi ki, artıq mən köckün deyiləm.**

Dedi ki, mən azad bir vətəndaşam. Suqovuşandan gəlmışdi. Dedi ki, əgər Prezidentlə qarşılaşsanız, ona hörmətimizi, sevgimizi və salamlarımızı çatdırın. Anladığımıza görə, regionda balans artıq dəyişib. Yəni əvvəlki balans – status-kvo yoxdur. Daha da dəyişəcək. Həm dünyaya, həm də Türkiyəyə hansı mesajlar vermək istərdiniz?

**C a v a b:** İlk növbədə, istəyirəm ki, həmin vətəndaşa sizin televiziya vasitəsilə öz sözlərimi deyim. Mən şadam ki, bu gün onun kimi bu sözləri deyən minlərlə insan vardır. Onlar sevincdən göz yaşları tökürlər, deyirlər ki, mən artıq köçkün deyiləm. Mən bu köckünlük vəziyyətindən canımı qurtarmışam. Bilirsiniz, mənə minlərlə məktub gəlir. Bu məktubları oxuyanda, sözün düzü, mən də bəzi hallarda sevinc göz yaşlarını saxlaya bilmirəm. O məktublarda o qədər səmimi, o qədər isti, o qədər qürurverici sözlər yazılır və mənə mesaj kimi çatdırılır. O məktubları oxuyanda bir daha görürəm ki, Azərbaycan xalqı nə qədər böyük xalqıdır. Uzun illər belə vəziyyətdə yaşamaq, ancaq ümidlərlə yaşamaq, o ümidlərlə ki, gün gələcək və onlar öz dədə-baba ocağına qayıdacaqlar. Bu doğrudan da böyük fədakarlıqdır. Mən çox xoşbəxtəm ki, bu qələbə sevincini bizim insanlara bəxş edə bildik.

Bir daha demək istəyirəm, mən artıq bunu demişəm, orada hər şey dağıdılib. İnşallah, bu hərbi toqquşma başa çatdıqdan sonra siz də, biz hamımız da – bütün insanlar gedib görəcəklər ki, ermənilər orada hansı vəhşiliyi törədiblər. Bütün şəhərlər darmadağın edilib, hətta Stalinqraddan da pis mənzərə. Evlər da-

ğıdılmış, bizim bütün əmlak talan edilmiş, çərçivələr, qapılar sökülmüş, yəni talançılıq. Heç nə yoxdur. İndi Füzulinin kəndlərindən bizim əsgərlərimiz xəbər verir, materiallar göndərir. Füzuli şəhəri də artıq bizim gözümüzün qabağındadır. Orada bir dənə də salamat bina tapmaq mümkün deyil. Yəni bu vəhşiliyi törədiblər. Amma köçkünlərimiz bilirlər ki, biz o şəhərləri, kəndləri bərpa edəcəyik. Evləri inşa edəcəyik. Onlar oraya qayıdacaq və sülh, əmin-amanlıq şəraitində öz dədə-baba torpaqlarında yaşayacaqlar.

O ki qaldı bölgədə mövcud olan vəziyyətə, təbii ki, vəziyyət dəyişir. Əgər son illər bizim bölgəmizdə da-ha geniş mənada dəyişən mənzərəyə nəzər salsaq görərik ki, bir çox yeniliklər vardır. Əvvəllər sanki bir doğmalar var idi – bu ölkələr müttəfiqdir, bu ölkələr müttəfiq deyil, yaxud da ki, bunlar bir-birinə qarşıdır. Ancaq indi bu dəyişdi. Misal üçün NATO üzvü olan Türkiyə indi Rusiya ilə çox səmərəli əməkdaşlıq edir, həm Suriyada, həm Liviyada, başqa yerlərdə və artıq danışdığımız kimi, bizim bölgəmizdə. Bu, bir yenilikdir. Bunu 10 il bundan əvvəl kimsə desəydi bəlkə də inanmazdıq. Eyni zamanda, NATO-nun daxilində bəzi ölkələr arasında münasibətlər o qədər də səmimi deyil. Bu da bir yenilikdir. Orada sanki həmrəylik pozulub. Avropa İttifaqı ilə əlaqədar olan hadisələr. Kimin ağlına gələ bilərdi ki, Böyük Britaniya Avropa İttifaqından çıxacaq və sonra bir böhran yaranacaq?! Heç kimin ağlına gələ bilməzdi. Yəni ənənəvi fərziyələr artıq yoxdur. Hansı ölkə buna daha tez uyğunlaşsa, o ölkə də öndə olacaq.

Bizim siyasetimiz hər zaman praqmatik olub – real durumu düzgün təhlil etmək, öz maraqlarımızı düzgün təsbit etmək. Bu maraqlara necə nail olacaq – bunu düşünmək, taktikamızı yaratmaq, strateji baxış çərçivəsində taktiki gedişlərdə düzəlişlər etmək. Ancaq bununla bərabər, prinsipial mövqemizdən dönməmək. Bu siyaset bu gün bizə uğur gətirir. Mən hesab edirəm ki, Türkiyə və Azərbaycan dünyanın yeni nizamına daha tez hazır olmuş ölkələr sırasındadır. Eyni zamanda, Türkiyə bu gün dünya miqyasında böyük güc kimi dünyanın yeni nizamının formlaşmasında çox fəal rol oynayır. Təkcə bizim regionda deyil, dünyada.

O ki qaldı bizim regionumuza, artıq Türkiyə–Azərbaycan birliyi bir reallıqdır. Bununla hər kəs barışmalıdır. Nə qədər çox vaxt keçsə, bizim birliyimiz daha da güclənəcək. Çünkü Türkiyənin potensialı, Azərbaycanın təbii resursları, bizim aramızda olan nəqliyyat layihələri, Türkiyə və Azərbaycan vasitəsilə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi, eyni zamanda, Orta Asiyadan, Əfqanistandan, Azərbaycan və Türkiyə ərazilərindən yeni nəqliyyat layihələrinin icra edilməsi – bütün bunlar yenilikdir. Yeni bir nəqliyyat xəritəsi mövcuddur. Yeni enerji xəritəsi mövcuddur. Mən gələcəyi çox nikbin görürəm. Mən əminəm ki, biz istədiyimizə nail ola biləcəyik. Çox şadıq ki, bizim Türkiyə kimi qardaş ölkəmiz var, güclü dövlət var, sözünü deyən, maraqlarını müdafiə edən, heç kimdən çəkinməyən və irəliyə gedən. Bu bizim gücümüzü artırır. Türkiyə üçün Azərbaycan, Azərbaycan üçün Türkiyə bir nömrəli müttəfiqdir.

Bu, böyük sərvətdir. Bu hadisələr bizim əlaqələrimizi daha da möhkəmləndirdi.

**S u a l:** Cənab Prezident, sonuncu sualımlı olacaq, çox qısa. Bu dəfə dayanmayacağıq və işgal altındaki torpaqlar azad edilənə qədər gedəcəyik deyirsiniz. Sizi səhv anlamadım ki?

**C a v a b:** Yox, doğru anladınız. O mənada ki, bizim son hədəfimiz dəyişməz olaraq qalır. Azərbaycanın beynəlxalq təşkilatlar, dünya birliyi tərəfindən tanınan ərazi bütövlüyü təmin edilməlidir. Biz döyüş meydanında dayanmağa hazırıq. Əgər Ermənistən buna hazır olarsa və bizə təqvim verilərsə, biz sabah dayanmağa hazırıq. Ancaq proses olaraq, biz dayanmayacağıq. Biz istəyirik ki, artıq hərbi proses siyasi prosesə çevrilsin.

Ermənistən buna hazırlırsa və beynəlxalq təşkilatlar, böyük ölkələr Ermənistəni inandırıa bilərlərsə, bu daha tez bir zamanda olacaq. Yoxsa, Azərbaycan Ordusunun zəfər yürüşü davam edəcək.

**A p a r i c i:** Cənab Prezident, mən 1993-cü ilin ilk aylarında burada cəbhə bölgəsində idim. 1994-cü ildə rəhmətlik dövlət başçısı cənab Heydər Əliyev ilə görüşdüm. Bakıda bura o zaman yox idi, deyəsən...

**İ l h a m Ə l i y e v:** Eləmi? Görüşdünüz? Yox idi, bu, sonra inşa edilib.

**A p a r i c i:** Bu gün də Sizinlə görüşdüm, yəni iki dövlət başçısı ilə görüşmişəm. 1993-cü ildə cəbhədəki vəziyyətlə indiki vəziyyət çox fərqlidir, xeyli fərqlidir. Bunu da gördük.

**İ l h a m Ə l i y e v:** Doğrudur.

**A p a r i c i:** Sizə çox təşəkkür edirəm. Sonda bir mesajınız, ya da ki, sözləriniz varsa, onu da eşitmək istəyirəm. Qəbul etdiyiniz və suallarımızı cavablandırıığınız üçün həm NTV, həm də öz adımdan çox təşəkkür edirəm.

**İlhəm Əliyev:** Çox sağ olun. Mən də təşəkkür edirəm, NTV-nin bütün əməkdaşlarına salamlarımı çatdırın. Azərbaycanda türk kanalları əvvəllər də izlənilirdi, bu dövrdə, demək olar ki, daha geniş auditoriyaya malikdir. Mən özüm də hər səhər tezdən televizoru açanda, türk kanallarına da baxıram, o cümlədən NTV-yə. Bu günlər ərzində Türkiyə mətbuatında və Türkiyə cəmiyyətində bizə göstərilən dəstək və həmrəylik əsl qardaşlıq təzahürüdür. Biz bir daha gördük ki, atamın məşhur kəlamı «Bir millət – iki dövlət» sadəcə olaraq, kəlam deyil, bu gerçəkdir. Bu reallığı biz yaratdıq. Bilirsiniz, dünyada bir çox ölkələr var ki, o ölkələrin xalqları bir-birinə yaxındır – etnik, dini, mədəniyyət, dil baxımından. Ancaq bu o demək deyil ki, o ölkələr arasında möhkəm işbirliyi, qardaşlıq olsun. Belə misallar çoxdur, siz də bunu yaxşı bilirsiniz. Bizim üstünlüyüümüz odur ki, Türkiyə və Azərbaycan prezidentləri – əziz qardaşım Rəcəb Tayyib Ərdoğan ilə birlikdə bu teməl – ortaş tarix, etnik köklər və dil üzərində elə bir möhkəm bina inşa etdik ki, bu, əbədi qalacaq. Bizdən sonra gələn nəsillər də hərəsi bu binanın üstünə bir daş qoyarsa, bu, möhtəşəm bir bina olacaq – Türkiyə–Azərbaycan qardaşlığı binası. Mən bütün qardaşlarımı, Türkiyədə yaşayan bütün insanlara Azərbaycan xalqı adından dərin təşəkkürümü bildirirəm. Biz gördük ki, tek deyilik. Qardaşım Tay-

---

yib bəyin dediyi kimi, Azərbaycan hər zaman bilməlidir və bilir ki, Türkiyə onun yanındadır. Bu bizə güc verir.

Eyni zamanda, onu da bir daha demək istəyirəm, bu gün başqa ölkələrin bu işlərə qarışmamasının əsas səbəbi də ilk saatlardan hörmətli Prezident Rəcəb Tayyib Ərdoğanın açıqlamalarıdır ki, Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır, işin sonuna qədər də yanında olacaqdır.

Bir daha təşəkkür edirəm və bütün türk qardaşlarıma xoşbəxtlik, rifah arzulayıram.

**A p a r i c i:** Təşəkkür edirəm, cənab Prezident.

**İ l h a m Ə l i y e v:** Sağ olun.

## RUSİYANIN «ROSSİYA SEQODNYA» BEYNƏLXALQ İNFORMASIYA AGENTLİYİNƏ MÜSAHİBƏ

*15 oktyabr 2020-ci il*

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrin 15-də Rusyanın «RIA Novosti» agentliyi üçün «Rossiya Seqodnya» Beynəlxalq İnformasiya Agentliyi media qrupunun baş direktoru Dmitri Kiselyova müsahibə vermişdir.*

**S u a l:** Cənab Prezident, Azərbaycan üçün və bütün dünya üçün bu qədər çətin bir vaxtda suallara cavab vermək üçün yaratdığınız imkana görə Sizə ürəkdən təşəkkür edirəm. Beləliklə, icazənizlə, birinci sualı verim. Siz sentyabrin 27-dən başlanmış hərbi əməliyyatların nəticələrini necə qiymətləndirirsiniz? Sizin hesablamalara görə tərəflərin itkiləri nə qədərdir və əsirlər çoxdurmuş?

**C a v a b:** Sentyabrin 27-də Azərbaycan Ermənistən silahlı qüvvələrinin növbəti hücumuna məruz qaldı. Bu, son 3 ay ərzində birinci hücum deyildi. İyul ayında dövlət sərhədində buna bənzər, lakin nisbətən kiçik miqyaslı hadisə baş vermişdi. O vaxt həmin hücum dəf edildi. Sonra avqust ayında Azərbaycanın dinc əhalisinə və hərbi qulluqçularına qarşı terror aktları törətmək üçün Ermənistən tərəfindən təxribat qrupu göndərildi və bu qrupun başçısı saxlanıldı.

Hazırda o, ifadə verir. Sentyabrın sonunda bizim yaşayış məntəqələrimiz yenidən artilleriya atəşlərinə məruz qaldı. Elə ilk saatlarda bizdə həm dinc əhali, həm də hərbi qulluqçular arasında tələfat oldu. Bu günə qədər bizdə dinc əhali arasında 43 nəfər həlak olan və 200-dən çox yaralı var, təmas xəttinə yaxın kəndlərdə və şəhərlərdə 2000-ə yaxın ev ya tamamilə dağdırıldı, ya da zərər çəkibdir. Təəssüf ki, atəşkəs parametrləri razılışdırıldıqdan sonra da Ermənistən tərəfindən artilleriya atəşləri davam edir, o cümlədən Gəncə şəhərinin vəhşicəsinə bombardman edilməsi nəticəsində 10 nəfər dinc sakin həlak olub və 40-a yaxın adam yaralanıbdir.

Döyüş meydanında itkilərə gəldikdə isə, bizdə olan məlumatə görə, erməni tərəfinin itkiləri bizim itkilərdən xeyli çoxdur. Biz hərbi qulluqçular arasında itkilərimizi münaqişənin qaynar fazası başa çatdıqdan sonra elan edəcəyik. Döyüş əməliyyatlarının nəticələrinə gəldikdə, onlar Azərbaycan Ordusu üçün çox uğurludur. Biz düşmənin dərin eşelonlaşdırılmış müdafiə xəttini yarmağa nail olduq. Bəzi sahələrdə hətta 4 müdafiə xətti vardı. Lakin ərazinin relyefi, dağ relyefi, əlbəttə, müdafiə olunmaq üçün əks-hücumla müqayisədə daha münasibdir.

Bu günə qədər onlarla yaşayış məntəqəsi, o cümlədən Cəbrayıl şəhəri və Cəbrayıl rayonunun kəndlərinin çox hissəsi, Füzuli rayonunun kəndlərinin əksəriyyəti, strateji əhəmiyyətli Suqovuşan qəsəbəsi işgalдан azad edilib. Biz işgalçıları Murovdağ silsiləsindəki strateji yüksəkliklərdən çıxarmışıq və ölkəmi-

zin ərazi bütövlüyünün bərpası üzrə uğurlu əməliyyatı davam etdiririk.

**S u a l: Cənab Prezident, Suriyadan və ya Livandan olan muzdluların Azərbaycan Ordusu tərəfində iştirak etməsi barədə müxtəlif mənbələrdən xəbərlər eşidirik. Buna nə dərəcədə inanmaq olar?**

**C a v a b:** Bu mövzuda dəfələrlə danışmışam. Azərbaycanda hər hansı xarici hərbi iştiraka ehtiyac yoxdur. Bizim orduda 100 mindən çox döyüşçü vardır. Zərurət yaranarsa, səfərbərlik hesabına bu rəqəm bir neçə dəfə artırıla bilər. Bu gün malik olduğumuz silahlı dəstələr onların qarşısına qoyulan istənilən vəzifəni yerinə yetirməyə tam qadirdir.

Erməni hərbi texnikasının məhv edilməsi kadrları internetdə əlçatandır. Əlbəttə, heç bir muzdlunun bu dərəcədə ixtisası və belə texniki imkanları yoxdur. Biz təkcə pilotsuz zərbə uçuş aparatları vasitəsilə düşmənin 1 milyard dollardan artıq dəyərində hərbi texnikasını məhv etmişik. Buraya bizim malik olduğumuz başqa vasitələr daxil deyil. Azərbaycan Ordusunun potensialı məlumudur. Bizim nəyə malik olduğumuz heç kəs üçün sərr deyil. Buna görə bizim əlavə hərbi qüvvələrə ehtiyacımız yoxdur. Azərbaycan beynəlxalq terrorizmə qarşı həmişə ardıcıl mübariz olub. Əlbəttə, hansısa terror təşkilatlarının bizim ərazimizdə yuva salmalarına, xüsusən bizim xalqımız və qonşularımız üçün təhdid mənbəyi olmalarına heç vaxt imkan verməyəcəyik.

Biz buna heç vaxt imkan verməyəcəyik. Azərbaycan ərazisində indiki hərbi toqquşmalarda iştirak edən xarici silahlı dəstələrin mövcudluğu barədə heç kəs

bizə heç bir sübut təqdim etməyib. Bizim rəsmi mövqemiz belədir ki, bizdə heç bir əcnəbi muzdlu yoxdur.

**S u a l: Cənab Prezident, 10 oktyabr tarixli Moskva razılaşmalarında nizamlamanın baza prinsiplərinin adları çəkilir. Zəhmət olmasa, bu prinsipləri açıqlayın, Siz onları necə başa düşürsünüz?**

**C a v a b:** Bu prinsiplər uzun illər ərzində, deyərdim ki, 10 ildən artıq müddətdə işlənib hazırlanıb. Ermənistən əvvəlki rəhbərliyi ilə iş prosesində biz mövqelərimizin razılaşdırılması istiqamətində çox fəal irəliləyirdik. Bu çox mürəkkəb məsələ idi. Danışqlar istənilən halda, xüsusən belə mühüm məsələdə mürəkkəb prosesdir. Buna baxmayaraq, hər iki tərəf siyasi nizamlama yolu ilə getmək arzusu nümayiş etdirirdi. Lakin təəssüf ki, Ermənistən indiki rəhbərliyi hakimiyyətə gələndən sonra erməni tərəfi o vaxta qədər əldə edilənlərin hamısını kənara atdı. Üstəlik, danışqların formatını dəyişməyə, qondarma «Dağlıq Qarabağ respublikası»nın qondarma «hakimiyyət orqanları»ni danışqlara cəlb etməyə cəhd göstərdi. Bu cəhd həm bizim, həm də ATƏT-in Minsk qrupu həmsədrleri tərəfindən rədd edildi.

Baza prinsiplərinə gəldikdə, orada hər şey dəqiqliyən yazılıb. Azərbaycanın işgal edilmiş rayonlarının mərhələli şəkildə azad olunması nəzərdə tutulur.

Birinci mərhələdə işgal edilmiş ərazilərin cənub-şərq hissəsindəki 5 rayon, ikinci mərhələdə Dağlıq Qarabağ ilə Ermənistən arasında yerləşən ərazilər – Laçın və Kəlbəcər rayonları işgaldən azad edilməli, bütün kommunikasiyalar, o cümlədən Ermənistən–Azərbaycan sərhədinin digər hissələrində yerləşən kom-

munikasiyalar açılmalı, qaçqınlar və məcburi köçkünlər əvvəlki yaşayış yerlərinə qaytarılmalıdır. Bu, azərbaycanlı köçkünlərin həm Şuşa ərazisinə, həm də keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin digər rayonlarının ərazisinə qaytarılmasını və Dağlıq Qarabağın tərəflər arasında razılaşdırılmalı olan qəti statusunun müəyyən edilməsinə dair danışıqları nəzərdə tutur. Qısa desək, Azərbaycanın həmişə hörmətlə yanaşlığı baza prinsipləri bunlardır və onları biz hazırlamışq. Lakin Ermənistən yeni hakimiyyət orqanları dəfələrlə bəyan ediblər ki, bu prinsiplər onlar üçün qəbul edilməzdirdir, onlar bircə qarış belə, torpağı qaytarmayıacaqlar. Bunu Ermənistən baş naziri deyirdi. Ermənistən müdafiə naziri isə deyirdi ki, Ermənistən yeni ərazilər üçün yeni müharibəyə hazırlanır. Bizim ünvanımıza daim hədələr və təhqirlər səslənirdi, nəticəsi də bax, belə qarşıdurma oldu. Düşünürrəm ki, ermənilər yaranmış yeni vəziyyəti ayıq şəkildə qiymətləndirməli və atəşkəs rejiminə sadıq olmalıdır. Halbuki onlar bir neçə saatdan sonra gecənin bir aləmində dinc Gəncə şəhərini bombalayaraq, atəşkəsi vəhşicəsinə pozdular.

**S u a l: Cənab Prezident, kompromislər barədə danışmalı olsaq, hər halda, Siz hansı kompromislərə hazır olardınız? Elə bir hədd varmı ki, Siz heç bir halda həmin həddən artıq geri çəkilməzsiniz?**

**C a v a b:** Bizim mövqemiz həmişə çox konstruktiv, ardıcıl olub. Bu mövqə həm də BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi, Ermənistən qüvvələrinin bizim ərazilərdən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamənin yerinə yetirilməsi ba-

ximindən beynəlxalq hüququn normalarına əsaslanıb. Bizim mövqemiz həmişə praqmatik yanaşmaya əsaslanıb. Düşünürəm ki, danışıqlar masası üzərində olan variantlar bunu aşkar göstərir. «Qırmızı xətlərə» gəldikdə isə biz bunu çox dəqiq bəyan etmişik və Minsk qrupunun həmsədrleri bunu yaxşı bilirlər. Azərbaycanın ərazi bütövlüyü heç bir şərtlə pozula bilməz. Azərbaycan Dağlıq Qarabağın müstəqilliyinə heç bir şərtlə razlıq verməyəcək. Lakin eyni zamanda, bizim təklifimiz buna əsaslanırdı ki, gələcəkdə Dağlıq Qarabağ ərazisində erməni icması və Azərbaycan icması dinc yanaşı yaşamalıdır. Yeri gəlmışkən, Azərbaycanın digər yaşayış məntəqələrində, o cümlədən çoxminlik erməni icmasının mövcud olduğu Bakıda, Rusiada, Gürcüstanda, digər ölkələrdə ermənilərlə azərbaycanlılar bəzən bir kənddə yaşayır və işləyir, onların arasında heç bir ziddiyət yaranmır. Buna bizdə nə üçün nail olmaq mümkün deyil? Biz bu əzmdəyik. Lakin, əlbəttə, etnik təmizləmələrin nəticələri aradan qaldırılmalı və bizim bütün məcburi köçkünlər öz evlərinə qayıtmalıdır. Prinsip etibarilə mən sizə mümkün kompromislərə bizim yanaşmamızı baza prinsiplərindən bir qədər geniş açıqladım.

**S u a l:** Cənab Prezident, bu müharibə öz qəddarlığına görə tarixə düşüb və Siz artıq bu müharibənin tarixinin bir hissəsiniz. Siz tarixdə necə qalmaq istərdiniz?

**C a v a b:** Bilirsiniz, hər bir müharibə qəddarlıq, qurbanlar, insanların iztirabları, yaxın adamların itirilməsi deməkdir. Fərq ondadır ki, Azərbaycan xalqı üçün bu müharibə azadlıq müharibəsi, Ermənistən

üçün isə işgalçılıq müharibəsidir. Heç kəs üçün gizli deyil və bu faktı artıq beynəlxalq vasitəcilər də bilir ki, qondarma «Dağlıq Qarabağ ordusu» yoxdur. Bu gün erməni tərəfin belə adlandırdığı birləşmədəki hərbi qulluqçuların 90 faizi Ermənistan vətəndaşıdır. Onlar hərbi xidmətə Ermənistanın hərbi komissarlıqları tərəfindən çağırılır və Azərbaycanın işgal edilmiş ərazilərinə – Ağdam, Füzuli, Cəbrayıla, Kəlbəcərə, Qubadlıya, Laçına, Zəngilana göndərilir. Sual olunur: onlar orada nə edirlər? Bu gün Ermənistanın işgalçi qüvvələri Azərbaycanın beynəlxalq aləmdə tanınmış ərazilərindədir. Buna heç nə ilə haqq qazandırmaq olmaz – istər beynəlxalq hüquq baxımından, istərsə də bəşəri əxlaq baxımından. Başa düşürsünüz mü, 30 il ərzində azərbaycanlıların öz əzəli torpaqlarına buraxilmaması siyasətini yürütmək mümkün deyil. Axı erməni əhalisi bu ərazilərdə heç vaxt yaşamayıb. Başqa bir məsələ də var ki, orada hər şey dağıdılıb, oraya qayıtmaq üçün çox böyük qüvvə və vaxt sərf etmək lazımdır. Ermənilərin bu siyasetinə heç cür haqq qazandırmaq olmaz. Ona görə ki, bizim hərbi qulluqçular Azərbaycan torpağında döyüşür və həlak olur. Erməni hərbi qulluqçuları isə onların hökumətinin işgal altında saxlamaq istədiyi torpaqlarda həlak olurlar.

Tarixdə rol məsələsinə gəldikdə isə, bilirsiniz, mən əvvəller heç vaxt, indi isə xüsusən bu barədə düşünməmişəm. Mənim əsas amallım Azərbaycan xalqının etimadını doğrultmaq, bu vəzifədə olduğum bütün illər ərzində verdiyim vədləri yerinə yetirmək və ölkəni inkişaf yolu ilə aparmaq, onun ərazi bütövlüyünü təmin etməkdir. Mənim rolumun gələcəkdə necə qiy-

mətləndiriləcəyi isə artıq bizim nəyə nail olacağımızdan, Azərbaycan xalqının iradəsindən asılı olaraq müəyyən ediləcəkdir. Ona görə düşünürəm ki, bu məsələni o adamların mülahizəsinə saxlamaq lazımdır ki, onların fikri məndən ötrü bu və ya digər qərarlarla rın, o cümlədən Dağlıq Qarabağ məsəlesi ilə bağlı qərarların qəbul edilməsində həmişə əsas olubdur.

**S u a l: Cənab Prezident, sağ olun. Mən nəzərdə tutduğum sualların hamısını verdim. Bəlkə Siz daha nə isə əlavə etmək istərdiniz?**

**C a v a b:** Mən bu fürsətdən istifadə etmək istərdim. Yeri gəlmışkən, öz sözlərimi çoxmilyonluq Rusiya auditoriyasına çatdırmaq üçün bu imkana görə təşəkkürümü bildirirəm. İstərdim ki, Azərbaycanın mövqeyini anlayanlar çox olsun. Ona görə ki, bəzən bu münaqişə, onun tarixi, bugünkü vəziyyəti ilə bağlı müxtəlif fikirlər olur. Sadəcə, faktlara istinad etməklə, əslində nələr baş vermiş olduğunu və indi nələr baş verdiyini diqqətə çatdırmaq istəyirəm. XIX əsrin əvvəlində Qarabağ və Şuşa xanı İbrahimxəlil – onun statusu məhz belə olub – Qarabağ xanlığının Rusiyanın tərkibinə daxil olması barədə general Sisiyanovun şəxsində çar Rusiyası ilə müqavilə bağlayıb. Kürrəkçay müqaviləsi adlanan bu sənədin mətni internetdə yerləşdirilib. Onunla hər kəs tanış ola bilər. Bu müqavilədə Qarabağ xanlığının erməni əhalisi barədə bircə kəlmə də deyilməyib.

Erməni əhalisinin bu regiona kütləvi şəkildə köçürülməsi 1813-cü və 1828-ci illərdə iki Rusiya–İran müharibəsindən sonra başlanıb və o vaxtdan müasir İran ərazisindən və qismən Şərqi Anadoludan ermə-

nilərin Qarabağ regionuna kütləvi şəkildə köçürülməsi başlanılıb. Bu, həmin torpağın tarixən kimə məxsus olması barədə.

Rusiya imperiyası dağılandan sonra, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti və müstəqil erməni dövləti yaradıldı. Azərbaycan Xalq Cümhuriyyəti bütün bu ərazilər çərçivəsində yaradılmışdı. Üstəlik, Azərbaycan Xalq Cümhuriyyəti onun yaradılmasının elan edilməsinin ertəsi günü İrəvan şəhərinin paytaxt kimi Ermənistana verilməsi barədə qərar qəbul etdi. Bu da tarixi faktdır. 1921-ci ildə Qafqaz Bürosu Dağlıq Qarabağın, bəzi yalançı tarixçilərin dedikləri kimi, Azərbaycana verilməsi haqqında deyil, onun Azərbaycanın tərkibində saxlanması haqqında qərar qəbul etdi. Bu regionun tarixi belədir. SSRİ-nin dağılması mərhələsində nələr baş verdiyi isə, düşünürəm ki, hamiya məlumdur. Əslində SSRİ-nin dağılması da Dağlıq Qarabağda separatizmdən başlandı. Bu bir növ tətik oldu. Axı çoxları həmin mitinqləri, onları kimin təşkil etməsini, bu hadisələrin arxasında kimlərin dayandığını unudur. Mən tez-tez deyirəm ki, Paşinyan Sorosun məhsuludur. Düşünürəm ki, hamı mənimlə razılaşar. Lakin Soros artıq şəxsiyyət deyil. Bu anlayışdır və mən bunu əsla istisna etmirəm ki, o vaxt böyük ölkəni dağıtmak üçün belə vasitələr işə salmışdı. Onu daxildən partlatmaq, nifaq toxumu səpmək, xalqları bir-birinə qarşı qızışdırmaq və dövlətləri parçalamaq – yeri gəlmışkən, belə də oldu. Bu na görə də sadəcə, bu tarixi faktları Rusiya ictimaiyyətinin diqqətinə çatdırmaq və demək istərdim ki, Azərbaycan və Rusiya çoxəsrlilik dostluq, əməkdaşlıq,

qarşılıqlı anlaşma telləri ilə bağlıdır. Əminəm ki, heç bir qüvvə buna təsir göstərə bilməz. Doğrudur, müxtəlif istiqamətlərdən nifaq salmaq, müəyyən etimadsızlıq yaratmaq cəhdlərini görürük. Lakin həm Rusiya, həm də Azərbaycan rəhbərliyinin ardıcıl siyaseti sayəsində biz nəinki geriləmirik, biz irəliyə gedirik. Bu gün Rusiya və Azərbaycan bir-birini strateji tərəfdaşlar adlandırır. Bizim ölkələrimiz arasında qarşılıqlı əlaqələrin səviyyəsi hər hansı qonşular üçün nümunə ola bilər. Əminəm ki, münaqişənin hərbi fazası başa çatdıqdan və siyasi nizamlamaya keçdikdən sonra – əgər Ermənistən tərəfi itirdiklərini və ona mənsub olmayanı güclə qaytarmaq cəhdlərindən əl çəkərsə, biz bunu etməyə günü sabah hazırlıq – inanıram ki, Rusiya bizim regionda sabitləşmə işində aparıcı rol oynamada davam edəcəkdir. Buna görə sizin kanalınız vasitəsilə bütün rusiyalıları səmimi salamlamaq, onlara ən xoş arzularımı çatdırmaq istərdim. Keçən il bir milyon rusiyalı Azərbaycana səfər edib. Ümidvarram ki, pandemiyadan sonra bu dinamika bərpa olunacaq. Rusiyalı qonaqlarımıza həmişə şadıq. Onlar da bilirlər ki, Azərbaycana gələndə özlərini evlərində olduğu kimi hiss edirlər.

**M ü x b i r:** Cənab Prezident, bu səmimi müsahibəyə görə çox sağ olun.

**İ l h a m Ə l i y e v:** Sağ olun.

**AZƏRBAYCAN RESPUBLİKASININ  
PREZİDENTİ, ALİ BAŞ KOMANDANIN  
RƏSMİ «TWİTTER» SƏHİFƏSİNDEN**

*16 oktyabr 2020-ci il*

Rəşadətli Azərbaycan Ordusu Xocavənd rayonunun Xırmancıq, Ağbulaq, Axullu kəndlərini işgal-dan azad etmişdir.

Eşq olsun Azərbaycan Ordusuna!  
Qarabağ Azərbaycandır!

## TÜRKİYƏNİN «A HABER» TELEVİZİYA KANALINA MÜSAHİBƏ

*16 oktyabr 2020-ci il*

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrin 16-da Türkiyənin «A Haber» televiziya kanalına müsahibə vermişdir.*

**A p a r i c i:** «A Haber» ekranlarından hər kəsə salamlar. Bütün dünyanın gözü Qarabağ bölgəsindədir. 30 ildir erməni işğalı altındakı Qarabağda hazırda böyük bir faciə yaşanır. Çünkü ermənilər humanitar atəşkəsə baxmayaraq, xüsusilə mülki şəxsləri və Azərbaycan Ordusunu hədəfə almağa davam edirlər. Təbii ki, Azərbaycan Ordusu da bu hücumları cavabsız qoymur və erməni ordusuna ağır zərbələr vurulur. Bölgədə son durum necədir, bundan sonra nələr yaşanacaq? Bu durumla bağlı Azərbaycan Prezidenti, Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin fikirlərini öyrənəcəyik.

Cənab Prezident, bizi qəbul etdiyiniz üçün sağ olun, xüsusilə «A Haber» adından çox təşəkkür edirik.

**İ l h a m Ə l i y e v:** Sağ olun, təşəkkür edirəm.

**S u a l:** Cənab Prezident, təbii ki, müsahibəmizə bölgədəki vəziyyətlə başlayacaq. Dünən Ermənistən yenə mülki şəxsləri hədəfə aldı. Tərtərdə bir məzarlıq hədəfə alındı və 3 azərbaycanlı qardaşımız şəhid oldu. Bu hücumu necə dəyərləndirirsiniz?

**C a v a b:** Bu, erməni faşizminin növbəti təzahürüdür. Onlar, adətən, döyüş meydanında məğlubiyyətə uğrayanda mülki şəxslərə atəş açırlar. Bunu biz birinci Qarabağ savaşında da gördük. Xocalı soyqırımı tövədənlər məhz bizim həmin mənfur qonşularımızdır.

Bu dəfə də görəndə ki, artıq döyüş meydanında Azərbaycan Ordusu qarşısında acizdirlər və işgal edilmiş torpaqlarda bizə qarşı müqavimət göstərə bilmirlər, onlar yenə də mülki vətəndaşları hədəfə aldılar və namərd hücum nəticəsində bizim insanlarımız həlak oldu, həm Gəncədə, həm də dünən Tərtərdəki qəbiristanlıqda. Bu, insanların dəfn mərasimində iştirak etdikləri bir yerdir, hər bir insan üçün müqəddəs bir yer sayılır. Ancaq bizim mənfur qonşularımız üçün müqəddəs anlayışı görünür ki, yoxdur. Bu, insanlığa qarşı cinayətdir, bir daha Ermənistannın yırtıcı xisletini göstərir. Ancaq bir də onu göstərir ki, bu namərd hücumlar bizi yolumuzdan döndərə bilməz, Azərbaycan xalqının iradəsini qıra bilməz. Biz öz ərazi bütövlüyümüzü bundan sonra da bərpa etməyə davam edəcəyik.

**S u a l:** Təbii ki, Azərbaycan mülki şəxslər məsələsində olduqca diqqətli, çox dəqiq davranışır. Bu ana qədər bir erməni mülki şəxsin burnu belə, qanamadı. Ancaq indiyədək 46 azərbaycanlı qardaşımız şəhid olundu. Qərbə baxdığımız zaman, Qərb bu qətlialmlara münasibətdə niyə səssizdir?

**C a v a b:** Təəssüf ki, mülki şəxslər arasında insan itkisi davam edir, artıq 47 nəfər öldü və 222 mülki şəxs yaralandı, 2000-ə yaxın ev ya tamamilə dağıldı, ya da ki, böyük ziyan gördü. Mən bunu demişdim,

biz bu insanların qisasını döyük meydanında alacaq. Biz heç zaman mülki şəxslərə qarşı atəş açmamışq, bu gün də açmırıq, baxmayaraq ki, Gəncəyə, Tərtərə hücumlar oldu. Bu gün səhər saat 6-dan 8-ə qədər – indi saat 9:10-dur – Tərtər, Ağdam, Goranboy və digər rayonlara 220-dən çox mərmi düşüb. Yəni bu namərd hücumlar davam edir. Onların əsas hədəfi mülki şəxsləri öldürmək, Azərbaycan əhalisi arasında panika, qorxu yaratmaq, bizi dayandırmaq və öz çirkin niyyətlərinə çatmaqdır. Ancaq görülər ki, bu alınmir və nə qədər mərmi düşürsə-düşsün, Azərbaycan vətəndaşları öz torpağında qürurla yaşayır və bütün bu çətinliklərə düzürlər. Onları birləşdirən bir amal var – Qarabağın qaytarılması, Azərbaycan bayrağının işgal edilmiş bütün torpaqlarda qaldırılması və ərazi bütövlüyüümüzün bərpa edilməsidir. O ki qaldı toxunduğunuz ikinci məsələyə – niyə Qərb səssiz qalır? Biz bunu birinci Qarabağ savaşında da gördük. Ermənistən bize təcavüz etdi, Ermənistən bizim torpaqlarımızı işgal etdi, Ermənistən bizim xalqımıza qarşı soyqırımı törətdi, ancaq sanksiyalar Azərbaycana tətbiq edildi. O zaman – 1992-ci ildə, 1993-cü ildə Qərb mətbuatında belə bir təsəvvür yarandı ki, sanki Azərbaycan işgalçıdır, Azərbaycan təcavüzkardır, Ermənistən isə bu təcavüzün qurbanıdır. Bu gün də bunu az miqdarda, az həcmidə görürük. Çünkü artıq həqiqəti danmaq, gizlətmək mümkün deyil.

**S u a l: Cənab Prezident, 1993-cü ildə, xüsusilə noyabr ayında yenə o dönəmdə atəşkəs elan edilmişdi. Atəşkəsi yenə Ermənistən pozmuşdu, qətlamlar törət-**

**mişdi. İndi baxdığımız zaman atəşkəsi pozan yenə Ermənistandır. Bu atəşkəslə Azərbaycan Ordusunun irəliləyişinin dayandırılması istənilir?**

**C a v a b:** Bilirsiniz, bu onların taktikasıdır. Atəşkəsi istəyən Ermənistən oldu. Onlar görəndə ki, artıq döyük meydanında işgal edilmiş torpaqları qoruya bilmirlər, onları saxlaya bilmirlər, onlar atəşkəs üçün müraciət etdilər. Bizə də belə müraciət gəldi – bilirsınız ki, Rusiya bu missiyani öz üzərinə götürübdür – biz də dedik ki, humanitar məqsədlər üçün, cəsədlərin dəyişdirilməsi, əsirlərin dəyişdirilməsi üçün atəşkəs elan oluna bilər. Amma eyni zamanda, Moskva açıqlamasında göstərildi ki, müzakirələr mahiyyət üzrə bərpa edilməlidir. Həmçinin müzakirələrin formatı da dəyişməz qalmalıdır. Ancaq görünür ki, onlar bu atəşkəsdən istifadə etmək istəyiblər, bir gün keçməmiş Gəncəyə bu namərd hücumu təşkil etdilər. Ondan sonra bizim digər şəhərlərimizi vurmağa başladılar və faktiki olaraq, bu atəşkəsi kobudcasına pozdular. Bu onların taktikasıdır. Görünür, onlara bu atəşkəs ona görə lazımdı ki, öz qüvvələrini toplasınlar, səfərbərlik tədbirləri görülsün və bizə yeni hücum təşkil edilsin. Çünkü bu atəşkəsdən sonra onlar Hadrut qəsəbəsini yenə də işgal altına almaq istədilər, üç dəfə oraya hücum etdilər. Amma üç dəfə də məğlub oldular. Onların niyyəti itirilmiş və onlara mənsub olmayan torpaqları yenə də qaytarmaq və beləliklə, öz işgalçılıq siyasetlərini davam etdirməkdir.

**Aparıcı:** Bu arada, Hadrut hələ də bizdədir – deyə yalan təbliğat aparılır, qəbul edə bilmirlər.

**İlhəm Əliyev:** Bəli, bu günə qədər bu yalan təbliğatı aparırlar. Hadrutda artıq neçə gündür ki, Azərbaycan bayraqı dalgalanır. Hadrutun ətrafindakı yüksəkliklərin, təpələrin mütləq əksəriyyəti bizim nəzarətimizdədir. Əgər Hadrut götürülməsəydi, Xocavənd rayonunun kəndləri də götürülə bilməzdi, o zaman Füzuli rayonunun kəndləri də götürülə bilməzdi. Bizancaq Hadrut istiqamətindən oraya irəlilədik.

**Səfa Əliyev:** Cənab Prezident, humanitar atəşkəsin tətbiq edildiyi tarixdən etibarən xüsusilə İrəvanın hava limanına Rusiyadan, İrandan karqo təyyarələri ilə davamlı olaraq raketlər göndərilir. Bununla da əslində cinayət törədilir. Bu barədə, xüsusilə İran Prezidenti Ruhani ilə sərhəd qapısının bağlanması ilə bağlı danışdınız, Rusiya ilə də danışdınız, raketlərin göndərilməsi barədə. Bu silahlar ödənişsiz verilir. Bu baxımdan İran və Rusiyaya nə demək istərdiniz?

**Cəvab:** İrandan Ermənistana silahların göndərilməsi ilə əlaqədar bizdə hər hansı bir məlumat yoxdur. Əksinə, deyə bilerəm ki, İran və Gürcüstan öz hava məkanını və quru yollarını Ermənistana silahların daşınmaması üçün bağladı.

Buna görə biz İran və Gürcüstan hökumətlərinə bir daha təşəkkürümüzü bildirmək istəyirik. Bizdə olan məlumatə görə, Gürcüstan ərazisindən bu gün mülki təyyarələrlə, eyni zamanda, karqo təyyarələrlə qaçaq yolla silah göndərilir.

Ermənistən bu yaxınlarda bir təyyarə satın alıbdır. Bizdə olan məlumatə görə, təqribən 30–40 milyon dollara alıbdır. Bu təyyarəni alan Rusiyada yaşayan zəngin erməni iş adamlarıdır, Karapetyan, Abram-

yan və başqaları. Onlar Rusiyada yaşayan erməniləri bizə qarşı vuruşmaq üçün Qarabağa muzdlu kimi göndərirlər. Eyni zamanda, bu İl-76 təyyarəsinin alınması Ermənistana imkan verdi ki, o silahları qaçaq yollarla Ermənistana gətirsin. Çünkü hər dəfə hərbi təyinatlı məhsullar göndəriləndə bu, bəyan edilir. Onların bəyanatlarında isə bu, mülki karqodur. Amma onun içərisində tank əleyhinə «Kornet» və «Konkurs» silahları, «İqla» hava hücumuna qarşı silahlar, eyni zamanda, bizdə olan məlumata görə, Rusiyada qaçaq yollarla alınmış rakətlər göndərilir. Ona görə biz Beynəlxalq Mülki Aviasiya Təşkilatına rəsmən müraciət etdik ki, bu məsələni araşdırınsın, bunu dayandırınsın. Bu, beynəlxalq cinayət sayılır. Qaçaq silahların Ermənistana göndərilməsi qəbul edilməzdir.

Rusiya rəsmi orqanları tərəfindən də bizə açıqlama verildi ki, Rusiya Ermənistana silah göndərmir. Ona görə bizim fikrimizcə, bu silahları Rusiyada yaşayan erməni iş adamları, zəngin iş adamları qanunsuz yollarla bəzi hərbi zavodlardan alıb Ermənistana göndərirlər. Bu istiqamətdə araşdırımlar davam etdirilir.

**S u a l:** İndi isə, cənab Prezident, cəbhəyə «gedəcəyik». Təbii ki, Azərbaycan və Türkiyə xalqları cəbhədən gözəl xəbərlər, gözəl müjdələr gözləyirlər. Mən xəritəni göstərmək istəyirəm, təbii ki, 18 min kvadratkilometrlik bir ərazidən bəhs edirik. Bu ərazi 30 ildir ki, işgal altındadır. Bu bölgələrin bu günə qədər neçə min kvadratkilometrlik sahəsi azad edilib? Hazırda Azərbaycan Ordusu irəliləyir, böyük zərbələr vurur. Deyirik ki, bu günə qədər erməni ordusu öz gücünün

**yarısını itirib. Rəqəm olaraq erməni ordusu nə qədər itkiyə uğradıldı? Bununla bağlı bir rəqəm öyrənə bilərikmi, cənab Prezident?**

**C a v a b:** Azad edilmiş torpaqları hesablamaq o qədər də çətin məsələ deyil, halbuki hər gün bu dəyişir. Dünən mən yeni 6 kəndin işğaldan azad edilmişsi xəbərini Azərbaycan xalqına çatdırdım. Ondan əvvəlki gündə daha çox sayıda kəndlər azad edildi. Bu proses davam edir. Demək olar ki, hər gün biz yeni əraziləri işğaldan azad edirik, hər gün yeni strateji yüksəklikləri azad edirik. Ona görə bu rəqəmlər dəyişir. Ancaq bu gün rəsmi qaydada verilən məlumat deməyə əsas verir ki, hansı bölgələr azad edilibdir.

İndi bu xəritədə, misal üçün, Hadrut yoxdur. Artıq Hadrut bizdədir. Füzulinin ətrafında kəndlərin mütləq əksəriyyəti bizdədir. Artıq Füzuli bizim gözüümüzün qabağındadır. Ondan sonra cənub istiqamətində də irəliləmişik. Şimalda Murovdağ mövqeləri bizdədir, Suqovuşan bizdədir. Yəni bütün istiqamətlər üzrə böyük uğurlar əldə edilib və bu proses davam edir. Hesab edirəm və əminəm ki, Azərbaycan xalqı bunu diqqətlə izləyir. Xüsusilə də işğaldan azad edilən kəndlərin sakinləri üçün, əlbəttə, bu, tarixi günlərdir.

**S u a l: Yəni orta hesabla təxminən neçə min kvadratkilometr olur?**

**C a v a b:** Bunu demək istəməzdim. Çünkü bu hər gün dəyişən rəqəmdir. Ancaq bizim məqsədimiz ərazi bütövlüyümüzü tam bərpa etmək və Azərbaycan bayrağını işgal edilmiş bütün torpaqlarda qaldırmaqdır.

**S u a l: Bəs erməni itkiləri ilə bağlı rəqəmin nə qədər olduğunu deyə bilərsinizmi?**

**C a v a b:** Bu rəqəmlər də hər gün dəyişən bir statistikadır. Yalnız 200-dən çox tank məhv edilib, 33 tank qənimət kimi götürülüb, onlar bizdə saz vəziyyətdədir. Hava hücumuna qarşı 35 «Osa» sistemi məhv edilib. Hava hücumuna qarşı çox müasir iki S-300 sistemi məhv edilibdir.

**A p a r i c i:** Çox qiymətli, bahalıdır.

**İ l h a m Ə l i y e v:** Bəli, çox qiymətli, ondan sonra «Tor», o da çox bahalı, o da hava hücumuna qarşı sistemdir. Təqribən 170 karqo maşını ya məhv edilib, ya da bizdədir. Həmçinin 16 komanda mərkəzi məhv edilib. Bizim hesablamalarımıza görə, bu günlər ərzində Ermənistən ordusuna təxminən 2 milyard dollar civarında ziyan dəyib və bu, davam edir. Mən demişəm və Ermənistən rəhbərliyinə müraciət etmişəm ki, atəşkəsə əməl edin, bizə təqvim verin, torpaqlarımızdan çıxın ki, müharibə dayansın, siz də qalan silahlarınızı xilas edin. Yoxsa belə gedərsə, biz onların bütün silahlarını məhv edəcəyik.

**S u a l:** Ermənistən insan itkisi nə qədərdir, cənab Prezident?

**C a v a b:** İnsan itkisi barədə onların verdiyi rəqəm – mətbuatda gedən rəqəmi deyirəm – təqribən 600-dən çoxdur. Amma bizdə olan məlumatə görə, itkiləri bundan bir neçə dəfə çoxdur.

**S u a l:** Ermənistən az göstərməyə çalışır?

**C a v a b:** Təbii.

**A p a r i c i:** Amma cəbhədə vəziyyət fərqlidir.

**İ l h a m Ə l i y e v:** Əgər 200 tank məhv edilibsa, bu tankın içində olan əsgərlərin sayına baxın, artıq necəyə çatır. Ondan sonra döyüş meydanlarında, ko-

manda mərkəzlərində, digər qurğularда. Görüntülər var, onların texnikası necə məhv edilir, ona görə hansısa konkret rəqəm demək istəməzdəm. Çünkü mən hər zaman dəqiq rəqəmlərə sadıqəm, yoxlanılmamış rəqəmləri səsləndirmək istəmirəm. Amma təbii ki, 600-dən daha çoxdur.

**S u a l: Yəni Ermənistəninin silahlarının yarısına yaxın yox edilib deyə bilərikmi?**

**C a v a b:** Biz bilmirik, onlarda nə qədər silah vardır. Amma bir sual ortaya çıxır: onlar bu silahları hansı pulla alıblar? Ermənistən bütçəsi də, valyuta ehtiyatları da bəllidir. Təkcə 17-18 gün ərzində onların 2 milyard dollarlıq silahları məhv edilib və hələ də silahları vardır. Məhv edilmiş bu silahlar yalnız işgal edilmiş torpaqlardadır. Bəs Ermənistən ərazisində nə qədər silah var? Görün onlarda nə qədər silah vardır? Haradan aldılar bunu, haradan bu pulu tapdılar? Təbii ki, bunlarda bu qədər pul yoxdur. Deməli, havayı alıblar.

**S u a l: Cənab Prezident, 18 oktyabr önəmli bir gündür. Azərbaycanın Müstəqillik Günüdür. Azərbaycan xalqı bu tarixdə Sizdən bir müjdə gözləyir, inşallah. Qarabağla bağlı bir müjdəniz olacaqmı? Buradan, «A Haber» ekranlarından bütün Türkiyəyə və azərbaycanlı qardaşlarımıza o müjdəni bölüşmək istərdinizmi?**

**C a v a b:** Bu doğrudan da tarixi bir gündür. Çünkü Azərbaycan XX əsrдə ikinci dəfə müstəqilliyyət qovuşdu. Müstəqilliyin ilk illəri bizim üçün çox ağır keçdi, faciəvi keçdi. Biz müstəqilliyimizi itirə bilərdik. Necə ki, 1920-ci ildə itirdik, cəmi iki il çəkdi. Ondan sonra

Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi. Bu dəfə də Ermənistanın Azərbaycana təcavüzü, eyni zamanda, Azərbaycanın daxilində gedən çarpişmalar böyük böhrana səbəb oldu. Yalnız 1993-cü ildə ulu öndər Heydər Əliyev hakimiyyətə gələndən sonra vəziyyət sabitləşdi, sabitlik təmin edildi və Azərbaycan inamla inkişaf yoluna qədəm qoydu. Ona görə 18 oktyabr tarixi bizim üçün çox əziz bir tarixdir. Ancaq bu müd-dətdə – bu 17-18 gün ərzində mən heç vaxt bizim ordu qarşısında bu tarixdə bunu alacaqsan, o tarixdə bunu alacaqsan vəzifəsi qoymamışam. Çünkü müharibənin öz qaydaları, öz qanunları vardır. Bizim üçün əsas məsələ ərazi bütövlüyümüzü bərpa etməkdir. Nə zaman müjdə veriləcək – 17-də, 18-də, 19-da – bu o qədər də önəmli deyil. Önəmli odur ki, biz bunu edək, buna nail olaq. Eyni zamanda, biz bəzi kəndlər haqqında məlumatı bu gün də verə bilərik və bəlkə də verəcəyik. Ancaq ən önəmlisi strateji yüksəklikləri götürməkdir. Çünkü bu yüksəklikləri götürərkən biz daha böyük əraziyə nəzarət edirik. Bundan sonra Azərbaycan Ordusunun əks-hücum əməliyyatının daha da uğurlu olmasına şərait yaradırıq.

**S u a l: Qarabağın qəlbi, gözü Şuşadır. Azərbaycanlıların gözü-qulağı Şuşadan gələcək xəbərdədir. İstiqaməti Şuşa olaraqmı verdiniz?**

**C a v a b:** İstiqamət hər tərəfdir. İşgal edilmiş torpaqların hər bir qarışı, hər bir şəhər bizim üçün doğmadır, əzizdir. Mənim üçün hər bir kəndin dəyəri, qiyməti o biri kəndlə müqayisədə, o biri şəhərlə müqayisədə eynidir, bərabərdir. Ancaq siz də yaxşı bilirsiniz ki, Şuşanın Azərbaycan xalqının qəlbində xüsusi yeri

vardır. Bu bizim tarixi şəhərimizdir, qədim mədəniyyət ocağıdır. Şuşa Azərbaycan xalqına bir çox istedadlı, dahi şəxslər bəxş edib. Əlbəttə, Şuşasız bizim işimiz yarımcıq olar. Təbii ki, müzakirələr prosesində də hər zaman bu məsələ gündəlikdə idi.

Bilirsiniz, bundan əvvəlki dövrədə danışıqlar masasında bir çox məsələlər var idi. Bəzi təkliflər ondan ibarət idi ki, yaxşı, Azərbaycan bu 5 rayonu alınsın, bununla kifayətlənsin. Qalanlar da qalsın, yəni hər şeyi siz almaq istəyirsiniz, belə şey olmur, kompromis olmalıdır və sair. Ancaq mən heç vaxt buna getməmişəm. 5 rayonu alb qalan rayonları sonraya, qeyri-müəyyən vaxta saxlayıb, məsələni bitmiş hesab etmək heç cür düzgün olmazdı. Ona görə müxtəlif mərhələlərdə vasitəcılər və bəzi beynəlxalq təşkilatlar təəccüb edirdilər ki, nə üçün İlham Əliyev buna razılaşdırıb. Halbuki indi görünür – Ermənistən o 5 rayonu da vermək istəmirdi. Ancaq belə təkliflər olub. Mənim mövqem isə hər zaman belə olub ki, Şuşasız bizim işimiz yarımcıq olar. Ona görə təbii ki, Şuşanın işğaldan azad edilməsi bizim hədəflərimizin arasında xüsusi yer tutur. Biz buna çalışmalıyıq, biz buna nail olmalıyıq. Bu nə zaman olacaq?

**S u a l: Yaxındamı, cənab Prezident?**

**C a v a b:** Onu yaxın gələcək göstərər.

**S u a l: İnsallah. Yəqin ki, Qarabağı azad etmək rəhmətlik atanızın vəsiyyətidir. Vəsiyyətini də, yeri gəlmışkən, Sizdən öyrənmək istərdik. Vəsiyyətini həzirdə həqiqətən, yerinə yetirirsınız. Sizi də, Azərbaycan xalqını da Türkiyə xalqı adından təbrik edirik. Atanızın vəsiyyəti barədə nə söyləmək istəyirsiniz?**

**C a v a b:** Mən hər zaman çalışmışam ki, atamin yoluna sadıq olum. 2003-cü ildə ilk dəfə Azərbaycan xalqı mənə etimad göstərəndə seçkilərdən əvvəl demişdim ki, əgər siz mənə bu inamı, etimadı göstərsəniz, Heydər Əliyev siyasətinə sadıq olacağam, bütün istiqamətlər üzrə onun yolu ilə gedəcəyəm. Şadam ki, sözümüzə sadıq oldum, sözümüz tutdum. Bu gün Azərbaycanın sürətli və uğurlu inkişafı, beynəlxalq müstəvidə böyük hörmətə malik olması, ölkə daxilində sosial, iqtisadi, digər problemlərin həlli, böyük layihələrin həyata keçirilməsi Heydər Əliyev yolunun davamıdır. Təbii ki, dünya dəyişir. Dünyadakı güclər nisbəti də dəyişir. Bugünkü dünya 2003-cü ildəki dünya ilə müqayisə edilə bilməz. Ancaq bizim strateji hədəflərimiz dəyişməz olaraq qalır. O da müstəqilliyi möhkəmləndirmək, müstəqil siyasətə sadıq olmaq, heç vaxt heç kimdən asılı olmamaq, heç kimin qarşısında baş əyməmək, öz qürurumuzu saxlamaq, qorumaq və ərazi bütövlüyümüzü bərpa etməkdir. Qısa desəm, atamin vəsiyyəti bundan ibarətdir.

Əlbəttə, ərazi bütövlüyüümüzün bərpası bizim bir nömrəli vəzifəmizdir. Biz buna nail olmaq üçün böyük səy göstərdik – siyasi, iqtisadi, diplomatik, hərbi. Bizim ordumuz faktiki olaraq yenidən quruldu. Bu gün ordumuzun potensiali bütün dönyanın gözü önündədir. Mənə verilən məlumatə görə, inkişaf etmiş bəzi ölkələrin hərbi mütəxəssisləri də artıq bizim təcrübəmizi öyrənirlər. Mən əminəm ki, bu təcrübə kitablarda da, tədqiqatlarda da əksini tapacaq. Ona görə atamin yoluna sadıq qalaraq, bu şərəfli missiyani icra edirik. İnşallah, sona qədər başa çatdıracaqıq.

**S u a l:** Azərbaycan çox güclü bir ordu yaratdı. Birinci Qarabağ müharibəsində hava qüvvələri belə, yox idi, ancaq indi güclü hava qüvvələri, güclü ordusu vardır. TB-2 silahlı pilotsuz uçuş aparatları da bölgədə böyük bir güc oldu. Türkiyədən satın aldınız və həzırda istifadə edirsiniz. Silahlı pilotsuz uçuş aparatları müharibənin gedişini necə dəyişdirdi?

**C a v a b:** Çox dəyişdirdi. Bilirsiniz, Ermənistən 30 il ərzində işgal edilmiş o bölgələrdə bütün temas xətti boyunca çox güclü istehkam qurmuşdu. Çox böyük mühəndis-istehkam işləri görmüşdü. Bəzi yerlərdə onların dörd müdafiə xətti vardır. Böyük xəndəkər qazılıb, digər mühəndislik işləri görülüb. Çox böyük beton plitələr, sıqınacaqlar, bunkerlər vardır. Bir də bölgənin relyefi təbii istehkamdır. Çünkü o, dağlıq ərazidir və biz aşağıdan yuxarı gedirik. Hər bir ordu üçün bu, böyük çətinlidir. Çətin və çox riskli bir işdir. Ona görə bizim bu istiqamətdə gördüyüümüz işlər, əlbəttə ki, böyük qəhrəmanlıq tələb edirdi və biz düşmənin texnikasını dəqiqlik məhv etmək üçün mütləq pilotsuz uçuş aparatlarına möhtac idik. Çox şadıq ki, qardaş Türkiyənin inkişaf etmiş hərbi sənaye kompleksi bu gözəl SİHA-ları və İHA-ları istehsal etməyə başlamışdır. Azərbaycan Türkiyənin xaricində ilk ölkələrdəndir ki, bu SİHA-ları ala bildi. Mən artıq bunu söyləmişəm, yalnız Türkiyə istehsalı olan SİHA-larla 1 milyard dollar dəyərində olan erməni hərbi texnikası məhv edilib. Qalan 1 milyardı da bizim hərbi vəsitələrlə məhv edilib. Yəni bu, müharibənin gedışatını çox dəyişdirdi.

**S u a l:** Bölgədə tunellərdən, laylı müdafiədən bəhs etdiniz. Əslində biz onu Suriyadakı əməliyyatlarda görmüsdük. Bunlar PKK, PYD-nin istifadə etdiyi üsullardır. Otuz ildir bölgədə eyni üsuldan istifadə edilir. Bu baxımdan orada PKK-nın, PYD-nin bir dəstəyi varmı?

**C a v a b:** Ola bilər. Bizdə bu toqquşmadan da əvvəl məlumat var idi ki, PKK-çılar orada düşərgə qurublar. Çünkü bilirsiniz, Dağlıq Qarabağ nəzarətsiz bir ərazi idi. Orada hər hansı bir beynəlxalq nəzarət mexanizmi yox idi. Çünkü indi Ermənistən da, Azərbaycan da bir çox beynəlxalq təşkilatların üzvüdür. Orada nəzarət mexanizmləri də, monitoring də vardır. Bu isə boz bir sahə, yəni nəzarətsiz bir sahədir. Ona görə orada qaçaqmalçılıq, narkotik ticarəti, qanunsuz silahlı birləşmələrin təlimləri və PKK düşərgələri də mövcud idi. İstisna edilmir ki, bu istehkamların qurulmasında onlar da rol oynayıb.

**S u a l:** Bölgədə nə qədər PKK düşərgəsi vardır?

**C a v a b:** Onu biz deyə bilmərik. Çünkü onlar bir yerdə dayanırlar, onlar yerlərini dəyişirlər. Amma kifayət qədər çox idi. Hər halda, bu məlumat bizdə bu son toqquşmadan əvvəl də var idi. Bu gün erməni tərəfindən vuruşan, öldürülən insanlar arasında şübhəli insanlar da vardır. Hər halda, Kanada pasportlu, Livan pasportlu insanlar vardır. Şəxsiyyətini müəyyən etmək mümkün olmayan insanlar vardır. Amma dəqikdir ki, onlar erməni əsgəri deyil. Yəni onlar muzdlulardır.

**S u a l: Ermənistan öz ərazisindən raket hücumları həyata keçirir. Bu hücumlar davam edərsə, Sizin üçün Ermənistan ərazisinə əməliyyat haqqı yaranarmı?**

**C a v a b:** Xeyr, bizim belə fikrimiz yoxdur. Mən bunu dəfələrlə demişəm, bizim Ermənistan ərazisində hər hansı bir hərbi hədəfimiz yoxdur. Hərbi əməliyyatları Ermənistan ərazisinə keçirmək fikrimiz də yoxdur. Bizim başqa ölkələrin torpağında gözümüz yoxdur. Biz sadəcə olaraq, ölkə hüdudları çərçivəsində, beynəlxalq təşkilatlar və dünya birliyi tərəfindən tanınmış qanuni Azərbaycan torpaqları çərçivəsində bu əməliyyatları aparırıq. Bu günə qədər biz Ermənistan ərazisinə kecməmişik.

Onu da bildirməliyəm ki, iyul ayında Ermənistan-Azərbaycan sərhədində bizə qarşı hücum təşkil edilmişdi. Ermənistan silahlı qüvvələri Tovuz bölgəsinə və onun müəyyən yerlərinə girə bilmışdı. Biz onları oradan rədd etdik, öz torpaqlarımızı qoruya bildik. Onları sərhəddən kənara atdıq. Ondan sonra da sərhədi keçə bilərdik. Yəni bizim qarşımızda hər hansı bir ciddi maneə yox idi. Onsuz da bu döyüş göstərdi ki, əgər biz burada keçə bilməksə, orada daha asan idi. Çünkü orada bu istehkamlar yoxdur. Amma bu-nu etmədik. Çünkü biz hesab etdik ki, bu, düzgün ol-maz. Biz öz torpağımızda özümüzü müdafiə edirik və işgalçıları öz torpaqlarımızdan qovmalıyıq. Eyni za-manda, əgər onlar Ermənistan ərazisindən bizə qarşı «Toçka-U», «İsgəndər», «Skad» və başqa çox təhlükəli silahlardan istifadə etməyi davam edərlərsə – ne-cə ki, Gəncəni onlar Ermənistanın Vardenis rayo-

nundan vurdular – bu bizim üçün legitim, qanuni hərbi hədəf olacaq. Bunu hər kəs bilsin.

**S u a l: Türkiyədən və Pakistan'dan Sizə dəstək mesajları gəlir. Xüsusilə Prezident Rəcəb Tayyib Ərdoğan «Hər cür dəstəyi verməyi hazırlıq» – dedi. Bu baxımdan Türkiyə və Pakistan'dan hərbi dəstək istəyəcəksinizmi?**

**C a v a b:** Xeyr. Bizim belə bir fikrimiz yoxdur. Türkiyə və Pakistan bizə ilk dəstək olan ölkələrdir. Onlardan sonra bu ölkələrin sayı artdı. Ondan sonra Əfqanistan bizə açıq dəstək göstərdi. Bosniya və Herseqovina, ondan sonra digər ölkələr dəstək göstərdilər. Ən çox dəstək göstərən qardaş Türkiyə oldu. Mənim qardaşım, hörmətli Prezident Rəcəb Tayyib Ərdoğan ilk saatlardan çox dəqiq və çox qəti mesaj verdi ki, Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır. Bu bizi daha da ruhlandırdı. Ancaq hərbi dəstəkdən səhbət gedə bilməz. Buna ehtiyac yoxdur. Bu gün Ermənistəninin baş naziri tərəfindən uydurulan yanlış məlumat, əlbəttə, beynəlxalq ictimaiyyəti çasdırmağa yönəlib. Misal üçün, dünən Rusiya televiziyasına verdiyi açıqlamasında dedi ki, Azərbaycan tərəfində Türkiyə vuruşur, Pakistan vuruşur, Suriyadan, Liwyadan olan əsgərlər vuruşur. Bunlar hamısı yalandır. Bu yalanı ifşa etmək o qədər də çətin məsələ deyil.

Toqquşmaların ilk gündündə dedilər ki, Ermənistəninin Su-25 təyyarəsini Türkiyənin F-16 təyyarəsi vurubdur. Biz dedik ki, sübut verin. Verə bilmədilər. Sonra hər kəs gördü ki, bu yalandır. İndi bunu artıq demirlər. İndi də yeni yalan ortaya atırlar ki, guya Pakistan və türk əsgərləri bizimlə bərabər vuruşurlar.

Sübutlar versinlər. Yoxdur bu. Ermənistan tərəfi birinci növbədə istəyir ki, Azərbaycan Ordusunun gücünü pərdələsin. Guya ki, Azərbaycan təkbaşına bu-nu edə bilməzdi. İkincisi, onun daha bir yalanı odur ki, guya bu toqquşma artıq bölgədən çıxıb, daha qlobal toqquşmaya çevrilibdir. Bu da yalandır. Bizim Türkiyədən, Pakistan'dan və başqa qardaş ölkələrdən alındığımız dəstək yalnız mənəvi və siyasi dəstəkdir.

**S u a l: Cənab Prezident, Türkiyə və Azərbaycanın dostluğu, əlaqələri, yaxınlığı kimləri narahat edir?**

**C a v a b:** Bizi istəməyənləri. Türkiyənin gücünün artmasını istəməyənləri.

**S u a l: Kimləri?**

**C a v a b:** Yəni bunların kimlər olduğu bəllidir. Bir çox ölkələrdə belə dairələr vardır. Bu, islamofob dairələrdir. Təəssüf ki, bu gün Avropada islamofobiya artır. Kasib ölkələrdən gələn qaçqınlara olan münasibət də göz qabağındadır. Islamofob partiyalar bu gün bir neçə Avropa ölkəsində parlamentdə yer alıblar. Radikal faşist partiyalar daha çox səs qazanırlar. Bu çox təhlükəli bir meyildir. İlk növbədə, Avropa üçün təhlükəli meyildir. Çünkü bu, irqçılıyə, ayrı-seçkiliyə, ksenofobiyaya, islamofobiyaya şərait yaradan bir meyildir. Eyni zamanda, islamofob qüvvələrlə yanaşı, Türkiyənin gücündən narahat olan dairələr də vardır. Çünkü bugünkü Ərdoğan Türkiyəsi 20 il əvvəlki Türkiyə deyil. Bunu biz də bilirik, Türkiyədə yaşayan qardaşlarımız da bilirlər. Bu gün Türkiyə dünyada söz sahibidir. Heç kim Türkiyəyə nəyi isə diktə edə bilməz, nəyi isə məcbur edə bilməz. Türkiyə öz maraqlarını, öz müttəfiqlərinin maraqlarını dünyada layiqincə mü-

dəfiə edir, öz təhlükəsizliyini bildiyi kimi təmin edir, beynəlxalq aləmdə söz sahibidir. Bölgədə Türkiyənin iştirakı, razılığı olmadan hər hansı bir məsələ həll edilə bilməz. Suriya, Liviya, Aralıq dənizi – bütün bunlar onu göstərdi. Bunlar Türkiyənin gücünü istəməyən və bundan narahat olan qüvvələrdir. Bu təbiidir.

**S u a l: Cənab Prezident, birlikdən qüvvət doğar dediniz. Türkiyənin güclü olması nə üçün önemlidir?**

**C a v a b:** Türk dünyası üçün bu, böyük bir gücdür və bizi gücləndirir. Mən bunu dəfələrlə demişəm. Türkiyədə də demişəm, Azərbaycanda da. Əziz qardaşım Prezident burada olanda demişəm ki, Türkiyə–Azərbaycan birliyi bölgə üçün sabitlik gətirir. Əgər toqquşmaların ilk saatlarında Türkiyədən bu dəqiq mesajlar gəlməsəydi, bəlkə də bu işlərə baş-qaları qarşı bilərdi. Türkiyənin bu mesajları hər kəsə «dur» dedi. Azərbaycan tək deyil. Türkiyə işin sonuna qədər Azərbaycanın yanındadır. Əlbəttə ki, bu gün Azərbaycan–Türkiyə birliyi artıq çox ciddi geosiyasi amilə çevrilib və bu, müsbət amildir. Bizim birliyimiz hər hansı bir ölkənin maraqlarına qarşı deyil. Biz sadəcə olaraq, öz maraqlarımızı müdafiə edirik, öz yolumuzu davam etdiririk. Heç kim bizim işimizə qarışmasın, heç kim bizim daxili məsələlərimizə bur-nunu soxmasın. Biz bunu istəyirik. Türkiyə bu günə qədər kimin işinə qarışib? Heç kimin. Azərbaycan kimin işinə qarışib? Heç kimin. Sadəcə, biz deyirik ki, bizə də dəyməyin, kənardə durun. Dost olaq, tərəf-daş olaq, işbirliyi edək. Amma sizinki sizdə, bizimki bizdə. Biz bunu istəyirik və buna haqqımız çatır.

**S u a l: Qarabağ probleminin həllində Türkiyəsiz bir masada həll yolу tapılarmı?**

**C a v a b:** Əslində de-fakto Türkiyə artıq masadadır. Mən bunu söyləmişəm. Bu realdır. Bu gün Türkiyə digər bölgədə yerləşən ölkələrlə bu məsələni danışır, müzakirə edir. Siz də bilirsiniz, Rusiya və Türkiyə prezidentləri arasında telefon danışıği olub. Xarici İşlər nazirlərinin, Müdafiə nazirlərinin danışıcıları olub. Eyni zamanda, iranlı həmkarları ilə Türkiyənin yüksəkvəzifəli şəxslərinin əlaqələri olub. Ona görə Türkiyə de-fakto buradadır. Sadəcə olaraq, Minsk qrupu 1992-ci ildə təşkil olunduğu üçün – onsuz da Türkiyə Minsk qrupunun üzvüdür – o zaman bilmirəm hansı səbəblərə görə həmsədr olmayıb. Yəni biz çox istərdik ki, bəri başdan Türkiyə həmsədr olsun. Ancaq o zaman Türkiyə özü bunu etməyib. Özü istəsəydi, məncə olardı. Ona görə deyirəm ki, bugünkü Ərdoğan Türkiyəsi ilə o Türkiyə arasında böyük fərq vardır. Əgər həmsədr olsaydı, o zaman təbii ki, bu məsələ çoxdan həll olunardı. Ona görə biz deyirik ki, Türkiyəsiz bu məsələ həll olunmaz. Mən demirəm ki, Minsk qrupu artıq tarixdə qalsın. Yox, qoy onlar da çalışınlar. Halbuki 30 il ərzində bir nəticəyə gəlmədi-lər. Amma Türkiyəni bu prosesdən kənardə saxlamaq həm düzgün deyil, həm də ki, mümkün deyil.

**S u a l: Cənab Prezident, Minsk qrupunun həmsədri Fransanın münasibətini necə dəyərləndirirsınız?**

**C a v a b:** Fransanın son açıqlamaları hesab edirəm ki, müsbət açıqlamalardır. Eyni zamanda, mənim Fransa Prezidenti ilə son telefon danışığım da çox müsbət olubdur. Təbii ki, Fransa həmsədr kimi,

bitərəf olmalıdır. Mən bunu demişdim. Hər bir ölkənin başqa ölkə ilə xüsusi əlaqələri ola bilər. Yəni milli səviyyədə hər bir ölkə sərbəstdir. Heç kim buna irad tuta bilməz. Ancaq həmsədrlik artıq başqa bir mexanizmdir. Bu, həmsədr olan ölkələrin üzərinə böyük məsuliyyət qoyur. Ona görə onlar bu mandat çərçivəsində gərək bitərəf olsunlar. Hesab edirəm ki, bu gün Fransanın addımları və yanaşması müsbətdir.

**S u a l: Rusiya Xarici İşlər naziri Lavrov bir açıqlama verdi. Açıqlamasında Qarabağ bölgəsinə hərbi müşahidəçilər göndərə biləcəklərini söylədi. Buna razılıq verərsiniz?**

**C a v a b:** Bilirsiniz, Rusiya Prezidenti ofisində deyildi ki, bu hər iki tərəfin – Azərbaycanın və Ermənistanın razılığı əsasında ola bilər. Yəni hər iki tərəf buna razılıq verməlidir, bu birincisi. İkincisi, təməl prinsipləri arasında – mən artıq bu məsələ ilə bağlı fikirlərimi bildirmişəm – sülhməramlı qüvvələrin bölgəyə göndərilməsi məsəlesi var, ancaq ən son mərhələdə. Torpaqlar işğaldan azad edilir, 5 rayon, ondan sonra 2 rayon, daha sonra Dağlıq Qarabağ ərazisinə və Şuşaya Azərbaycan əhalisi qayıdır. Sonra sülhməramlı qüvvələr gəlir. Ona görə bu gün bu haqda danışmaq tezdir. Üçüncüüsü, hansı ölkələr bu sülhməramlı qüvvələrin içində olacaq? Bu da hər iki tərəf arasında razılaşdırılmalıdır. Bu məsələ ilə bağlı müzakirələr prosesində hər hansı bir müzakirə olmayıbdır. Hesab edirəm ki, Rusiya Prezidenti ofisindən verilən açıqlama tamamilə əsaslıdır. Hər iki tərəf buna razi olmalıdır. Bunun razılığı və təqvimi verilməlidir. Bu gün fəal münaqişə gedə-gedə bu haqda danışmaq tezdir.

**S u a l:** Ermənistanın işgal etdiyi Qarabağda zəngin yeraltı qaynaqlar vardır. Bilirik ki, Kəlbəcərdə zəngin qızıl yataqları vardır. Əslində Ermənistanın əsl dərdi qızıl yataqlarıdır mı?

**C a v a b:** Odur. Amma əsas onların bizə olan əzəli nifrətidir. Ermənistan faşizm siyaseti apalar, Türkiyə, Azərbaycana nifrəti aşılıyır, uşaqlara türkləri düşmən kimi qələmə verir. Öz əhalisinin beyinlərini zəhərləyir. Ermənistanın işgalçılıq siyasetinin təməlində bu dayanır. Əsas məsələ budur. Digər bölgələrin həm bitkiçilik, həm heyvandarlıq üçün çox münbit torpağı var. Onlar bunu istismar edirlər. Kəlbəcərin qızıl yataqlarını qanunsuz olaraq istismar edirlər. Biz onlara yardımçı olan və oraya investisiya yatıran şirkətlərə məktub göndərmişdik. Mən bu toqquşmadan əvvəl verdiyim açıqlamalarda demişdim ki, o xarici şirkətlərə son xəbərdarlıq edirik – ya dayandırın bu fəaliyyəti, ya da sizi məhkəməyə verəcəyik.

Məhkəmədə bizim sözümüz keçəcək. Çünkü bu qanunsuzdur. Oradan çıxarılan qızılı Ermənistan xaricə satır və pul qazanır. Orada çıxan təbii qaynaqları, bizim torpaqdan əldə edilmiş məhsulu onlar Ermənistana daşıyırlar. Ona görə burada bir çox hədəflər vardır. Əsas məqsəd bu torpaqları əbədi Ermənistana tapdağı altında saxlamaqdır. Onlar buna nail ola bilmədilər.

**A p a r i c i:** Cənab Prezident, Paşinyanın «atası» Sorosdur dediniz.

**İlham Əliyev:** Doğrudur.

**S u a l:** İndi Azərbaycan bölgədə Soroslamı mübarizə aparır?

**C a v a b:** O cümlədən Sorosla. Əslində Soros deyəndə, təkcə Corc Sorosu nəzərdə tutmuram. Bu bir anlayışdır. Bu bir dağidıcı hərəkətdir, bu, yırtıcı bir hərəkətdir. Bu, müstəmləkəçi bir hərəkətdir. Paşının Sorosla o fotosəklinə baxın, necə eybəcər fotosəkdir. İnternetdə vardır. Durublar, bədənləri də yapışb bir-birinə. Utancverici bir şəkildir, ikisi də gülür, ikisinin də üzündə təbəssüm. Bu şəkil faktiki olaraq, Paşının kim olduğunu göstərir. Çünkü Ermənistanda çevrilişin təşkil edilməsində Soros qruplarının böyük rolu olub və Paşının əslində hər zaman anti-Rusiya mövqeyində olub. Onun partiyasının adı ermənicə «Yolka»dır. Onu tərcümə etsək «Çıxış» deməkdir. Haradan çıxış? Rusiya ilə birlikdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından və Avrasiya Birliyindən. O, millət vəkili olarkən hər zaman Rusyanın əleyhinə idi, anti-Rusiya mövqeyində idi. Ona görə mən təəccüb edirəm ki, bu günə qədər Rusiyada bəzi siyasi dairələr onun tərəfini tutur. Axi o, ruspərəst qüvvələrə qarşı inqilab etdi, ruspərəst prezidentləri həbsə atdı, ruspərəst ana müxalifət partiyasının sədrini həbsə atdı. Hər şeyi Rusyanın əleyhinə etdi, Rusyanın «Qazprom» şirkətinə, dəmir yolu şirkətinə cinayət işi açdı. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının – hansı ki, NATO tipli bir təşkilatdır – erməni əsilli sədrini həbsə atdı.

Yəni o, Sorosun sözü ilə oturub-duran adamdır. Onun komandasına baxın, hamısı Soros fondunun, Açıq Cəmiyyət Təşkilatının, «Amnesty International»ın nümayəndələridir. Yəni Soros Ermənistanda hakimiyyətə gəldi, amma iflasa uğradı.

**S u a l:** Cənab Prezident, Türkiyədən hərbi baza istəyiniz oldumu? Bu məsələ ilə bağlı bir açıqlama verdiniz, «Türkiyə hərbi baza yarada bilər» – dediniz. Bu məsələ ilə bağlı bir danışq apardınız mı?

**C a v a b:** Xeyr, bu məsələ ilə bağlı hər hansı bir danışq olmayıb, heç zaman olmayıb və bu gün də belə bir məsələ yoxdur. Onsuz da Türkiyə ilə hərbi sahədə bizim işbirliyimiz gündən-günə möhkəmlənir. Mən bunu artıq demişəm, bir daha demək istəyirəm ki, keçən il 10 birgə hərbi təlim keçirilib, həm havadan müdafiə, həm özəl komandalar, həm də digər sahələr üzrə. Bu işbirliyi ən yüksək səviyyədədir və bazarın Azərbaycanda yaradılması məsələsi heç zaman müzakirə mövzusu olmayıbdır.

**S u a l:** Cənab Prezident, Siz dediniz ki, Azərbaycan cəbhədə status-kvonu dəyişdi. Sizə təqdim edilən status-kvo nə idi və bundan sonra Azərbaycanın yeni status-kvosu nə olacaqdır?

**C a v a b:** Status-kvo artıq yoxdur. Mən bu haqda öz sözlərimi dedim və bu reallıqdır. Status-kvo nə idi? Torpaqların işğal altında saxlanılması demək idi. Baxmayaraq ki, Minsk qrupunun həmsədrleri bununla əlaqədar hələ 10 il bundan öncə çox müsbət açıqlama vermişdilər ki, status-kvo qəbul edilməzdür. Praktiki addım atılmamışdı və biz 30 il bu status-kvonun dəyişdirilməsini gözləyirdik ki, müzakirə prosesi nəticəsində buna nail ola bilək. Amma bu olmadı. Ona görə döyüş meydanında biz bunu artıq məhv etdik. O, artıq yoxdur. İndi Cəbrayıł şəhəri bizdədir, Cəbrayıł rayonunun kəndlərinin böyük hissəsi bizdədir. Füzuli rayonunun kəndlərinin də mütləq əksəriyyəti bizdədir.

İndi biz Füzuli şəhərini də görürük. Hadrut bizdədir, Suqovuşan bizdədir.

**S u a l:** İndi Füzuli şəhərinin mərkəzini görə bilirsinizmi?

**C a v a b:** Görürük, əlbəttə, görürük.

**A p a r i c r:** İnşallah, yaxın zamanda oradan bir müjdə gələcək deyirsiniz.

**İlham Əliyev:** İnşallah. Hansı status-kvodan söhbət gedə bilər?! Status-kvo da yoxdur, təmas xətti də yoxdur. Onu da biz yardım. Yəni 30 il sülh yolu ilə müzakirə prosesi çərçivəsində edə bilmədiyimizi bu günlər ərzində etdik.

**A p a r i c r:** Cənab Prezident, Sizdən bir şeyi də soruşmaq istəyirəm. Müharibə hələ davam edir. Bu müharibədə Sizi ən çox kədərləndirən və ən çox sevindirən hadisələri soruşacağam. Yeri gəlmışkən, rəmzi bir foto, Gəncədə 4 yaşındaki Bəxtiyarın yaralı halda ikən gülümşəməsi. Bu foto bütün dünyaya simvol oldu. Müsahibə aldıq, özü də 4 yaşındaki aaklı ilə dedi ki, «Qarabağ bizimdir, Azərbaycanındır!».

**İlham Əliyev:** Bəli.

**S u a l:** Cənab Prezident, Sizə ən çox təsir edən, kədərləndirən, ən çox sevindirən nələr oldu?

**C a v a b:** Ən çox kədərləndirən bizim itkilərimizdir. Həm mülki vətəndaşlar arasında, həm də əsgərlər arasında. Gənc əsgərlərimiz fədakarlıq, rəşadət göstərərək, doğma torpaqları uğrunda şəhid olurlar. Bu, böyük faciədir. Xalqımız üçün, onların yaxınları üçün, valideynləri üçün böyük faciədir. Ona görə də hər bir azərbaycanının həlak olması mənim üçün ən böyük üzüntüdür, istər mülki vətəndaş olsun, istər hərbçi ol-

sun, fərq etməz, onların hamısı bizim soydaşlarımızdır, bizim övladlarımızdır, qardaşlarımızdır.

Ən çox sevindirən isə Azərbaycan xalqının iradəsidir. Çünkü mərmi altında yaşayan insan yerindən tərəpənmir. Tərtəri Ermənistən Stalinqrada çevirir, ikinci Ağdamə, Füzuliya çevirmək istəyir. Niyə sən bu mülki şəhəri atəşə tutursan? Bax, o dəfn mərasimi olsun. Bu gün səhər iki saat ərzində 200-dən çox mərmi atılıb. Niyə? Tərtərdə nə var? İnsanlar yaşayır. Yəni bu, erməni faşizmidir. Bir də ki, qorxutmaq istəyirlər. Fikirləri gedir keçən əsrin 90-cı illərinə ki, onlar bizə hücum edirdilər, bizim ordumuz onların qabağında dura bilmirdi və bizim vətəndaşlar o bölgələri tərk edirdilər, qaçqın və məcburi köçküñə çevrilirdilər. O fikirlə yaşayırlar. Amma bilməlidirlər ki, indiki Azərbaycan o Azərbaycan deyil. İndiki Azərbaycan güclü dövlətdir və özünü qoruya bilən bir dövlətdir. Bizim insanlarımız mərmi altında yaşayır, oranı tərk etmir, evləri yanır, malları batır, amma deyirlər ki, təki «Vətən sağ olsun!» Məni ən çox sevindirən budur. Eyni zamanda, bununla bərabər, bizim bayrağımızı işgaldən azad edilmiş torpaqlarda görməyiimdır. Məni ən çox sevindirən, bax, bunlardır.

**S u a l:** Cənab Prezident, Türkiyədə 83 milyon nəfər hər namazdan sonra Azərbaycan üçün dua edir. Bu duaları hiss edirsiniz? Buradan türk xalqına nə demək, nə mesaj göndərmək istəyərsiniz?

**C a v a b:** Təbii ki, görürəm. Bu dualar və Azərbaycan xalqının duaları, bizim digər ölkələrdə yaşayan dostlarımızın, qardaşlarımızın duaları bizi qoruyur. Çünkü biz haqq yolundayıq. Biz öz torpağımız uğrun-

da vuruşuruq. Ermənistan tərəfindən aparılan müharibə şər qüvvələrin müharibəsidir. Biz hər zaman Türkiyədən dəstək görmüşük, dəstək hiss etmişik. Son illər ərzində Türkiyə və Azərbaycan rəhbərliyi bizim ölkələrimizi bir-birinə o qədər güclü tellərlə bağlayıb ki, bu birləş, bu qardaşlıq sarsılmazdır. Bu günlərdə Türkiyədən mənə çoxlu məktublar gelir. Yazırlar ki, Cənab Prezident, mən də gəlməyə hazırlam, mən də kömək etməyə hazırlam. Bunlar bizi çox duygulandırır, çox sevindirir. Bizim birliyimiz bir daha bu çətin dönmədə özünü bürüzə verir. Ona görə bütün türk qardaşlarımıza dərin təşəkkürümüz bildirirəm. Biz onların dəstəyini hiss edirik, görürük, bu dəstək bizə əlavə güc verir, bizim iradəmizi gücləndirir. Mənim əziz qardaşım, hörmətli Prezident Rəcəb Tayyib Ərdoğan demişdi ki, «Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır». Bu əslində bizim birliyimizi təsvir edən ən gözəl ifadədir, ən gözəl kələmdir.

**A p a r i c i:** Cənab Prezident, mən də son olaraq, Rəcəb Tayyib Ərdoğanı necə tərif edəcəyinizi soruşmaq istərdim.

**İlhəm Əliyev:** Rəcəb Tayyib Ərdoğan mənim qardaşımdır. Bizim çox yaxın münasibətimiz vardır. Həm prezidentlər kimi, həm də insan kimi. Ona mənim çox böyük hörmətim vardır. O, dünya lideridir. O, Türkiyəni böyük zirvələrə qaldırdı. Türkiyəni ucaldı. Türkiyəni ləyaqətli, qururlu dövlət kimi dünyaya tanıdırdı. Ona qarşı çox böyük ədalətsizliklər, haqsızlıqlar edilir, həm bəzi ölkələr tərəfindən, həm də təəssüf ki, Türkiyənin içində də bəzi siyasi qüvvələr tərəfindən. Təbii ki, mən bu işlərə qarşı bilmərəm. Am-

ma bir insan kimi, buna biganə qala bilmərəm. Çünkü onun Türkiyə üçün gördüyü işlər genişmiqyaslıdır və bu gün Türkiyəni onun kimi sevən, onun maraqlarını müdafiə edən, öz sinəsini irəli verən ikinci bir insan yoxdur.

Türkiyədə bunu hər kəs bilməlidir. Azərbaycanda bunu hər kəs bilir. Türkiyədə də bir çoxları bilir, amma bilməyənlər üçün demək istəyirəm ki, onlar da görsünlər. Çünkü siyasi mübarizə hər yerdə vardır. Bir də milli məsələ vardır. Milli məsələdə hər hansı bir siyasi mübarizə olmamalıdır. Biz təhdid qarşısında birləşməliyik. Bu gün Türkiyəyə də hər tərəfdən hücum edirlər. Ona tab gətirmək, onun qarşısında sıpər kimi dayanmaq çox böyük cəsarət tələb edir. Böyük peşəkarlıq, bilik, iradə tələb edir. Mənim qardaşım belə insandır və mən onu yaxından tanıdığım üçün bunu tam səmimiyyətlə deyirəm. Ona bundan sonra da müvəffəqiyyətlər diləmək istəyirəm. Onun addimları, onun varlığı bütün türk dünyası üçün önemlidir və türk dünyasının birləşməsi, işbirliyinin dərinləşməsi istiqamətində biz bundan sonra da böyük səylər göstərəcəyik.

**S u a l: Son sual, cənab Prezident. Türkiyə ilə bir ürək olmaq lazımlığını dediniz. Bu baxımdan Türkiyədə müxalifətdən Sizə dəstək mesajları gəldimi?**

**C a v a b:** Belə səylər oldu. Belə mesajlar gəldi. Bilirsiniz, mən elə insanam ki, hər şeyi necə var elə də deyirəm. Bu məsələdə diplomatiyaya ehtiyac yoxdur. Mənim üçün Türkiyədə əsas məsələ qardaşımıza olan münasibətdir. Kim ona yaxşı münasibət bəsləyirsa, o mənim ürəyimdədir. Kim ona haqsız münasibət bəsləyir,

kim ona qarşı çıxırsa, mənim ürəyimdə onlar üçün yer yoxdur. Dəstək göstərmək istəyən hər kəsə mən təşəkkürümü bildirirəm. Ancaq hesab edirəm, hər kəs bilməlidir ki, bu gün Ərdoğan olmasaydı, Türkiyənin başı böyük dərddə ola bilərdi. Bunu hər kəs bilsin, hər kəs anlasın. Bunu mən adı bir Azərbaycan vətəndaşı kimi deyirəm. Bunu siz bu gün 10 milyon Azərbaycan vətəndaşından eşidə bilərsiniz. Türkiyə-Azərbaycan birliliyi möhkəmlənir. Ona görə bu birliliyi təmin edən insanlar da gərək hər bir yerdə, milli məsələlərdə lazımi dəstək alsinlar. O ki qaldı partiyalar arasındaki məsələlərə, o, başqa bir işdir. Milli məsələdə hər kəs gərək vətənpərvər olsun.

**A p a r i c i:** Çox təşəkkür edirəm, cənab Prezident, bizə vaxt ayırdınız, suallarımızı cavablandırınız.

## AZƏRBAYCAN XALQINA MÜRACİƏT

Əziz həmvətənlər!

Bu gün Ermənistanın faşist rəhbərliyi növbəti hərbi cinayət törədib. Gəncə və Mingəçevir şəhərləri raket atəşinə məruz qalıb. Bu namərd atəş nəticəsində soydaşlarımı həlak olub, yaralanıb. Allah bütün şəhidlərimizə rəhmət eləsin, yaralı soydaşlarımıza Allah şəfa versin.

Bu bir daha Ermənistan rəhbərliyinin faşist mahiyətini göstərir. Birinci dəfə deyil ki, bizim şəhərlərimiz atəşə məruz qalır və demək olar ki, hər gün Tərtər, Ağdam, Goranboy, Ağcabədi və digər şəhərlərə Ermənistan atəş açır. Bu atəş nəticəsində vətəndaşlarımı həlak olub, yaralanıb, 2000-dən çox ev dağidlılıb, ya da ki, bu evlərə çox böyük ziyan vurulubdur. Ancaq bu namərd hərəkətlər Azərbaycan xalqının iradəsini qıra bilməz.

Ermənistan rəhbərliyi hərbi cinayət törədir. Dinc əhaliyə atəş açmaq, özü də əməliyyat operativ raket kompleksləri vasitəsilə atəş açmaq hərbi cinayətdir. Onlar bu cinayətə görə məsuliyyət daşımaları və daşıyacaqlar. Biz isə onların cavabını döyüş meydanında veririk. Şəhidlərin, günahsız insanların qisasını döyüş meydanında alırıq və alacağıq. Biz heç vaxt mülki əhaliyə qarşı mübarizə, müharibə aparmamışız, bundan sonra da aparmayacağıq. Biz ermənilər deyilik. Bizim öz yolumuz var, bizim öz amalımız var və

bütün Azərbaycan xalqı bu amal ətrafında birləşib. Bütün Azərbaycan xalqı həmrəylik, vətənpərvərlik göstərir.

Müzəffər Azərbaycan Ordusu gedən döyüslərdə düşmənləri bizim torpağımızdan qovur və qovacaqdır. Mən demişəm ki, öz xoşları ilə bizim torpaqlarımızdan çıxmasalar, biz onları iti qovan kimi qovacağıq və qovuruq. Müzəffər Azərbaycan Ordusu hər gün yeni strateji məntəqələri, yeni yüksəklikləri, yeni yaşayış məntəqələrini işgalçılardan azad edir. Bizim qisasımız döyük meydanındadır.

Bu günlər ərzində – 27 sentyabr tarixindən bu günə qədər Ermənistanın hərbi potensialına sarsıcı zərbə vurulubdur. Sadəcə olaraq, vətəndaşlarımızın diqqətinə bəzi rəqəmləri çatdırmaq istəyirəm. Bildirməliyəm ki, çatdıracağım siyahı natamamdır, düşmənin daha böyük həcmidə texnikası məhv edilib və döyük zamanı bunun dəqiqlik hesablanması mümkün deyil. Ancaq gətirəcəyim rəqəmlər əyani şəkildə göstərir ki, biz döyük meydanında tam üstünlüyü əldə etmişik və demək olar ki, Ermənistanın hərbi-texniki potensialını xeyli dərəcədə sıradan çıxara bilmışik. Ancaq sual olunur: bu qədər silah, bu qədər texnika Ermənistanda haradandır? Ermənistanın hərbi büdcəsi də, dövlət büdcəsi də bəllidir. Ermənistan bankrot ölkədir. Bu ölkənin xarici dövlət borcu ölkənin ümumi daxili məhsulunun 60–70 faizini təşkil edir. Bu ölkənin sərbəst valyuta ehtiyatları cəmi 1,5 milyard dollardır, bu da bank rezervləridir. Yəni bu, sərbəst vəsait deyil. Hansı pulla bu silah və texnikanı alır? Təkcə bu günə qədər məhv edilmiş və qənimət kimi götürü-

rülmüş texnikanın qiyməti aşağısı 2 milyard dollar səviyyəsindədir. Ancaq hələ də bunların texnikası qalibdir – həm işgal edilmiş torpaqlarda, həm də Ermənistan ərazisində. Sual olunur, kim onları silahlandırır? Bəzi hallarda bizə qarşı iradlar irəli sürülür ki, biz silahlanırıq, biz silah alırıq və bu elə bil ki, vəziyyəti gərginləşdirə bilər, vəziyyəti məqbul olmayan məcraya istiqamətləndirə bilər. Ancaq Ermənistan silahlananda sual olunur? Bəs bu kasib, yoxsul ölkədə bu qədər silah və texnika haradandır? Bu gün də onlara qacaq yollarla, qacaqmalçılıq sxemləri əsasında silahlar, texnika göndərilir və bu çox təhlükəli, böyük dağdırıcı gücə malik olan texnikadır. Biz bu suallara cavab istəyirik və əminəm ki, biz bu cavabı alacağıq.

İndi isə son günlər ərzində Azərbaycan Ordusu tərəfindən məhv edilmiş Ermənistan texnikasının bir hissəsini xalqımın diqqətinə çatdırıram. Beləliklə, məhv edilmiş Ermənistan texnikası: tank – 234 ədəd məhv edilib, 36 tank hərbi qənimət kimi götürülüb; piyadaların döyüş maşını – 49-u məhv edilib, 24-ü hərbi qənimət kimi götürülüb; özüyeriyən artilleriya qurğusu – 16 ədəd məhv edilib, müxtəlif çaplı toplar – 190, «Uraqan» sistemi – 2, TOS odsaçan – 1, əməliyyat taktiki raket kompleksi «Elbrus» – 2, «Toçka-U» – 1; «Osa» zenit raket kompleksi – 35; «Tor» zenit-raket kompleksi – 3; «Kub» və «Kruq» zenit raket kompleksi – 5; radioelektron mübarizə sistemləri – 9; S-300 zenit raket kompleksi – 2; yük avtomobilləri – 196-sı məhv edilib, 98-i qənimət kimi götürülüb. Hər bir adam, hər bir mütəxəssis bu texnikanın qiymətini açıq mət-

buatdan götürə bilər və bu suallara biz cavab tapma-liyiq və tapacağıq.

Şanlı Azərbaycan Ordusu öz xilaskarlıq missiyasını uğurla davam etdirir. Son günlər ərzində mən xalqıma yeni azad edilmiş kəndlərin adlarını açıqlamışdım. Bu gün də böyük məmənunluq və böyük sevinc hissi ilə azad edilmiş növbəti yaşayış məntəqələrinin adlarını sizə çatdırmaq istəyirəm.

Bu gün Füzuli rayonunun aşağıdakı yaşayış məntəqələri işgalçılardan azad edilib – Qoçəhmədli kəndi, Çimən kəndi, Cuvarlı kəndi, Pirəhmədli kəndi, Məsabəyli kəndi, İslıqlı kəndi, Dədəli kəndi və Füzuli şəhəri. Füzuli şəhəri işgalçılardan azad edilib, Füzuli bizimdir, Qarabağ Azərbaycandır!

Mən bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bu münasibətlə əziz füzulililəri ürəkdən təbrik edirəm. Uzun illərin doğma torpaq həsrəti sona çatır. Biz öz üzərimizə düşən missiyani şərəflə yerinə yetiririk, ölkəmizin ərazi bütövlüyünü bərpa edirik və bərpa edəcəyik. Füzuli uğrunda döyüşlər ağır döyüşlərdi. Vaxt keçəcək bu döyüşlər haqqında kitablar yazılacaq, əsərlər yazılacaq. Doğrudan da çox böyük peşəkarlıq, məharət, şücaət, fəda-karlıq tələb edən döyüşlərdir. Cünki bu 30 il ərzində düşmən təmas xəttində o qədər möhkəm istehkam qurmuşdur ki, bəziləri hesab edirdi ki, Füzuli şəhərini işgaldən azad etmək mümkün deyil. Hətta ən tanınmış hərbi mütxəssislər də belə fikirdə idi ki, Füzulinin götürmək, onu işgaldən azad etmək üçün bəlkə aylarla vaxt lazımlı olacaq və bu əməliyyat uğurla nəticələ-nəcək-nəticələnməyəcək, hələ böyük sual altında idi.

Ancaq müzəffər Azərbaycan Ordusu bu şərəfli misiyanın öhdəsindən gələ bildi və qısa müddət ərzində Füzuli rayonunun əksər kəndləri və Füzuli şəhəri düşmən tapdağından azad edildi. Füzuli şəhəri deyəndə, bilməliyik ki, şəhərdən əsər-əlamət qalmayıb, bir dənə də salamat bina qalmayıb. Cənki 30 il ərzində o, vəhşilərin əlində idi, yırtıcıların əlində idi, çaqqalların əlində idi. Bütün binalar sökülbü, dini abidələrimiz sökülbü, hər şey talan edilib, evlərin dam örtükleri, pəncərələri, əşyaları, hər şey. Sanki vəhşi bir qəbilə bu şəhəri zəbt etmişdi. Füzuli şəhərinin qalıqları erməni fəsizminin təzahürüdür və erməni faşizminin şahididir.

Biz Füzuliyə qayıdacaqıq, biz bütün kəndləri yenidən quracaqıq, abadlaşdıracaqıq. O kəndlərə həyat qayıdacaq. Necə ki, vaxtilə ulu öndərin rəhbərliyi ilə Azərbaycan Ordusu Füzuli rayonunun 22 kəndini işğaldan azad etmişdi, o cümlədən Horadiz qəsəbəsini. İndi baxın, görün necə gözəl məkandır. Horadiz qəsəbəsi çox abad, müasir şəhərə çevrilibdir. İşğaldan azad edilmiş kəndlərdə füzulililər yaşayır. Deyə bilərəm ki, bu günə qədər işğaldan azad edilmiş kəndlərdə Füzuli əhalisinin təqribən yarısı məskunlaşmışdır. Ancaq bu gün artıq füzulililərin yaşadıqları kəndlər azad edilib və oraya həyat qayıdacaq, onlar qayıdaqlar, onlar orada yaşayacaqlar, öz əcdadlarının qəbirlərini ziyarət edəcəklər. Orada bərpa olunacaq məscidlərdə azan səsi eşidiləcək. Biz öz şərəfli missiyamızı yerinə yetiririk. Mən tam əminəm ki, bundan sonra da şanlı Azərbaycan Ordusu işgalçıları torpağımızdan qovmağa davam edəcəkdir.

Füzuli əməliyyatı rəmzi mənə daşıyır. Bizim tarixi, qədim yaşayış məskənimizi Azərbaycan özünə qaytardı, on minlərlə insanın o yerlərə qayıtmasını təmin etdi. Eyni zamanda, strateji nöqtəyi-nəzərdən Füzulinin təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarılması bizə növbəti strateji üstünlükler verir. Çünkü Füzuli istiqamətində yerləşən bizim hərbi qüvvələrimiz bu günlər ərzində orada döyüslər aparırdı. İndi təbii ki, bu, sərr deyil, biz Füzuliyə hansı tərəfdən gira bildik. Hansı böyük hərbi peşəkarlıq və rəşadət nəticəsində biz Füzulini işgalçılardan azad edə bildik. Ondan əvvəl Cəbrayıl şəhəri işgalçılardan azad edildi. Ondan əvvəl Hadrut işgalçılardan azad edildi. Xocavənd və Cəbrayıl rayonlarının, o cümlədən Füzuli rayonunun bir çox kəndləri işğaldan azad edildi. Məhz ondan sonra biz Füzuli şəhərini işgalçılardan azad edə bildik.

Düşmən son mərhələdə öz silahlarını yerə qoyub qaçmışdı. Bu gün tam məsuliyyətlə deyə bilerəm ki, Füzuli əməliyyatı hərbi kitablara daxil ediləcək.

Təkcə Füzuli əməliyyatı yox, başqa əməliyyatlar da. Bu gün məndə olan məlumatə görə, hərbi mütəxəssislər artıq açıq-aydın bildirirlər ki, Azərbaycan Ordusu böyük döyük qabiliyyətinə və texniki təminata malik olan bir ordudur.

Bu gün tarixi bir gündür, 17 oktyabr nəinki füzulililərin xatirəsində, həm də Azərbaycan dövlətinin tarixində əbədi qalacaqdır. Bu gün biz hamımız, bütün Azərbaycan xalqı xalqımızın, dövlətimizin ən parlaq səhifəsini yazıraq, birləşdə yazarıq. Biz bu gün həmrəylək, qarşılıqlı dəstək, birlik göstərərək, bu şanlı ta-

rixi yazırıq. Biz xoşbəxtik ki, bu anları yaşayırıq. Ancaq bu anları səbirsizliklə gözləyən həyatdan getmiş on minlərlə qacqın, köçkünümüz əfsuslar olsun ki, bu günləri görmədi. Ancaq əminəm ki, onların ruhu şaddır. Çünkü onların doğma dədə-baba torpaqları işgalçılardan azad edilibdir.

Baxmayaraq ki, namərd, xain, alçaq düşmən hərbi cinayətlər törədir, dinc əhalini atəşə tutur – bugünkü atəş nəticəsində azyaşlı uşaqlar da həlak olub – mən bir daha demək istəyirəm ki, biz qisasımızı mülki vətəndaşlardan almamalıyıq. Biz döyüş meydanında qisasımızı alrıq, alacağıq, şəhidlərimizin, həlak olanların qanı yerdə qalmır və qalmayacaqdır. Bir daha Ermənistəninin faşist rəhbərliyinə xəbərdarlıq edirəm ki, qalan torpaqlardan öz xoş ilə çıxsin. Onsuz da biz onları oradan rədd edəcəyik. Onların izi-tozu da o torpaqlarda qalmayacaq. Onsuz da onları biz sona qədər qovub torpağımızdan rədd edəcəyik. Öz xoş ilə getsin!

Füzulini təslim etmək istəmirdi. Halbuki başa dùşürdü ki, bunu saxlaya bilməyəcək. Cəbrayılı təslim etmək istəmirdi. Dünən, srağagün və bu gecə Cəbrayıl istiqamətində də uğurlu əməliyyatlar keçirilib, strateji yüksəkkiliklər götürüldür. Bu haqda hələ ki, mən bir şey demək istəmirəm, hadisələri qabaqlamaq istəmirəm. Ancaq bu gün müzəffər Azərbaycan Ordusu öz məqsədinə çatır və çatacaq, bizim ərazi bütövlüyüümüz bərpa edilir və ediləcək. Heç bir qüvvə bizi dayandırı bilməz. Heç bir qüvvə Azərbaycan xalqının iradəsi qarşısında duruş gətirə bilməz. Bunu hər kəs bilməlidir. Bizim qabağımızda heç kim dura bilməz. Çıxsın

yırtıcı Ermənistan dövləti bizim torpağımızdan. Ondan sonra atəşkəs təmin edilər. Atəşkəs elan olundu, ondan bir gün keçmədi Gəncəni bombaladılar. Özü də haranı? Yaşayış massivlərini. Bu gün də haranı vurdular? Yenə də yaşayış massivlərini. Nə vaxt vurdular? Gecə saatlarında ki, daha çox insan həlak olsun.

Bu, insanlığa qarşı cinayətdir. Əgər beynəlxalq birlik Ermənistəni törədilmiş cinayətlərə görə məsuliyyətə cəlb etmək istəmirə - necə ki, Xocalı soyqırımına görə heç kim onları məsuliyyətə cəlb etməyib - biz özümüz onları məsuliyyətə cəlb edəcəyik. Biz özümüz onların cəzasını verəcəyik, özümüz onları cəzalandıracağıq və bizim cəzamız ədalətli cəza olacaqdır. Onlar ən ağır cəzaya layiqdirler. Ermənistənin hərbəsiyasi rəhbərliyi cinayətkarlardır və biz bu cinayətkarları cəzalandıracağıq.

«Qarabağ Ermənistəndir» deyən Ermənistənin baş naziri, nə oldu, indi demirsən «Qarabağ Ermənistəndir». Gəl Füzuliyə, sən orada bizim torpağımızı iştismar edirdin. Gəl Cəbrayıla, gəl Hadruta, azad edilmiş başqa yerlərə, de ki, «Qarabağ Ermənistəndir». Oturmusan İrəvanda, oradan bəyanatlar verirsən, dünya liderlərinin zəhləsini tökürsən, adam qalmayıb ki, telefonla zəng etməyəsən.

Niyə demirsən «Qarabağ Ermənistəndir»? Qorxursan, qorxacaqsan! Bəs Azərbaycan xalqını təhqir edəndə, «Qarabağ Ermənistəndir və nöqtə» deyəndə niyə belə cəsarətli idin? Kimə güvənirdin? Kimə arxalanırdın? Bilmirdinmi ki, gün gələcək bu əməllərə görə cavab verəcəksən? Bu gün gəlibdir və gəlir. Şuşa ya Livandan, başqa ölkələrdən erməniləri gətirdib

məskunlaşdırmaq hərbi cinayətdir, Cenevrə Konvensiyasına ziddir. Bunu nümayişkaranə edirdilər, televiziyyada göstərildilər ki, necə ermənilər gəlib bizim qədim torpağımızda yaşamağa, işləməyə. İndi baxım görün kim gələcək Şuşaya məskunlaşmağa. Cəbrayıla yeni yol çəkirdin Ermənistandan. Nə üçün? O bölgəni, Arazboyu bölgəmizi qanunsuz yollarla zəbt edib, ondan sonra orada erməniləri məskunlaşdırmaq üçün? Bizi fakt qarşısında qoymaq istəyirdin. Ermənistanda əhali az olduğu üçün xaricdən erməniləri müxtəlif yollarla, o cümlədən onları aldadaraq, gətirdib orada məskunlaşdırmaq nə məqsədi daşıyırırdı? Bizim tarixi torpaqlarımızı əbədi işgal altında saxlamaq, əbədi işgali təmin etmək və bizim torpaqlarımızı erməniləşdirmək məqsədi. Baxın, onlar Füzəliyə hansısa bir eybəcər ad veriblər. Bu ad sizin başınıza dəysin. Bu ad cəhənnəmə getsin. Bu ad yoxdur artıq. Madagiz adı da yoxdur – Suqovuşandır. Biz başqa tarixi adlarımızı da bərpa edəcəyik. Şuşaya qondarma qurumun parlamentini köçürürdün bəs. Get köçür, görün necə köçürəcəksən! O saxta, quldur dəstə başçısının «andığmə mərasimi»nin keçirildiyi yer nə gündədir! Darmadağın etmişik oranı, darmadağın. Yeddi şərt qoyurdun bizim qarşımızda. Ultimatumla danışırdın. İndi görün hansı şərti qoyursan. Nə oldu bəs? Onun-bunun ətəyindən yapışib, onun-bunun ayağının altına yixılıb imdad diləyirsən ki, Azərbaycanı durdurun. Azərbaycana deyin ki, daha dayansın. Çıx torpağımızdan dayanaq. Rədd ol torpağımızdan dayanaq. Mən bunu demişəm, gizlətmirəm. Azərbaycan xalqı da bunu bilir, beynəlxalq

aləm də bunu deyir. Hər gün bunu deyirəm, çıx de ki, sabah mən buradan çıxıram, dayanırıq. Bizə qan tökmək lazımlı deyil. Bizə torpaq lazımdır. Biz torpağımızı istənilən yolla alacağıq. Hər kəs bunu bilsin. Artıq son günlərin tarixi bunu göstərir.

Azərbaycan xalqını təhqir etmək sizə çox baha başa gəlir, Ermənistən rəhbərliyi, çox baha başa gəlir. Ermənistən əhalisi, nəhayət, bu kriminal rejimin başçılarını məsuliyyətə cəlb etməlidir. Artıq Ermənistanda hərbi komissarlıqlarda mitinqlər təşkil edilir, analar yolları kəsir, qoymurlar ki, uşaqları getsin başqa ölkənin torpağında ölsün. Mən də erməni xalqına müraciət etmişdim və bir daha müraciət edirəm: qoymayın uşaqlarınızı! Nə işi var bizim torpağımızda? Öz ölkənizdə yaşayın. Bizim sizinlə heç bir işimiz yoxdur. Gedin yaşayın öz ölkənizdə, nə edirsiniz edin, amma bizim torpaqdan çıxın. Əminəm ki, erməni xalqı da öz cinayətkar xunta rejimi başçılarını məsuliyyətə cəlb edəcək. Biz isə haqq yolundayıq, ədalət yolundayıq. Biz haqlıyıq, biz öz torpağımızda vuruşuruq, öz torpağımızda şəhidlər veririk. Bizim savaşımız müqəddəs savaşdır!

Biz döyüş meydanında gücümüzü göstərdik, həm düşmənə, həm də bütün dünyaya. Döyüş meydanında göstərdiyimiz güc və onun mənbəyi Azərbaycan xalqının iradəsidir, Azərbaycan xalqının istedadıdır və bizim əldə etdiyimiz uğurlardır.

Bir daha demək istəyirəm ki, biz xoşbəxt insanıq, bizim nəslimiz xoşbəxtidir ki, bu sevincli günləri görə bilirik. Mən özümü xoşbəxt insan hesab edirəm ki, bu sevincli xəbərləri doğma xalqıma çatdırıram. Ali

---

Baş Komandan kimi, bütün işlərə rəhbərlik edirəm və Azərbaycan xalqını əmin etmək istəyirəm ki, bundan sonra da öz fəaliyyətimdə ölkəmizin, xalqımızın milli maraqlarını qorumaq üçün əlimdən gələni əsir-gəməyəcəyəm. Heç bir təhdid, hədə, heç bir təzyiq mənim iradəmə təsir edə bilməz. Bizim işimiz haqqı işidir. Biz öz torpağımızda vuruşuruq, öz ərazi bütövlüyüümüzü bərpa edirik.

Yaşasın Azərbaycan Ordusu!

Yaşasın Azərbaycan xalqı!

Qarabağ Azərbaycandır!

**İLHAM ƏLİYEV**  
**Azərbaycan Respublikasının Prezidenti**

Bakı, 17 oktyabr 2020-ci il

## AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ, ALİ BAŞ KOMANDANIN RƏSMİ «TWİTTER» SƏHİFƏSİNDEN

*18 oktyabr 2020-ci il*

Azərbaycan Silahlı Qüvvələri qədim Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağını qaldırmışlar.

Eşq olsun Azərbaycan xalqına!  
Qarabağ Azərbaycandır!

## AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ, ALİ BAŞ KOMANDANIN RƏSMİ «TWİTTER» SƏHİFƏSİNĐƏN

*19 oktyabr 2020-ci il*

Cəbrayıl rayonunun Soltanlı, Əmirvarlı, Maşanlı, Hasanlı, Alikeyxalı, Qumlaq, Hacılı, Goyərçin Vey-səlli, Niyazqullar, Keçəl Məmmədli, Şahvəlli, İsaqlı, Haciisaqlı kəndləri işğaldan azad edilmişdir.

Eşq olsun Azərbaycan xalqına!

Qarabağ Azərbaycandır!

## DÖVLƏT SƏRHƏD XİDMƏTİNİN RƏİSİ GENERAL-POLKOVNİK ELÇİN QULİYEVİ TƏBRİK

*19 oktyabr 2020-ci il*

*Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Dövlət Sərhəd Xidmətinin rəisi (DSX) general-polkovnik Elçin Quliyevi Xudafərin körpüsündə Azərbaycan bayrağının qaldırılması və DSX-nin iştirakı ilə bir neçə yaşayış məntəqəsinin azad edilməsi münasibətilə təbrik etmiş və təbriklərinin bütün şəxsi heyətə çatdırılmasını tapşırmışdır.*

*General-polkovnik Elçin Quliyev DSX-nin şəxsi heyətinin Ali Baş Komandanın bütün tapşırıqlarını bundan sonra da layiqincə yerinə yetirəcəyini məruzə etdi.*

---

## AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ, ALİ BAŞ KOMANDANIN RƏSMİ «TWITTER» SƏHİFƏSİNDƏN

*19 oktyabr 2020-ci il*

Ermənistan silahlı qüvvələri razılaşdırılmış müvəqqəti humanitar atəşkəs rejimini kobudcasına pozaraq, oktyabrin 18-də saat 00:02-dən sonra Azərbaycanın yaşayış məntəqələrini və döyüş mövqelərini ağır artilleriyadan atəşə tutmuşdur.

Mənfur düşmənin çirkin əməlləri nəticəsində ölen və yaralananlar vardır. Azərbaycan Ordusu düşmənə layiqli cavab verərək, bir neçə yaşayış məntəqəsini işğaldan azad etmişdir.

**Eşq olsun Azərbaycan Ordusuna!  
Qarabağ Azərbaycandır!**

## TÜRKİYƏ BÖYÜK MİLLƏT MƏCLİSİNİN SƏDRİ MUSTAFA ŞƏNTOPUN BAŞÇILIQ ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞ

*19 oktyabr 2020-ci il*

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrin 19-da Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şəntopun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.*

**İlham Əliyev:** Xoş gəlmisiniz! Sizi səmimiyyətlə salamlayıram.

**Mustafa Şəntop:** Xoş gördük.

**İlham Əliyev:** Cox şadam ki, Siz gəlmisiniz. Ölkəmiz üçün bu çətin bir dövrdə Sizin gəlisiiniz xüsusi mənə daşıyır. Bu bir daha Türkiyənin Azərbaycana göstərdiyi qardaşlıq münasibətinin təzahürüdür, həmrəyliyin təzahürüdür. Biz bu hadisələr baş verəndən dərhal sonra Türkiyənin dəstəyini hiss etdik, bu gün də hiss edirik. Əziz qardaşım, hörmətli Prezident çox müsbət və çox dəqiq açıqlamalar verdi. Bu açıqlamalar Azərbaycan xalqını çox məmnun etdi, bütün dünyaya göstərdi ki, Türkiyə-Azərbaycan birliyi sarsılmazdır və ağır günlərdə biz bir-birimizin yanındayıq. Mən bunu bir neçə dəfə demişəm, bir daha demək istəyirəm ki, əgər bu açıq mövqe göstərilməsəydi, bu gün başqa qüvvələr bu işlərə qarışa bilərdi. Onsuz

da Ermənistanın məqsədi bundan ibarətdir, onlar bu münaqişənin coğrafiyasını genişləndirmək isteyirlər və çox yanlış yoldadırlar. Çünkü görülər ki, bizim qarşımızda təkbaşına duruş gətirə bilmirlər. Döyüş meydanında biz onları məğlub edirik. Hər gün cəbhədən çox gözəl xəbərlər gəlir. Bu gün səhər mən yeni kəndlərin azad edilməsi haqqında məlumat verdim. Azərbaycan Ordusu zəfər marşındadır və qarşımızda duran bütün vəzifələr yerinə yetirilir.

Türkiyə dövlətinin və xalqının dəstəyi xüsusi önəm daşıyır. Türkiyə və Azərbaycan dünya miqyasında bir-birinə ən yaxın olan ölkələrdir. Dünya miqyasında Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın ikinci ölkə tapmaq mümkün deyil. Hər zaman bir-birimizin yanındayıq. Bundan sonra da belə olacaq. Həm Türkiyə Büyük Millət Məclisinin açıqlamaları, Sizin, hörmətli cənab Sədr, açıqlamalarınız, nazirlərin açıqlamaları, Türkiyədən adı vətəndaşlardan mənə gələn məktublar böyük həmrəyliyin təzahürüdür.

Bu qardaşlıq mövqeyinə görə və gəldiyiniz üçün bir daha sizə təşəkkürümüz bildirirəm. Əminəm ki, səfəriniz qardaşlıq əlaqələrimizin tarixində yeni gözəl səhifə olacaqdır. Xoş gəlmisiniz!

**M u s t a f a Ş e n t o p:** İnşallah. Xoş gördük, cənab Prezident. Əvvəla, Türkiyədən hörmətli Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın salamlarını çatdırmaq isteyirəm. Türkiyə Büyük Millət Məclisindən deputatlarımızın hamisinin Sizə salamları var, parlamentimizin duaları sizinlədir.

Burada fərqli partiyalardan dostlarımız vardır. Biz təmsilçilik qabiliyyəti yüksək olan bir heyətlə gəldik, dəstəyimizi ifadə etmək istədik.

Bunu Türkiyədə hər zaman deyirik, Tovuz hückumalarında da Məclisimizdə dörd siyasi partiya bir açıqlama vermişdi, 27 sentyabrdan sonra da bir daha açıqlama verdi. Bunları bir də Bakıda təkrarlamaq, söyləmək istədik. Millətimizin də dəstək və duaları daim Azərbaycanladır, sizinlədir. Azərbaycanın uğuru, müvəffəqiyyəti üçün dua edirik, o sevindirici xəbərləri aldıqca bütün millət olaraq sevinirik. Allah müvəffəq etsin, zəfər nəsib etsin.

Təbii ki, Türkiyənin Azərbaycana dəstəyinin təməli dostluq və qardaşlıqdır. Zati-aliləri, Sizin də dediyiniz kimi, dünyada Azərbaycan-Türkiyə dostluğuuna, qardaşlığına bənzər ikinci ölkə yoxdur. «Bir millət – iki dövlət» – deyirik. Bunun tarixi əsasları vardır. Axşam Şəhidlər xiyabanında idik, orada Türkiyədəki 34 vilayətimizdən şəhidlər var, onlar burada uyuyurlar, adları məzar daşlarında vardır. Biz Türkiyə olaraq, Azərbaycanın çətin gündündə burada – Azərbaycanın yanında olmuşuq, onun kədəri bizim kədərimiz, sevinci isə bizim sevincimizdir. Bu sizin üçün də eynidir. Sizin Yunanistan səfirini qəbul edərkən verdiyiniz açıqlama Türkiyədə çox böyük diqqətlə, sevincə izlənildi və çox yüksək dəyərləndirildi.

Bizim Azərbaycana dəstəyimiz təkcə dostluqla bağlı deyil, bu mübarizə Azərbaycanın haqlı mübarizəsidir. Həm tarixən haqlıdır, çünkü Dağlıq Qarabağ tarixboyu Azərbaycan torpağı, Azərbaycan Vətəninin bir hissəsi olub. Sovet dövründə də, çar Rusi-

---

yası dövründə də belə olub. Azərbaycan beynəlxalq hüquq baxımından da haqlıdır.

*Prezident İlham Əliyev Prezident Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirdi, onunda salamlarını Türkiyə Prezidentinə çatdırmağı xahiş etdi.*

## RUSİYANIN TASS İNFORMASIYA AGENTLİYİNƏ VİDEOMÜSAHİBƏ

*19 oktyabr 2020-ci il*

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrin 19-da Rusyanın TASS informasiya agentliyinə videomüsahibə vermişdir.*

**Aparıcı:** Hər vaxtiniz xeyir. Biz Azərbaycan Prezidenti İlham Əliyevlə görüşürük. Mən Yuliya Şarifullina TASS agentliyi adından cənab Prezidentə Dağlıq Qarabağ ətrafında vəziyyətlə bağlı bir neçə sual verəcəyəm. Salam, cənab Prezident.

**İlham Əliyev:** Salam.

**Süal:** Sağ olun ki, bizi qəbul etməyə razılıq vermisiniz. Aydındır ki, son vaxtlar Siz kütləvi informasiya vasitələrinə çoxsaylı müsahibələr vermisiniz. Lakin vəziyyət sürətlə dəyişir. Bunu hər gün müşahidə edirik. Bəlkə də hələ zamana uyğun olmayan və Sizin ölkənin mövqeyini daha yaxşı anlamaqda bizim auditoriyaya kömək edəcək bəzi baza məsələlər üzərində daha ətraflı dayanmaq istərdik. Biz hamımız Moskvada 11 saatlıq danişqlar marafonunun şahidləri olduq. Siz necə hesab edirsiniz, əldə olunmuş atəşkəsin yerinə yetirilməsinə qayıtmaq mümkündür, yoxsa atəşkəs tamamilə pozulub?

**Cavab:** Biz öz tərəfdəşlərimizla əlaqələr çərçivəsində üzərimizə götürdüyüümüz öhdəliklərə sadıqik.

Əvvəldən də, münaqışının nizamlanmasına dair danışıqlar prosesində də biz həmişə həm beynəlxalq hüquqa, həm də münaqışının dinc yolla həllinə sadıqliyimizə, o cümlədən Moskva danışıqlarından sonra Azərbaycanın öz üzərinə götürdüyü öhdəliklərə əsaslanaraq, həmin öhdəlikləri yerinə yetirməyə çalışırdıq və hazırlaşırdıq. Lakin təəssüf ki, Ermənistən atəşkəs rejimini kobud şəkildə pozdu. Danışıqlardan sonra heç 24 saat keçməmiş Gəncə şəhərinə hücum edildi. Gecə vaxtı – yatmış Gəncə şəhərinin yaşayış məhəllələrinə məqsədyönlü şəkildə zərbə endirildi. Birinci hücumdan sonra – iki hücum olub – həlak olanlar və yarananlar hədsiz çox idi. Yəni Ermənistən atəşkəsi nümayışkaranə şəkildə pozdu. Beləliklə o, vasitəcilərə hörmətsizlik, Moskvada belə uzun danışıqlardan sonra öz üzərinə götürdüyü öhdəliklərə hörmətsizlik göstərdi. Bundan əvvəl, həlak olanların cəsədlərinin, əsirlərin və girovların mübadiləsi məqsədilə atəşkəsin şərtləri razılışdırıldıqdan sonra Ermənistən döyük meydanda da atəşkəs rejimini pozurdu. Lakin görünür, onlar bununla kifayətlənmədi və Gəncə şəhərinə hücum etdilər. Yeri gəlmışkən, iki gün bundan əvvəl də onlar eyni hərəkəti etdilər. Yenə gecə vaxtı. Bu çox alçaq cinayətdir. Bu beynəlxalq terrorizmdir. Dünya birliyinin bu qanlı cinayəti bir səslə pişləməsi o deməkdir ki, bu, ermənilərə baha başa gələcək. BMT-nin Baş katibi də, Avropa İttifaqı da, bir çox ölkələr də bu beynəlxalq terrorizm aktını milli səviyyədə pişləyiblər. Vəziyyətin hələ də qaynar fazada olması bizim təqsirimiz deyil. Mən dəfələrlə demişəm ki, Azərbaycan nizamlama prinsiplərinə sadıqdır. Bu prinsiplər

çoxillik danışqlar prosesində işlənib hazırlanıbdır. Mən öz açıq çıxışlarım və bu günlərdə mətbuat nümayəndələri ilə əlaqələrim çərçivəsində təsdiq etmişəm ki, əgər Ermənistən danışqlar məcrasında özünü konstruktiv apararsa, biz günü sabah hərbi əməliyyatları dayandırmağa hazırıq. Lakin İrəvandan eşitdiyimiz bəyanatlar ATƏT-in Minsk qrupu tərəfindən hazırlanmış baza prinsiplərinə tamamilə ziddir. Ermənistən rəhbərliyi ləp yaxın vaxtlarda baza prinsiplərini faktiki olaraq, təkzib edən çox təhlükəli bəyanatlarla çıxış edib. Prinsip etibarilə Ermənistənin yeni rəhbərliyinin bütün fəaliyyəti danışqlar prosesinin pozulmasına yönəlib. Bu prosesi zəiflətməyə yox, məhz pozmağa. Mən onların çoxsaylı bəyanatları, təhrikçi hərəkətləri və Azərbaycanın dinc əhalisinə hücumları barədə danışmışam. Buna görə də əgər erməni tərəfi, nəhayət, başa düşsə ki, hərbi təxribatlar yolu onları fəlakətə aparır, biz hərbi əməliyyatları yenidən dayandırmağa və məsələni danışqlar masası arxasında həll etməyə hazırıq.

**S u a l:** Sizin ölkəniz hərbi xətt üzrə təcili görüş keçirilməsinin zəruri olması fikrinə razıdırımı? Rusiya bunu deyir. Yəni Sizin ölkə razıdırsa, onda həmin görüş hansı formatda, hansı tərəflərin iştirakı ilə keçiriləbilərdi?

**C a v a b:** İndiki halda birinci dərəcəli məsələ Ermənistən və Azərbaycan rəhbərliklərinin siyasi iradəsidir. Bizim tərəfdən bu iradə vardır. Mən bu gün öz mövqemizi bir daha təsdiq edirəm. Özü də bunu elə bir vaxtda təsdiq edirəm ki, işğal altında olan ərazi-lərdə daha 13 yaşayış məntəqəsinin azad olunması

bu gün elan edilib. Elə bir vaxtda ki, erməni ordusu əslində fiaskoya uğrayır. Azərbaycan döyük meydanında öz üstünlüyünü nümayiş etdirir. Lakin bununla belə, biz qan tökülməsinin davam etməsini istəmədən, insanların həyatını qoruyub saxlamağı arzu edərək, bu məsələni siyasi yolla həll etməyə hazırlıq.

Hərbçilər arasında əlaqələr məsələsinə gəldikdə isə bu məqamlar baza prinsiplərində dəqiq müəyyən edilib və biz baza prinsiplərinə sadıqık, onların barəsində danışmışam, zənnimcə, təkrarlamağın mənası yoxdur. Bunlar Ermənistən tərəfindən işgal edilmiş ərazilərin qaytarılması, Dağlıq Qarabağın gələcəyinə dair danışqlar, qaçqınlar və məcburi köçkünlərin əvvəlki yaşayış yerlərinə, o cümlədən Dağlıq Qarabağa, Şuşaya qaytarılmasıdır. Bütün bunlar baza prinsiplərində yazılıb. Ermənistən tərəfi də müxtəlif mərhələlərdə bunnalara razılıq verib. Buna görə indi sizin müraciət etdiyiniz məsələ baza prinsiplərində razılaşmanın sonundadır. İşgala son qoyulması ilə bağlı məsələlər nizamlandıqdə xarici sülhməramlı qüvvələrin iştirakı nəzərdə tutulurdu. Lakin nizamlanması tələb edilən əsas məsələlər razılışdırılmadığına görə, tərəflər bu məsələyə hələ də başlamayıblar. Buna görə həmin qüvvələrin kimlərdən ibarət olacağı, orada hansı beynəlxalq qurumların, hansı ölkələrin təmsil olunacağı barədə dəqiq anlayış yox idi. Odur ki, bütün məsələlər müzakirə edilmirdi. Lakin aydın idi ki, sülhməramlı qüvvələrin tərkibi Azərbaycan və Ermənistən ilə razılışdırılmalıdır. Həmin qüvvələrin dislokasiya yerləri də müəyyən edilməmişdir. Bu gün təmas xətti yoxdur və status-kvo pozulubdur – onu biz pozmuşuq və bu-

nu Rusiya, ABŞ və Fransa dövlət başçılarının bəyanatları, status-kvonun qəbul edilməz olması barədə dövlət başçılarının dəfələrlə səsləndirdiyi bəyanatları çərçivəsində etmişik. Biz bu bəyanatları eşitmışik, lakin onların implementasiyasını görməmişik. Buna görə biz özümüz onu implementasiya etdik. Yəni status-kvo yoxdur, temas xətti yoxdur. Hərbi müşahidəçilər texniki baxımdan necə və harada yerləşdirilə bilər? Axı döyüş meydanında vəziyyət hər gün dəyişir. Hansısa xarici müşahidəçilər oraya gələndə harada dayanacaqlar? Haradasa dağlarda, vadilərdə, körpülərin üstündə? Yəni bütün bunlar çox ətraflı işlənib hazırlanma tələb edir. Bu öz hərbi kontingentini oraya göndərməyi lazım bilənlər üçün böyük riskdir. Ona görə də bütün bunlar – sülhməramlıların tərkibi, mandati, müddəti, məqsədləri razılışdırılmalıdır. Əlbəttə, bütün bunlar baza prinsipləri çərçivəsində olmalıdır, həmin prinsipləri isə artıq dediyim kimi, biz qəbul edirik, amma erməni tərəfi təkzib edir.

**S u a l:** Lakin vəziyyət tələb edərsə, sizin ölkəniz rusiyalı hərbi müşahidəçilərin yeridilməsinə razılaşarmı? Əgər rusiyalılar olmasa, bu missiyada daha hansı ölkələr iştirak edə bilərdi? Siz hansı ölkələrin iştirakına qəti etiraz edərdiniz?

**C a v a b:** ABŞ və Fransa kimi, Rusiya da ATƏT-in Minsk qrupunun həmsədridir və bu mandat çərçivəsində ölkələr öz arasında çox sıx qarşılıqlı fəaliyyət göstərir. İndi, münaqışənin qaynar fazası dövründə mən həm Qərb mətbuatında, həm də Rusiya mətbuatında müşahidə edirəm ki, Dağlıq Qarabağ məsələsi həmin ölkələr arasında fikir ayrılığı doğurmayan

yeganə məsələdir. Bu həqiqətən belədir. Haraya baxsaq hər yerdə sanksiyalar, qarşidurmalar, narazılıqlar və sair, özü də qarşılıqlı. Buna görə, əlbəttə, mən əminəm ki, həmsədrlik formatı çərçivəsində bu məsələ həmin ölkələr arasında razılaşdırılmalıdır. Bu məsələ razılaşdırıldan sonra tərəflərə təqdim edilməlidir. Yəni bütün bunlar baza prinsiplərində də nəzərdə tutulmuşdur. Ona görə sülhməramlıların və ya indi adlandırmaq istədikləri kimi desək, müşahidəçilərin kimlər olacağını biz müəyyən etməyəcəyik. Bunu ATƏT-in Minsk qrupunun həmsədrleri təklif edəcəklər. Azərbaycan və Ermənistən isə öz tərəflərindən bu və ya digər ölkəyə veto qoya, ya da razılaşa bilər. Buna görə mən düşünmürəm ki, bu məsələnin birtərəfli qaydada həlli hansısa hərbi kontingentin müəyyən edilməsi üçün üç həmsədr ölkə arasında əməkdaşlığın ruhuna uyğun olardı. Ən başlıcası, onlar harada olaçaq? Budur məsələ. İş onda deyil ki, Azərbaycan razılaşacaq və ya razılaşmayacaq. Biz mandati – onun, necə deyərlər, zəminini, funksiyalarını, yerləşdiyi məkanı, fəaliyyətini bilməliyik. Onlar dağlarda və ya boş bir sahədə dayanıb kimin haraya atəş açmasını müşahidə edəcəklər? Əvvələn, bu təhlükəlidir. İkincisi, məsələn, atəşkəsi kimin pozduğunu müşahidə etmək üçün hətta onu kimin pozduğu müəyyən edilsə belə, sonra nə olsun? Həmin insanları məsuliyyətə cəlb edəcəklər? Hansısa cinayət işləri açılacaq? Buna görə ilk növbədə, baza prinsiplərinin implementasiyası qaydası müəyyən edilməlidir. Erməni tərəfi baş nazirin şəxsində bu prinsiplərə sadıqlılığını dəqiq təsdiq etməlidir.

Erməni tərəfi isə baş nazirin şəxsində hər şeydən danışır, amma bu barədə danışmır. Rusiya kütləvi informasiya vasitələrinin nümayəndələri ilə bizim paralel əlaqələrimiz çərçivəsində mən aydın demişəm ki, biz işğala son qoyulmasını, erməni və azərbaycanlı əhalinin əvvəlki yaşayış yerlərində birgə yaşamasını, azərbaycanlıların Şuşaya, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin digər yaşayış məntəqələrinə qaytarılmasını nəzərdə tutan baza prinsiplərinə sadıqik. Ermənistənın baş naziri yalnız təyini-müqəddərat barədə danışır. Yəni o bu prinsipləri qəbul etmir, daha əvvəl özünün «Qarabağ Ermənistandır və nöqtə» kimi və digər səmərəsiz bəyanatları ilə əslində danışqlar prosesini pozub. Onda bizə nə təklif edilir? 30 il mövcud olmuş və heç bir nəticəyə gətirib çıxarmamış status-kvoya yenidən qayıtmaq? Əgər biz görsək ki, erməni tərəfi deyir: bəli, biz Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq, ikincisi, biz baza prinsiplərinə sadıqik, üçüncüsü, biz işgal edilmiş ərazilərdən öz qoşunlarımızı çıxarmağa razıyıq – bax, onda gəlin müşahidəçilər məsələsini müzakirə edək. Mənim fikrimcə, bu məsələ tezliklə razılaşdırıla bilər. Lakin bunlar olmadıqda, bizə mahiyyət etibarilə nə təklif edilir? Dayanmaq? Bizim ərazilərimizin işğaldan azad olunmasını davam etdirməmək? Bizə təklif edirlər ki, Ermənistana güzəştə gedək, birtərəfli güzəştə, lakin əvəzində bizə heç nə təklif edilmir. Bu ədalətsizlikdir.

Hesab edirəm ki, Azərbaycana münasibətdə bu, düzgün olmayan yanaşmadır. Qoy erməni tərəfi desin, Ermənistənin çox danışmağı xoşlayan və çox vaxt danışdıqları ölkəsinə çox baha başa gələn baş

naziri desin ki, bəli, torpaqlar işgaldan azad ediləcək, qoşunlar çıxarılaçaq. Mən qoşunların işgal edilmiş ərazilərdən çıxarılması qrafikinin verilməsini də təklif etmişdim. Sonra biz Moskvada birgünlük danışqlar çərçivəsində bunu etməyin texniki baxımdan mümkün olmadığını başa düşdük və bu mövqedən geri çəkildik. Bununla belə, biz Ermənistən tərəfinin öz qoşunlarını işgal altında olan ərazilərdən çıxarmağa hazır olmasını eşitmədik. Bu, baş verən kimi, belə addandırılan müşahidəçilər məsələsinə baxıla bilər.

**S u a l:** Prinsip etibarilə nizamlamanın ardıcılılığı barədə danışmalı olsaq, Azərbaycanda 7 rayonun mərhələli şəkildə Azərbaycana qaytarılması, lakin Qarabağın qəti statusu müəyyən edilənə qədər Laçın dəhlizinin Ermənistən nəzarəti altında saxlanması şərti ilə nizamlamaya başlamağa razıdırırlar mı?

**C a v a b:** Bütün bunlar baza prinsiplərində yazılıb və biz bunu qəbul etmişik. Bizim mövqemiz həmişə çox konstruktiv olub və həmişə demmişik ki, biz anlayırıq, insanlar arasında əlaqə olmalıdır və Laçın dəhlizi baza prinsiplərinin tərkib hissəsidir. Bununla bərabər, axı baza prinsiplərində yazılıb ki, təkcə Laçın dəhlizi deyil, bütün kommunikasiyalar, həmçinin Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında kommunikasiyalar açılır. Erməni tərəfi bu dəhlizin təhlükəsizliyinə zəmanət təqdim etməli idi. Ermənistənla Azərbaycan arasında sərhəddə kommunikasiyalar açılır. Həmçinin nəzərdə tutulurdu ki, Ermənistən Rusiya Federasiyasının ərazisinə maneəsiz yerüstü keçmək imkanına malik olacaq. Hazırda Ermənistən bu imkandan məhrum deyil, lakin bunu Azərbaycan

ərazisindən keçməklə etmək qat-qat rahatdır və bu, hava şəraitindən, dağlarda qar yağmasından və sair məsələlərdən asılı deyil. Yəni bunlar Azərbaycan əraziinin işğaldan azad edilməsini, azərbaycanlı məcburi köçkünlərin qovulduğu bütün torpaqlara, təkcə 7 rayona deyil, həm də Dağlıq Qarabağın ərazisinə – münaqişə başlayana qədər orada yaşayan bütün əhalinin 25 faizi azərbaycanlılar idi – qaytarılmasını nəzərdə tutan kompromis paketin bir hissəsidir. Dağlıq Qarabağ ilə Ermənistən arasında Laçın dəhlizi vasitəsilə maneəsiz gəliş-gediş də nəzərdə tutulurdu. Biz bu mövqemizi bir daha təsdiq edirik.

**S u a l:** Cənab Prezident, Rusiya Xaxın Şərqdən, xüsusən Suriya və Liviyanın münaqişə zonasına silahlılar gətirilməsi barədə xəbərlərə görə narahatlığını bildirib. Siz bunu necə şərh edərdiniz?

**C a v a b:** Mən bu barədə dəfələrlə açıq demişəm ki, belə narahatlıqlar əsassızdır. İndiyə qədər bizə heç bir tərəf heç bir fakt təqdim etməyib. Belə bəyanatlar təkcə Rusiya tərəfindən deyil, Fransa tərəfindən də səsləndirilirdi və biz xahiş etdik ki, bizim hansısa terrorçuları dəvət etməyimizə dair konkret faktlar, konkret sübutlar təqdim edilsin. İndiyə qədər bizə sözlər-dən başqa, heç bir fakt təqdim edilməyib. Nə Prezident kimi mənə, nə bizim xüsusi xidmətlərin rəhbərlərinə, nə də Müdafiə Nazirliyinin rəhbərlərinə heç bir fakt təqdim edilməyib. Yaxşı, əgər belə faktlar varsa, əgər bunu bəyan edirlərsə, nə üçün bizə faktlar təqdim edilmir? Hansısa qəzet məqalələrinə istinad edirlər.

Bilirsiniz, indi nə istəsən yazmaq olar. Ona görə biz bu yanaşmanı əsla qəbul etmirik və bəyənmirik. Bu, birinci. İkincisi, mən artıq demişəm ki, Azərbaycan Ordusu həm döyüş meydanında, həm də texniki təchizat baxımından üstünlüyünü göstərib. Biz Ermənistannın işgal edilmiş ərazilərdə yerləşən əsas hərbi-texniki potensialını praktiki olaraq məhv etmişik. Mən bu rəqəmləri göstərmışəm. 230-dan çox tank əsasən pilotsuz uçuş aparatları vasitəsilə, habelə tank əleyhinə müasir mübarizə sistemləri—bunu gizlətmirəm, özü tuşlanan «Spike» raketləri vasitəsilə məhv edilib. Biz dünənə qədər 36 tankı qənimət götürmüşük, çoxlu sayda digər texnikanı, o cümlədən ən müasir S-300 zenit-raket komplekslərini, bir neçə işəsalma qurğusunu, 40-a yaxın «Osa» zenit-raket kompleks qurğusunu, «Top» qurğularını məhv etmişik. Prinsip etibarilə onlar pilotsuz uçuş qurğularına qarşı işləməlidirlər, lakin PUA-lar onları məhv edib. Məgər bunları Suriyanın harasındansa gəlmış terrorçular ediblər? Yaxud bu gün, bizim ordumuz əraziləri azad edərkən kim orada həmin terrorçuları görüb? Bunlar bizim əsgərlər və zabitlərdir. Bizim ehtiyatda olanları saymasaq, Azərbaycanın nizami ordusunda 100 min döyüşümüz vardır. Biz hətta səfərbərlik elan etmişik — nə üçün? Bizə lazım deyil. Biz qismən səfərbərlik elan etdik, neçə nəfər cəlb etməyimiz barədə rəqəmlər göstərmək istəmirəm. Lakin onlardan əsasən azad edilmiş ərazilərin monitorinqinin və həmin ərazilərə nəzarətin təmin olunması üçün istifadə edirik. Biz ehtiyatda olanları döyüşə buraxmırıq, hazırda onlar bizim azad etdiyimiz ərazilərdə yerləşirlər ki,

erməni tərəfin təxribat cəhdlərinin qarşısını alsınlar. Buna görə faktlar yoxdur, zərurət yoxdur. Yalnız qeybətlər, şayiələr vardır. Açıq deyim, mən təəssüflə-nirəm ki, belə söz-söhbətlər yayılır, bununla da Azərbaycana qara yaxmağa cəhd göstərilir. Eyni zaman-da, erməni tərəfin alçaldılmış vəziyyətdə olması bizə aydınlaşdır. Onlar bütün bu illər ərzində qürrələnir, öz-lərinin «məğlubedilməz ordusu» ilə lovğalanırdılar. Biz onları torpaqlarımızdan elə qovduq ki, dabanla-rına tüpürüb qaçdırılar. Belə halda, onlar güman et-mək və ya təsəvvür etmək istəyirlər ki, bunu edən Azərbaycan Ordusu deyil, hansısa terrorçular və ya hansısa ölkələrdir. Bizim tərəfimizdən heç bir ölkə münaqişəyə cəlb edilməyib, bizim tərəfimizdə heç bir terrorçu yoxdur. Qarşı tərəfə, erməni tərəfinə gəldik-də isə biz Rusiya tərəfinə belə bir narahatlığımızı çat-dırmışdıq ki, qarışdurmanın aktiv fazasında Rusiya şəhərlərindən Ermənistən ərazisinə külli miqdarda silah keçirilir. Bизdə bu barədə məlumatlar var, uçuş-ların xəritələri var, silahların tipləri vardır. Bütün bunlar Rusiya tərəfinə çatdırılıbdır.

Əlbəttə, bu bizim cəmiyyətdə çoxlu suallar və mü-əmmalar doğurur. Bax, vəziyyət belədir. Zəruri hallarda biz bu müddətdə Rusiya tərəfindən Ermənistənə göndərilmiş silahların nomenklaturunu, bunların hansı nəqliyyat vasitələri ilə, hansı aviaşirkətlər tərəfindən çatdırılması barədə məlumatları dərc edə bilərik. Bunlar indi əsasən qeyri-qanuni şəkildə çatdırılır. Biz ICAO-ya rəsmən müraciət etmişik. Azərbaycan Xarici İşlər Nazirliyi ICAO-ya müraciət edib ki, müəyyən şirkətlərin nəqliyyat vasitələri ilə humanitar

yüklər və Fövqəladə Hallar Nazirliyinin yükleri adı altında Ermənistana ölümsaçan silahlar çatdırılır – yeri gəlmışkən, bütün bu məlumatlar bizdə də var, mətbuatda da. Həm Gürcüstan, həm də İran öz hava məkanını hərbi yükler üçün bağladıqlarına görə, bu cür qaçaqmalçılıq metodlarından istifadə edilir. Biz Rusiya tərəfinə bildirmişik ki, bu işlərin qaçaqmalçılıq yolu ilə görüldüğünü güman edirik. Ona görə ki, Rusyanın, həmcinin Fransa və ABŞ-in da ATƏT-in Minsk qrupunun həmsədri və bitərəfliyi saxlamalı olan ölkə kimi münaqişənin aktiv fazası dövründə erməni tərəfini silahlandırmamasına inanmağımız çətindir. Bizdə olan məlumata görə, bu sxemdə erməni mənşəli rusiyali iri sahibkarların, bu məsələdə beynəlxalq sanksiyalar tətbiq edilmiş məşhur silah alverçilərinin əli vardır. Bizim Rusiyaya müraciətimiz, o cümlədən bu məsələnin araştırılmasına yönəlmışdı. Ona görə ki, əgər Rusiya silahları qaçaqmalçılıq yolu ilə, necə deyərlər, «kəş» üsulu ilə nağd pulla ödənilir və daşınırsa, araşdırmaq lazımdır, bu necə ola bilər? Bizim belə narahatlığımız var və bizim narahatlığımız faktlara əsaslanır. «Terrorçular» məsələsinə gəldikdə isə bunlar hamisi əsassız sözlərdir.

**S u a l:** İlham Heydər oğlu, 26 il ərzində dünya hər halda, başa düşməyib ki, Ermənistən ilə Azərbaycan arasında Qarabağ üzrə yekun razlaşma necə görünə bilər. Siz bunu necə görürsünüz, sülh naminə hansıa güzəştər mümkündürmü?

**C a v a b:** Bilirsiniz, mən yenə də demək istəyirəm ki, Minsk qrupunun həmsədləri heç bir nəticəyə nail olmasalar da – buna görə də haqlı olaraq, Azərbay-

can ictimaiyyətinin tənqidinə məruz qalırlar – lakin mən son 17 ildə bu məsələ ilə praktik surətdə gündəlik rejimdə məşğul olan və bu illər ərzində vaxtının çox hissəsini həll yolu tapmağa sərf etmiş bir insan kimi deməliyəm ki, Minsk qrupu səy göstərib, təkliflər verib, fəaliyyətsiz qalmayıb. Buna görə də mən belə əsassız ittihamları rədd edirəm. Bu belə deyil. Ermənistanın keçmiş rəhbərliyi, bundan əvvəlki iki prezidenti ilə mənim əlaqələrim dövründə biz irəliyə çox böyük addımlar atmışdıq. Biz razılaşdırılması qeyri-mümkün görünən məsələlərin razılaşdırılmasında irəliyə getmişdik. Bütün bunlar nəticəyə nail olmaq istəyi və güzəşt yolu ilə nizamlanmaya doğru getmək arzusu əsasında idi. Müəyyən mərhələdə, nizamlamaya həddən artıq yaxınlaşdığını vaxtda erməni tərəfinin geriyə addım atması başqa bir məsələdir. Bu, artıq faktdır, hərçənd onlar həmişə bizi bunda ittiham etməyə çalışırdılar.

Lakin son anda onlar Kəlbəcər və Laçının qaytarılmasından imtina etdilər. Çünkü digər 5 rayon çoxdan razılaşdırılmışdı. Biz artıq Kəlbəcər və Laçının nə vaxt qaytarılacağı məsələsini müzakirə edirdik. Biz müddəti müzakirə edirdik. Bu məsələnin həll olunacağına nə mənim, nə də Minsk qrupunun şübhəsi yox idi. Minsk qrupunun o vaxt bu məsələdə iştirak edən sabiq həmsədrələri bunu təsdiqləyə bilərlər. Lakin sonra erməni tərəfi bir addım geri çekildi və Kəlbəcərlə Laçının qaytarılması məsələsi həll edilməmiş qaldı. Başqa sözlə desək, elə mexanizm təklif olundu ki, bu iki rayon həmişəlik ermənilərin nəzarəti altında qalmalı idi. Mən bununla qətiyyən razi ola bil-

məzdim. Odur ki, mən yenə də sizin sualınıza qayıdırıam, Minsk qrupu nizamlama üçün bünövrə yaradıb. Buraya ərazilərin işgaldan azad edilməsi, məcburi köçkünlərin qaytarılması, kommunikasiyaların açılması, azərbaycanlı və erməni icmalarının birgə yaşayışı daxildir. Bu, beynəlxalq hüququn və ümumiyyətlə, bəşəri əxlaqın normallarına tamamilə uyğun gəlir. Çünkü Ermənistən prezidentlərindən biri ermənilərin və azərbaycanlıların milli uyuşmazlığından danışarkən, bir daha özünün faşist mahiyyətini nümayiş etdirdi. Niyə azərbaycanlılar və ermənilər Rusiyada səkit yaşaya, ümumi biznesə, qarışiq ailəyə sahib ola bilirlər? Niyə bəzi gürcü kəndlərində ermənilər və azərbaycanlılar bir yerdə yaşayır, həm müsəlman, həm də xristian bayramlarını qeyd edirlər? Niyə Azərbaycanda minlərlə erməni bizim vətəndaşımız kimi, layiqli həyat yaşayır? Buna görə də belə faşist niyyətli tezislər nizamlamaya kömək etmirdi.

Beləliklə, sadaladığım bütün bu baza prinsipləri, üstəgəl kommunikasiyaların açılması nizamlamanın əsasıdır. Minsk qrupunun həmsədrləri də Azərbaycanın mövqeyini dəstəkləyirlər, lakin Ermənistən indiki rəhbərliyi başqa yolla getdi. Baş nazir bəyan edirdi ki, Azərbaycana bircə qarış da torpaq verməyəcəklər. Onlar qondarma «Dağlıq Qarabağ respublikası»nın xəritəsini dərc edib, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin hüdudlarından kənarda olan 7 rayonun hamisini da oraya daxil ediblər. Onlar bizim bütün şəhərlərimizin, kəndlərimizin adlarını dəyişiblər. Bizim döyüş meydanında gördüklərimiz sadəcə, onların 30 il ərzində qurduqları müdafiə xəttini yarib keçmək

deyildi. Biz gördük ki, onlar bu əraziləri verməyə həzırlaşmirdılar. Ona görə ki, orada o qədər iş görüləndə, mühəndis kommunikasiyalarına, möhkəmlədici qurğulara o qədər sərmayə qoyulmuşdu ki, bu onların həmin torpaqlardan çıxıb getməyə hazırlaşmadıqlarını göstərirdi. Münaqişənin qaynar fazası başa çatdıqdan sonra biz onların orada nələr tikdiyi barədə tam informasiya təqdim edəcəyik. Buna görə bir daha demək istəyirəm ki, indi baş verənlərin təqsiri şəxsən Paşinyanın üzərindədir. Bu insan sadəcə, təsadüfən hakimiyyətə gəlməyib, o həm Azərbaycan xalqına, həm də erməni xalqına həddən artıq iztirab və qəm-qüssə gətirib. O, Sorosun əlaltısıdır. Bu insan əvvəller həmişə Ermənistən Rusiya ilə əməkdaşlığının əleyhinə çıxış edirdi. Onun partiyası «Çıxış» adlanırdı— Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxış, Avrasiya İqtisadi Birliyindən çıxış. Paşinyanın bütün komandası praktik olaraq Qərbin, Soros fondunun, «Amnesty International», «Transparency», «Human Rights Watch», «Freedom House»un maliyyələşdirdiyi qeyri-hökumət təşkilatlarının nümayəndələrindən ibarətdir. Bu gün Ermənistən hakimiyyətində təmsil olunan insanlar vaxtilə Rusiya səfirliyinə yumurta atır, «rusiyalı işgalçılardır, rədd olun» şüərləri ilə çıxış edirdilər. Buna görə də mən, düzünü desəm, Rusyanın siyasi isteblişmentinin müəyyən hissəsinin bu cinayətkar terrorçu rejimi dəstəkləməsinə təəccübənirəm. Onların gecə vaxtı Gəncə şəhərinə ballistik rakətlərdən zərbə endirməsi, özü də mümkün qədər da-ha çox insanı məhv etmək üçün yaşayış massivlərinə bilərəkdən zərbə endirməsi qanlı cinayətdir. Onlar bu

cinayətə görə döyüş meydanında cavab verirlər. Əgər ağıllarını başlarına yiğmasalar, onların sonu çox acı-naçaqlı olacaq. Biz baza prinsiplerinə tərəfdarıq, hesab edirəm ki, nizamlama mümkündür. Bunun üçün erməni tərəfi elə indi, nə qədər ki, gec deyil, qarşımızda diz çöküb bu prinsipləri qəbul etməlidir. Münaqişəni qaynar fazadan siyasi nizamlama mərhələsinə keçirmək üçün onun hələ vaxtı vardır.

**S u a l: Sonda məntiqə uyğun olardı soruşum ki, Siz Rusiya Federasiyasının vasitəciliyi ilə Ermənistandan olan həmsöhbətinizlə görüşmək üçün Moskvaya gəlməyə hazırlıızınız mı?**

**C a v a b:** Moskvada çox olmuşam. İndiki halda belə dəvət almamışam, ona görə bu sual mənə deyil. Dəfələrlə şəxsən Prezident Vladimir Vladimiroviç Putin və ondan əvvəl Dmitri Anatolyeviç Medvedev Ermənistən və Azərbaycan rəhbərləri arasında üçtərəfli görüşlər keçiriblər. Lakin Ermənistanda hakimiyyət şərti Sorosun əlinə keçəndən sonra belə əlaqələr da-yandırıldı.

Rusiya münaqişənin nizamlanmasında həmişə mü-hüm rol oynayıb və mən bu barədə demişəm, bunun üçün həm tarixi, həm də coğrafi xarakterli obyektiv səbəblər vardır. Səbəblərdən biri də odur ki, Rusiya onilliklər boyu bizim regionda aktiv fəaliyyət göstərir və qarşılıqlı əlaqələr yüksək səviyyədədir. Biz hər cür əlaqəyə hazırlıq, yeri gəlmışkən, Xarici İşlər nazirlərinin görüşünün təşkil olunması barədə təklif gələn ki-mi dərhal razılaşdıq. Bu da bizim mövqemizin göstəricisidir. O vaxt Azərbaycan Ordusu strateji ərazilərin bir hissəsini uğurla azad etmişdi və bu, münaqi-

şənin təqribən on gündən çox davam etdiyi vaxt baş vermişdi. Kimin nəyə qadir olması praktik olaraq, artıq hamiya aydın idi. Döyüş əməliyyatlarının sonrakı gedışatını təxmin etmək çox çətin deyildi. Buna baxmayaraq, biz vaxtı uzatmadıq və ya imtina etmədik. Dedik biz hazırıq. O vaxt Rusiya Prezidenti ilə söhbət zamanı dedim ki, mən naziri göndərirəm. Xarici İşlər naziri həmin vaxt Cenevrədə idi, Minsk qrupu ilə danışıqlar aparırdı. Münaqişənin qaynar faza-sında bizim nazir Cenevrədə idi, erməni nazir isə oraya gedib çatmadı, hərcənd o da orada olmalı idi. Bu-na görə biz qarşıdurmaya son qoymaq və nizamlama yollarını tapmaq üçün Moskvada və ya başqa bir yerdə görüşməyə həmişə hazırıq. Biz sülh isteyirik, la-kin Ermənistandan fərqli olaraq, biz öz qanuni ərazi-lərimizi də isteyirik.

**A p a r i c i:** Cənab Prezident, müsahibəyə görə sağ olun.

## AZƏRBAYCAN XALQINA MÜRACİƏT

Əziz həmvətənlər, müzəffər Azərbaycan Ordusu döyük meydanında yeni qələbələr qazanır. Bu qələbələr hər bir Azərbaycan vətəndaşını sevindirir. Torpaqlarımızı 30 ilə yaxın işgal altında saxlayan düşmən döyük meydanında Azərbaycan Ordusunun gücünü görür. Biz öz torpağımızda vuruşuruq, öz torpağımızı qoruyuruq və işgalçiləri bundan sonra da öz torpaqlarımızdan qovacağıq.

Xalqımız döyük meydanından, cəbhə bölgəsindən səbirsizliklə yeni xəbərlər gözləyir. Mən çox şadam və mən xoşbəxt adamam ki, bu şad xəbərləri Azərbaycan xalqına çatdırıram. Hər bir kəndin, hər bir şəhərin, hər bir strateji yüksəkliyin işgalçılardan azad edilməsi böyük peşəkarlıq, cəsarət, rəşadət, qəhrəmanlıq tələb edir. Bizim hərbçilərimiz şəhid olurlar. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Şəhidlərimiz həmişə bizim qəlbimizdə yaşayacaq. Bizim hərbçilərimiz döyük meydanında yaralanırlar. Allah bütün yaralı hərbçilərimizə şəfa versin. Eyni zamanda, mənfur düşmən biziş yaşayış məntəqələrimizi daim atəşə tutur, hər gün cəbhəboyu şəhərlərimiz, kəndlərimiz mənfur düşmənin atəşinə məruz qalır. Bu namərd atəşə ən çox məruz qalan Tərtər rayonudur, eyni zamanda, Ağdam, Goranboy, Ağcabədi, Bərdə, digər şəhər və rayonlarımız düşmən tərəfindən atəşə tutulur. Gəncə şəhərinə namərd zərbələr nəticəsində dinc əhalisi həlak olur –

uşaqlar, qadınlar, qocalar. Düşmən üçün bunun fərqi yoxdur. Belə bir fərq onlar üçün mövcud deyil. Onlar döyüş meydanında məğlubiyyətə uğrayır, Azərbaycan Ordusunun qarşısında duruş gətirə bilmir və bizi durdurmaq üçün, bizə zərbə vurmaq üçün bütün dünyanın gözü önünde mülki əhaliyə qarşı cinayət törədir. Bütün dünya görür ki, Azərbaycan hansı mənfur, vəhşi düşməndən öz doğma torpaqlarını azad edir. Düşmən 30 il ərzində bizim torpaqlarımızda oturub bizə meydan oxumağa çalışırıdı. Otuz il ərzində torpaqlarımızı istismar edirdi, bizim təbii resurslarımızı istismar edirdi, oğurluq, talançılıq onların xislətidir. Dağıdılmış kəndlərin, şəhərlərin vəziyyətinə baxmaq kifayətdir, hər kəs görsün ki, bizim qarşımızda hansı vəhşilər dayanıb. İşgal olunmuş və artıq azad edilmiş torpaqlarda bir dənə də salamat bina qalmayıb. Bütün binalar sökülib, talan edilib, tarixi abidələrimiz, məscidlərimiz, qəbirlərimiz dağıdılıb, talan edilib, təhqir edilibdir. Onlar hesab edirdilər ki, Azərbaycan xalqı bu vəziyyətlə barışacaq. Onlar hesab edirdilər ki, bu torpaqları əbədi işgal altında saxlayacaqlar.

Onlar bizim şəhərlərimizin adlarını dəyişdiriblər, rayonlarımızın sərhədlərini dəyişdiriblər, kəndlərimizin adlarını dəyişdiriblər, bizim torpaqlarımızı erməniləşdirmək istəyiblər, amma buna nail ola bilmədilər, Azərbaycan xalqının iradəsini qıra bilmədilər. Öz doğma dədə-baba torpaqlarını görmeyən, işğaldan sonra dünyaya göz açan hər bir azərbaycanlı bir arzu ilə yaşayıb ki, doğma dədə-baba torpaqlarına qayıtsın. Biz bunu Cocuq Mərcanlığının timsalında gördük. İşğaldan sonra doğulmuş gənclər, onların hər biri Co-

cuq Mərcanlıya qayıtmaq arzusu ilə yaşayıb və qayıdır. Əminəm ki, bu gün işgalçılardan azad edilmiş bütün torpaqlara Azərbaycan vətəndaşları qayıdacaq. O torpaqlarda yaşayacaqlar, sülh, əmin-amanlıq şəraitində yenə də qurub-yaradacaqlar. Necə ki, vaxtile bizim işgal edilmiş bütün torpaqlarımızda Azərbaycan xalqının mədəni irsi yaradılıbdır. Amma mənfur düşmən bu irsi məhv etmək istəyirdi, məscidlərimizi dağıdırdı. Biz Cocuq Mərcanlı kəndində Şuşa məscidinin bənzərini inşa edəndə və onun açılışında demişdim ki, məscidlərin binalarını onlar dağda bilərlər, amma bu məscidləri biz öz qəlbimizdə yaşadırıq və gün gələcək bizim dağıdılmış bütün məscidlərimiz bərpa ediləcəkdir, bütün şəhərlərimiz, kəndlərimiz bərpa ediləcəkdir. Biz böyük qayıdış astanasındayıq və Azərbaycan dövləti əlindən gələni edəcək ki, Azərbaycan vətəndaşları işgal olunmuş və azad edilmiş torpaqlara qayıdaraq rahat yaşasınlar, əmin-amanlıq şəraitində yaşasınlar və bu torpaqlarda həyat canlanacaqdır.

Bizim məcburi köckünlərimiz bütün bu illər ərzində bir arzu ilə yaşayıblar, baxmayaraq ki, onların bir çoxları üçün gözəl şərait yaradılıb və bildiyiniz kimi, təkcə bu il biz məcburi köckünlər üçün 7000 mənzilin istifadəyə verilməsini nəzərdə tuturuq. 300 mindən çox məcburi köckünə evlər, mənzillər verilibdir. Onlar bu qayğıya görə bizə minnətdarlıq edirlər və mənim onlarla çoxsaylı görüşlərimdə bunu ifadə edirlər. Ancaq mən bilirdim və onlar mənə deyirdilər ki, bizi qaytarın, öz torpağımıza qaytarın. Başa düşürdülər ki, bu, çətin məsələdir, başa düşürdülər ki, bunun üçün

müəyyən geosiyasi şərait yetişməlidir. Mənə inanırdılar və mən onlara deyirdim ki, biz o torpaqlara qayıdacaq, mən deyirdim ki, bilirəm, nəyi nə vaxt və necə etmək lazımdır. Xalq tərəfindən mənə göstərilən etimad imkan verdi ki, biz bu məsələni həll edək. Mən bir daha bəyan edirəm ki, verilmiş bütün vədləri mən yerinə yetirirəm, verilmiş bütün vədlərə sadıqəm. Prezident kimi, mənim fəaliyyətim üçün əsas məsələ, əsas vəzifəm Azərbaycan torpaqlarının qaytarılmasıdır, ərazi bütövlüyünün bərpa edilməsidir və bu gün biz bunu döyüş meydanında edirik.

Otuz ilə yaxın aparılan danışıqlar heç bir nəticə vermədi. İşgal edilmiş torpaqlarda Ermənistan tərəfindən qurulmuş istehkamlar onu göstərir ki, onlar bu torpaqları bizə vermək fikrində deyildilər. Sadəcə olaraq, bizi və beynəlxalq vasitəciləri aldadırdılar. Sadəcə olaraq, vaxtı uzadırdılar və bununla bərabər, işgal edilmiş torpaqlarda qanunsuz məskunlaşma aparırdılar, Laçın şəhərində minlərlə insanı yerləşdiriblər, Kəlbəcərdə minlərlə insanı yerləşdiriblər. Bu gün işğaldan azad edilmiş torpaqlarda da – Füzuli, Cəbrayıl və digər rayonlarımızda da onlar bizim kəndlərimizdə yaşayıblar. O kəndlərin böyük hissəsi dağıdılib. Azərbaycanlılara qarşı etnik təmizləmə aparmaq, azərbaycanlılara qarşı soyqırımı törətmək, bizim vətəndaşımızı doğma torpaqdan didərgin salmaq və sonra «referendum» keçirmək tamamilə insani əxlaqa, qanuna, beynəlxalq hüquqa ziddir. Heç kim qondarma «Dağlıq Qarabağ respublikasını» tanımayıb. İndi onlar əlləşirlər, vurnuxurlar ki, dünya ölkələri qondarma kriminal qurumu tanısın. Ağillarını itiriblər,

başa düşmürlər ki, heç kim bunu etməyəcək, başa düşmürlər ki, bunu edən hər bir ölkə Azərbaycan üçün dost ölkə sayılı bilməz. Nəinki dost ölkə, bu ölkə ilə biz bütün əlaqələri kəsəcəyik. Amma onlar ağıllarını itiriblər. Bu gün çalışırlar ki, status-kvonu bərpa etsinlər. Mən demişəm, status-kvo yoxdur. Status-kvonu biz məhv etdik və düz də etdik. 30 ilə yaxın gözləmişik. On il bundan əvvəl Minsk qrupunun həmsədrliyi, onların prezidentləri səviyyəsində açıqlama verilmişdir ki, status-kvo qəbul edilməzdır. Biz bunu dəstəklədik, biz bunu bəyəndik və bizdə böyük ümid yarandı, ondan sonra danışıqlar masasında əldə edilmiş müəyyən tərəqqi bizim ümidlərimizi artırdı. Amma sən demə, mənfur düşmən sadəcə olaraq, bizi və beynəlxalq aləmi aldadırdı. Bu, beynəlxalq vasitəcilərə hörmətsizlikdir.

Biz döyüş meydanında güc göstərərək, status-kvonu dəyişdirdik. Mən bunu bu toqquşmalardan əvvəl demişdim, bir neçə dəfə demişdim, bu gün əfsuslar olsun ki, beynəlxalq münasibətlərdə beynəlxalq hüquq işləmir. Əgər işləsəydi, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi çoxdan icra edilərdi. Biz 20 il gözlədik ki, bu qətnamələr icra edilsin. Onlar sadəcə olaraq, kağızda qaldı. Nə üçün? Çünkü siyasi iradə göstərilmədi, bu qətnamələrin icra mexanizmi müəyyən edilmədi. Mənfur düşmən hesab etdi ki, bundan sonra da buna məhəl qoymaya bilər. Bundan sonra da beynəlxalq hüququ əzə bilər. Bundan sonra da bizim torpaqlarımızda istənilən çirkin əməller törədə bilər. Biz onları məcbur etdik. Bax, bizim yumruğumuz sadəcə olaraq, düşmənin başını yaran yumruq deyil. Bizim yumruğu-

muz bizim birliyimizdir, xalqımızın birliyidir, məqsədylə fəaliyyətdir, beynəlxalq müstəvidə bizə sərf edən və ədaləti əks etdirən qərarların, qətnamələrin qəbul edilməsidir.

Mən gördüm, bu hadisələrə qədər Azərbaycan vətəndaşları, o cümlədən köçkünlər hesab edirdilər ki, belə diplomatik uğurlar önemlidir, ancaq onlar məsələnin həllini təmin etmir. Mən isə həmişə onlara izah edirdim ki, bu, beynəlxalq qanun çərçivəsində həll olunası bir məsələdir. Buna görə biz bütün aparıcı beynəlxalq təşkilatlarla işləməliyik ki, bu münaqişənin həlli üçün hüquqi bazanı genişləndirək. BMT Təhlükəsizlik Şurasının qətnamələri işləmirdi. Biz böyük səylər göstərdik, BMT Baş Assambleyası, «Qoşulmama Hərəkatı», Avropa Şurası, Avropa Parlementi, İslam Əməkdaşlıq Təşkilatı, digər təşkilatlar qətnamə qəbul etdi. Avropa İttifaqı ilə bizim aramızda paraflanmış sənəddə də sərhədlərimizin toxunulmazlığına, suverenliyimizə və ölkəmizin ərazi bütövlüyünə dəstək göstərilir.

Yəni budur bu münaqişənin həlli üçün əsas. Ona görə bu gün artıq özünü lap dilənçi kimi, lap düşük kimi – bağışlayın ifadəmə görə, amma onlar hər bir ifadəyə layiqdirler – aparan Ermənistən rəhbərliyi gecə-gündüz bütün beynəlxalq təşkilatlara zəng edir, məktublar göndərir, bəyanatlar verir ki, niyə səsinizi çıxarmırsınız? Onlar necə səsini çıxara bilər? Onlar artıq bu qətnamələri, bu qərarları qəbul ediblər və Azərbaycan döyüş əməliyyatını beynəlxalq birlik tərəfindən tanımış öz ərazisində keçirir. Biz Ermənistən ərazisində hər hansı bir əməliyyat keçirmirik – bi-

zim belə planlarımız yoxdur – baxmayaraq ki, onlar Gəncəni Ermənistan ərazisindən iki dəfə bombalayıblar. Biz cavab vermədik onların yolu ilə. Biz onlara döyük meydanında cavab verdik. Mən bildirmişdim ki, biz intiqamımızı döyük meydanında alacağıq və alırıq. Biz şəhidlərimizin qanını yerdə qoymaya-cağıq və qoymuruq. Beynəlxalq təşkilatlarda bizim fəaliyyətimizin əsas məqsədi o idi ki, bu hüquqi baza təkmil olsun, genişlənsin və biz buna nail ola bildik.

Bu gün Ermənistan rəhbərliyi yaxşı fikirləşməlidir. Artıq bizim qarşımızda diz çöküb, onlara diz çökdürmüsük, onlara layiq olan yeri göstərmişik. Qovuruq onları bizim torpaqlarımızdan, bundan sonra da qo-vaçağıq! Hər gün xoş xəbərlər gəlir. Hər gün bayrağımız yeni bir yaşayış məntəqəsində ucaldılır. Budur Azərbaycan dövlətinin, Azərbaycan xalqının gücü. Otuz il ərzində Ermənistan rəhbərliyi «güclü ordusu» haqqında uydurmalar ortalığa atırdı, «yenilməz Ermənistan ordusu» barədə miflər yaradırdı. Haradadır bu «yenilməz Ermənistan ordusu?». Görün necə qaçır bizim qabağımızdan. Bu, mif idi, yalan idi. Bunu biz yerə vurduq. Otuz il idi bizi təhqir edirdilər. Otuz il idi ki, işgal edilmiş torpaqlarda abidələrimizi dağıdır, tarixi-mədəni irsimizi silmək istəyirdilər. Otuz il ərzində beynəlxalq aləm nə üçün sanksiya tətbiq etmədi təcavüzkar dövlətə qarşı? Mən dəfələrlə demişəm ki, sanksiyalar tətbiq edilməlidir. Bu ölkə, bu ölkənin rəhbərliyi öz xoşu ilə bu torpaqlardan çıxmaq istəmir. O bizi aldadır, danışqları imitasiya üçün aparır. Onlara inam yoxdur və mən haqli çıxdım. İndi baxın orada qurulmuş istehkamlara. Belə istehkam

quran ölkə, bu qədər oraya vəsait xərcləyən ölkə oradan çıxarmı? Çıxmaq istəsəydlər, bunu etməzdilər. Yəni onların hər bir sözü yalandır. Bu gün də onların dövlət rəhbərləri gecə-gündüz yalan, uydurma yayırlar Azərbaycan haqqında, döyük meydanında baş verən hadisələr haqqında. Sanki kimsə gəlib bizim əvəzimizə vuruşur. Azərbaycan xalqı, Azərbaycan gəncələri, Azərbaycan əsgəri onlara dərs verir. Təkbaşına vuruşuruq, hər kəs bunu bilir. Amma özlərinə sığışdırıa bilmirlər, çünki miflər dağılır, miflər onların ideologiyasının əsasıdır. Tarix haqqında yalan. Əfsuslar olsun ki, onu da indi bir çox ölkələrə qəbul etdirə biliblər, tarixi yalanı. Xocalı haqqında yalan, guya ki, Azərbaycan özü Xocalı soyqırımı törədib. Gəncənin bombalanması haqqında onların rəsmi nümayəndələri yalan bəyanat veriblər ki, Ermənistən bu raket atəşini təşkil etməyib. Nə vicdan var, nə əxlaq var, nə mənəviyyat var. Ağıl da yoxdur. Ağıl olsayıdı deyərdilər ki, bu ballistik raketin start nöqtəsi və atış istiqaməti dünyada aparıcı ölkələr tərəfindən izlənilir, haradan atılıb, hara dəyib.

Ballistik rakətlərə döyük tapşırığı verilir. O təsadüfən o yaşayış massivinə düşməmişdir. Gecə vaxtı, qəsdən. Amma ağıllarını itiriblər, guya dünyani aldatmağa davam edirlər ki, bəs kim atıb Gəncəyə bu raketi? Biz özümüzə atmışıq? Necə ki, yalan danışıldalar, Azərbaycan özü Xocalı soyqırımı törədib, indi də yalan danışırlar. Bütün dünyaya yalan danışırlar, bütün müsahibələrdə yalan danışırlar. Bu yalançıları biz bundan sonra da qovacaq. Onlar gördülər ki, kim kimdir. Gördülər ki, biz onlara elə dərs veri-

rik ki, bu dərsi heç vaxt unutmayacaqlar. İndi isə imdad diləyirlər. Ona-buna zəng edirlər ki, kömək edin. Bəs hanı sənin «müzəffər ordun», hanı sənin «yenilməz ordun»?! Bizim üçün müqəddəs olan Cıdır düzündə Ermənistanın baş naziri sərxoş vəziyyətdə rəqs edirdi. Fikirləşməli idi ki, bu təhqir Azərbaycan xalqına necə təsir edə bilər? Amma hesab edirdi ki, heç kim onlara toxunmayacaq. Hesab edirdi ki, bütün ölkələr onları bundan sonra da müdafiə edəcək, dünya erməniliyi, erməni lobbisi, onların bəzi dost ölkələri. Ona görə azınlıqları, ona görə qudurmuşlar. Onlara yerlərini göstərdik, onların başından elə zərbə vurduq ki, çətin ayılsınlar. Onların ordusunu, texnikasını, demək olar ki, məhv etmişik. Qaçırlar, hələ qacaqlar.

Bir sözlə, döyüş meydanında bizim üstünlüyüümüz artıq heç kimə sirr deyil. Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz öz torpağımızda vuruşuruq, şəhidlər veririk, ərazi bütövlüyümüzü bərpa edirik. Bundan sonra da bu addımlar atılacaq. Ermənistan hələ nə qədər gec deyil, bəyanat verməlidir ki, işgal edilmiş torpaqlardan çıxıram. Ondan sonra döyüşlər dayana bilər.

Mən hər dəfə xalqımı müraciət edərkən xoş xəbərlər çatdırıram. Eyni zamanda, demək olar ki, hər gün öz «Twitter» hesabımda, «Twitter» vasitəsilə işğaldan azad edilmiş yeni kəndlərin, şəhərlərin adlarını çəkirəm. Mən bilirəm ki, Azərbaycan xalqı bu xəbərləri hər gün gözləyir, hər gün! Hər gün, hər saat ki, nə vaxt bu xəbər olacaq, nə vaxt bu xəbər çıxacaq? Amma istəyirəm əziz xalqım bilsin ki, hər kəndin, hər

yüksəkliyin götürülməsi böyük rəşadət tələb edir. Çünkü təkcə orada qurulmuş istehkamlar deyil, eyni zamanda, azad edilmiş torpaqların hərbi relyefi də ermənilər üçün daha sərfəlidir. Çünkü biz indi həm onların istehkamlarına, onların toplarına, onların raketlərinə qarşı, eyni zamanda, təbii relyefə qarşı vuruşuruq və torpaqlarımızı işgalçılardan qarış-qarış azad edirik. Çox çətin məsələdir. Gün gələcək, bu haqqda geniş məlumat veriləcəkdir. Əminəm Azərbaycan xalqı yaxşı başa düşür ki, bu gün nəyi demək mümkündürsə onu deyirik. Çünkü döyüslər gedir və biz istəyirik ki, tezliklə bu döyüslər başa çatsın, tezliklə ərazi bütövlüyüümüz bərpa edilsin. Ona görə hesab edirəm ki, Azərbaycan ictimaiyyətinə verilən məlumat və məlumatın həcmi tam kifayətdir.

Bu gün gözəl ənənəyə sadıq qalaraq, əziz Azərbaycan xalqına yeni bilgilər vermək istərdim. Düşmənin məhv edilmiş və hərbi qənimət kimi götürülmüş texnikası ilə bağlı məlumatı çatdırıram.

Beləliklə, düşmənin 241 tankı məhv edilib, 39 tank hərbi qənimət kimi götürülüb – toplam 280 tank. Amma hələ ki, tanklar var, həm işğal edilmiş torpaqlarda, həm Ermənistən ərazisində. Haradandır onlarda bu qədər tank? Bir də ki, bu, bütün bu məsələni tənzimləyən beynəlxalq konvensiyalara ziddir. Bəs bu konvensiyalara monitorinq aparmalı olan qurumlar niyə buna fikir verməyiblər? Bax, biz deyirik 241 tank məhv edilib. Biz sonra onların nümayişini təşkil edəcəyik. 39 tank saz vəziyyətdə götürülüb və bu gün əsgərlərimiz o tanklarda oturub düşmənə onların öz tankları ilə atəş açırlar.

Piyadaların 50 döyüş maşını məhv edilib, 24-ü qənimət kimi götürülüb və bu gün bizim əlimizdədir. Özüyəriyən 17 artilleriya qurğusu məhv edilib, 198 top məhv edilib. 58 minaatan məhv edilib, 12 minaatan qənimət kimi götürülüb. 25 qumbaraatan hərbi qənimət kimi götürülüb. 53 tank əleyhinə vasitə məhv edilib. 70 «Qrad» qurğusu məhv edilib. 2 «Uraqan», 2 YARS məhv edilib. 1 TOS məhv edilib. 4 S-300 zenit-raket kompleksi məhv edilib. Son dəfə mən bu məlumatı Azərbaycan ictimaiyyətinə çatdıranda 2-S-300 zenit-raket kompleksi məhv edilmişdi. Bu gün artıq 4 kompleks məhv edilib. Hər bir kompleksin, hər bir qurğunun qiyməti bəllidir, çox bahalı hərbi texnikadır. 3 «Tor» zenit-raket kompleksi, 40-a yaxın «Osa» zenit-raket kompleksi, 5 «Kub» və «Kruq» zenit-raket kompleksi, 6 pilotsuz uçuş aparatı, 2 əməliyyat-taktiki raket kompleksi – «Elbrus», 1 ballistik raket, 1 «Toçka-U» raket, 8 radioelektron mübarizə vasitəsi, 198 yük avtomobili məhv edilib. Onlardan 15-i sursatlarla dolu yük avtomobiləri idi. 102 yük avtomasını hərbi qənimət kimi götürülüb. Düşmənin hərbi texnikasını bundan sonra da məhv edəcəyik. Olan-qalan da məhv ediləcək.

İndi isə əziz xalqımın səbirsizliklə gözlədiyi bizim yaşayış məntəqələrinin azad edilməsi haqqında məlumatı böyük qürur hissi ilə çatdırıram.

Füzuli rayonu – azad edilmiş kəndlərin adı: Dördçinar, Kürdlər, Yuxarı Əbdürəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Aybasanlı.

Cəbrayıl rayonu – azad edilmiş kəndlər: Safarşa, Həsənqaydı, Fuğanlı, İmambağı, Daş Veysəlli, Ağtəpə, Yarəhmədli.

Xocavənd rayonu – azad edilmiş yaşayış məntəqələrinin siyahısını çatdırıram: Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli (Günəşli kəndinin keçmiş adı Naraşen idi), Vəng. Bu kəndə yeni Azərbaycan adı verirəm. Bundan sonra Vəng kəndi Çinarlı kəndi adlandırılarsın. Adı mübarək olsun!

Zəngilan rayonu – şanlı Azərbaycan Ordusu Zəngilan rayonu ərazisinə də daxil olub və yaşayış məntəqələrinin azad olunması təmin edilib. Zəngilan rayonu ərazisində yerləşən yaşayış məntəqələrinin adlarını çəkirəm: Havalı kəndi, Zərnəli kəndi, Məmmədbəyli kəndi, Həkəri kəndi, Şərifan kəndi, Muğanlı kəndi və Zəngilan şəhəri! Zəngilan bizimdir! Qarabağ Azərbaycandır!

Əziz xalqım, əziz zəngilanlılar, füzulililər, xocavəndlilər, cəbrayillilər və işgal edilmiş digər rayonların sakinləri, biz öz missiyamızı yerinə yetiririk. Düşmənə layiqli cavab veririk. Düşməni cəzalandırırıq. Düşmən bizim qarşımızda acizdir. Düşmənin belini qırırıq, qıracağıq!

Qarabağ bizimdir! Yaşasın Azərbaycan!

Eşq olsun Azərbaycan xalqına!

**İLHAM ƏLİYEV**  
**Azərbaycan Respublikasının Prezidenti**

Bakı, 20 oktyabr 2020-ci il

## AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ, ALİ BAŞ KOMANDANIN RƏSMİ «TWITTER» SƏHİFƏSİNĐƏN

*21 oktyabr 2020-ci il*

Rəşadətli Azərbaycan Ordusu Füzuli rayonunun Gecəgözlü, Aşağı Seyidəhmədli, Zərgər kəndlərini, Cəbrayıł rayonunun Balyand, Papi, Tulus, Hacılı, Tinli kəndlərini, Zəngilan rayonunun Mincivan qəsəbəsini, Xurama, Xumarlı, Sarıl, Babaylı, Üçüncü Ağalı, Hacallı, Qıraq Müşlən, Üdgün, Turabad, İçəri Müşlən, Məlikli, Cahangirbəyli, Baharlı kəndlərini işğaldan azad etmişdir.

Esq olsun Azərbaycan Ordusuna!  
Qarabağ Azərbaycandır!

## YAPONİYANIN «NİKKEİ» QƏZETİNƏ MÜSAHİBƏ

21 oktyabr 2020-ci il

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrin 21-də Yaponiyanın «Nikkei» qəzetinə müsahibə vermişdir.*

**S u a l: Dağlıq Qarabağ münaqişəsi haqqında soruşmaq istəyirəm. Azərbaycanın və Ermənistanın Xarici İşlər nazirləri cumə günü Vaşinqtona səfər edəcəklər. Bu görüşdən nə gözləyirsiniz? Siz üçtərəfli formatda bəzi şərtlərlə danişıqlara hazırlısınız?**

**C a v a b:** Bilirsiniz ki, əslində Amerika Birləşmiş Ştatları, Rusiya və Fransa Ermənistan və Azərbaycan arasında olan münaqişənin həll yolunu tapmaq üçün mandati olan Minsk qrupunun üç həmsədr ölkələridir. Ona görə bizim nazirlərimizin bu üç paytaxtda görüşməsi təbiidir. Belə görüşlər əvvəllər dəfələrlə olubdur. Bilirsiniz ki, Moskvaya da səfər edilibdir, orada da görüş olubdur.

Beləliklə, bu, münaqişənin sülh yolu ilə nizamlanması üzrə danişıqların davamıdır. Əlbəttə ki, indi vəziyyət dəyişib. Satus-kvo artıq mövcud deyil. Təmas xətti də mövcud deyil. Mən hesab edirəm ki, indi Ermənistan rəhbərliyi daha da məntiqli davranışmalı və işgal edilmiş ərazilərin boşaldılmasına sadıq olmalıdır. Beləliklə, bu müzakirələrdə bizim əsas məqsədimiz Er-

mənistan rəhbərliyinin ərazilərimizin boşaldılmasına hazır olub-olmamasını və hazır olduğu təqdirdə bunun nə vaxt baş verəcəyini müəyyən etməkdir.

**S u a l:** Prezident Putin Sizi də Moskvaya dəvət edib?

**C a v a b:** Xeyr.

**S u a l:** Dəvət olunsaydınız, getməyə hazırlınzımi?

**C a v a b:** Mən dəfələrlə Prezident Putin tərəfindən dəvət olunmuşam və Moskvaya dəfələrlə səfər etmişəm. Bəzi illərdə hətta il ərzində bir neçə dəfə səfər etmişəm. Odur ki, bu yüksək səviyyəli temasların tərəfdəş və qonşu ölkələr arasında olması adət edilmiş bir haldır. Həmçinin Prezident Putin də Azərbaycana dəfələrlə səfər edibdir.

**S u a l:** Əgər cümə günü nazirlərin görüşündə hər hansı bir irəliliyi olarsa, Moskvada Ermənistanın baş nazirinin qatılacağı üçtərəfli görüş keçirilə bilərmi?

**C a v a b:** Bəli, bu mümkündür, çünki bu növ görüşlər əvvəller də olubdur. Əgər belə bir görüş olarsa, bu, gündəliyin nədən ibarət olduğundan asılı olacaqdır. Əfsuslar olsun ki, Ermənistanın bu hökuməti ilə münaqişənin sülh yolu ilə nizamlanması perspektivləri çox uzaqdır. Çünki Ermənistan rəhbərliyi tərəfindən verilmiş çox səmərəsiz və təhrikədici bəyanatlar, edilmiş hərəkətlər əslində danışqları mənasız edibdir. Çünki danışqlar masasında əsas mövzu həmişə BMT Təhlükəsizlik Şurasının qətnamələrinə müvafiq olaraq, Azərbaycanın işgal olunmuş ərazilərinin boşalılması idi. Ermənistanın baş naziri «Qarabağ Ermənistandır» bəyan edəndə, Azərbaycanın qondarma «Dağlıq Qarabağ hökuməti» ilə danışqlar aparmalı olduğunu deyəndə, dinc Gəncə şəhərinə ballistik rakət

zərbəsi vurmaq əmri verəndə və Azərbaycanın digər şəhərlərinə gündəlik olaraq hücum edəndə danışıqları aparmaq üçün o qədər də imkan qalmır. Buna görə də biz Ermənistan hökumətinə sübut etməli idik ki, onlar bu cəzasız təcavüzkar addımları ata bilməzlər. Biz onların cəzasını yerində veririk, biz ərazilərimizi azad edirik, demək olar ki, hər gün mən Ermənistanın işğalından azad olunmuş yeni şəhər və kəndləri elan edirəm. Ermənistan döyüş meydanında çox acı məğlubiyyətlə üzləşir və birmənalı olaraq, ərazilərin işğaldan azad edilməsi baş verir. Buna görə də onlar daha məntiqli davranışlılardır. Biz buna sülh danışıqları vasitəsilə nail olmaq istəyirdik. Lakin Ermənistanın qeyri-konstruktiv mövqeyi və təhrikədici addımlarına görə bu, mümkün olmadı. İndi biz döyüş meydanında ərazilərimizi azad edirik.

**S u a l:** Siz ikinci atəşkəsin də artıq uğursuz olduğunu, yaxud bitdiyini və döyüşün davam etdiyini deyərdiniz?

**C a v a b:** Atəşkəsə nail olmaq üçün ikinci cəhd ona görə uğursuz oldu ki, atəşkəs qüvvəyə mindikdən 2 dəqiqə sonra onlar atəşkəsi pozdular, onlar yenə də bizim dinc şəhərlərimizə hücum edirlər. Bu səhər saat 6-dan 8-ə qədər onlar dinc əhalinin yaşadığı və ən çox ziyan görən Tərtər şəhərinə 100-dən çox raket atıblar. Onlar bizim hərbi mövqelərimizə hücum edirlər və artıq azad edilmiş əraziləri yenidən geri götürmək istəyirlər. Bildiyiniz kimi, birinci atəşkəs cəhdindən 24 saatdan da az müddət sonra onlar Ermənistan ərazi-sindən ballistik raketlə Azərbaycanın ikinci ən böyük şəhəri Gəncəyə hücum edirlər. Bu da hərbi cinayətdir

və Ermənistan hökuməti buna görə məsuliyyət daşıyacaq. Beləliklə, onlar atəşkəsi pozdular.

Mən həmişə demişəm ki, atəşkəsə birtərəfli qaydada nail olmaq mümkün deyil. Əgər bizə hücum olunursa, nəinki özümüzü müdafiə etməliyik, eyni zamanda, əks-hücumda da keçməliyik. Sizə deyə bilərəm ki, onlar ikinci dəfə atəşkəsi pozandan sonra biz Zəngilan şəhərini və bir çox kəndləri azad etdik. Beləliklə, döyüş meydanında nə qədər çox vaxt keçirsə, biz bir o qədər də əraziləri azad edirik. Ona görə Ermənistan hökuməti öz davranışını haqqında ciddi düşünməlidir və əgər atəşkəsin səmərəli olmasını isteyirsə, birincisi, atəşkəsi pozmamaq, ikincisi, artıq işğaldan azad edilmiş əraziləri geri götürməyə cəhd etməmək və işgal olunmuş Azərbaycan ərazilərinin boşaldılması üçün üzərinə ciddi öhdəlik götürməlidir.

**S u a l: Hələ ki, atəşkəs əsirlərin və cəsədlərin mübadiləsi də daxil olmaqla, humanitar məqsədlər üçün elan edilibdir. Sizcə bu – ola bilsin başqa atəşkəs də olacaqdır – əsirlərin mübadiləsindən sonra atəşkəsin bitəcəyi deməkdir? Bu, qüvvədə olacaq əsaslı atəşkəs, yoxsa müvəqqəti atəşkəs olacaqdır?**

**C a v a b:** Bəli, atəşkəs humanitar zəmində elan olunubdur. Moskva Bəyannaməsində substantiv danışılqlara və danışıqlar formatının dəyişməz olaraq qaldığına da istinad var idi. Bu isə Ermənistan tərəfindən qondarma «Dağlıq Qarabağ hökumətini» danışıqlara cəlb etmək cəhdlərinin artıq olmayacağı deməkdir. Bu bizim tərəfimizdən və Minsk qrupu tərəfindən rədd edilibdir. Buna görə də əgər Ermənistan danışıqlara sadiq qalarsa və əraziləri boşaltmaq üçün üzərinə ciddi

öhdəlik götürərsə – hansını ki, onlar hələ də elan etməyiblər – bu halda bu atəşkəs uzunmüddətli olacaqdır. Çünkü biz bu problemi sülh yolu ilə həll etmək istəyirik. Lakin əgər onlar resurslarını səfərbər etmək, əlavə əcnəbi hərbi yardım almaq və bizə qarşı yeni hücumu keçmək üçün bu atəşkəsdən istifadə etməyə cəhd göstərəcəklərsə, əlbəttə, bu atəşkəs uzun müddət davam etməyəcəkdir. Bu onlardan asılıdır.

**S u a l: Beləliklə, danışıqlar masasına oturmaq üçün hər hansı danışıqları aparmadan önce əvvəlcədən Ermənistandan ən azından 7 rayonun bəzilərini boşaltmağa razılışmağı tələb edəcəksiniz?**

**C a v a b:** Onlar bu əraziləri boşaldacağına dair üzərilərinə ciddi öhdəlik götürməlidirlər. Çünkü bu, Minsk qrupunun vasitəciliyi ilə iki ölkə arasında razılışdırılmış əsas prinsiplərin bir hissəsidir. Əsas prinsiplərdə deyilir ki, işğal olunmuş ərazilər Azərbaycana qaytarılmalıdır, bizim qaçqın və məcburi köçkünlərimiz işğal olunmuş bütün ərazilərə qayıtmalıdır, o cümlədən Dağlıq Qarabağın ərazisinə və qədim Azərbaycan şəhəri olan Şuşaya. Buna görə Ermənistən hökuməti bu prinsiplərə sadıq olduğunu, bu əraziləri boşaldacağını açıq şəkildə bəyan etməlidir və bundan sonra danışıqlar başlanacaqdır. Biz indi birinci olaraq ərazilərin boşaldılması və sonra danışıqların başlanılması ilə bağlı ilkin şərti irəli sürmürük. Biz hazırda Ermənistən tərəfindən bu zoraklığa və dinc əhaliyə qarşı hərbi cinayətlərin törədilməsinə görə məsul olan şəxsən, şəxsən baş nazirdən tələb edirik ki, Ermənistənin işğal olunmuş əraziləri boşaldacağını desin. Bundan sonra münaqişənin nizamlan-

ması döyüş meydanından danışıqlar masasına keçəcəkdir.

**S u a l: Ermənistan desə ki, onlar ilkin olaraq 5 rayonu boşaltmağa hazırlıdır, Siz danışıqlara getməyə hazır olarsınızmı?**

**C a v a b:** Azərbaycanın bütün rayonları boşaldılmalıdır. Bütün. Əlbəttə, biz vaxt çərçivəsindən danışa bilərik və əsas prinsiplərdə vaxt çərçivəsi ilə bağlı müəyyən fikirlər var idi. Hansı mərhələdə rayonların birinci, hansı mərhələdə rayonların ikinci hissəsi boşalılacaq. Beləliklə, bunu müzakirə etmək olar. Lakin aydındır ki, işğal olunmuş bütün ərazilər qaytarılmalıdır.

**M ü x b i r:** Bu, əvvəlcədən elan olunmalıdır.

**İ l h a m Ə l i y e v:** Bütün azərbaycanlılar öz qədim torpaqlarına qayıtmalıdır.

**S u a l: Rusyanın müşahidəçi qruplarının göndərilməsinə dair təklifinə və ya beynəlxalq müşahidəçilərlə bağlı nə deyərdiniz?**

**C a v a b:** Beynəlxalq müşahidəçilər və ya sülhməramlı qüvvələr əsas prinsiplərin bir hissəsidir. Lakin sonuncu hissəsidir, ünvanlanmalı olan ən son məsələlərdən biridir və əlbəttə ki, hər iki tərəf – Azərbaycan və Ermənistan bu beynəlxalq müşahidəçilərin və ya sülhməramlıların kim olacağına razılaşmalıdır. Buna görə biz danışıqlar çərçivəsində bu məsələni ciddi müzakirə etməmişik.

Hesab edirəm ki, Minsk qrupunun həmsədrleri olan üç ölkə öz adından bu müşahidəçilərin tərkibi, sayı, onların nə zaman və hara göndəriləcəyi ilə bağlı təkliflərini verəcəklər. Bu həm də texniki nöqtəyi-nə-

zərdən vacibdir. Çünkü indi döyüş əməliyyatlarının aktiv fazasıdır. Bu müşahidəçilər və ya sülhməramlılar harada yerləşdiriləcəklər? Onların həyatı risk altında ola bilər. Onların mandati necə olacaq? Onlara mandati kim verəcək? Aydındır ki, biz bu barədə danışanda, Azərbaycan ərazisi barədə danışırıq. Bu, Ermənistən ərazisi deyil. Ona görə də bununla bağlı həllədici sözü biz deməliyik. Bu səbəbdən, sözsüz ki, bütün məsələlərlə məşğul olmaq lazımdır. Prinsipcə, biz bunu inkar etmirik. Lakin sözsüz ki, vaxtı gələndə biz öz şərtlərimizi irəli sürəcəyik.

**S u a l:** Minsk qrupundan söz düşmüşkən, Türkiyə Minsk qrupunu tənqid edərək, ona ağılsız deyir. Siz bununla razılışırsınız?

**C a v a b:** Mən bu yaxınlarda demişdim ki, Minsk qrupu 30 il ərzində heç bir nəticə əldə etmədi. Eyni zamanda, mən dedim ki, biz Minsk qrupunun vasitəçiliyilə Ermənistən keçmiş hökumətləri ilə irəliləyişə nail ola bilmisdik. Böyük olmasa da, hər halda, irəliləyiş idi. Lakin əgər 30 il ərzində bir ölkələr qrupu nəticə əldə edə bilmirə, bu özü hər şeyi göstərir. Həmçinin Minsk qrupunun həmsədrleri BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir. Bu ölkələrin iştirakı və bu ölkələrin səsverməsi ilə BMT Təhlükəsizlik Şurası Ermənistən qoşunlarının Azərbaycan torpaqlarından tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul edib. Bu qətnamələrə niyə əməl edilmədiyi sual olunur. Çünkü Minsk qrupunun həmsədrleri və daimi üzvlər eyni ölkələrdir. Bu, açıq sualdır.

**S u a l:** Siz Minsk qrupunun həmsədrleri arasında Rusyanın vasitəçi kimi, aparıcı vasitəçi kimi rolü

**barədə nə deyə bilərsiniz? Siz deyə bilərsiniz ki, Rusiya ədalətli olub?**

**C a v a b:** Bilirsiniz, Minsk qrupunun üç həmsədrinin eyni hüquqları və eyni mandatı vardır. Odur ki, mənim bildiyimə görə bu ölkələr arasından lider seçilməyib. Onların hamısı bərabərdir və biz onlara vasitəçi kimi baxırıq. Əgər hər hansı bir ölkə vasitəçi rolunu üzərinə götürürsə, bu ölkə neytral olmalıdır. Əgər o, neytral deyilsə, vasitəçi ola bilməz. Neytrallıq səviyyəsi, əlbəttə ki, münasib zamanda ünvanlanacaq başqa bir məsələdir. Lakin düşünürəm ki, Minsk qrupunun həmsədrləri zoraklılığı dayandırmaq və 28 il ərzində yerinə yetirilməyən mandatı yerinə yetirmək üçün xüsusilə indi, Ermənistanın döyüş meydanında məğlub olduğu bir vaxtda öz rollarını oynayacaqlar.

**S u a l: Siz Türkiyənin Qafqazdakı məsələlərlə bağlı daha çox söz sahibi və bu danışqlar prosesində daha fəal olduğunu istəyirsinizmi?**

**C a v a b:** Bu, sözsüz ki, Türkiyənin siyasi gündəliyindən asılıdır. Mən Türkiyənin adından danışa bilmərəm. Demək istədiyim odur ki, əlbəttə, biz Türkiyənin regional məsələlərdə fəal iştirakına hər zaman güclü dəstək veririk. Faktiki olaraq, bu iştirak açıqlaşdırıcıdır. Türkiyə indi təkcə bizim regionumuzda deyil, Qafqazda deyil, daha geniş coğrafiyada və dünyada mühüm rol oynayır. Bu reallıqdır və bizim üçün çox yaxşı reallıqdır. Çünkü Türkiyə bizim üçün qardaş ölkədir, ən yaxın müttəfiqimiz və dostumuzdur. Türkiyə de-fakto, həm də Minsk qrupunun üzvü olaraq, hüquqi baxımdan artıq cəlb olunub. Mən bir dəfə müsahibələrimdən birində demişdim ki, Türkiyə həmsədr

də ola bilərdi. Əgər biz həmsədrləri bu gün seçsəydik, Azərbaycan sözsüz ki, Türkiyənin namizədliyini dəstəkləyərdi və əminəm, Türkiyə həmsədr olmaqdə israr edərdi. Əfsuslar olsun ki, 1992-ci ildə bu, baş vermədi. Beləliklə, bu, hüquqi tərəfdir. Praktiki tərəfdən, bildiyiniz kimi, Türkiyə və Rusiya prezidentləri, Xarici İşlər nazirləri, Müdafiə nazirləri görüşüblər, söhbət aparıblar, bu məsələni müzakirə ediblər. Ona görə də, Ermənistanın dediyi kimi, əgər kimsə deyirsə ki, Türkiyə orada olmamalıdır, bu, Ermənistanın işi deyil, Türkiyə artıq oradadır və cəlb olunmalıdır, çünki o, sabitlik gətirəcək. Həmçinin düşünürəm ki, Türkiyə Qafqazın 3 ölkəsi ilə sərhədi olan yeganə ölkədir. Başqa heç bir ölkənin onların hər üçü ilə sərhədi yoxdur. Əlbəttə ki, Türkiyə fəal şəkildə cəlb olunmalıdır, Türkiyə cəlb olunub və biz bunu möhkəm dəstəkləyirik.

**S u a l:** Beynəlxalq hüquq nöqtəyi-nəzərindən Qarabağ Azərbaycanın ərazisidir. Lakin orada çox sayda erməni əhalisi vardır. Siz zəmanət verə bilərsinizmi ki, Azərbaycan nəzarəti geri qaytarandan sonra erməni əhali orada təhlükəsiz şəraitdə və bərabər hüquqlarla yaşaya biləcək?

**C a v a b:** Bəli, sözsüz ki. Mən münaqişənin bu aktiv fazası ərzində artıq dəfələrlə bununla bağlı bəyanatlar vermişəm ki, Dağlıq Qarabağda yaşayan həmin ermənilər bizim vətəndaşlarımızdır. Onların təhlükəsizliyi, hüquqları Azərbaycanın digər insanların hüquqları kimi, tam təmin olunacaqdır. Sizə deyə bilərəm ki, hazırda azərbaycanlıların olmadığı Ermənistandan fərqli olaraq, bu gün Azərbaycanda min-

lərlə erməni əsilli vətəndaş vardır. Ermənistən əhalisinin isə 99 faizi etnik ermənilərdir. Beləliklə, orada heç bir milli azlıq yaşaya və sağ qala bilməz. Onlar bugünkü Ermənistən Respublikasının ərazisində bir zamanlar yaşayan bütün millətləri qovublar. Ən böyük icma azərbaycanlılar idi. XX əsrin əvvəllərində İrəvan şəhərinin əhalisinin 70 faizi azərbaycanlılar idi. Ermənilər bizim bütün tarixi, dini abidələrimizi dağdırıblar. Onlar təkcə İrəvanda deyil, bugünkü Ermənistən bir çox başqa regionlarında da Azərbaycan mədəniyyətinin izlərini siliblər. Yeri gəlmışkən, 1918-ci il mayın 28-də yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti, əfsuslar olsun ki, mayın 29-da – bu, haqq qazandırılması mümkün olmayan böyük bir səhv idi – İrəvani paytaxt kimi, Ermənistəna verməyi qərara aldı. Beləliklə, onlar bizim bütün dini və mədəni irsimizi dağdırıblar. Onlar bizim məscidlərimizi, abidələrimizi dağdırıblar. Burada – Bakının mərkəzində isə çox sayıda erməni kitablarının olduğu erməni kilsəsi vardır. Bu gün Bakıda və Azərbaycanın başqa yerlərində çox sayıda, minlərlə erməni yaşayır. Sizin orada yaşayan çox sayıda erməni ilə bağlı dediyiniz məqama gəlincə, bizdə olan məlumatə görə, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti də daxil olmaqla, işgal edilmiş ərazinin real əhalisi təqribən 65 min nəfərdir. Bu, böyük icma deyil. Lakin müharibədən əvvəl, keçən əsrin 90-cı illərinin əvvəllerində Dağlıq Qarabağda, əsasən Şuşada, həmçinin Xankəndidə, ermənilərin törətdiyi soyqırımının qurbanı olan Xocalı şəhərində və bir çox başqa şəhərlərdə 40 mindən çox azərbaycanlı yaşayır.

Ermənilər bizə qarşı etnik təmizləmə həyata keçiriblər. Biz bunu heç vaxt etməmişik. Hətta bu toqquşmalar zamanı biz eyni yolla cavab verməmişik. Biz nə Dağlıq Qarabağ ərazisinə, nə də Ermənistən ərazisinə ballistik raketlərlə hücum etməmişik.

Mən demişdim ki, biz qisas alacaqıq, lakin biz qisası döyüş meydanında alacaqıq. Beləliklə, Dağlıq Qarabağdakı ermənilər tam əmin ola bilərlər ki, Azərbaycan vətəndaşları olaraq, onların təhlükəsizliyi təmin ediləcəkdir. Dağlıq Qarabağdakı cinayətkar xunta kənarlaşdırıldından sonra onlar daha yaxşı yaşayaçaqlar, ləyaqətlə yaşayacaqlar, sülh şəraitində yaşayaçaqlar və ölkəmizdəki istənilən başqa vətəndaşlar kimi, biz onlar üçün də bütün sosial və iqtisadi imtiyazları təmin edəcəyik.

**S u a l: Dağlıq Qarabağı geri qaytarandan sonra Siz Madrid prinsiplərində qeyd olunduğu kimi, onların öz müqəddəratını təyinətmə hüququna hörmət edəcəksinizmi və referendumu razılıq verəcəksinizmi?**

**C a v a b:** Xeyr, əlbəttə, xeyr. Dağlıq Qarabağda heç bir referendum olmayıacaq. Biz bununla heç vaxt razılaşmayacaqıq. Biz danışqlar zamanı buna razılıq vermədik və indi ərazinin böyük bir hissəsini geri allığımız bir vaxtda bundan söhbət belə, gedə bilməz. Öz müqəddəratını təyinətməyə gəldikdə, ermənilər artıq öz müqəddəratlarını təyin ediblər. Onların müstəqil Ermənistən dövləti vardır. Təsəvvür edin, əgər ermənilər yaşıdlıları hər yerdə öz müqəddəratlarını təyin etsələr nə baş verər, dünyada neçə kiçik Ermənistən olar. Bu, əks-təsir verən yanaşmadır. Öz müqəddəratını təyinətmə beynəlxalq hüququn mühüm

amilidir. Lakin o, Azərbaycanın ərazi bütövlüyünü pozmamalıdır. Öz müqəddərətini təyinətmənin müxtəlif növləri var, icmaların müxtəlif növləri var. Məsələn, mədəni muxtarıyyət ola bilər. Biz Avropanın inkişaf etmiş ölkələrində bu nümunələri görürük, insanların öz bələdiyyələrində, öz icmalarında müəyyən hüquqları vardır. Azərbaycanın istənilən yerində olduğu kimi, Azərbaycanda yaşayan ermənilərin də bu formada təmasları ola bilər. Lakin biz heç vaxt Azərbaycan ərazisində ikinci Ermənistən dövlətinin yaradılmasına icazə verməyəcəyik. Bundan səhbət gedə bilməz. Bir sözlə, referendum olmayıacaq, heç vaxt.

**S u a l:** Döyüş meydanından danışarkən, Ermənistən Liviyada, Suriyada yaşayan erməniləri cəlb etdiyinə dair məlumatlar vardır. Eyni zamanda, QHT, də-qıq desək, Suriya İnsan Haqları Müşahidəçiləri Təşkilatı iddia edir ki, Suriyadan çox sayıda etnik türkmən döyüşçü hazırda Sizin qüvvələrinizlə birlikdə döyüş meydanındadır. Bu doğrudurmu?

**C a v a b:** Xeyr, bu, doğru deyil. İlk növbədə, mən bildirmək istərdim ki, Ermənistən Yaxın Şərqi dən muzdluları və döyüşçüləri cəlb etməsi faktı sırr deyil. Hətta Ermənistən baş naziri bunu etiraf edib. Lakin o bildirib ki, onlar köklü ermənilərdir. Birincisi, heç kim bilmir onlar köklü ermənilərdir, ya yox. Bizzət məlumat var ki, başqa millətlərin nümayəndələri hazırda Ermənistən tərəfdən döyüşür. İkincisi, əgər insan etnik ermənidirsə və başqa ölkənin vətəndaşıdırsa, bu o demək deyil ki, muzdlu deyil. Döyüş meydanında zərərsizləşdirilənlər arasında Livan pasportu olan, Kanada pasportu olan insanlar vardır. Bizzət

Fransa, ABŞ vətəndaşlarının, erməni əsilli, lakin bu ölkələrin vətəndaşları olan şəxslərin, keçmiş sovet ölkələri vətəndaşlarının Yaxın Şərqi ölkələrinin vətəndaşları ilə birlikdə bizə qarşı döyüşməsinə dair dəlillər vardır. Ermənistan birinci Qarabağ müharibəsində də muzdlulardan istifadə edirdi. Bu, sərr deyil. Onlardan bəziləri Azərbaycan tərəfindən zərərsizləşdirilib-lər, ermənilər onların şərəfinə böyük abidələr ucaldıb-llar, beynəlxalq terrorçuların şərəfinə abidələr. Bu, Ermənistanın terrorçu dövlət olduğunu göstərir. Azərbaycana gəlinçə, birincisi, Suriya İnsan Haqları Müşahidəçiləri Təşkilatı adlandırılın QHT etibarlı təşkilat deyil. Biz onların Suriyadakı müharibə ilə bağlı yaydıqları çoxlu sayda «feyk» xəbərləri bilirik. Bu siyasi motivasiyalı QHT-yə etibar, etimad yoxdur. Birincisi, biz kimin maliyyələşdiriyini yoxlamalı, sonra bu şayiələrin arxasında kimin durduğunu öyrənməliyik. Ikincisi, bizə heç bir ölkə tərəfindən bir dəlil belə, təqdim olunmayıb. Yalnız şayiələr, yalnız əsassız bəyanatlar. Mən sübut tələb etdim. Dedim yaxşı, biz artıq 20 gündən çoxdur ki, münaqişənin aktiv fazasında-yıq, sübutlar haradadır? Bizə dəlil təqdim edin. Heç bir sübut yoxdur. Ona görə də, bu şayiələrə son qoyulmalıdır. Azərbaycan özü döyüşür. Bizim heç bir xarici döyüşcüyü ehtiyacımız yoxdur. Bizim kifayət qədər insanlarımız, nizami ordumuzda kifayət qədər əsgər və zabitlərimiz vardır. Əhalimizin sayı 10 milyon nəfərdir. Əgər bizim əlavə döyüşcüyü ehtiyacımız olarsa, səfərbərlik elan edərik, cəlb edərik. Beləliklə, buna ehtiyac yoxdur. Tamamilə yanlış məlumatdır.

**S u a l: Sizin dəfələrlə dediyiniz kimi, heç bir mücahid, hətta heç bir türkmən yoxdur?**

**C a v a b:** Xeyr, başqa ölkələrdən gəlmış Azərbaycan əsilli insanlar ola bilər. Biz bunu istisna etmirik. Çünkü bizdə çox sayıda könüllülər vardır. İnsanlar könüllü şəkildə öz ölkələrini müdafiə etmək istəyə bilər. İstisna edə bilmərik ki, başqa ölkələrdən Azərbaycan əsilli insanlar gəlir. Lakin bu o demək deyil ki, Azərbaycan döyüşmək üçün terrorçuları dəvət edib. Bu, yanlış məlumatdır.

**S u a l: Siz Azərbaycan əsilli həmin könüllülərdən xəbərdarsınız?**

**C a v a b:** Mən dedim ki, istisna etmirəm. Ola bilər. Biz xaricdə yaşayan azərbaycanlılardan gəlib tarixi Vətəni uğrunda döyüşmək üçün çox sayıda müraciət, çox sayıda məktub alırıq. Lakin bizim buna ehtiyacımız yoxdur. Döyük meydanında kifayət qədər əsgərimiz vardır.

**S u a l: Yaponiya şirkətləri Azərbaycanın neft kəməri layihələrinə qoşulub. Onlar burada investordur. Sizin kəmərlərin təhlükəsizliyi ilə bağlı narahatlığını varmı? Bu il ərzində açılması planlaşdırılan TAP kəmərinin təxirə salınması riski varmı?**

**C a v a b:** Xeyr, TAP kəməri ilə bağlı hər şey qrafikə uyğun gedir. Bu, artıq edilib. TAP-in rəsmi açılışı ola bilsin ki, ayların deyil, bir neçə həftənin işidir. Kəmərdə hər şey hazırdır. Bakıdan Avropaya tarixi kəmər tamamlanıb. Bizim digər kəmərlərimizə, xüsusilə neft-qaz kəmərlərinə gəlincə, Azərbaycan ərazi-sində bütün bu illər ərzində, Bakı-Tbilisi-Ceyhanın istismara verildiyi 2006-cı ildən bu yana bizdə heç bir

hadisə baş verməyib. Bizim kəmərlərimiz bizim ərazi-mızdə lazımi qaydada qorunur. Lakin Ermənistanın rəsmi nümayəndələrindən hədələr eşitmışık ki, kəmərlərimizə hücum edəcəklər, neft-qaz nəqli üçün mühüm olan Səngəçal terminalına hücum edəcəklər. Lakin bu da onların terrorçu xisətinin bir hissəsidir. Çünkü onlar açıq şəkildə bəyan edirlər ki, mülki infrastruktura hücum edəcəklər. Əlbəttə ki, əgər onlar bunu etsə, peşman olacaqlar. Çünkü bizim tərəfimizdən və həmçinin enerji təhlükəsizliyinin bir hissəsini Azərbaycandan təmin edən ölkələr tərəfindən sərt şəkildə cəzalandırılacaqlar. Həmin ölkələrin reaksiyası necə olacaq? Bu kəmərlərə milyardlarla dollar investisiya yatırılıb. Beynəlxalq banklar – Dünya Bankı, Avropa Yenidənqurma və İnkışaf Bankı, Asiya İnkışaf Bankı, Avropa İnvestisiya Bankı və başqa aparıcı beynəlxalq banklar investisiya yatırıbdır. Ona görə də, Ermənistən rəhbərliyi belə bir variant barədə yaxşı düşünməlidir. Əlbəttə, qeyd etdiyim kimi, Azərbaycan özü onları sərt şəkildə cəzalandıracaq və mən düşünmürəm ki, onlar bunu, daha bir müharibə cinayətini etməyə cürət göstərəcəklər.

**M ü x b i r:** Sizinlə görüşmək imkanımız çox nadir hallarda olduğundan, icazə verin, ümumilikdə ölkənin gələcəyi ilə bağlı bir neçə sual verim.

**İlham Əliyev:** Bəli, buyurun.

**M ü x b i r:** Azərbaycan dünyada sənaye üsulu ilə neft istehsal edən ilk ölkədir.

**İlham Əliyev:** Bəli, doğrudur.

**S u a l: Sizcə, ölkə postneft dövrünə necə keçəcək? Yaponiya şirkətlərinin bunda iştirakına dair Sizin hansısa gözləntiləriniz varmı?**

**C a v a b:** Bəli, əlbəttə ki, bizim iqtisadiyyatımızın şaxələndirilməsi ilə bağlı gündəliyimiz var və bu proses uğurla davam edir. Hətta baxmayaraq ki, bu il ümumi daxili məhsulumuz aşağı düşür – çox ciddi deyil, indiyədək geriləmə 4 faizdən aşağı olub. Bəzi başqa ölkələrlə müqayisədə bu, pis nəticə deyil. Lakin qeyri-neft sənayesinə gəldikdə, bizdə artım vardır. Bu onu göstərir ki, bizim şaxələndirmə programımız çox uğurla icra olunur. Sənaye, biznes imkanları, turizm, innovasiya sektorу və kənd təsərrüfatı pandemiyadan əvvəl sürətlə inkişaf edirdi. Əlbəttə ki, əsas məsələyə gəlincə, biz indi Azərbaycanın öz ərazilərini azad etdiyini görürük. Biz ilk olaraq, on minlərlə hektar torpağı su ilə təchiz edəcək çox mühüm su anbarını azad etdik.

Ermənistan faktiki olaraq, bizə qarşı ekoloji terror törədib. Onlar Tərtər çayının qabağını bağlayırdılar və beləliklə, yüz minlərlə hektar torpaq su ilə təchiz olunmurdu. Onlar bunu yayda, insanların ehtiyacı olanda bağlayırdılar və qışda açırdılar, bu isə daşqına səbəb olurdu. Beləliklə, Ermənistanın terrorçu xisləti hər addımdadır. Biz əraziləri geri qaytarandan sonra – bu, müxtəlif məhsullar becərmək, mal-qara saxlamaq üçün çox münbit torpaqlardır – əlbəttə ki, kənd təsərrüfatımızın inkişafına yeni təkan veriləcəkdir. Biz ərazilərin azad edilməsi ilə əlaqədar kənd təsərrüfatımızın gələcək inkişafını artıq planlaşdırmağa başlamışıq. Düşünürük ki, insan kapitalına investisiyalar bizə

inkişaf üçün yaxşı imkanlar yaradacaqdır. Çünkü bir gün neft və qaz tükənəcək, baxmayaraq ki, bizim ehtiyatlarımız çox böyükdür. Biz büyük həcmidə təbii qaz ixrac etməyə yenicə başlamışıq və neft istehsalı sahəsi qarşidakı onilliklərdə ümumilikdə sabit olacaqdır. Lakin, əlbəttə, qeyri-neft sektorу prioritetdir.

Yaponiya şirkətlərinə gəlincə, onlar burada enerji sahəsində çox fəaldırlar. Yaponiya banklarından alınmış kreditlərlə Bakıda iki böyük elektrik stansiyası tikmişik. Onların gücü 800 meqavata yaxındır. Beləliklə, bu elektrik stansiyaları istehlakımızın və ixracımızın əhəmiyyətli hissəsini təmin edir. Yeri gəlmışkən, biz həm də elektrik enerjisini ixrac edirik. Biz Yaponiya şirkətlərini hazırlı prioritetlərdən biri olan bərpa edilən enerji sahəsində görmək istəyirik. Biz artıq bəzi investorlarla ilkin razılaşmalar imzalayımışıq. Beləliklə, əminik ki, çox ümidverici olan və xüsusilə Abşeron yarımadasında günəş və çoxlu külək sayəsində potensialı olan bu sahədə, eləcə də bir çox başqa sahələrdə əməkdaşlıq olacaqdır. Yaponiya şirkətləri ilə avadanlıq, maşinqayırma, texnologiya, eləcə də kənd təsərrüfatı sahələrində əməkdaşlığımız vardır. Biz Yaponiya ilə Azərbaycan arasındaki iqtisadi əməkdaşlığın səviyyəsindən məmnunuq.

**S u a l: Siyasi islahatlar barədə nə deyə bilərsiniz? Əsasən Qərb ölkələri tərəfindən tənqidlər var ki, Siz özünüz atanızdan sonra hakimiyyətə gəlmisiniz, indi xanımınız Birinci vitse-prezidentdir. Siz demokratyanı təşviq etməyə, müxalifətə hakimiyyətə yol açmağa hazırlısınız mı?**

**C a v a b:** Düşünürəm ki, ölkədə demokratik inkişaf müsbət məcrada gedir. Azərbaycanda bütün əsas azadlıqlar təmin olunub, siyasi fəaliyyət azadlığı, media azadlığı, ifadə azadlığı, sərbəst toplaşma azadlığı, dini etiqad azadlığı. Bununla bağlı məhdudiyyət yoxdur. Yeri gəlmışkən, bizdə internet azaddır. Bizi tənqid etməyə çalışanlar şayiələr yaymaqdan, Azərbaycanın guya demokratiya sahəsindəki çatışmazlıqlarını siyasi təzyiq məqsədilə istifadə etməkdənsə, məzmunə baxmalıdırıllar. Bu yaxınlarda mən yeni siyasi islahatlar programını təqdim etmişəm, o, bütün siyasi partiyaların mütləq əksəriyyəti tərəfindən dəstəklənib. Yeri gəlmışkən, bu, toqquşmalardan əvvəl olub. İndi siyasi partiyaların mütləq əksəriyyəti işğal olunmuş ərazilərin qaytarılması ilə bağlı mənim yürütdüyüm siyasəti tam dəstəkləyir. Cəmi iki partiya bu prosesdə iştirak etmir. Cəmi iki partiya Azərbaycanın milli maraqlarının əleyhinə çıxış edir. Bunlar Xalq Cəbhəsi Partiyası və Müsavat Partiyasıdır. Bu iki partiya mənim siyasi dialoqla bağlı təklifimi də qəbul etməyib. Mən bu təklifi bir neçə ay bundan əvvəl etmişdim. Demişdim ki, bizim normal dialoqa ehtiyacımız var, hökumətlə müxalifət arasında, aparıcı partiya ilə digər partiyalar arasında normal, sivil münasibətlərə ehtiyacımız vardır. İndi 50 və ya ondan da çox partiya bunu dəstəkləyib. Biz siyasi dialoqun çox aktiv fazasındayıq.

Yalnız iki partiya, birbaşa maliyyələşdirməsi kənardan gələn, həmişə Azərbaycanın milli maraqlarına qarşı çıxan, Ermənistəninin ərazilərimizi işğal etdiyi zaman – 1992–93-cü illərdə hakimiyyətdə olduq-

ları üçün ərazilərimizin itirilməsinə görə məsuliyyət daşıyan bu iki partiya – Xalq Cəbhəsi və Müsavat. Ərazilərin itirilməsinə görə məsuliyyət daşıyan o insanlar bu gün həmin partiyaların, demək olar ki, 30 ildir rəhbərləridir. Heç kim demokratiyadan danışmir, heç kim onların bu vəzifədə, demək olar ki, 30 il ərzində necə qaldıqları barədə danışmir. Buna görə bizi tənqid etmək istəyənlər yaxşı olardı ki, güzgüyə baxsınlar. Bizim gözümüzün önündə, beynəlxalq ictimaiyyətin gözü önündə «demokratiya»larda nümayişlərin necə dağıdıldığını, insanların mitinqlərdə necə öldürülüdüyüünü, yaralandığını, xəsarət aldığıni görürük. Biz bunları hər həftə görürük. Etirazçıları dağıtmak üçün polisin itlərdən və atlardan necə istifadə etməsini görürük. Siz bunu Azərbaycanda görməyəcəksiniz, heç vaxt. Buna görə bizi tənqid edənlər yaxşı olardı ki, öz işləri ilə məşğul olsunlar. O ki qaldı atamın davamçısı kimi dediklərinizə, bəli, bu həqiqətdir. Lakin mən atamın xələfi olmamışdan əvvəl uzun illər idim, 1995-ci ildən 2003-cü ilə kimi parlamentin üzvü idim. 1997-ci ildən bəri mən Milli Olimpiya Komitəsinin prezidentiyəm. Mən aparıcı siyasi partiya olan Yeni Azərbaycan Partiyasının sədr müavini və sədrin birinci müavini olmuşdum və Baş Nazir olmuşdum. Beləliklə, mənim siyasi karyeram beynəlxalq müşahidəçilərə məlumdur və onlar bunun onların təqdim etmək istədiyi kimi olmadığını bilirlər. Xələf olmaq haqqında danışdıqda, niyə heç kim Buş ailəsi, onların bir-birinin necə davamçısı olması haqqında danışır? Niyə heç kim Clinton ailəsi haqqında, xanımın Dövlət katibi və sonra da Prezidentliyə namizəd

olması haqqında danışmır və bunun kimi bir çox həllar vardır. Bu məsələni qaldırmazdan əvvəl, qoy onlar özlərinə baxsınlar. Xanımımı gəldikdə, mənim xanımım 2005-ci ildən bəri parlamentin üzvü olmuşdur. O, sosial və humanitar sahələrlə bağlı məsələlərdə çox fəal idi. O, Qafqazda ən böyük qeyri-hökumət təşkilatı olan Heydər Əliyev Fondunun prezidenti olub və olmağa davam edir. Onun azərbaycanlılar arasında güclü dəstəyi vardır. Siz küçədə istənilən şəxsdən soruşa və onların onu necə sevdiyini və dəstəklədiyini görə bilərsiniz. O, Yeni Azərbaycan Partiyasının sədr müavini olub və olmağa davam edir. Buna görə də onun siyasi karyerası qəfil baş verən hadisələrdən ibarət olmayıbdır. Mən ona bu vəzifəni təklif etdikdə, o bunu o qədər də sevinclə qarşılamadı. Sizə deyə bilərəm ki, ola bilsin mən bunu ilk dəfə deyirəm, onu inandırmaq üçün çox vaxt sərf etdim. Mənim arqumentlərim var idi, o isə istəmirdi. O tamamilə sosial və humanitar məsələlərlə məşğuldur və on minlərlə insana yardım edir. Lakin o bunu hər hansı bir piarsız, reklamsız və elansız edir. O, xalqımızın qürur duyduğu insandır.

**M ü x b i r:** Siz söz azadlığı və interneti qeyd etdiniz. Lakin sosial şəbəkə sistemlərində bəzi məhdudiyyətlər vardır.

**İlhəm Əliyev:** Bunlar müvəqqəti məhdudiyyətlərdir. Bu məhdudiyyətlər toqquşmalar başladıqdan sonra tətbiq olunubdur. Biz xalqımıza elan etdik ki, bu, milli təhlükəsizlik məsələridir, çünki biz belə bir vaxtda informasiya sistemimizi erməni təxribatından qorunmalıyıq. Beləliklə, bu, müvəqqəti səciyyə daşıyır. Toqquşmaların aktiv fazası bitən kimi, bütün bu məh-

dudiyyətlər aradan qaldırılacaqdır. Sizə deyə bilərəm ki, internetin əhatə dairəsi çox yüksəkdir və azərbaycanlıların 80 faizdən çoxu internet istifadəçiləridir. Məhdudiyyətlər yalnız müvəqqəti xarakter daşıyır.

**S u a l:** Zati-aliləri, icazə verin, səhbətimizi sonuncu sualla yekunlaşdırırm. Gəlin ümidverici məqamla bitirək. Münaqişənin sülh yolu ilə nizamlanmasına ümidiiniz varmı? Sülh Ermənistən və Azərbaycana nə verə bilər? Ermənistən dənizə çıxışı olmayan ölkədir, sərhəd burada qapalıdır, Türkiyə tərəfində sərhəd qapalıdır, onların iqtisadiyyatı tənəzzülə uğrayır. Sülh iki ölkəyə nə verə bilər?

**C a v a b:** Bəli, sülh regiondakı vəziyyəti tamamilə dəyişəcək. Üç Qafqaz ölkəsinin əməkdaşlıq edəcəyi dövrü görməyi ümid edirəm. İndi məsələn, Azərbaycan və Gürcüstan arasında əməkdaşlıq səviyyəsi çox yüksəkdir. Biz strateji tərəfdaşlıq və bizim Gürcüstanın hazırlı hökuməti ilə mükəmməl əlaqələrimiz vardır. Biz bir-birimizi dəstəkləyirik, biz yaxşı qonşu və dostuq. Baxın, biz birlikdə nə qədər layihə icra etmişik – neftin nəqli, qazın nəqli, elektrik enerjisinin nəqli, dəmir yolu bağlantısı, Bakı–Tbilisi–Qars, Bakı–Tbilisi–Ceyhan, Bakı–Tbilisi–Ərzurum, TANAP və bir çox başqa layihələr. Azərbaycan, zənnimcə, Gürcüstənda Türkiyə ilə birlikdə birinci və ya ikinci ən böyük investordur. Birinci və ya ikinci ən böyük vergi ödəyicisidir. Yeri gəlmışkən, ötən əsrin 90-cı illərinin ortalarında, boru kəmərinin tikintisi məsələsi müzakirə olunanda Qərbdən bu boru kəmərinin Ermənistandan keçməsi ilə bağlı bəzi təkliflər var idi.

Lakin belə olan halda, Ermənistan əraziləri boşaltmalı idi və boru kəməri Azərbaycandan Ermənistana, sonra Naxçıvana və oradan Türkiyəyə keçə bilərdi. Bu, ən qısa marşrut iddi. Xəritəyə baxsanız, siz boru kəmərinin keçdiyi marşrutu görəcəksiniz. Ermənistandan yan keçmək üçün belə çəkilib. Lakin ermənilər düşünürdü ki, biz bu boru kəmərini inşa edə bilməyəcəyik. Ona görə imtina etdilər. Hesab edirəm ki, indi onlar çox peşmandırlar. İşğala görə onlar dalana dirəniblər. Onlar hesab edirdilər ki, biz boru kəmərlərini, dəmir yollarını inşa edə bilməyəcəyik. Onlar həmişə Qars-Gümrü dəmir yolunun istismarını dəstekləyiblər. Bu dəmir yolu mövcud idi, lakin Ermənistanın işgalina görə bizim qardaş Türkiyə onu bağlayıbdır. Beləliklə, əslində Ermənistanın dənizə çıxışı var, lakin Azərbaycana qarşı təcavüzə və Türkiyəyə qarşı ərazi iddialarına görə onların Türkiyə ilə sərhədi bağlıdır. Bəlkə siz bilmirsiniz, lakin onların Konstitusiyasında Türkiyəyə qarşı ərazi iddiaları yer alır. Türkiyə kimi qüdrətli ölkəyə qarşı ərazi iddialarına indiki vaxtda malik olmaq üçün gərək ağılsız olasan. Lakin bu onların ideologiyasının mahiyyətidir.

Danişqılar aparılan zaman Ermənistanın əvvəlki hökumətinə mesajlar göndərilmişdir ki, onlar işğala son qoyduğu təqdirdə Azərbaycan Dağlıq Qarabağda müxtəlif sosial və iqtisadi layihələri icra edə bilər. Bu mesajlar Minsk qrupunun həmsəndləri vasitəsilə Ermənistanın əvvəlki prezidentlərinə göndərilmişdir və onlar bunları rədd etmişlər. Bu gün Dağlıq Qarabağda insanlar yoxsulluq içində yaşayırlar, orada tam işsizlik, yoxsulluq hökm sürür və infrastruktur dağı-

dilibdir. Biz sərmayə yatırmağa hazır idik. Lakin biz dedik ki, əraziləri boşaldın və biz sizə kömək edərik. Bu gün biz özümüz əraziləri azad etdikdə, əlbəttə ki, biz o insanlara, Dağlıq Qarabağda yaşayan ermənilərə və sözsüz ki, bu ərazini yenidən qurmaq üçün qayıdacaq azərbaycanlılara kömək edəcəyik. Əgər Ermənistən konstruktiv addımlar atsa və əraziləri boşaltsa biz bütün kommunikasiyaları açacağıq.

Mən həmçinin Türkiyə hökumətinin mövqeyi barədə də eşitmışəm ki, onlar da Ermənistən əraziləri boşaltlığı təqdirdə kommunikasiyaları açacaqlar. On-da Cənubi Qafqazda vəziyyət tamamilə dəyişəcəkdir.

**S u a l: Cənab Ərdoğan bu niyyəti barədə Sizə bir şey deyibmi?**

**C a v a b:** Ola bilsin, biz bunu birbaşa müzakirə etməmişik. Lakin bilirik ki, belə bir mövqe vardır. Ermənistən-Türkiyə sərhədi işğala görə bağlıdır. İşğala son qoyularsa, sərhəd açılacaq. Bu, Türkiyə hökumətinin rəsmi mövqeyidir və ermənilər bunu bilirlər. Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırımadan Ermənistən gələcəyi yoxdur. Çünkü bazar kiçikdir və daha da kiçilir, əhali azalır, miqrasiya çox yüksəkdir. Bizdə olan məlumatə görə, bu gün Ermənistanda real əhalinin sayı 2 milyondan azdır və daha da azalacaq, çünkü iş yoxdur, xüsusilə indi, onlar işgal olunmuş çox məhsuldar torpaqlardan məhrum olduqları. Siz səmadan çəkilmiş təsvirlərə baxsanız, onların bizim torpaqlardan qeyri-qanuni məhsullar üçün necə istifadə etdiklərini görərsiniz. Onlar nəinki bizim torpağımızdan, eləcə də Kəlbəcərdə bizim qızıl mədənlərindən istifadə edirlər. Fəaliyyətlərini dayandır-

madıqları təqdirdə, orada bizim məhkəməyə verəcəyimiz əcnəbi şirkətlər vardır. Yeri gəlmışkən, onlar istənilən halda, tezliklə fəaliyyətlərini dayandıracaqlar. Beləliklə, bu mühüm kənd təsərrüfatı seqmentindən məhrum olduqlarına görə, onlar hətta daha çox problemlərdən əziyyət çəkəcək və tənəzzülə uğrayacaqlar, biz isə inkişaf edəcəyik. Bizim əhalimiz artır. Türkiyənin əhalisi 83 milyondur, Azərbaycanın əhalisi 10 milyondur, Ermənistanın əhalisi isə 2 milyondan azdır. Onlar məntiqli olmadığı təqdirdə, işgala son qoymadığı təqdirdə burada 10 il, 20 il, 50 ildən sonra necə yaşayacaqları haqda düşünməlidirlər. Onlar artıq bu təcavüzə son qoymalıdır. Biz döyüş meydanında onlara kimin kim olduğunu göstərdik. Onların «cəsur ordusu» haqqında bütün mifləri sadəcə, bir növ «feyk» idi. Onların ordusu qaçır. Biz onları məğlub edirik. Biz onlara qalib gəlirik və onlar bizim torpaqlardan çıxana kimi də bu, davam edəcəkdir.

**M ü x b i r:** Bu imkana görə çox sağ olun. Bakıda olmaq həmişə bizdə məmənunluq hissi oyadır.

**İ l h a m Ə l i y e v:** Təşəkkür edirəm.

## TÜRKİYƏ RESPUBLİKASININ BAŞ OMBUDSMANI ŞƏRƏF MALKOÇ İLƏ GÖRÜŞ

*22 oktyabr 2020-ci il*

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrin 22-də Türkiyə Respublikasının Baş Ombudsmanı Şərəf Malkoçu qəbul etmişdir.*

**İlham Əliyev:** Salam, xoş gəlmisiniz!

**Şərəf Malkoç:** Xoş gördük.

**İlham Əliyev:** Şadam ki, gəlmisiniz. İndiki şəraitdə sizin Azərbaycanda olmağınızın xüsusi mənası vardır. Bildiyiniz kimi, Ermənistən Azərbaycana qarşı növbəti təcavüz aktı, terror aktı törədib. Həm mülki vətəndaşlara, həm də hərbçilərimizə qarşı hərbi cinayət törədib. Bilirəm ki, siz səfər çərçivəsində Gəncə şəhərinə gedəcəksiniz. Orada özünüz görəcəksiniz ki, biz hansı vəhşi düşmənlə üz-üzəyik. Onlar döyüş meydanında qarşımızda duruş getirə bilmirlər və çalışırlar ki, acı məğlubiyyətin əvəzini dinc insanlardan çıxınlar. Gəncəyə iki namərd hücum və Gəncə şəhərinin ballistik rakətlərlə vurulması hərbi cinayətdir. Ermənistən rəhbərliyi bu cinayətə görə cavab verəcək. Bu, qəsdən törədilmiş cinayətdir. Mülki əhalinin yaşadığı yerləri məqsədyönlü şəkildə atəşə tutublar. Çoxlu itkilərimiz, yaralılarımız var, o cümlədən usaqlar, qadınlar, qocalar. Bu bir daha erməni faşiz-

minin yırtıcı mahiyətini göstərir. Bu bir daha göstərir ki, erməni faşizminin belini qırmaqla bölgəmizi böyük bələdan, böyük faciədən xilas etmiş oluruq.

Bununla bərabər, bütün cəbhəboyu şəhərlərimiz və kəndlərimiz hər gün atəşə tutulur. Bu gün mənə verilən məlumatə görə, səhər saat 6-dan 8-ə qədər təkçə Tərtər rayonuna 190 mərmi düşüb. Ağdam rayonuna 90-dan çox mərmi düşüb. Elə gün olurdu ki, Tərtər rayonuna 2000 mərmi düşürdü. Yəni onlar bizim şəhərlərimizi dağıtmaq istəyirlər, Azərbaycan xalqının iradəsini qırmaq istəyirlər. Ancaq buna nail ola bilmirlər və daha da çox azgınlaşırlar. Biz intiqamımızı döyüş meydanında alırıq. Biz heç vaxt mülki əhaliyə qarşı heç bir addım atmamışq və atmayacaqıq. Baxmayaraq ki, onlar bizim qədim tarixi şəhərimizi – Gəncəni atəşə tuturlar, biz nə Ermənistən şəhərlərini, nə də ki, Dağlıq Qarabağda yerləşən şəhərləri atəşə tutmuruq və tutmayacaqıq. Bizim üstünlüyümüz, bax, bu mənəvi dəyərlər çərçivəsində də bir daha özünü bürüzə verir və bir daha bütün dünyaya göstərir ki, Ermənistən dünya üçün böyük təhlükədir.

Ermənistanda hökm sürən kriminal faşist rejimi bölgəmiz üçün ən böyük təhdiddir və Azərbaycan bu təhdidin aradan qaldırılması üçün əlindən gələni edir. Hər gün cəbhədən xoş xəbərlər gəlir. Hər gün yeni şəhərləri, kəndləri işgalçılardan azad edirik. Müzəffər Azərbaycan Ordusu öz şərəfli missiyasını icra edir.

Sizin bu gün Azərbaycanda olmanınızın çox böyük mənası vardır. Bildiyiniz kimi, qardaş Türkiyə ilk saatlardan bizə öz dəstəyini göstərdi. Hörmətli Prezident Rəcəb Tayyib Ərdoğan, mənim əziz qarda-

şim ilk saatlardan bildirdi ki, Türkiyə Azərbaycanın yanındadır. Türkiyənin digər yüksəkvəzifəli şəxsləri də buna oxşar bəyanatlar verdilər.

Türkiyə xalqı bizə öz dəstəyini göstərir. Türkiyə mətbuatında bu münaqışə geniş işıqlandırılır. Azərbaycanın haqq işi Türkiyə mətbuatı vasitəsilə dünyaya çatdırılır. Bunun da çox böyük önəmi vardır. Əfsuslar olsun ki, bir çox ölkələrin mətbuatı birtərəfli qaydada Ermənistanın tərəfini tutur. Bu, böyük ədalətsizlikdir. Bu saxtakarlıqdır. Bu, hadisələrin təhrifi deməkdir. Azərbaycanı işgalçı, təcavüzkar dövlət kimi təqdim etmək cəhdləri heç bir əsasa malik deyil. Ona görə Türkiyə mətbuatının ilk günlərdən burada olması və döyüş bölgələrindən reportajların verilməsi dünyada da bu məsələ ilə bağlı düzgün məlumatın olmasına xidmət göstərir.

Bir də ki, biz bu illər ərzində beynəlxalq aləmə sübut edirdik və hesab edirəm, sübut edə bilmışık ki, biz haqlıyıq, biz işgala məruz qalmışıq. Bu gün işgal-dan azad edilmiş şəhərlərin, kəndlərin mənzərəsi göstərir ki, biz hansı vəhşilərlə üz-üzəyik. O şəhərlər-də, kəndlərdə, onların böyük əksəriyyətində bir dənə də salamat bina qalmayıb. Füzuli şəhərini tamamilə dağdırıblar. Bir salamat bina tapa bilmədik ki, orada Azərbaycan bayrağını qaldıraq və nəhayət, bu mərasim də keçirildi. Bütün kəndlərimizin binaları dağdırılib, məscidlərimiz dağdırılıb. Dünən internetdə Zəngilanın bir kəndində dağılmış məscidin görüntülərini dünya gördü – donuz saxlayıblar. Məscidlərimizi təh-qir ediblər. Bizim bütün tarixi abidələrimizi dağdırıb-

lar. Evlərdən, demək olar ki, yalnız daşlar qalıb, əşyalar, hər şey talan edilibdir.

Əfsuslar olsun ki, keçən əsrin 90-ci illərinin əvvəllərində xaricdən gələn dəstək hesabına torpaqlarımızı zəbt edə biliblər. İndiki şəraitdə də görürük ki, onlara xaricdən yardım edilir, muzdlular, pullu əsgərlər göndərilir. Oraya böyük silahlar göndərilir. Buna baxmayaraq, biz bu çirkin rejimin belini qırırıq, qıracağıq da. Haqq işimizi davam etdiririk, Türkiyə kimi qardaş ölkə yanımızdadır, hər zaman birlikdəyik. Bir da-ha sizə təşəkkür edirəm, xoş gəlmisiniz!

**Şərif Malkoç:** Cox sağ olun, cənab Prezident. Cox siz qrafikinizdə vaxt ayırib bizi qəbul etdiyiniz üçün təşəkkür edirik. Azərbaycan torpaqları 30 ildir işğal altındadır. Bütün danişqlara baxmayaraq, 30 il boyunca irəliləyiş olmadı. Ona görə Sizin bu gün apardığınız mübarizə bir haqq mübarizəsi, hüquq mübarizəsidir, insan haqları sahəsində bir mübarizədir – öz Vətəninizdən işgalçıları qovmaq. Bu, beynəlxalq hüququn da, insan vicdanının da, əxlaqının da ən doğru haqqıdır. Siz bunu gözəl həyata keçirirsiniz.

Sizin hər axşam neçə kəndin, neçə şəhərin işğaldan azad edildiyi barədə açıqlamalarınız bütün Türkiyədə insanların könlünə fərəh, sevinc gətirir.

## AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ, ALİ BAŞ KOMANDANIN RƏSMİ «TWITTER» SƏHİFƏSİNDEN

*22 oktyabr 2020-ci il*

Müzəffər Azərbaycan Ordusu Füzuli rayonunun Mollavəli, Yuxarı Rəfədinli, Aşağı Rəfədinli, Cəbrayıł rayonunun Sirik, Şıxlар, Məstalıbəyli, Dərzili kəndlərini, Zəngilan rayonunun Kolluqışlaq, Malatkeşin, Kənd Zəngilan, Genlik, Vəliqulubəyli, Qaradərə, Çöpədərə, Tatar, Tiri, Əmirxanlı, Qarqulu, Bartaz, Dələkli kəndlərini və Ağbənd qəsəbəsini işğaldan azad etmişdir.

Eşq olsun Azərbaycan Ordusuna!  
Qarabağ Azərbaycandır!

## AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ, ALİ BAŞ KOMANDANIN RƏSMİ «TWITTER» SƏHİFƏSİNDƏN

*22 oktyabr 2020-ci il*

Ağbənd qəsəbəsinin azad edilməsi ilə Azərbaycan və İran İslam Respublikası dövlət sərhədinin tam nəzarətə götürülməsi təmin olundu.

Bu münasibətlə Azərbaycan və İran xalqlarını təbrik edirəm.

Eşq olsun müzəffər Azərbaycan Ordusuna!  
Qarabağ Azərbaycandır!

**AZƏRBAYCANIN MİLLİ QƏHRƏMANI,  
ŞƏHİD ŞÜKÜR HƏMİDOVUN ATASI  
NƏRİMAN HƏMİDOV İLƏ  
TELEFONLA GÖRÜŞ**

*23 oktyabr 2020-ci il*

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrin 23-də Milli Qəhrəman, Qubadlinin azadlığı uğrunda şəhid olmuş Şükür Həmidovun atası Nəriman Həmidovla telefonla danışmışdır.*

*Dövlət başçısı Şükür Həmidovun həlak olması ilə bağlı başsağlığı verdi və qeyd etdi ki, Şükür Həmidov aprel döyüşləri zamanı göstərdiyi şücaətə görə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş və Azərbaycan Prezidenti şəxsən özü ona qəhrəman ulduzunu təqdim etmişdi. Şükür Həmidov bu dəfə Qubadlinin azadlığı uğrunda döyüşlərdə qəhrəmancasına vuruşaraq, şəhid olmuşdur. Prezident Şükürün doğulduğu və azadlığı uğrunda həlak olduğu Qubadlı rayonunda onun adının əbədiləşdiriləcəyini vurğuladı.*

*Nəriman Həmidov dövlət başçısına təşəkkürünü bildirərək, Azərbaycan xalqının müzəffər Ali Baş Komandan kimi, onun ətrafında six birləşdiyini və bundan sonra da Azərbaycan Prezidentinə dəstək olacağına əminliyini ifadə etdi.*

*Prezident İlham Əliyev Nəriman Həmidovla görüşünü də xatırladaraq, ona Şükür kimi igid və Vətənə sadiq övlad yetişdirdiyinə görə minnətdarlığını bildirdi, Həmidovlar ailəsinin bütün yaxınlarına başsağlığı çatdırmağı xahiş etdi.*

## AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ, ALİ BAŞ KOMANDANIN RƏSMİ «TWITTER» SƏHİFƏSİNĐƏN

*23 oktyabr 2020-ci il*

Müzəffər Azərbaycan Ordusu Xocavənd rayonunun Dolanlar, Bünyadlı kəndlərini, Cəbrayıł rayonunun Dağ Tumas, Nüsüs, Xələfli, Minbaşılı, Veysəlli, Zəngilan rayonunun Vənədli və Mirzəhəsənli kəndlərini, Qubadlı rayonunun Zilanlı, Kürd Mahrızlı, Muğanlı və Alaqrışaq kəndlərini işgaldən azad etmişdir.

Esq olsun Azərbaycan Ordusuna!  
Qarabağ Azərbaycandır!

## FRANSANIN «FIGARO» QƏZETİNƏ MÜSAHİBƏ

*24 oktyabr 2020-ci il*

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrin 24-də Fransanın «Figaro» qəzeti nə müsbət mövzudur.*

**S u a l:** Cənab Prezident, birinci sualımlı belədir: nəyə görə Siz sentyabrin 27-də Dağlıq Qarabağa qarşı hücumu keçmisiniz və bu hərbi hücumun siyasi məqsədləri nədir?

**C a v a b:** Biz sentyabrin 27-də Dağlıq Qarabağa qarşı hərbi hücumu keçməmişik, Ermənistən Azərbaycana qarşı hərbi hücumu keçibdir. Bu hərbi hücumun ilk saatlarında bizim mülki şəxslər və hərbi qulluqçularımız arasında qurbanlarımız olubdur. Bu, üç ay müddətində Ermənistən tərəfindən Azərbaycana qarşı üçüncü hərbi təxribat idi. Onlar birinci dəfə bizə Qarabağ bölgəsindən uzaqda olan Ermənistən–Azərbaycan dövlət sərhədində hücum etdilər. Beynəlxalq müşahidəçilərin yekdil rəyi ondan ibarət idi ki, Ermənistən bizə qarşı hücum edibdir. Onlar yeni əraziləri işgal etmək istəyirdilər. Onlar bizim Ermənistənla dövlət sərhədindən bir neçə kilometr məsafədə yerləşən strateji enerji infrastrukturunu üzərində nəzarəti ələ keçirmək istəyirdilər. Yəqin sizin də bildiyiniz kimi, Trans-Adriatik boru kəməri, demək olar ki, ta-

mamlanıb. «Cənub Qaz Dəhlizi» təkcə Azərbaycanın deyil, həm də Avropanın enerji təhlükəsizliyi layihəsidir. Hesab edirik ki, Ermənistanın məqsədlərindən biri də bu boru kəməri üzərində nəzarəti ələ keçirmək və bizi, ola bilsin, Avropa istehlakçılarını şantaj etmək idi. Onlara ciddi cavab verildi. Biz onların geriyə çəkilməsinə nail olduq. Lakin əfsuslar olsun ki, növbəti ay – avqust ayında onlar azərbaycanlılara qarşı terror aktları törətməyi planlaşdırın diversiya qrupunu göndərdilər. Bu sabotaj qrupunun başçısı bizim hərbi qulluqçular tərəfindən saxlanıldı və o, ifadə verir. Beləliklə, bu, danışıqları pozmaq, Azərbaycana hücum etmək üçün qəsdən edilmiş bir cəhddir. Bu hücumu etməklə, Ermənistanın güddüyü siyasi məqsədlərə gəlincə, bunlar status-kvonun dəyişməz olaraq qalmasından, bu eskalasiyaya görə günahı bizim üstümüzə atmaqdan, danışıqların tamamilə pozulmasından, üçüncü ölkələri münaqişəyə cəlb etməkdən və münaqişəni beynəlmiləlləşdirməkdən ibarət idi. Biz onlara yalnız adekvat cavab verdik. Bunun nəticəsində biz Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərinin bir hissəsini azad etdik və azad etməyə davam edirik.

**S u a l: Azərbaycanın nəinki təkcə boru kəmərlərinin habı, eyni zamanda, internet fiberoptik xətlərinin habı olmaq missiyası vardır. EşitmİŞƏM adı «Nextel» olan Azərbaycan şirkəti Avropa və Mərkəzi Asiya arasında internet üzrə bağlantı rolunu oynamaq istəyir. Siz Azərbaycan üzərindən Avropadan Mərkəzi Asiya-ya birbaşa bağlantını nəzərdə tutan bu layihənin hələ də mümkün olduğunu və ya qeyri-mümkün olduğunu düşünürsünüz mü?**

**C a v a b:** Biz sizin də doğru qeyd etdiyiniz kimi, nəinki enerji üzrə, eyni zamanda, daşımalar üzrə artıq regional haba çevrilmişik. Hazırda biz Xəzər dənizinin digər tərəfində – şərqi hissəsindəki və Avropanın tərəfdaşlarımıza mühüm nəqliyyat şəbəkəsini təmin edirik. Bizim infrastruktura yaturduğumız sərmayələr nəqliyyat üzrə çox geniş beynəlxalq əməkdaşlıq formatının yaradılması ilə nəticələnibdir. Əlbəttə, hər şey enerji infrastrukturunu ilə başlandı, Azərbaycandan keçən neft və qaz kəmərləri artıq çox mühüm enerji təhlükəsizliyi mənbəyinə çevrilibdir. Neft kəmərlərinə gəlinçə, biz artıq Mərkəzi Asiyadan nefti Azərbaycan ərazisindən Avropaya nəql edirik.

İnternet bağlantısına gəldikdə isə, biz IT sektoruna böyük sərmayələr yatırırıq. Azərbaycanda internet-dən istifadə təqribən 80 faizdir, yəni əhalinin 80 faizi internet istifadəçisidir. Bizim bu sahədə çox inkişaf etmiş şirkətlərimiz, özəl şirkətlərimiz vardır. Odur ki, sizin qeyd etdiyiniz şirkət, mənim bildiyimə görə, öz planı olan və regionala investisiya yatan özəl şirkətdir. Düşünürəm ki, onların hədəfi kommersiya cəhətdən gəlirliliyi layihələri həyata keçirməkdir. Əlbəttə, coğrafi və infrastruktur nöqtəyi-nəzərdən Azərbaycan bu gün çox vacib regional tərəfdir.

**S u a l:** Bir aydan çox davam edən toqquşmalardan sonra cəbhədə hazırlı həyata keçirilən hərbi əməliyyatların necə olduğunu bizə təsvir edə bilərsinizmi?

**C a v a b:** Toqquşmalar bir aydan azdır ki, davam edir və uğurlu əks-hücum nəticəsində Azərbaycan işğal olunmuş ərazilərin, şəhər və kəndlərin bir hissəsini azad edə bilmişdir. Biz hər gün azad edilmiş yeni şəhər

və kəndlər haqqında məlumat veririk. Bu asan deyil, çünki otuzillik işgal müddətində Ermənistan işgal edilmiş ərazilərdə çox möhkəm istehkamlar qurubdur. Odur ki, təmas xəttini keçmək asan deyildi. Lakin biz bunu etdik, müxtəlif istiqamətlərdə – şimalda, cənubda. Bu, Azərbaycan Ordusunun yüksək səviyyəli bacarığını və potensialını nümayiş etdirir. Biz Ermənistani döyüş meydanında məğlub edirik və onlar bizdən qaçmaq məcburiyyətindədirlər. Beləliklə, biz artıq İranla beynəlxalq sərhədimizi bərpa etmişik. Bu sərhədin 130 kilometrdən çox hissəsi işgal altında idi. Beləliklə, biz döyüş meydanında çoxlu işlər görmüşük və bu, davam edir. Ermənistan atəşkəsi iki dəfə pozubdur. Əgər onlar atəşkəsi pozmasayırlar – onlar birinci dəfə oktyabrın 10-da atəşkəsi kobud şəkildə pozaraq, gecə vaxtı Gəncə şəhərinə ballistik raket atdırılar və ikinci dəfə bunu oktyabrın 17-də etdirirlər – bu gün toqquşmalar dayanardı, siyasi həllə üstünlük verilmiş olardı. Bu bizim mövqemizdir. Onlar dayanmasa, biz torpaqlarımızı hərbi yolla azad etməyə davam edəcəyik.

**M ü x b i r:** Onlar Gəncəni ona görə bombardman ediblər ki, Gəncədə Türkiyənin bir neçə F-16 qırıcı təyyarəsi var idi və bu F-16 qırıcı təyyarələrdən biri erməni təyyarəsini vurmuşdur. Onlar buna görə Gəncəni bombardman etdiklərini deyirlər.

**İlhəm Əliyev:** Bu, «feyk» xəbərdir. Hesab edirəm ki, indi hər kəs bunun Ermənistan tərəfindən «feyk» xəbər olduğunu başa düşür. Türkiyənin F-16 qırıcı təyyarələri ona görə buradadır ki, toqquşmalar başlamadan önce onlar birgə hərbi təlimdə iştirak edirdilər və onlar yerdədirlər, onlar səmada deyillər. Er-

mənistanın Su-25 təyyarəsi dağa çırplıb. Onlar isə bunu guya Türkiyənin F-16 qırıcı təyyarəsi tərəfindən vurulduğu kimi qələmə verməyə çalışırdılar. Bu, münaqişənin ilk günlərində, sentyabrda baş vermişdi. Lakin onlar oktyabrın 10-da ballistik raketlərlə Gəncəyə hücum ediblər.

Bu, birincisi. İkincisi, ballistik raket Ermənistan ərazisindən buraxılıb və böyük ölkələr buna asanlıqla nəzarət edə bilər. Onlar raketin haradan buraxıldıığını və raketin hədəfinin nədən ibarət olduğunu bilirlər. Raketin hədəfi mülki şəxslərə zərbə endirmək idi. Onlar Gəncə şəhərində insanların yaşadığı ərazini vurublar. Bu, beynəlxalq terror əməlidir. Ermənistanın hərbi cinayət siyasetinin daha bir təzahürüdür. Gəncəyə edilmiş bu hücumlara haqq qazandırmaq olmaz və onlar buna görə məsuliyyət daşıyacaqlar.

**S u a l:** **Türkiyənin müdaxiləsini və Türkiyədən müxalif Suriya döyüşçülərini qəbul etməklə, Siz yerli bir münaqişənin regional müharibəyə çevrilməsindən qorxmursunuz?**

**C a v a b:** Əvvəla, Türkiyə əsla münaqişəyə cəlb edilməyib. Türkiyənin iştirakına dair heç bir sübut yoxdur. Ermənistanın Azərbaycana qarşı hücum həyata keçirdiyi ilk saatlardan Türkiyə, Türkiyənin Prezidenti və digər yüksək səviyyəli rəsmilər Azərbaycana güclü siyasi dəstəyi, beynəlxalq hüququn norma və prinsiplərinə dəstəyi, BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının ərazilərimizdən dərhal və qeyd-şərt-siz çıxarılmasını tələb edən qətnamələrinin icrasına dəstəyi ifadə ediblər və ifadə etməyə davam edirlər. Deməli, bu, birincisi. İkincisi, Azərbaycan tərəfində

heç bir əcnəbi döyüşü yoxdur. Bu, başqa bir «feyk» xəbərdir.

Bu bəzi ölkələrin bəzi rəsmiləri tərəfindən yayılıbdır. Lakin bu vaxtadək, toqquşmalar başlayandan sonra iyirmi gündən çox bir müddətdə bizə nə Fransadan, nə də Rusiyadan heç bir dəlil təqdim olunmayıb. Çünkü bu bəyanatı Fransa və Rusiya rəsmiləri verib və biz onlardan sübut tələb etmişik. Biz dəlilləri tələb etmişik. Yalnız sözlər. Heç bir sübut yoxdur, heç bir dəlil yoxdur. Digər bir məsələ ondan ibarətdir ki, bizə bizimlə birgə vuruşacaq əcnəbilər lazımlı deyil, çünkü bizim 100 min nəfərdən ibarət nizami ordumuz vardır. Bizim müasir avadanlığımız var, bizim 30 ildir ki, işğaldan əziyyət çəkən motivasiyalı insanlarımız vardır. Biz hətta tam səfərbərlik belə, elan etməmişik. Bizə döyüşdə əlavə insan lazımlı olarsa, biz daha çoxlarını çağırarıq. Odur ki, bu, Azərbaycanı təcavüzkar kimi təqdim etmək üçün daha bir cəhdədir. Həmçinin onlara döyüş meydanında qalib gələn Azərbaycan Ordusunun potensialını azaltmaq üçün Ermənistanın cəhdididir.

**S u a l:** Cənab Prezident, dediniz ki, Sizin çox müasir avadanlığınız var, bu doğrudur. Sizin bütün növ dronlarınız var, bəziləri Türkiyədən gəlir, həmçinin effektiv kamikadze dronları İsraildən, ərəb ölkələrindən gəlir. Beləliklə, İsrailin hərbi avadanlığının yardımı Sizin üçün çox önəmlidirmi və onlar Sizə hərbi irəliliyi əldə etməyə imkan verirlərmi?

**C a v a b:** Biz hərbi avadanlığı bir çox ölkələrdən alırıq. Bizi hərbi avadanlıqlarla ən çox təchiz edən Türkiyə və İsrail ilə yanaşı, həm də Rusiyadır. Lakin

Ermənistandan fərqli olaraq, biz Rusiyadan aldığımız silahlara görə pul ödəyirik. Ermənistan Rusiyadan silahları pulsuz əldə edir. Biz həmçinin İrandan, Ukraynadan, Belarusdan silah alırıq. Əlbəttə, bizim bu gün ordumuza ərazi bütövlüyüümüzü bərpa etməyə kömək edən müasir silahları almaq imkanımız vardır. Bizim ərazi bütövlüyüümüz öz tərəfimizdən bərpa olunur. Təbii ki, bizim regionda istənilən ölkə silah alır. Dünyada heç də bütün ölkələr özlərini 100 faiz hərbi avadanlıqla təchiz edə bilmir. Beləliklə, burada qəribə olan bir şey yoxdur. Əlbəttə, biz silahlara görə ödəniş edirik, biz yaxşı silahları alırıq və onlar bizə yerində kömək edir. Lakin ərazilər təkcə dronlar vasitəsilə işğaldan azad edilmir. Ərazilər əsgərlər, orada öz vəzifəsini yerinə yetirən insanlar tərəfindən azad edilir.

**S u a l:** *İran hərbi əməliyyatlar zamanı döyüşlərin sərhəddə keçirilməsi ilə bağlı şikayət etmişdir. Bu mübahisəni İranla həll etmisinizmi, İran rəhbərləri ilə danışmışınız?*

**C a v a b:** Bəli, biz bunu etmişik. Mənim bildiyimə görə, İran rəhbərləri həm də Ermənistan tərəfi ilə danışıblar. Çünkü toqquşmalar İranla sərhəd olan Araz çayının yaxınlığında gedirdi və təsadüfən silahların bəziləri sərhədi keçmişdir. Lakin bu gün biz Azərbaycan–İran sərhədini erməni işgalçılarından tamamilə təmizlədiyimizi elan etdik. Buna görə orada artıq heç bir toqquşmalar baş vermir və Araz çayının o biri tərəfində – İranda olan qardaşlarımız üçün artıq heç bir narahatlıq olmayıcaqdır.

**S u a l:** *Bu müharibəni durdurmaq üçün mümkün olan ən yaxşı vasitəci kimdir? Rusiyadır mı?*

**Cavab:** Bizim üç vasitəçimiz vardır. ATƏT onlara mandat verib – Rusiya, Fransa, Amerika Birləşmiş Ştatları. Onlar 28 ildir ki, heç bir nəticə olmadan vəsiyətçilik etməyə və tərəflərə həll yolunu tapmağa kömək etməyə çalışırlar. Bu üç ölkə eyni zamanda, BMT Təhlükəsizlik Şurasının üzvləridir, daimi üzvləridir. Bu üç ölkə mənim istinad etdiyim və erməni qoşunlarının çıxarılmasını tələb edən həmin qətnamələri qəbul edibdir. Əfsuslar olsun ki, onlar işgal olunmuş əraziləri boşaltmaq və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl etmək üçün Ermənistana kifayət qədər beynəlxalq təzyiq göstərməyiblər. Buna görə Ermənistanın hərbi hücumundan sonra biz özümüzü müdafiə etməli idik və ədaləti güc yolu ilə bərpa etməli idik. Biz bunu uğurla edirik.

Bu üç vasitəçinin hər biri mühümdür. Mən müşahidə edirəm, görüürəm və bilirəm ki, Dağlıq Qarabağ məsələsində onların çox nadir yekdil yanaşmaları olur. Bu bəlkə də onların maraqlarının üst-üstə düşdüyü yeganə məsələdir.

**Sual:** Cənab Prezident, Siz hansı torpağı geri almaq istəyirsiniz ki, ondan sonra bu müharibəyə son qoymağa hazır olasınız?

**Cavab:** Biz bu gün dayanmağa hazırlıq. Mən bu - oktyabrın 10-dan – Moskvada hər iki tərəf atəşkəslə bağlı razılığa gələndən bəri deyirdim. Mən demişdim ki, problemin həllinin hərbi hissəsi nə qədər tez qurtarsa, bir o qədər yaxşıdır. Biz danışıqlar masasına keçmək istəyirik. Lakin əfsuslar olsun ki, Ermənistan atəşkəsi kobud şəkildə pozdu və Gəncəyə hücum etdi. Oktyabrın 17-də onlar növbəti atəşkəs qüv-

vəyə minəndən 2 dəqiqə sonra onu pozdular. Ona görə də, əgər onlar bu gün dayansalar, biz dayanarıq və qalan işlər diplomatlar tərəfindən görülər. Əgər onlar dayanmasalar, biz işgal edilmiş bütün əraziləri azad etmək üçün sona qədər gedəcəyik.

**S u a l: Beləliklə, bu, münaqişədən çıxmaq üçün Sizin planınızdır, Azərbaycanın planıdır?**

**C a v a b:** Bəli. Əgər onlar indi dayansalar və konstruktiv davransalar, əgər onlar Fransa, Rusiya və ABŞ tərəfindən işlənib hazırlanmış və Azərbaycanın sadiq olduğu əsas prinsiplərə açıq şəkildə sadiq ol-salar, onda, əlbəttə, hər şey dayanar və biz danışıqlar masasına geri qayıdırıq. Yeri gəlmışkən, mən 17 ildir ki, bu prosesin içindəyəm.

Mən Ermənistən iki əvvəlki prezidenti ilə işləmişəm və biz böyük olmasa da, irəliləyiş əldə etmişdik. Biz mütəmadi olaraq görüşürdük. Moskvada, Parisdə, Vaşinqtonda mütəmadi görüşlər olurdu. Lakin Paşinyan hakimiyyətə gələndən sonra o, təkcə bəyanatları ilə deyil, həm də hərbi təxribatları ilə danışıqlar prosesini pozmaq üçün faktiki olaraq, hər şeyi etdi. O, hakimiyyətə gələndən 2 il və daha artıq müddətdə proses yoxdur. Əlbəttə, mən düşünürəm ki, siyasi həll mümkünür. Lakin Ermənistən hökuməti başa düşməlidir ki, indi onlar diktə etmək vəziyyətində deyillər. Çünkü status-kvo artıq mövcud deyil, təmas xətti artıq mövcud deyil. Biz yerində yeni reallıq yaratdıq və onlar bunu nəzərə almalıdır.

**S u a l: Sizin Qarabağın gələcəyi ilə bağlı baxışınız necədir?**

**C a v a b:** Mən bunu dəfələrlə açıq şəkildə ifadə etmişəm və indi də sizə deyə bilərəm. Həmçinin mən Minsk qrupunun həmsədrleri vasitəsilə əvvəlki Ermənistan hökumətinə bizim gələcəyi necə görməyimizlə bağlı müəyyən mesajlar vermişəm. Biz Qarabağı insanların ləyaqət və sülh içində, azərbaycanlı və erməni icmalarının yanaşı yaşadığı Azərbaycanın çiçəklənən, təhlükəsiz ərazisi kimi, bizim Azərbaycanın bütün digər yerlərində etdiyimiz kimi, inkişaf etdirməyi planlaşdırduğumız ərazi kimi görürük. Sizə deyə bilərəm ki, bizim çox əhəmiyyətli iqtisadi nailiyyətlərimiz vardır. Bizdə yoxsulluq səviyyəsi çox aşağıdır, təxminən 5 faizdir.

Ermənistanda bu, 50 faizə yaxındır. Həmçinin bizdə işsizlik səviyyəsi çox aşağıdır. Pandemiyadan əvvəl bu, 5 faizə yaxın idi, indi 7 faizdir. Lakin bu amilin geniş vüsət aldığı Dağlıq Qarabağla müqayisədə fərq gecə ilə gündüz qədərdir. Beləliklə, biz orada yaşayan ermənilər və oraya qayıdacaq azərbaycanlılar üçün daha yaxşı həyat təmin edə bilərik. Mən əminəm ki, iki millət, iki xalq barışacaq. Çünkü XXI əsr-də özünü təcrid etmək, etnik təmizləmə aparmaq və de-fakto vəziyyəti ayrılmaga çevirməyə çalışmaq mümkün deyil. Bu, mümkün deyil. Ermənistanda da-xil olmaqla, indiyədək heç kim «Dağlıq Qarabağ respublikası»nı tanımayıib. Əminəm ki, heç kim onu tanımayacaq da. Ona görə də Qarabağın gələcəyi üçün, təkcə Dağlıq Qarabağ üçün deyil, bütün Qarabağ üçün – bu, Azərbaycanın böyük regionudur – ən yaxşı yol sülh şəraitində, harmoniyada yaşamaq və yeni-

dən yaxşı qonşu olmağa çalışmaqdır – ermənilər və azərbaycanlılar. Mənim planım bundan ibarətdir.

**M ü x b i r:** Mən xatırlayıram ki, ötən əsrin 90-cı illərinin əvvəllərində Bakıda antierməni poqromları var idi. Ona görə də ermənilər inanmırlar, deyirlər ki, yaşaya bilməzlər, Azərbaycan ərazisində yaşayaraq, həyatları üçün qorxacaqlar.

**İ l h a m Ə l i y e v:** Münaqişə Ermənistandakı milletçilər tərəfindən maliyyələşdirilən Dağlıq Qarabağdakı separatçılar Azərbaycandan ayrılmak üçün plana start verəndən sonra başlandı. Sovet İttifaqı vaxtında onlar bunu qanuni baxımdan edə bilmirdilər. Ona görə də onlar Dağlıq Qarabağ ərazisində və Ermənistən ərazisində poqromlara başladılar. Müharibə və toqquşmaların ilk qurbanları Dağlıq Qarabağdakı azərbaycanlılar oldu. Dağlıq Qarabağda, əsasən Şuşada, eləcə də paytaxt Xankəndidə yaşayan 40 min azərbaycanlı tamamilə etnik təmizləməyə məruz qaldı. Sonra Ermənistanda yaşayan 250 min azərbaycanlı – onların çoxu qətlə yetirildi – hamısı etnik təmizləməyə məruz qaldı, qovuldu. Həmin toqquşmalar hər yerdə – İrəvanda, Ermənistəninin başqa şəhərlərində, Dağlıq Qarabağda baş verirdi. Ona görə də bu, insanların barışa bilməməsi üçün bir növ səbəb olmalıdır.

Avropada Fransa və Almaniya arasında neçə dəfə müharibə baş verib? Neçə dəfə digər ölkələr müharibə edib? 30 və ya 40 milyon adamin ölümünüə səbəb olmuş İkinci dünya müharibəsi olub. Lakin 20 ildən sonra Qərbi Almaniya və Sovet İttifaqı arasında yaxşı münasibətlər qurulub və indi heç kim bunu xatırlamır. Sivil dünyada bu belə də olmalıdır. Problem on-

dadır ki, Ermənistanda nifrət aşılanır. Onlar Türkiyəyə və Azərbaycana qarşı tarixi nifrət aşılıyırlar. Ermənistanın sabiq prezidenti Köçəryan açıq şəkildə bəyan edir ki, azərbaycanlılar və ermənilər birlikdə yaşaya bilməzlər. Lakin baxın, onlar, məsələn, Gürcüstanda necə birlikdə yaşayırlar. Gürcüstanın bəzi kəndlərində azərbaycanlılar və ermənilər yanaşı yaşayırlar. Rusiyada da eyni şəkildə. Azərbaycanda minlərlə erməni yaşayır. Niyə bu, Dağlıq Qarabağda mümkün deyil? Düşünürəm ki, müharibənin vurduğu yaraları siyasi müdrikkilik, siyasi iradə ilə sağaltmaq lazımdır. Münaqişənin aktiv, qaynar fazası dayandıqdan sonra hər iki tərəfin yaraları sağaltmaq məqsədilə hər şeyi etmək üçün böyük töhfə verməsinə ehtiyac vardır.

**S u a l: Cənab Prezident, Siz qorxmursunuz ki, bir müddətdən sonra Türkiyə Prezidenti Ərdoğan Şimali Kipr məsələsinə diqqətini cəmləmək üçün öz dəstəyini və Qafqazdakı siyasetini dayandırı?**

**C a v a b:** Türkiyə və Azərbaycan qardaş ölkələrdir və bizim qardaşlığımız bir çox vəziyyətlərdə sınaqdan keçib. Bu konkret məsələdə Türkiyə Prezidenti Azərbaycana güclü dəstəyini açıq şəkildə ifadə etdi. O dedi ki, Azərbaycan tək deyil, Türkiyə onun yanındadır. Beləliklə, bu çox güclü siyasi dəstəkdir və biz buna görə çox minnətdarıq. Bu, birincisi. İkincisi, biz döyüş meydanında nə edirik sə özümüz edirik. Bəli, müasir silahlarla, müasir avadanlıqla, lakin Vətənimizi azad edən Azərbaycan əsgərləri və zabitləridir. Bizim Türkiyə ilə münasibətimizin böyük tarixi və daha da parlaq gələcəyi vardır. Zənnimcə, Türkiyənin Cənubi Qafqazın hər üç ölkəsi – Azərbaycan, Gürcüs-

tan və Ermənistanla sərhədi olan dünyada yeganə ölkə kimi, bu prosesə cəlb edilmək üçün legitim hüququ vardır. Çünkü qonşu olaraq, region üçün sabitliyi, təhlükəsizliyi təmin edə bilən və təmin edən, gündəliyi çox aydın ölkə olaraq o, beynəlxalq hüququ müdafiə edir. Beynəlxalq hüquq deyir ki, bizim ərazilərimiz işgal altındadır. Beləliklə, o nəyi səhv edir? O, sadəcə olaraq, beynəlxalq hüququn təmin olunmasını tələb edir. Ermənistan bunu etmək istəmir. Ermənistan Livandan erməniləri qanunsuz köçürməklə, azərbaycanlılara qarşı hərbi əməliyyatlarla, bizim tarixi və dini irsimizi dağıtmaqla 30 ildən çoxdur ki, torpaqlarımızı işgal altında saxlamaq istəyir. Türkiyənin rolü çox müsbətdir. Ermənistanla müharibə dayanandan və siyasi nizamlama həyata keçiriləndən sonra əminəm ki, Türkiyənin rolü çox mühüm və müsbət olacaqdır.

**S u a l: Siz düşünmürsünüz ki, Türkiyənin Mərkəzi Asyanın türk xalqları ilə birbaşa əlaqəyə sahib olmaq üçün Ermənistani silmək planı vardır?**

**C a v a b:** Xeyr, bu yenə də erməni fobiyaları və erməni təxribatlarıdır. Mənim Paşinyan hakimiyyətə gəlməzdən əvvəl Ermənistan liderləri ilə müzakirə etdiyim sülhməramlı planda kommunikasiyalara açıq-aydın istinad var idi. Sühl sazişi imzalanandan sonra bütün kommunikasiyalar açılır, o cümlədən Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın əsas hissəsi arasında. Beləliklə, Türkiyənin, Azərbaycanın və Mərkəzi Asyanın quru əlaqəsi olacaq. Bu gün bizdə bu yoxdur. Lakin Türkiyənin həmin regionla Azərbaycan vasitəsilə əlaqəsi vardır. Biz bir neçə il bundan əvvəl Bakı-Tbilisi-Qars dəmir yolunu

tikdik. Beləliklə, Türkiyə malları Gürcüstan, Azərbaycan və Xəzər dənizi vasitəsilə Mərkəzi Asiyaya və əks istiqamətdə daşınır. Lakin Türkiyədən Naxçıvana, Ermənistana, Azərbaycana yol daha qıсадır. Ona görə də məsələ onda deyil ki, Türkiyənin belə əlaqəsi yoxdur və dediyiniz kimi, kimsə fikirləşir ki, onlar buna sahib olmaq üçün Ermənistəni silmək istəyirler. Onlar buna sahibdirlər, biz buna sahibik. Biz daha birinə sahib olacaqıq. Lakin bu, yenə də sülh planının bir hissəsidir, bütün kommunikasiyalar açılacaqdır. Ermənistən hökuməti əhalini Türkiyə ilə qorxutmağa çalışmamalı, türk və Azərbaycan xalqlarına qarşı nifrəti dayandırmalıdır.

### **S u a l: Qafqaz regionunda digər xristian ölkəsi olan Gürcüstanla münasibətləriniz necədir?**

**C a v a b:** Bəli, bizim Gürcüstanla münasibətlərimiz mükəmməldir. Biz bir-birimizi strateji tərəfdaş adlandırırıq. Azərbaycan Gürcüstəndə birinci və ya ikinci ən böyük investor, yaxud birinci və ya ikinci ən böyük vergi ödəyicisidir. Mən birinci və ikinci deyirəm, çünki bir il Türkiyə olur, bir il Azərbaycan. Bizim Türkiyə, Gürcüstan və Azərbaycan arasında üçtərəfli əməkdaşlıq formatımız vardır. Bizim prezidentlər səviyyəsində sammitlərimiz, nazirlər səviyyəsində, o cümlədən Müdafiə, Xarici İşlər və İqtisadiyyat nazirləri səviyyəsində görüşlərimiz olub. Bizim əsas nəqliyyat və enerji kommunikasiyamız Gürcüstan ərazisindən keçir. Gürcüstəndə böyük azərbaycanlı icmamız var, 300 minə yaxın adam. Ona görə də münasibətlər mükemmelidir və düşünürəm ki, Türkiyə ilə münasibətlərimiz kimi, Gürcüstanla münasibətlərimiz

də mehriban qonşuluğun yaxşı nümunəsi ola bilər. Yeri gəlmişkən, Gürcüstanın xristian, Azərbaycanın müsəlman ölkəsi olması faktının heç bir fərqi yoxdur. Biz bu regiona bu nöqtəyi-nəzərdən baxmırıq.

**S u a l: Layihələri icra edərkən Siz dini nəzərə almursınız?**

**C a v a b:** Xeyr, bizim Konstitusiyamıza əsasən, din dövlətdən ayrıdır. Azərbaycan dünyəvi ölkədir. Biz öz dinimizə hörmət edirik. Biz Azərbaycanda yaşayan bütün digər millətlərin dinlərinə hörmət edirik. Düşünürəm ki, Azərbaycanda dini harmoniyanın ən yaxşı göstəricisi Roma katolik kilsəsinin başçısı, zati-müqəddəsləri Papa Fransiskin sözləri ola bilər. Bir neçə il bundan əvvəl Bakıda olanda o, ictimaiyyətə bəyanatla çıxış edərək, Azərbaycanın mədəniyyətlərarası və dinlərarası dialoqdakı rolunu yüksək qiymətləndirdi. Azərbaycanda müxtəlif dinlərin bütün nümayəndələri, o cümlədən ermənilər sülh və harmoniya şəraitində yaşıyırlar. Bakının mərkəzində bizim tərəfimizdən bərpa olunmuş və hökumətimiz tərəfindən qorunan erməni kilsəsi vardır. Bizim işgal olunmuş torpaqlardakı məscidlərimiz isə dağıdılıb. Ermənilər bizim məscidlərimizdə donuz saxlayırlar. Bu yaxınlarda internetdə videolar var idi. Internetdə Zəngilan rayonunda bir kəndin azad edilməsindən sonra donuzların məscidimizdə necə gəzdiyini göstərən görüntülər var idi. Azərbaycan tolerant, dünyəvi ölkədir və gələcəkdə də belə olmağa davam edəcəkdir.

**M ü x b i r:** Təşəkkür edirəm, çox yaxşı müsahibə idi, cənab Prezident.

**İ l h a m Ə l i y e v:** Təşəkkür edirəm.

## AMERİKA BİRLƏŞMİŞ ŞATLARININ «FOX NEWS» TELEVİZİYA KANALINA MÜSAHİBƏ

*25 oktyabr 2020-ci il*

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrin 25-də Amerika Birləşmiş Şatlarının «Fox News» televiziya kanalına müsahibə vermişdir.*

**Aparıcı:** Sabahınız xeyir.

**İlham Əliyev:** Sizin də sabahınız xeyir.

**Aparıcı:** Mən 30 il Avropada işləmişəm. Heç vaxt sizin ölkənizdə olmamışam. Buna görə təəssüflənilərəm. Bu səhvi gələcək aylarda səfər etməklə düzəltməli olacağam.

**İlham Əliyev:** Ümid edirəm ki, gələcəkdə bizi də ziyarət etmək üçün vaxtınız olacaq.

**Aparıcı:** Mən də ümid edirəm. Ölkəniz gözəldir. Mən «Formula-1»i sevirəm, Zaha Hadidin memarlıq üslubunu sevirəm, kinoları sevirəm. Siz paytaxtinizi müasirləşdirməklə gözlə iş görmüsünüz.

**İlham Əliyev:** Təşəkkür edirəm.

**Aparıcı:** Mən Sizin bir çox müsahibələrinizi dinləmişəm. Siz müsahibələrdə regionun üzləşdiyi mürəkkəb məsələləri təfərrüati ilə və səlis izah edirsiniz. Mən kifayət qədər açıq, qısa və mahiyyət üzrə suallar verməliyəm ki, onlara mümkün qədər çox cavab ala

bilək. Mən anlayıram ki, bunlar yüz illər bundan öncəyə təsadüf edən mürəkkəb məsələlərdir.

**İlhəm Əliyev:** Mən Amerika auditoriyasına nəyin baş verdiyini, nəyə görə baş verdiyini və bizim gələcəkdə nələri görmək istəyimizi izah etməyə çalışacağam.

**S u a l:** Çox gözəl. Biz bunda çox maraqlıyıq. Bir çox məlumatlara görə, sentyabrın 27-də – münaqişənin bu ən son mərhələsində Dağlıq Qarabağ regionunda nisbi sülh var idi, müəyyən növ diplomatik çərçivə var idi, insanlarda bu münaqişənin həll edilməsi ilə bağlı ideya var idi, lakin sizin qüvvələr döyüslərə başladı. Nəyə görə Siz indi hərəkətə keçməyə qərar verdiniz?

**C a v a b:** Sentyabrın 27-də döyüslərə başlayan Azərbaycan olmamışdır. Bu vaxta kimi heç bir ölkənin rəsmi nümayəndəsi bu məsələni bizim qarşımızda qaldırmayıb. Sentyabrın 27-də hücuma keçən Ermənistən olmuşdur və məqsəd danışıqlar prosesini tamamilə pozmaq idi. Onlar az və ya çox eyni hərəkəti iyul ayında da etmişdilər. O zaman onlar Ermənistən–Azərbaycan dövlət sərhədində bizim qüvvələrimizə hücum etdilər. Onlar acı məglubiyyətlə üzləşdilər. Sonra onlar avqustda hərbi mövqelərimizə nüfuz etmək, mülki şəxslərimizə və hərbi qulluqçularımıza hücum etmək üçün diversiya qrupu göndərdilər. Sentyabrın 27-də onlar ağır silahlardan artilleriya bombardmanına başladılar və hücumun ilk saatlarında bizdə mülki şəxslər və hərbi qulluqçular arasında qurbanlar oldu.

Bu vaxta kimi mülki şəxslər arasında 63 nəfər öldürülüb və demək olar ki, 300 nəfər mülki şəxs yaranıbdır. Beləliklə, bu hücuma başlayan Ermənistən

idi, biz özümüzü müdafiə etməli və cavab verməli idik. Bizim cavabımız çox adekvat oldu və nəticədə biz işğal olunmuş ərazilərin mühüm hissəsini azad edə bildik.

**A p a r i c i:** Lakin kimin atəsi birinci açmasından asılı olmayaraq, hər iki tərəf dərhal döyüşə başladı. Sonra Siz dediniz ki, bu ərazidən erməni qüvvələrini çıxarmaq istəyirsiniz və bu, münaqişəni həll etmək üçün yeganə cavab ola bilər. Sentyabrın 27-nə qədər olan aylarda Azərbaycanda gedən müharibə haqqında çoxlu söhbətlər gəzirdi. Siz etiraf etməlisiniz ki, müharibəni başlamaq imkanını axtarırdınız.

**İlhəm Əliyev:** Mənim dediyim BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun idi. 1993-cü ildə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş qətnamələrdə Ermənistandan açıq şəkildə tələb olunurdu ki, qoşunlarını Azərbaycanın işğal olunmuş ərazilərindən tam, qeyd-şərt-siz və dərhal çıxarsın. Əfsuslar olsun ki, 27 il ərzində bu qətnamələr icra edilməmişdir. Odur ki, erməni qoşunlarının Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərdən çıxarılmasını istədiyimizi deyəndə mən hüquqi nöqteyi-nəzərdən haqlıyam və mənim dediklərim Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələrinə uyğundur.

**S u a l:** Cənab Prezident, hüquqi müstəvi və reallıqlar vardır. Dağlıq Qarabağda və regionda reallıq ondan ibarətdir ki, ötən əsrin 80-ci və 90-ci illərinin keşməkeşli yollarından keçidkən sonra indi ora princip etibarilə erməni əhalisindən ibarətdir. Əgər siz oraya daxil olsanız, yenə də erməniləri çıxarıb, azərbaycanlıları geri gətirməlisiniz və yenə məcburi köckünlər

**olacaq. Masada diplomatik plan var – Dağlıq Qarabağın müstəqilliyinin saxlanması, Dağlıq Qarabağ ətrafında yerləşən 7 rayonu Ermənistanın geri qaytarması. Siz diplomatiya yolunu nəzərdən keçirirsinizmi?**

**C a v a b:** Diplomatik həll yolu ilə bağlı sizin dedikləriniz doğru deyil. Çünkü vasitəçilər tərəfindən – Amerika Birləşmiş Ştatları, Rusiya və Fransadan Dağlıq Qarabağa müstəqillik verilməsi ilə bağlı bizə heç bir plan təqdim olunmayıb. Bu qədər. Sülh planında təklif var idi ki...

**A p a r i c i:** Muxtarriyyət.

**İ l h a m Ə l i y e v:** Xeyr, xeyr. Sülh planında təklif, bənd var ki, Dağlıq Qarabağın ətrafında yerləşən işgal olunmuş bütün ərazilərin – bu o ərazilərdir ki, orada azərbaycanlılar yaşamışlar və 700 mindən çox azərbaycanlı bu ərazilərdən etnik təmizləməyə məruz qalmışdır – Azərbaycana qaytarılması deyilir. Sizin haqqında danışdığınız reallıqlar, Ermənistanın təcavüzkar separatizmi və azərbaycanlıların etnik təmizlənməsi nəticəsində yaranmış reallıqlardır. Bütün azərbaycanlılar Dağlıq Qarabağdan qovulmuşlar, mühəribədən əvvəl orada 40 min azərbaycanlı var idi, Dağlıq Qarabağ ətrafında olan 7 rayondan bütün azərbaycanlılar – 700 min nəfər qovulmuşdur. Mənim dediyim...

**A p a r i c i:** 1994-cü ildə siz mühəribədə məğlub oldunuz. İndi 2020-ci ildə qalib gəlmək üçün mühəribəyə yenidən başlamaq istəyirsiniz.

**İ l h a m Ə l i y e v:** Biz mühəribədə məğlub olmadıq, obyektiv səbəblər üzündən döyüşü uduzmuşduq. Birincisi, Azərbaycanda daxili qeyri-sabitlik var idi, Ermənistan da bundan sui-istifadə etdi.

**S u a l: Sualım odur ki, niyə 2020-ci ildə siz müharıbəyə yenidən başlamaq istəyirsiniz?**

**C a v a b:** İlkinci, bu, Ermənistana açıq xarici dəstək üzündən baş vermişdi. Biz müharibəyə başlamışıq. Biz sadəcə, cavab verdik və bunu Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi əsasında edirik. Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi hər bir ölkənin özünü müdafiə hüququnu təmin edir. Bizim etdiyimiz odur ki, biz özümüzü müdafiə edirik və biz Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərini erməni işgalından azad edirik. Bundan artıq heç bir şey etmirik. Erməni xalqına gəldikdə, mən dəfələrlə demişəm ki, Dağlıq Qarabağda yaşayan ermənilər bizim vətəndaşlarımızdır, biz onların qeydinə qalacağıq. Onlar oraya qayıdacaq, azərbaycanlılarla yanaşı, ləyaqət, sülh içində yaşayacaqlar.

**S u a l: Cənab Prezident, nəyə görə siz, qeyd etdiyiniz kimi, BMT-nin, Rusyanın, İranın, Amerika Birləşmiş Ştatlarının, Avropa İttifaqının, NATO-nun çağrılarına müqavimət göstərirsiniz? Atəşkəs üçün çəğırışlara nəyə görə müqavimət göstərirsiniz və faktiki olaraq, elan olunmuş atəşkəsi pozursunuz? Mən bilirəm ki, bu gün Dövlət katibi Pompeo da cəsədlərin, yaralıların mübadiləsi üçün atəşkəs tələb edəcəkdir. İndi atəşkəs üçün yaxşı vaxt deyilmə?**

**C a v a b:** Biz atəşkəsə hazır idik. Oktyabrın 10-da Moskvada bizim Xarici İşlər nazirimiz, Ermənistanın Xarici İşlər naziri və Rusyanın Xarici İşlər naziri atəşkəs barədə birləşdirilmişdir. Lakin növbəti gün ermənilər Ermənistən ərazisindən Azərbaycanın ikinci ən böyük şəhərinə, toqquşmaların baş verdiyi

ərazidən çox uzaqda yerləşən Gəncəyə ballistik raketlə hücum edərək, 10 mülki şəxsi qətlə yetirmiş, 30-dan çoxunu yaralamışlar. Sonra Gəncəyə ikinci ballistik raket hücumu oldu, 15 insan qətlə yetirildi.

**A p a r i c i:** Lakin siz də atəşkəsi pozmusunuz.

**İ l h a m Ə l i y e v:** Xeyr, xeyr. Biz sadəcə, cavab verdik. Çünkü atəşkəs barədə iki dəfə razılaşmışdıq. Birinci dəfə ermənilər gecə vaxtı, gecə saat 1-də yatan şəhərə ballistik raket atdırılar. İkinci dəfə atəşkəs yalnız iki dəqiqə davam etdi və Ermənistən onu pozdu. Azərbaycanın atəşkəsi pozması barədə sübut yoxdur.

**S u a l:** İcazənlə, belə bir sual verim. Bu gün Dövlət katibi sizin Xarici İşlər nazirinizə sual versə ki, siz həqiqətən də atəşkəsi istəyirsiniz, daha bir cəhd istəyirsiniz? Siz bir dəfə də cəhd edərsiniz?

**C a v a b:** Bəli, biz hazırıq. Mən bunu dəfələrlə açıq demişəm. Biz bu gün atəşkəsi razılaşdırmağa hazırıq. Lakin Ermənistən, onun baş naziri deməlidir ki, onlar Amerika Birleşmiş Ştatları, Rusiya və Fransa tərəfindən işlənib hazırlanmış əsas prinsiplərə sadiqdir. İki gün bundan əvvəl Ermənistənın baş naziri dedi ki, Dağlıq Qarabağ münaqişəsinin diplomatik həlli yoxdur.

**S u a l:** Bununla bağlı müəyyən şərtlər olmalıdır. Heç bir əlavə şərtsiz atəşkəsə sadıq olarsınız mı?

**C a v a b:** Biz atəşkəs istəyirik, biz torpaqlarımızın qaytarılmasını istəyirik. Ermənistən BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, ABŞ, Fransa və Rusiyanın təqdim etdiyi sülh planına uyğun olaraq, torpaqları boşaldacağına dair öhdəlik götürməlidir. Lakin o bunu demir.

**S u a l:** Cənab Prezident, ordunuzun hədsiz dərəcədə mülki əraziləri, evləri, yaşayış məntəqələrini, mağazaları hədəfə alması ilə bağlı ittihamlara necə cavab verərdiniz? Hətta sizin yüksək texnologiyalı silahlarıınızla çox mühüm bir kilsə də vurulub, son həftələrdə minlərlə adam ölüb və ya yaralanıbdır.

**C a v a b:** Biz mülki şəxslərə hücum etmirik. Ermənistənin Gəncə şəhərinə qarşı onlarca adamin həlak olduğu ballistik raketlərlə törətdiyi amansız hücumdan, terror aktından sonra biz açıq şəkildə dedik ki, qisas alacaqıq, lakin döyüş meydanında. Biz mülki şəxslərə hücum etmirik. Biz dini məkanlara hücum etmirik. Şuşada kilsədə baş verənlər ya səhv olub – mən artıq buna açıq şəkildə münasibət bildirmişəm – ya da bu bizi günahlandırmاق üçün ermənilərin özləri tərəfindən törədilib.

**A p a r i c i:** Lakin cənab Prezident, biz Dağlıq Qarabağın paytaxtının görüntüləri olan videoları, səhnələri görmüşük, orada bütün əhali zirzəmilərdə yaşamaq məcburiyyətindədir, hər 20 dəqiqədən bir artilleriya səsləri eşidilir, mülki şəxslərin yaşadığı şəhər dağılıb. Siz bütün şəhəri hərbi hədəf adlandırma bil-məzsiniz.

**İlhəm Əliyev:** Qondarma «Dağlıq Qarabağ respublikası»nın paytaxtı Xankəndidə hərbi hədəflər olub və bizim oraya hücumlarımız yalnız oktyabrın 9-dan əvvəl olub. Ondan sonra biz Dağlıq Qarabağda heç bir mülki şəxsə və ya şəhərə hücum etməmişik. Lakin onlar hücum ediblər. Siz onların Gəncədə etdiklərinin şəkillərini görmüsünüz mü?

**S u a l: İcazə verin, aydınlıq gətirim, Siz sentyabrın 27-dən oktyabrın 9-dək mülki şəxsləri hədəfə alırdınız?**

**C a v a b:** Xeyr, biz qondarma «Dağlıq Qarabağ respublikası»nın paytaxtı Xankəndidə hərbi infrastruktur hədəfə alırdıq, çünki hərbi bazalar, hərbi infrastruktur şəhərdə yerləşir.

**S u a l:** Sizin Türkiyə istehsalı olan dronlarınız, İsrail istehsalı olan hərbi avadanlığınız, Rusiya istehsah olan yüksək texnologiyalı avadanlığınız vardır. Necə ola bilər ki, Siz bundan istifadə edirsiniz və eyni zamanda, mülki şəxsləri vurmursunuz?

**C a v a b:** Xeyr, bizim dronlarımız – bu şəkillərin çoxu internetdə var, baxa bilərsiniz – Ermənistən tanklarını və başqa silahları necə məhv edir. İndiyədək bizim dronlarımız 230-dan çox tankı məhv edib. Biz onların 6 ədəd S-300 hava hücumundan müdafiə sistemini, yüzlərlə zirehli texnikasını məhv etmişik. Biz dronlardan mülki şəxslərə qarşı istifadə etmirik. Bu, yanlış məlumatdır.

**S u a l: Gəlin əsgərlər, döyüsdə olan qoşunlar barədə danışaq. Fransadan, Rusiyadan olan çoxsaylı mənbələr, həmçinin «New York Times»ın müstəqil jurnalistləri qətiyyətlə iddia edirlər ki, Türkiyə tərəfindən toplanmış və gətirilmiş yüzlərlə suriyalı sizin mühəribədə döyüşür. Niyə sizin mühəribədə – Azərbaycanda Türkiyənin dəstəklədiyi suriyalı silahlılar döyüşür?**

**C a v a b:** Bu daha bir «feyk» xəbərdir. Mən təəssüf edirəm ki, Rusiya və Fransa, yeri gəlmışkən, açıq şəkildə buna münasibət bildirən yeganə ölkələr belə, məsuliyyətsiz bəyanatlar verdilər. Mən sübutlar, dəlillər tələb etdim və hələ də tələb edirəm. Mühəribə 20 gün-

dən çoxdur ki, yenidən başlayıb, indiyədək nə Rusiya, nə də Fransa tərəfindən bizə heç bir dəlil, sübut təqdim olunmayıb.

**A p a r i c i:** Dəlil «New York Times»dadır. Sizi beş gün əvvəlki məqaləyə yönləndirə bilərəm. Orada deyilir ki, Azərbaycanda qətlə yetirilmiş 57 suriyalı döyüşü Türkiyə sərhədinin o biri tərəfində geri qaytarılaraq, Suriyada dəfn olunub. Ailələrinin hamısı təsdiqləyiblər ki, onlar Sizin ordunuzla birlikdə döyüşmək üçün Azərbaycana getmişdilər.

**İlham Əliyev:** Siz Prezident Trampın «New York Times»ı necə adlandırdığınızı bilirsiniz, xatırlayırsınız? «Feyk» xəbərlər. Bu, «feyk» xəbərdir. Heç bir dəlil, sübut yoxdur. Bizə dəlil verin, sadəcə...

**S u a l:** Maraqlıdır, sizin 100 min əsgəriniz vardır. Suriyadan bir neçə qeyri-mütəşəkkil silahlı nəyinizə lazımdır?

**C a v a b:** Bəli, tamamilə doğrudur.

**S u a l:** Sual olunur, niyə?

**C a v a b:** Bizim onlara ehtiyacımız yoxdur. Mən elə bu barədə danışıram. Nizami orduda 100 min əsgər, üstəgəl bir neçə gün ərzində biz bəlkə də bundan 3 dəfə çox əsgər cəlb edə bilərik, üstəgəl müasir avadanlıq. Bizim heç bir muzdluya əsla ehtiyacımız yoxdur. Bu sadəcə, ölkəmizin nüfuzuna xələl gətirmək və döyüş meydanında əsgərlərimizin mərdliyinin əhəmiyyətini azaltmaq məqsədi daşıyan «feyk» xəbərdir.

**A p a r i c i:** Cənab Prezident, gəlin bunun zamanı məsələsinə qayıdaq. Niyə biz hərbi əməliyyatları indi görürük? Niyə toqquşmalar görürük? Sizin hökumətinizi, Prezident olaraq, Sizi tənqid edənlər deyirlər ki,

Siz bu müharibədən ölkənizin daxilindəki problemlərdən, sosial məsələlərdən, iqtisadi tənəzzül, korrupsiya, COVID-19-dan diqqəti yayındırmaq üçün pərdə kimi istifadə edirsınız. Siz ola bilsin ki, bundan bir çox müxtəlif məsələlərdən narazı olan kütlənin diqqətini vətənpərvər döyüşə çəkmək üçün istifadə edirsiniz.

**İlhəm Əliyev:** Xeyr, xeyr. Bu tamamilə yanlışdır. Birincisi, bizim iqtisadi göstəricilərimiz dünyada ən yaxşılardan biridir. On ay ərzində Azərbaycanda iqtisadi geriləmə 4 faizdən azdır. Siz bunu öz ölkəniz və ya Avropa ölkələri ilə müqayisə edə bilərsiniz. Azərbaycanda işsizlik səviyyəsi 7 faizdir. Bunu öz ölkənizlə müqayisə edin. Azərbaycanda yoxsulluq səviyyəsi 5 faizdir. Yenidən bunu müqayisə edin. Bizim ciddi sosial problemimiz yoxdur. COVID-19-la bağlı Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən nümunə kimi göstərilir. Biz 30-dan çox ölkəyə dəstək – maliyyə dəstəyi, humanitar dəstək göstərmişik.

İqtisadiyyatımız sabitdir. İqtisadiyyatımız davamlıdır. Sizin dediyiniz kimi, bəzi daxili problemləri ortbasdır etmək üçün müharibəyə başlamağa ehtiyac yoxdur. Bu, qarşı tərəfdə belədir. Hazırda tamamilə iqtisadi və sosial problemlərin içində olan Ermənistanın diqqəti yayındırmağa ehtiyacı vardır. Aparıcı müxalifət partiyasının liderini həbs edən Ermənistanın baş naziridir. O, iki sabiq prezidenti təqib edir.

**Sual:** Lakin cənab Prezident, biz bilirik ki, sizin hökumətiniz daxilində insan haqlarının pozulması, söz azadlığının sixışdırılması ilə bağlı bəzi ittihamlar var, xüsusilə korrupsiya və həm hökumətdə, həm də bir çox korporativ strukturlarda ailə idarəciliyi ilə bağlı. Bu,

**ictimaiyyətinizin, ya da ictimaiyyətinizin bəzi üzvlərinin bəzi insanların yol verdiyi qanun pozuntuları hesab olunan hallardan diqqətini yayındırmaq üçün deyil?**

**C a v a b:** Xeyr, korrupsiya var və biz buna qarşı mübarizə aparırıq. Biz geniş iqtisadi islahatlar programı təqdim etmişik. Son vaxtlarda bir çox insanlar, bir çox hökumət rəsmiləri və yüksək-rütbəli rəsmilər korrupsiya ittihamı ilə həbs olunublar. Korrupsiya hər yerdə var və biz bununla mübarizə aparırıq. Ailə idarəciliyinə gəlincə, mən bir daha sizin öz ölkənizə diqqət çəkmək istəyirəm, orada mühüm vəzifələri ata və oğul tutmuşdu. Buş ailəsi, Klinton ailəsi, ər və arvad, Kennedy ailəsi və bir çox başqa ölkələrdə. Bu, ABŞ-da baş verənlərdən fərqlənmir.

**A p a r i c i:** Lakin onların hamısı demokratik və şəffaf şəkildə seçilmişdir.

**İlham Əliyev:** Bəli, xüsusilə ABŞ Ali Məhkəməsinin qərarı ilə seçilmiş Buş.

**A p a r i c i:** Siz Amerika siyasetini bilirsiniz, cənab Prezident.

**İlham Əliyev:** Bilirəm. Mən hazırlıqlı adamam.

**S u a l:** Gəlin indi ABŞ-a keçək. Siz bu gün və gələcəkdə Dövlət katibi Pompeonun nə etməyini görmək istərdiniz? Dövlət katibi Pompeo və ABŞ-la bağlı bəzi tənqidlər səsləndirilib ki, onlar kifayət qədər bu məsələ ilə məşğul olmayıblar. Bilirəm ki, Rusiya kifayət qədər cəlb olunub. Türkiyə müxtəlif yollarla cəlb olunub, hətta İran yardım təklif edir. ABŞ kifayət qədər iş görüb mü? Siz ABŞ-in daha çox iş görməsini istərdinizmi? Siz rəsmi Vaşinqtonun nə etməyini istərdiniz?

**C a v a b:** ABŞ Minsk qrupunun üç həmsədrindən biri olaraq, tərəflərə razılığa gəlməyə yardım etmək üçün ATƏT-in mandatına sahibdir. Razılaşma beynəlxalq hüquqa əsaslanmalıdır. Bu mənim nə istədiyi-mə, ya da Ermənistanın baş nazirinin nə istədiyinə əsaslanmamalıdır, beynəlxalq hüquqa əsaslanmalıdır. Dağlıq Qarabağ ABŞ və bütün başqa ölkələr tərəfindən Azərbaycanın ayrılmaz hissəsi kimi tanınıb. Mən Dövlət katibi Pompeodan nə gözləyə bilərəm – birincisi, baş nazir Paşinyanın nümayəndəsinə desin ki, «diplomatik həll yoxdur» kimi bəyanatlar yanlış və təhlükəlidir. İkincisi, Ermənistanın baş nazirinin «Qarabağ Ermənistandır» kimi bəyanatları təhlükəli və yanlışdır. Onlar məntiqli olmalıdır. Onlar işgal olunmuş ərazilərdən çıxmaqla bağlı bizə vaxt cədvəli verməlidirlər. Onlar ermənilərlə azərbaycanlılar arasında Dağlıq Qarabağ ərazisində sülh şəraitində birgə-yaşayışa razılıq verməli və münaqişəni beynəlmiləşdirmək cəhdlərinə son qoymalıdır. Onlar Rusiyadan birbaşa hərbi iştirakı xahiş etməyə son qoymalıdır. Bu səmərəsizdir. Bu vaxt ərzində Ermənistan baş nazirinin bütün cəndləri Rusiyadan Azərbaycana qarşı döyüşmək üçün qoşun göndərməyi xahiş etmək olub. Bu çox təhlükəlidir.

**S u a l:** **Bu məsələ ilə bağlı Dövlət katibi Pompeonun tənqidü fikirləri vardır. O, açıq şəkildə deyir ki, ABŞ-in və Türkiyənin bir çox sahələrdə ortaqları maraqları vardır. O deyir ki, Türkiyənin Sizin səylərinizi dəstəkləməsi problemə səbəb olur, məsələni daha da alovlandırır. Sizin buna münasibətiniz necədir?**

**C a v a b:** Türkiyə Azərbaycana siyasi dəstək verir. O bizim ən yaxın müttəfiqimiz və dostumuzdur. Biz qürurlu və xoşbəxtik ki, belə böyük ölkə bizim tərəfdəsimizdir. Hər bir ölkənin dostu və müttəfiqlərinin olmasına haqqı vardır. Ermənistanın da öz müttəfiqləri vardır.

**A p a r i c i:** Ancaq Türkiyə müharibəyə çağırış edir. Türkiyə deyir ki, hərbi yol lazımdır.

**İlhəm Əliyev:** Xeyr, qətiyyən! Buna dair heç bir dəlil belə, yoxdur. Türkiyə yalnız siyasi dəstək verir və bu kifayətdir. Çünkü Türkiyə deyəndə ki, onlar Azərbaycanın yanındadır və Azərbaycan tək deyil, bu, münaqişəyə müdaxilə etmək və öz maraqlarını təmin etmək istəyən hər kəsə bir mesajdır.

**S u a l:** Bir müddət əvvəl Sizinlə söhbət edərkən mü hüüm bir fikir irəli sürmüştünüz, Dövlət katibi Pompeo ilə müzakirələrinizdə demişdiniz ki, diplomatik həll vardır. Siz bu böhranın diplomatik həllinin olduğunu inanırsınız mı?

**C a v a b:** Bəli, inanıram. Əks halda, mən 17 il ərzində danışqlarda iştirak etməzdim. Siz deməyə çalışırsınız ki, müharibəni mən başlamışam. Əgər müharibəyə mən başlamışam, niyə 17 il gözləyirdim?! Azərbaycan Ordusu artıq azı 10 ildir ki, yaxşı hazırlaşır. Düşünürəm ki, diplomatik həll masa üzərindədir – Ermənistan Dağlıq Qarabağ ətrafindakı əraziləri boşaltmalıdır, azərbaycanlılar həmin ərazilərə qayıtmalı, sonra ermənilərlə sülh və ləyaqət şəraitində yaşamalıdır. Bizim mövqemiz bundan ibarətdir.

**S u a l:** Beləliklə, Siz deyirsiniz ki, diplomatik həll üzərində hərbi həll elementi vardır?

**C a v a b:** Mən dedim, arzu edirəm ki, hərbi həll bu gün dayansın və biz danışıqlar masasına keçək. Əfsuslar olsun ki, bu hərbi amil çoxlu ziyan və qurbanlara səbəb olur. Ona görə də substantiv danışıqlara – bütün bu illər ərzində Ermənistən etmək istədiyi kimi imitasiyaya yox – substantiv danışıqlara nə qədər tez başlasaq, həll yolu bir o qədər tez tapılar. Həll yolu Azərbaycanın ərazi bütövlüyünə əsaslanır.

**S u a l:** Ölkənizin, regionun hüdudlarından kənardə olan bəzilərinin narahathıqları vardır. Bəlkə bu Sizi də narahat etməlidir ki, mövcud hüdudda olan münaqişə regional problemə çevrilə bilər. Türkiyənin real maraqları var, Rusyanın real maraqları var, İranın real maraqları var. Siz həm iqtisadi, həm də siyasi cəhətdən nüfuzu olan bir ölkə kimi, başlamasına rəvac verdiyiniz bu regional burulğanda mövqenizin itirilməsini riskə atmırısimizmi?

**C a v a b:** Münaqişə ərzində bizim bütün səylərimiz aktiv fazaya mümkün qədər tez son qoymaq məqsədi daşıyb. Biz münaqişə genişlənsin deyə münaqişənin hər hansı formada beynəlmiləlləşdirilməsinin tamamilə əleyhinəyik. Ermənistən etmək istədiyi məhz budur. Qeyd etdiyim kimi, onlar Rusiyadan münaqişə bölgəsinə hərbçilərin göndərilməsini xahiş edirlər. Bu tamamilə səmərəsiz və beynəlxalq hüquqa ziddir. Biz başqa ölkələrin müdaxilə etməsini istəmirik.

**A p a r i c i:** Lakin Ermənistanda artıq Rusyanın hərbi bazası var, bu, qeyri-qanuni deyil.

**İ l h a m Ə l i y e v:** Bəli, o Ermənistəndadır, Dağlıq Qarabağda yox. Onlar ruslardan Dağlıq Qarabağ qoşun göndərmələrini xahiş edirlər. Biz bu barədə

bilirik. Ona görə də bizim mövqemiz ondan ibarətdir ki, bütün region ölkələri və bütün ölkələr münaqişədə birbaşa iştirakdan kənarda qalmalıdır. Kömək etmək istəyənlər və mandati olanlar, ATƏT-in Minsk qrupunun həmsədrleri Ermənistəni inandırmalıdır ki – ümidvaram ki, bu gün Vaşinqtonda bu, baş verəcək – təcavüzə son qoysun, atəşkəsə sadiq olsun və torpaqları boşaldacağına dair öhdəlik götürsün.

**S u a l:** Körfəz müharibəsi zamanı belə fikir var idi ki, bütün bunlar neftə görədir. Döyüş bölgəsinin təqribən 50–60 mil yaxınlığında sizin neft kəmərləriniz, enerji kəmərləriniz vardır. Siz çox mühüm enerji kəmərləri və qoşqaqlarının bu və ya digər dərəcədə zərər çəkə biləcəyindən narahatsınız mı? Faktiki olaraq, bu bəlkə də sizin ordunuzu bu müharibəni aparmağa vadar edir?

**C a v a b:** Əslində biz narahatlıq. Çünkü biz Ermənistənin yüksəkrütbəli rəsmilərinin bəyanatlarını eşitmışik ki, onlar bizim strateji neft infrastrukturumuza, o cümlədən kəmərlərə və Bakının Səngəçal qəsəbəsində ən böyük neft-qaz terminalına hücum edəcəklər. Belə bir hadisə Ermənistənin bizə hücum etdiyi vaxt, iyul toqquşmaları zamanı Avropanın enerji təhlükəsizliyini təmin etməli olan qaz kəmərinin 15 kilometrliyində baş vermişdi. Azərbaycandan Avropaya və dünyaya neft-qaz təchizatını pozmaq Ermənistənin planı idi.

**S u a l:** Beləliklə, hazırda sizin etdikləriniz belə təhdidlərə son qoymaq, iqtisadi maraqlarınızı müdafiə etmək üçündür?

**C a v a b:** Xeyr, biz özümüzü müdafiə edirik. Bilirsiniz ki, Bakıdan Aralıq dənizinə neft kəmərimiz 2006-ci ildə istismara verilib və heç bir fasılə olmadan işləyir. Bizim Azərbaycandan Türkiyəyə qaz kəmərimiz 2007-ci ildə istismara verilib. Azərbaycanı avropanlı istehlakçılarla birləşdirən böyük kəmərin yəqin ki, bir neçə aya, hətta daha tez açılması planlaşdırılır. Ona görə də, kəmər artıq qorunduğu halda, niyə biz kəməri qorumaq üçün mühəribəyə başlamalıyıq?! Kəməri dayandırmaq və Azərbaycana iqtisadi ziyan vurmaq istəyən Ermənistandır.

**S u a l:** Siz Prezident Trampin və onun Administrasiyasının münaqişə ilə bağlı söylədiklərindən məmnunsunuzmu? O, Türkiyəni tənqid edib. Açıqlı, o hər iki tərəfi tənqid edib. O, ABŞ-daki çox böyük erməni diasporunu öz tərəfinə çəkmək istəyir. Burada siyasi elementlər də vardır. Sizcə, ABŞ öz rolunun öhdəsindən yaxşı gəlir?

**C a v a b:** Düşünürəm ki, Prezident Trampin münaqişənin həlli ilə bağlı gördüyü işlər beynəlxalq münasibətlərə tam uyğundur. Biz bununla bağlı onun mövqeyini, şəxsi fikirlərini tam dəstəkləyirik. Biz görürük ki, ABŞ-in mövqeyi balanslaşdırılmışdır və bu belə də olmalıdır. Çünkü ABŞ vasitəcidir. Prezident Trampin Türkiyə ilə bağlı tənqidini fikirlərinə gəlincə, yeri gəlmış kən, mən bunu mətbuatda görməmişəm. Lakin onun fikirləri konstruktiv olub. ABŞ tərəf tutmur. Eləcə də digər həmsədrilər tərəf tutmamalıdır. Biz çox böyük erməni icmasının təkcə Amerikada deyil, həmçinin Fransa və Rusiyada daxili siyasetə təsirinin olduğunu, çoxlu lobbiçilik fəaliyyəti ilə məşğul olduğunu, indi

Azərbaycan əleyhinə var gücü ilə fəaliyyət göstərdiyini və onların göstərə biləcəyi təzyiqin səviyyəsini başa düşürük. Lakin Prezident Trampın açıq siyaseti burada – Azərbaycanda təkcə mənim tərəfimdən deyil, xalqımız tərəfindən də dəstəklənir.

**S u a l:** Cənab Prezident, Siz siyaseti bilirsiniz və hesab edirəm ki, Amerika siyasetini də bilirsınız. On gündən sonra mühüm Prezident seçkisi keçiriləcəkdir. Vaşinqtondakı diplomatiyaya qarşı olan ovqatı müəyyən edərkən, Sizcə «bəlkə diplomatik uğur ola bilər» ideyası Vaşinqtondakı siyasetçilərin aqlindadır və bunu nəzərə alaraq, prosesi irəli aparmaq üçün hər hansı motivasiyanı normal qəbul edirsınız?

**C a v a b:** Düşmənçiliyə son qoymaq üçün istənilən motivasiya bizim tərəfimizdən dəstəklənir. Düşünürrəm ki, bu gün Vaşinqtondakı görüşün çox yaxşı nəticəsi onda ola bilər ki, Ermənistan sülh yolu ilə həllə sadiq olsun, bizə hücum etməyi dayandırsın və qoşunları geri çəkəcəyinə dair öhdəlik götürsün.

**S u a l:** Sizcə, bu diplomatik cəhd ABŞ-da Prezident seçkilərinə dair siyaset ilə əlaqəlidir?

**C a v a b:** Mən bilmirəm. Hesab edirəm ki, Amerika seçiciləri səslərini Amerika üçün ən yaxşı nədir yanışmaları və ehtimalları əsasında verəcəklər. Düşünmürəm ki, Qarabağ münaqişəsi amerikalıların narahat olduğu bir məsələdir. Ola bilsin, onların əksəriyyəti hətta bu haqda bilmir. Lakin, əlbəttə, Amerika super gücdür, o bu münaqişənin həllində çox mühüm söz sahibidir. Bizim mövqemiz ondan ibarətdir ki, Amerika vasitəçi olaraq, bitərəf olmağa davam etmə-

lidir, yenə də və daha da çox hər iki tərəfi ortaqlıq qəra-  
ra yaxınlaşdırmağa çalışmalıdır.

**S u a l:** Növbəti iki dəqiqlik müraciətini yekunlaşdıracağımıza görə icazə verin, bununla bağlı bir söz deyim. Nəyə görə bu, Amerika Birləşmiş Ştatlarını maraqlandırmalıdır? Siz, çox güman ki, haqlısınız. Amerikalıların əksəriyyəti Dağlıq Qarabağı xəritədə tapa bilməzlər. Lakin Sizin üzləşdiyiniz strateji məsələlər, siyasi, mədəni, demografik məsələlər vardır. Əgər indi ABŞ-da yaşayan insanlara desəyдинiz ki, bağışlayın, bilirəm, Sizi qarşıda Prezident seçimləri gözləyir, beysbol üzrə final yarışları gözləyir, lakin siz bu məsələyə də diqqət yetirməlisiniz. Siz onlara nə deyərdiniz və biz nəyə görə bu məsələ ilə maraqlanıb, onu nəzərdən keçirməliyik?

**C a v a b:** Mən deyərdim ki, Azərbaycan həmişə Amerika Birləşmiş Ştatlarının həqiqi tərəfdaşı olub. Biz beynəlxalq terrorçuluqla mübarizədə bir yerdəyik, biz Əfqanistanda bir yerdəyik, hərbi qulluqçularımızı Əfqanistanda saxlayırıq və bununla sülhməramlı əməliyyatlara öz töhfəmizi veririk. Bizim gündəliyimizdə enerji təhlükəsizliyi kimi mühüm məsələ vardır. Amerika Birləşmiş Ştatları Azərbaycanın enerji təchizatı marşrutlarını şaxələndirmək səylərini həmişə dəstəkləyibdir. Amerika Birləşmiş Ştatlarının güclü dəstəyi ilə biz önməli layihələri tamamlaya bilmışik. Azərbaycan və Amerika Birləşmiş Ştatlarının çox güclü tərəfdaşlıq münasibətləri vardır. Amerika Birləşmiş Ştatları Azərbaycanı dost hesab edir və biz həqiqətən də dostuq. Ona görə burada sülhün olması Amerika Birləşmiş Ştatlarının marağındadır. Azə-

baycan müstəqilliyini gücləndirərək, müstəqillik yolunda irəliləməyə davam edir. Biz Avropa ilə Asiya arasında nəqliyyat, enerji qoşşığında yerləşirik. Bizim siyasi önəmimiz artır. Buna görə Azərbaycan Birləşmiş Ştatlar üçün, Birləşmiş Ştatlar isə Azərbaycan üçün mühüm tərəfdaşdır.

**Aparıcı:** Beləliklə, sizin ölkənizdə, regionunuzda sabitlik, siyasi, iqtisadi və sair nöqtəyi-nəzərdən 3-5 min mil məsafədə bizim üçün də yaxşı ola bilər.

**İlham Əliyev:** Bəli, Amerika super gücdür. Məsafənin heç bir fərqi yoxdur. Hesab edirəm ki, müasir, dünyəvi, dost müsəlman ölkəsi bizim dostlarımız üçün də böyük bir aktivdir. Müstəqilliyin lap ilk illərindən bəri Amerika Birləşmiş Ştatları həmişə Azərbaycanı dəstəkləyib. Sizə deyə bilərəm ki, bu gün bizim ikitərəfli əməkdaşlığımız bəlkə də ən yüksək səviyyədədir. Ümid edirik ki, bu gün Vaşinqtondakı görüş Ermənistani təcavüzü dayandırmağa, işğalı dayandırmağa inandırmaq üçün önəmlili olacaqdır və sonra da torpağımıza sülh gələcəkdir.

**Aparıcı:** Bu müsahibənin əvvəlində dediyiniz kimi, Amerika Birləşmiş Ştatlarında Ermənistani çox dəstəkləyirlər.

**İlham Əliyev:** Bəli.

**Aparıcı:** Orada xristian dininə, kilsələrə dəstək vardır. Diaspora görə uzun illər bundan önce Türkiyənin onlara verdiyi cəzaya görə dəstək vardır. Siz bilirsiniz ki, Amerika Birləşmiş Ştatlarında ermənilərə yaxşı emosional münasibət vardır.

**İlham Əliyev:** Bəli, mən bunu bilirəm. Mən əvvəl də demişəm ki, biz bilirik, ölkələrin daxili siyasəti

var və erməni lobbi təşkilatları fəaliyyət göstərir. Lakin beynəlxalq münasibətlərə aid məsələlərə baxdıqda prinsiplər olmalıdır. Bu emosiyalar, hissələr, xoş məramın digər ifadəsi – bunlar fərqlidir – ailədə nahar yeməyində ola bilər. Lakin beynəlxalq münasibətlərdə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış və Ermənistən tərəfindən işgal olunmuş əraziləri vardır. İşğala son qoyulmalıdır. Amerikada, Fransada, Rusiyada yaşayan erməniləri, varlı insanları Dağlıq Qarabağdakı ermənilər, onların yoxsulluq içinde necə yaşaması maraqlandırır.

**S u a l:** Yəqin ki, bu məsələdə onlar Sizinlə razılaşmazlar, lakin bu normaldır. İki yekun sual. Gəlin Prezident siyasetinə qayıdaq. Sabiq vitse-prezident Co Bayden 10 gün müddətində yeni seçilmiş Prezident ola bilər. O, vitse-prezident olanda onunla hər hansı bir təmaslarınız olubmu? Sizin fikrinizcə, Bayden Administrasiyası regionundakı münaqişəyə necə münasibət göstərəcək?

**C a v a b:** Bəli, mən vitse-prezident Baydenlə 4 il bundan əvvəl Vaşinqtonda Prezident Obama tərəfindən təşkil olunmuş Nüvə Sammitində görüşmüşəm. Mənim cənab Baydenlə ikitərəfli görüşüm olub. Mən onun regional məsələlərə dərindən cəlb olunduğunu gördüm. Biz ikitərəfli münasibətlərimizin bir çox məsələlərini, əlbəttə, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını da müzakirə etdik. Sizə deyə bilərəm ki, Obama Administrasiyası Dağlıq Qarabağ məsələsində çox fəal idi. Buna görə mən əminəm ki, cənab Bayden və onu dəstəkləyən insanlar bu haqda

yaxşı məlumatlıdırlar. Beləliklə, mənim onunla görüşümdən çox yaxşı xatirələrim vardır.

**S u a l:** Sizcə, o Sizin mövqenizi dəstəkləyəcəkmi? Yoxsa Ermənistani dəstəkləyəcək? Çox güman ki, o, müharibəyə qarşı çıxacaq. Yəqin ki, atəşkəs üçün, diplomatiya üçün çağırış edəcək. Sizcə, bu, normal yanaşma olacaq?

**C a v a b:** Hesab edirəm ki, Amerikada, Fransada və Rusiyada erməni lobbi təşkilatlarını nəzərə alaraq, Azərbaycan üçün ən yaxşı vəziyyət ondan ibarət olardı ki, bu üç ölkənin rəhbərləri münaqişə ilə bağlı bitərəf qalsınlar və tərəf tutmasınlar. Əslində mandat da onlardan bunu tələb edir. Onlar tərəf tutsalar, vasitəçi ola bilməzlər. Biz ABŞ-in xarici siyaset komandasından gələcəkdə də bitərəf və obyektiv olmayı gözləyirik.

**S u a l:** Yekun olaraq, cənab Prezident, Sizin gələcək üçün proqnozunuz nədir? Mən regionunuza, ölkənizi, Ermənistani nəzərdə tuturam. Ötən əsrin 80-ci illərinin sonu, 90-ci illərinin əvvəllərində dəhşətli hadisələr baş vermişdi, on minlərlə insan qətlə yetirilmişdi. Bəs indi necə? Əlavə on minlərlə insan öldürüləcək? Daha çox daşııntılar olacaq? Siz hadisələrin gələcək inkişafını necə görürsünüz?

**C a v a b:** İndi nəyin baş verəcəyini proqnozlaşdırmaq çətindir. Bu, təkcə bizdən asılı deyil. Çünkü müharibəni bir ölkə aparmır. Bu, birtərəfli proses deyil. Sizə regionu necə görmək istədiyimi deyə bilərəm. Mən Cənubi Qafqaz regionunun dərindən integrasiya olunmasını, digər Cənubi Qafqaz ölkəsi olan Gürcüstanla strateji münasibətlərimizin gələcəkdə Azərbay-

can və Ermənistan arasında münasibətlər üçün müəyyən mənada örnək ola bildiyini görmək istəyirəm. Çünkü bütün müharibələr dayanır və sülh gəlir. Biz bilirik necə...

**S u a l:** Siz bu münaqişənin sülh yolu ilə nizamlanmasını mümkün hesab edirsiniz?

**C a v a b:** Bəli, əlbəttə ki.

**S u a l:** Siz diplomatik cavabın tapılmasının mümkün olduğunu hesab edirsiniz?

**C a v a b:** Mən tamamilə əminəm. Lakin bu, Ermənistan tərəfinin iradəsindən asılı olacaqdır. İkinci dünya müharibəsindən sonra nə baş verdi? Almaniya və Amerika Birləşmiş Ştatları bir-birilərini öldürdürlər. Sovet İttifaqı və Almaniya bir-birilərini öldürdürlər. On milyonlarla insan öldürülmüşdü. Lakin bu, artıq yaddaşda deyil. Bu, düşmənciliyə təhrik etmir. Nəyə görə ermənilər və azərbaycanlılar Gürcüstanda, Rusiyada, Ukraynada, bir çox ölkələrdə birlikdə yaşadığı kimi, Dağlıq Qarabağ regionunda birlikdə yaşaya bilməzlər?

**S u a l:** Beləliklə, hər iki tərəfin hüquqlarını tanıyan sülh ola bilər?

**C a v a b:** Elədir ki, var. Bu, məntiqli baza əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində və Azərbaycanın erməni əhalisinin hüquq və maraqlarının tam müdafiəsi ilə olmalıdır. Hesab edirəm ki, bunu etmək mümkündür.

**A p a r i c i:** Cənab Prezident, bu uzun müsahibəyə görə çox sağ olun. Əminəm ki, bu nəinki təkcə məni, Amerika ictimaiyyətini də məlumatlaşdıracaqdır.

## MÜDAFIƏ NAZIRLIYİNİN MƏRKƏZİ KOMANDA MƏNTƏQƏSINDƏ NAZIRLIYİN RƏHBƏR HEYƏTİ VƏ CƏBHƏ BÖLGƏSINDƏ YERLƏŞƏN BİRLİK KOMANDİRLƏRİNİN İŞTİRAKİ İLƏ OPERATİV MÜŞAVİRƏ

*25 oktyabr 2020-ci il*

*Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə oktyabrin 25-də Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində Müdafiə Nazirliyinin rəhbər heyəti və cəbhə bölgəsində yerləşən birləşmiş komandirlərinin iştirakı ilə operativ müşavirə keçirilmişdir.*

*Müdafiə naziri Zakir Həsənov Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə raport verdi.*

*Dövlət başçısı operativ müşavirədə çıxış etdi.*

### **Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin çıxışı**

Bir aya yaxındır ki, müharibə gedir. Bu müddət ərzində ölkəmiz döyük meydanında böyük uğurlar əldə edib. Hər gün cəbhədən yaxşı xəbərlər gəlir. Gün ərzində müntəzəm olaraq mən döyük bölgələrində aparılan əməliyyatlar haqqında məlumat alıram və mənim tərəfimdən müvafiq göstərişlər verilir. Demək

olar ki, hər saat müxtəlif bölgələrdə baş verən hadisələrlə bağlı məlumat daxil olur, Müdafiə Nazirliyi və digər qurumlar məni məlumatlandırırlar. Hər gün operativ müşavirələr keçirilir. Bir sözlə, vəziyyət tam nəzarət altındadır. İşğal olunmuş torpaqlarımızın bir hissəsi bu müddət ərzində işgalçılardan azad edilib, 100-dən çox yaşayış məntəqəsi – şəhərlər, kəndlər işgalçılardan azad edilibdir. Azad edilmiş şəhər və kəndlərimizdə artıq Azərbaycan bayrağı ucaldılıbdır. Bu şəhər və kəndlərimizin videogörüntüləri Azərbaycan ictimaiyyətinə təqdim edilir və hər kəs görə bilər ki, vəhşi düşmən bizim şəhər və kəndlərimizi nə günə qoyubdur.

Bir dənə də salamat bina qalmayıb, binalar, evlər, inzibati binalar, sosial obyektlər, tarixi və dini abidələrimiz mənfur düşmən tərəfindən dağıdılib. İşğal edilmiş torpaqlar və dağıntılar erməni vandalizminin canlı şahidləridir. Ermənistən dövləti bu cinayətlərə görə məsuliyyət daşıyır və cavab verəcəkdir.

Mən tapşırıq vermişəm ki, işğaldan azad edilmiş bütün bölgələrdə təftiş işləri aparılsın, bütün dağıntılar qeydə alınınsın, aktlar tərtib edilsin, bizim vətəndaşlarımızın dağıdılmış əmlakı uçota alınınsın və Ermənistən dövləti bu hərbi cinayətlərə görə cavab verəcəkdir. Bir daha bütün dünya gördü ki, biz hansı vəhşilərlə üz-üzəyik. Bu gün Azərbaycan əsgəri və zabitə döyüş meydanında düşmənə dərs verir, düşməni yerinə oturdur, düşməni torpaqlarımızdan qovur. Biz qan tökürlük, şəhidlər veririk, hərbçilər, eyni zamanda, mülki şəxslər şəhid olur. Ermənistən döyüş meydanında bizim qarşımızda duruş gətirə bilmir və yenə

də hər zaman olduğu kimi, öz çirkin əməllərini törədir, yaşayış məntəqələrimizi, mülki əhalinin yaşayış yerlərini atəşə tutur. Bu namərd atəş nəticəsində 60-dan çox mülki şəxs həlak olub, 300-ə yaxın mülki şəxs yaralanıbdır. İki gün bundan əvvəl Milli Qəhrəman Şükür Həmidov qəhrəmancasına şəhid olub. Şükür Həmidov 2016-ci ilin aprel döyüslərində qəhrəmanlıq göstərmişdi. Mənim tərəfimdən ona «Milli Qəhrəman» fəxri adı verilmişdi və «Milli Qəhrəman» ulduzunu şəxsən ona təqdim etmişdim.

Təklif edirəm ki, döyüslərdə həlak olmuş bütün şəhidlərimizin xatırəsi bir dəqiqə sükutla yad edilsin. Allah rəhmət eləsin. Yaralı hərbçilərimizə və mülki şəxslərə Allahdan şəfa diləyirəm.

Bu günlər ərzində biz bir daha gördük ki, Ermənistən bu torpaqlardan öz xoşu ilə çıxmaq fikrində deyil. Bir daha gördük ki, Ermənistən 30 il ərzində vaxt udmaq, danişqlarda imitasiya aparmaq və status-kvonu əbədi etmək fikrində idi. Əfsuslar olsun ki, bəynəlxalq vasitəcilər işgalçı dövlətə lazımı təzyiq göstərə bilməmiş, yaxud da ki, bunu etmək istəməmişlər. Əks təqdirdə, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi kağız üzərində qalmazdı. Onu da bildirməliyəm ki, bir neçə gün bundan əvvəl həmsədr ölkələr tərəfindən BMT Təhlükəsizlik Şurasının iclası keçirilib. İclasda bizi qane etməyən və 1993-cü ildə qəbul edilmiş qətnamələr üzərindən faktiki olaraq, xətt çəkmək mənası daşıyan sənəd irəli sürüldüdür. Biz buna qəti şəkildə etiraz etdik. Bu, ədalətsizliyin növbəti təzahürüdür, ikili standartların növbəti təzahürüdür. 1993-cü ildə qəbul edilmiş qətnamələr Azərbaycanın ərazi bütöv-

lüyü haqqında açıq-aydın mövqe bildirir. 1993-cü il-də qəbul edilmiş qətnamələr tələb edir ki, Ermənistan silahlı qüvvələri işgal edilmiş torpaqlardan tam, dərhal və qeyd-şərtsiz çıxarılsın. Bu günlərdə təqdim edilmiş layihədə bu müddəəalar yoxdur. Bir sözlə, bu addım Azərbaycana qarşı növbəti təxribat kimi qiymətləndirilir. Biz öz səsimizi ucaltmışlıq və şadam ki, Təhlükəsizlik Şurasına üzv ölkələrin bir neçəsi buna etiraz edibdir. Baxmayaraq ki, onlara böyük dövlətlər tərəfindən təzyiqlər göstərilibdir. Bu ölkələr Azərbaycanın hazırda sədrlik etdiyi «Qoşulmama Hərəkatı»na üzv ölkələrdir. Azərbaycana onlar tərəfindən göstərilən dəstək, əlbəttə, çox yüksək qiymətləndirilir və onu göstərir ki, «Qoşulmama Hərəkatı» çərçivəsində yüksək səviyyəli həmrəylik vardır. Bir sözlə, bu siyasi addım iflasa uğradı, heç bir sənəd qəbul edilmədi və hesab edirəm ki, bu bizim növbəti siyasi qələbəmizdir.

Necə ki, döyüş meydanında biz qələbə qazanırıq, siyasi müstəvidə də qələbə qazanırıq. Düşməni necə ki, döyüş meydanından qovuruq, düşmənin havadarlarının təxribat xarakterli addımlarına da lazımi cavab veririk. Azərbaycan tək deyil, beynəlxalq birlik tərəfindən ərazi bütövlüyüümüz tanınır, biz beynəlxalq hüquq normaları çərçivəsində fəaliyyət göstəririk. Baxmayaraq ki, Ermənistan dəfələrlə bu müddət ərzində bizi təxribata çəkib, Ermənistan ərazisindən bizim hərbi mövqelərimizi atəşə tutub, yaşayış yerlərimizi atəşə tutub, Gəncə şəhərinə Ermənistan ərazisindən iki dəfə ballistik raketlərlə zərbə vurub, atəş açıb, bunun nəticəsində günahsız insanlar həlak olub. Hər

gün Tərtər, Ağdam və digər cəbhəboyu şəhərlərimizə və kəndlərimizə yüzlərlə, minlərlə mərmi atılır, amma beynəlxalq birlik buna səssiz qalır, vasitəçilər buna səssiz qalırlar.

Bunların indi dərdi-azarı Ermənistani bu vəziyyətdən çıxarmaqdır. Bunun bir yolu var – Ermənistən öz xoşu ilə bizim torpaqlarımızdan çıxmalıdır, rədd olmalıdır. Bunu beynəlxalq hüquq tələb edir. Ancaq onlara təsir göstərilmir, təzyiq göstərilmir, əksinə, biza təsir və təzyiq cəhdləri müşahidə olunur. Əlbəttə, heç kim bizə təzyiq edə bilməz, bizim iradəmizə heç kim təsir edə bilməz. Sadəcə olaraq, bizim hərbçilərimiz və vətəndaşlarımız bilsinlər ki, həm cəbhədə, həm siyasi arenada çox ciddi mübarizə gedir. Biz döyük meydanda qan tökürük, bu qəhrəmanlarımızın canı-qanı bahasına torpaqlarımızı işgalçılardan azad edirik, eyni zamanda, siyasi səhnədə də müqavimət göstəririk, mərdlik göstəririk, öz mövqemizi müdafiə edirik.

İki dəfə Ermənistən xahişi ilə və böyük dövlətlərin təklifi ilə atəşkəs elan olundu. İki dəfə də Ermənistən bu atəşkəsi pozdu. Birinci dəfə heç bir gün keçməmiş Gəncəni bombaladılar. İkinci dəfə atəşkəs-dən iki dəqiqə sonra atəşkəsi pozdular. Belə olan halda, Azərbaycan onlara layiqli cavabını verdi və verəcək də. Bundan sonra da düşməni torpaqlarımızdan qovacaq, sona qədər qovacaq.

Bizim bir şərtimiz var – əgər Ermənistən təəssüb-keşliyini çəkən, onlara havadarlıq edən və faktiki olaraq, 30 ilə yaxın bizim torpaqlarımızın işgal altında qalması üçün ermənilərə, Ermənistana şərait yaranan ölkələr atəşkəs istəyirlərsə, Ermənistənə təzyiq göstə-

rilməlidir. Ermənistanın baş naziri bəyanat verməlidir ki, Ermənistan işgal edilmiş torpaqlardan çıxacaq. Belə bir bəyanatı biz eşitməmişik. Əksinə, xalqların öz müqəddəratı haqqında danışır və faktiki olaraq, danışıqlar prosesini məhv edibdir. Atəşkəs qeydsərtsiz ola bilməz. Yenə 27 il, 30 il bizim başımızı aldadacaqlar, 30 il buraya nümayəndə heyətləri gələcək, danışıqlar aparılacaq.

Biz boğaza yiğilmişiq, Azərbaycan xalqının səbri tükənib. 28 il bundan əvvəl Minsk qrupu yaradılıb. 28 ildir bizi aldadırlar. 28 ildir bizə söz verirlər, vəd verirlər ki, gözləyin, dayanın, Ermənistana təzyiq edəcəyik, belə edəcəyik, elə edəcəyik. Hamısı yalan idi. Hər kəs də bunu görür. Mən də xalqımı hər zaman həqiqətləri demişəm. Nə var onu da demişəm. Bu gün də nə var onu deyirəm. Bildirməliyəm ki, bu gün Ermənistan silahlanır. Hər gün Ermənistana ən müasir silahlar göndərilir. Bu silahların siyahısı bizdə vardır. Reyslərin bütün məlumatları bizdədir, nə vaxt, haradan, hansı şəhərdən uçub, İrəvana nə vaxt gəlib və içində nə var. İndiki döyüslər zamanı 300-ə yaxın Ermənistan tankı ya məhv edilib, ya da hərbi qənimət kimi götürülüb. Haradandır bunlarda bu qədər pul?! Kasib bir ölkədir, nə pulu, nə imkanı vardır. Müftə alıbdır. 6 S-300 hava hücumuna qarşı zenit-raket kompleksi məhv edilibdir. Onların qiyməti bəllidir. Haradandır bu?! «Tor», «Osa» zenit-raket kompleksləri, pilotsuz uçuş aparatları, təyyarələr, hansılar ki, artıq Azərbaycan tərəfindən məhv edilib. «Toçka-U», SCUD haradandır? Pulsuz verilib və verilir. Biz də

buna səssiz qala bilmərik. Hər kəs bunu bilsin. Biz təkbaşına vuruşuruq, təkbaşına!

Mən bunları deyirəm ki, ilk növbədə, Azərbaycan xalqı real vəziyyəti bilsin. Bilsin ki, biz torpaqlarımızı nəyin bahasına işgalçılardan azad edirik. Bilsin ki, əgər Ermənistana bu 27-28 il ərzində maliyyə, hərbi, siyasi yardım göstərilməsəydi, çoxdan torpaqlarımız işgalçılardan azad olunardı, özü də sülh yolu ilə. İndi baxın, erməni əsgərləri döyüş meydanından necə qaçırlı. Bütün bu görüntülər vardır. İndi bu görüntülərin bir hissəsi sadəcə olaraq, mətbuatda öz əksini tapır. Amma bu çox geniş bir videoməlumatdır. Əgər bu silahlar olmasaydı, bu siyasi dəstək olmasaydı, Ermənistən bizim torpaqlarımızı işgal altında saxlaya bilərdimi?! Əlbəttə ki, yox. Mən demişəm, biz onları qovururq və qovacağıq. Azərbaycanın qarşısında heç kim dura bilməz. Biz haqlıyıq, biz öz torpağımızda vuruşuruq, öz ərazi bütövlüyüümüzü bərpa edirik, Ermənistən ərazisinə keçməmişik, belə fikrimiz də yoxdur. Belə fikir olsayıdı çoxdan bunu edərdik. Bunu etmək üçün o qədər də böyük səy göstərmək lazımdır.

Biz döyüş meydanında uğurlar qazanmışıq. Bu döyüşlər onu göstərdi ki, hələ qüsurlar da var, çatışmazlıqlar da və biz onları operativ qaydada aradan qaldırırıq. Eyni zamanda, bu döyüslərdən sonra, ikinci Qarabağ müharibəsi başa çatdıqdan sonra döyüş zamanı əldə edilmiş bütün uğurlar və çatışmazlıqlar ciddi təhlil edilməlidir. Baxmayaraq ki, bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır, biz bundan sonra ordu quruculuğu işində daha müasir metodlardan istifadə etməliyik.

Bu döyüslər bizim üçün böyük təcrübədir. Biz gör-dük ki, hərbi arsenalımızda olan bəzi silahlar bəzi hallarda müasir döyüslərdə o qədər də lazımlı olmur. Əksinə, biz bu gün yüksək texnoloji mərhələyə qədəm qoymuşuq və əlbəttə ki, texnologiyalar, peşəkarlıq böyük dərəcədə hər bir ordunun uğurunu təmin edir. Ancaq mən bunu demişəm və bir daha demək istəyi-rəm ki, torpaqları işğalçılardan azad edən əsgərlər və zabitlərdir. Bayraqı da onlar qaldırırlar, torpağı da onlar işğalçılardan təmizləyirlər. Ona görə növbəti günlərdə – bu gün biz bu barədə danışacaqıq – bizim hərbi əməliyyatlarımız elə aparılmalıdır ki, onların səmərəsi daha da təsirli olsun, vaxt itirməyək. Bəzi hallarda yubanmalar vardır. Bəzi hallarda yuban-malara heç bir əsas gətirə bilmirlər. Biz bütün bunları təhlil edirik, təhlil edəcəyik. Yenə də deyirəm, Azərbaycan Ordusu böyük rəşadət göstərir, peşəkarlıq göstərir. Biz keçən əsrin 90-cı illərinin əvvəllərində bir neçə il ərzində torpaqlarımızı itirmişik. Bu gün hələ bir ay keçməyib artıq Füzuli, Hadrut, Cəbrayıł, Zəngilan, Kəlbəcər, Qubadlı rayonlarının bir hissəsi işğalçılar-dan azad edilibdir. Yenə də deyirəm, hər gün cəbhə-dən yaxşı xəbərlər gəlir. Dündür, bəzi istiqamətlərdə ciddi düzəlişlərə ehtiyac var, amma biz bütövlükdə qarşımızda duran hədəfə çatırıq. Hər gün növbəti gün üçün döyük tapşırığı verilir. Mən bu döyük tapşırığını təsdiqləyirəm və demək olar ki, bu tapşırığın böyük hissəsi icra edilir.

Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Biz öz torpağımızda vuruşuruq. Haqq-ədalət bizim tərəfimizdədir, beynəlxalq hüquq bizim tərəfimizdə-

dir, tarixi ədalət bizim tərəfimizdədir. Biz ərazi bütövlüyümüzü bərpa etməliyik, işgalçıları torpaqlarımızdan qovmalıyıq, ölkəmizin suverenliyini təmin etməliyik. Əminəm ki, biz buna nail olacaqıq. Amma buna nail olmaq üçün hər bir vəzifəli şəxsdən böyük məsuliyyət tələb olunur, cəsarət tələb olunur və nizam-intizam tələb olunur.

Mən bu günlər ərzində müntəzəm olaraq Azərbaycan xalqına müraciət edirəm, öz fikirlərimi bildirirəm, uğurlar haqqında məlumat verirəm. Bu gün də Azərbaycan xalqını əmin etmək istəyirəm ki, bundan sonra da biz haqq yolumuzdan dönməyəcəyik! Heç bir qüvvə bizim iradəmizə təsir edə bilməz. Düşməni sona qədər qovacaqıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik!

**AZƏRBAYCAN RESPUBLİKASININ  
PREZİDENTİ, ALİ BAŞ KOMANDANIN  
RƏSMİ «TWİTTER» SƏHİFƏSİNDEN**

*25 oktyabr 2020-ci il*

Bu gün Azərbaycan Ordusu Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndini və Qubadlı şəhərini işgalçılardan azad etmişdir.

Eşq olsun Azərbaycan Ordusuna!  
Qarabağ Azərbaycandır!

## AZƏRBAYCAN XALQINA MÜRACİƏT

Əziz həmvətənlilər. Bir aya yaxındır ki, ikinci Qarabağ müharibəsi davam edir. Bu müharibə xalqımız üçün Vətən müharibəsidir. Biz Vətən torpaqlarını işgalçılardan azad edirik. Bu müddət ərzində şanlı Azərbaycan Ordusu bir çox yaşayış məntəqələrini düşməndən azad edibdir. Biz döyüş meydanında tarixi ədaləti bərpa edirik. Çünkü Dağlıq Qarabağ əzəli, tarixi Azərbaycan torpağıdır. Əsrlərboyu Azərbaycan xalqı bu torpaqlarda yaşayıb, yaradıb, qurubdur. Biz Qarabağ tarixini yaxşı bilirik və bu tarixi dünya ictimaiyyətinə çatdırmaq üçün son illər ərzində böyük işlər görülübdür. Çünkü keçən əsrin 90-ci illərinin əvvəllerində Azərbaycan haqqında, ümumiyyətlə, dünyada o qədər də böyük təsəvvür yox idi. Ancaq bir çox ölkələrdə fəaliyyət göstərən erməni lobbi təşkilatları həm bölgənin tarixi ilə bağlı, həm münaqişənin tarixi ilə bağlı yanlış məlumat ötürürək, dünyada, dünyanın ictimai fikrində təhrif edilmiş təsəvvür yarada bilmüşdir. Məhz buna görə, torpaqlarımız işgal altına düşə-düşə bizə qarşı sanksiyalar tətbiq edilmişdir və bu sanksiyalar bu günə qədər qüvvədədir. Müstəqilliyimizin ilk mərhələsində Amerika Konqresi Azərbaycana qarşı sanksiya tətbiq edib ki, guya Azərbaycan Ermənistana qarşı təcavüz edir və bu sanksiyalar bu günə qədər qüvvədədir, təsəvvür edin. O vaxt Azərbaycan diplomatiyası erməni yalanının qarşısına

heç bir arqument gətirə bilməmişdi. Son illər ərzində ardıcıl fəaliyyət nəticəsində biz dünya ictimaiyyətini Qarabağın tarixi ilə bağlı, münaqişənin tarixi ilə bağlı kifayət qədər məlumatlandırmışıq. Görülən bütün bu işlər, bax, bu gün bizə kömək edir, çünki artıq dünyada bu məsələ ilə bağlı daha obyektiv fikir var, daha obyektiv təsəvvür var. Məhz yorulmaz səylərimiz nəticəsində biz buna nail ola bilmişik. Mən deyəndə ki, biz tarixi ədaləti bərpa edirik, tam haqlıyam. Mən Münhen Təhlükəsizlik Konfransında bütün dünyaya – bu, canlı formatda aparılmış diskusiya əsnasında – sübut edə bilmişəm ki, bu bizim tarixi torpağımızdır. XIX əsrin əvvəllərində Kürəkçay sülh müqaviləsi haqqında məlumat vermişdim. Dünyada bu müqavilə haqqında, ümumiyyətlə, geniş ictimai fi-kirdə heç bir məlumat yox idi. Əfsuslar olsun ki, hətta Azərbaycanda bu müqavilə haqqında geniş məlumat yox idi. Kürəkçay sülh müqaviləsini Qarabağ və Şuşa xanı İbrahimxəlil xan imzalamışdır, digər tərəf-dən çar Rusiyasının generali imzalamışdır. O müqavilə internetdə var, hər kəs baxa bilər. Əminəm ki, mənim bu sözlərimdən sonra indiki döyük meydanında vəziyyəti maraqla izləyən geniş beynəlxalq audi-toriya gedib bu saytlara girəcək, baxacaq və görəcək ki, o müqavilədə erməni xalqı haqqında bir kəlmə də yoxdur. Çünki erməni xalqı o vaxt orada yox idi. Erməni xalqı Kürəkçay, Gülüstan, Türkmençay sülh müqavilələrinindən sonra bizim dədə-baba torpaqlarımıza gətirilib. Məqsədyönlü şəkildə gətirilib və ölkəmizin ən dilbər guşələrindən biri olan Qarabağda yerləşdirilib, onlara şərait yaradılıbdır. Məqsəd aydın

idi – imperiyanın yeni torpaqlarında dini tərkibi dəyişdirmək, müsəlmanları öz dədə-baba torpaqlarından qovmaq, didərgin salmaq və yeni reallıq yaratmaq idi. Bu idi məqsəd və əfsuslar olsun ki, bu məqsədə çatdırılar. Ondan sonra erməni əhalisi qonşu ölkələrdən kütləvi qaydada gətirildi, Dağlıq Qarabağ bölgəsində, azərbaycanlıların dədə-baba torpaqlarına yerləşdirildi və ermənilər onlara xas olan xasiyyəti nümayiş etdirirək, yavaş-yavaş bizim bütün torpaqlarımıza sahib çıxmağa başladılar. XX əsrin əvvəllərində bolşevik inqilabından sonra böyük təhlükə var idi ki, bolşevik hakimiyyəti Dağlıq Qarabağı Ermənistana verəcək. Qafqaz bürosunun protokolları var, 1921-ci ilin iyul ayında. Qafqaz bürosunun protokollarına baxmaq kifayətdir – belə təhlükə var idi. Ancaq hesab edirəm ki, Nəriman Nərimanovun və reallığı düzgün qiymətləndirən digər şəxslərin səyləri nəticəsində buna nail ola bilmədilər. Qafqaz bürosunun protokollarında göstərilir ki, Dağlıq Qarabağ Azərbaycanın tərkibində saxlanılsın. Bütün bu illər ərzində saxta erməni alımları, ermənilərə havadarlıq edən dairələr sübut etməyə çalışırdılar ki, Stalin Dağlıq Qarabağı Ermənistandan ayırib Azərbaycana veribdir. Yalandır! Açın, baxın Qafqaz bürosunun protokoluna, orada deyilir ki, Dağlıq Qarabağ Azərbaycanın tərkibində saxlanılsın! Bu bir daha onu təsdiqləyir ki, bu bizim torpağımızdır. Əfsuslar olsun ki, ondan sonra Dağlıq Qarabağ Muxtar Vilayəti yaradıldı, o bölgəyə xüsusi status verildi. Amma onu da bildirməliyəm ki, bu, respublika deyildi, vilayət idi. Yəni orada daha aşağı səviyyəli bir özünüidarəetmə me-

xanızmı mövcud idi. İndi tarixə baxmaq kifayətdir, hər kəs görsün ki, orada yaşayan ermənilər böyük hüquqlara, imkanlara malik idi.

Sovet vaxtında, münaqişəyə bir neçə il qalmış separatizm meyilləri geniş vüsət almışdı. Halbuki bunun üçün heç bir əsas yox idi. Dağlıq Qarabağ Muxtar Vilayətinin rəhbər orqanı olan büroda 9 üzv var idi. Onlardan 8-i erməni idi, 1-i azərbaycanlı, o da Şuşa rayon Kommunist Partiyasının Birinci katibi. Dağlıq Qarabağın Birinci katibi, hökumət başçısı, parlament başçısı ermənilər idi. Nə istəyirdilər? Nə qədər Azərbaycan investisiya qoyub o bölgəyə, dəmir yolu çəki-lib ötən əsrin 70-ci illərində, Sərsəng su anbarı tikilib həmin illərdə, Madagiz – indi adını mən bərpa etmişəm – Suqovuşan su anbarı tikilib. Bütün bunlar Azərbaycan Respublikasının dövlət bütçəsi hesabına edilmiş investisiyalardır. Amma onlar nankorluq göstərdilər, vəziyyətdən istifadə etdilər, Moskvada anti-Azərbaycan rəhbərliyinin mövcudluğundan istifadə etdilər və separatizm meyilləri baş qaldırdı. Ondan əvvəl nə etdilər? Ondan əvvəl onlar hazırlıq işləri görürdülər və əsas hazırlıq işlərinin hədəfində Heydər Əliyev dayanmışdı. Çünkü yaxşı başa düşürdülər ki, Heydər Əliyevin varlığı, sovet rəhbərliyində onun böyük nüfuzu malik olması onların planlarını alt-üst edirdi. Ona görə Ermənistandan, digər yerlərdən, əfsuslar olsun ki, milli satqınlar Azərbaycandan Moskvaya kütləvi surətdə anonim məktublar göndərildilər. Qəsdən şər-böhtən kampaniyası aparılırdı ki, Heydər Əliyev amili aradan qaldırılsın. Heydər Əliyev bütün vəzifələrdən gedəndən sonra 2 həftə keçməmiş

baş qaldıran erməni separatçıları məsələ qaldırdılar ki, Dağlıq Qarabağ Azərbaycandan ayrılsın, Ermənistana verilsin. Bizim xalqımızın bələləri o gündən başlandı. Ondan sonra Dağlıq Qarabağda qanunsuz xüsuslu idarəetmə komitəsi yaradıldı, qatı ermənipərəst bir insan ora rəhbər təyin edildi və faktiki olaraq, Dağlıq Qarabağın Azərbaycandan qoparılması üçün zəmin yaradıldı. Ovaxtkı Azərbaycan rəhbərliyi əfsuslar ki, sadəcə olaraq, bütün bu təhlükəli hadisələrə tamaşa edirdi. Səs qaldırı bilmədi, cəsarət göstərmədi, sadəcə olaraq, başını aşağı salıb Moskvadan nə deyirdilər onu da edirdi. Çünkü o vaxt Azərbaycana rəhbərlik edən adamlarda bir qram Azərbaycan qanı yox idi. Azərbaycanlı sayılsalar da, bir qram milli ruh yox idi, kosmopolit insanlar idi, heç Azərbaycan dilində düz-əməlli danişa bilmirdilər. Dağlıq Qarabağın tarixi budur və ondan sonra Azərbaycana qarşı genişmiqyaslı hərbi əməliyyatlar başlandı, torpaqlarımız işğal altına düşdü. 1992-ci ilin may ayında Şuşa və Laçının itirilməsi, 1993-cü ilin aprelində Kəlbəcərin işğal altına düşməsi Dağlıq Qarabağla Ermənistən arasında coğrafi bağlılıq yaratdı. Halbuki bu bağlılıq yox idi. Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistən Respublikası ilə sərhədi yox idi.

Bax, bu faciəvi hadisələr sanki yeni reallıq yaradırdı. Ondan sonra bu məsələni beynəlxalq vasitəçilər öz üzərilərinə götürdülər, 1992-ci ildə Minsk qrupu yaradıldı. Minsk qrupunun fəaliyyəti göz qabağındadır. Minsk qrupuna həmsədrlik edən ölkələr müəyyən müddətdən sonra faktiki olaraq, bütün səlahiyyətləri öz əllərində cəmləşdirilər, bu məsələni in-

hisara götürdülər. Faktiki olaraq, Minsk qrupu bir qrup kimi, iflic vəziyyətə düşdü və üç ölkə bu məsələ ilə məşğul olmağa başladı. Amma bunun nəticəsi ol-dumu? Olmadı! Bizim üçün olmadı, Ermənistan üçün oldu. Ermənistan elə bu nəticəni istəyirdi ki, daim danışıqlar getsin, daim bizim başımızı aldatsınlar, bu məsələ dondurulsun, əbədi əsarət altında qalsın bizim torpağımız, əbədi işgal altında qalsın bizim torpağı-mız. Bəs nədir Minsk qrupunun fəaliyyəti? İşgalçiya təzyiq edə bildimi? Yox! Təzyiq etmək istədim? Yox! Dəfələrlə mən onların qarşısında məsələ qaldırılmış-dım: əgər məsələnin həllini görmək istəyirsinizsə sank-siyalar tətbiq edin Ermənistana. Sizin əlinizdədir. Siz BMT Təhlükəsizlik Şurasının daimi üzvlərisiniz, istə-nilən məsələni həll edə bilərsiniz. Bu ölkələrin rəsmi nümayəndələri deyirlər ki, bu məsələdə onların fikri üst-üstə düşür. O da maraqlı bir məsələdir. Necə olur, bütün başqa məsələlərdə – nüvə silahları ilə bağlı, Yaxın Şərqdə olan vəziyyətlə bağlı, Asiyada olan vəziyyətlə bağlı, Avropada olan vəziyyətlə bağlı bun-ların maraqları dabən-dabana ziddir. Hansı başqa məsələdə bunların maraqları üst-üstə düşür? Heç bir məsələdə. Ancaq Dağlıq Qarabağ məsələsində. Nə üçün? Hər kəs başa düşür. Çünkü bu dondurulmuş vəziyyət təbii ki, bu ölkələr arasında bizdən başqa hər kəsi qane edirdi, ilk növbədə, Ermənistani qane edirdi.

Ermənistan bu torpaqlarda qanunsuz məskunlaş-ma aparır. Bir söz deyən var? Yoxdur! Bu cinayətdir, beynəlxalq cinayətdir, Cenevrə Konvensiyasına zid-dir. Bir söz deyən var onlara ki, sən niyə qanunsuz

məskunlaşma aparırsan? Özü də bunu nümayiş etdirirsən. Ərəb ölkələrindən erməniləri gətirirsən, yerləşdirirsən, o cümlədən Şuşada. Bir söz deyən yoxdur. Bu nə deməkdir? O deməkdir ki, davam elə, nə qədər istəyirsən gətir, bu torpaqları erməniləşdir, Azərbaycanın mədəni irləni sil. Bu idi mesaj. Yoxsa bu üç ölkə məgər imkanlara sahib deyil ki, təcavüzkara öz yerini göstərsin? İstəmirdilər. Bu reallıq onları qane edirdi.

Ona görə Minsk qrupunun fəaliyyətinə başqa qiymət vermək olmaz. Elə bil, bizi bu vəziyyətlə barışmağa sürükləyirdilər ki, yeni reallıqlar yaranıbdır, siz də reallıqlarla hesablaşmalısınız. Biz yeni bir reallıq yaratmışıq. İndi hər kəs yeni reallıqla hesablaşmalıdır. Amma biz nəyi görürük? Biz öz torpaqlarımızı işgalçılardan azad etməyə başlayanda, görün nələr baş verir. Nə qədər böyük təzyiq göstərirlər Azərbaycana, hər tərəfdən. Əl-ayağa düşdülər. Bəs nə oldu? 28 il bu məsələni belə süründürə-süründürə elə bil ki, həll edirdiniz. Gəlib-getmək, orada görüş, burada danışıqlar. Biz bu danışıqlardan boğaza yiğilmişıq. Bu düşmənlə nə qədər danışıqlar aparmaq olar? Özü də düşmən harınlaşır, azığınlaşır, qudurur və bizə deyirlər ki, yox, ancaq sülh yolu ilə, bunun hərbi variantı yoxdur. Kim deyir ki, yoxdur? Bəs indi məsələnin hərbi variantı deyilmə? Biz nə edirik? Biz BMT Təhlükəsizlik Şurasının qətnamələrini təkbaşına yerinə yetiririk. Halbuki bu, BMT Təhlükəsizlik Şurasının vəzifəsidir. Biz təkbaşına icra edirik. Biz yeni reallıq yaratmışıq. Hesablaşın! Ancaq nə görürük? Orada

görüş, burada görüş, atəşkəs belə oldu, atəşkəsi kim pozdu.

Deməli, bunların bütün fəaliyyəti indi Ermənistani xilas etməkdir. Təcavüzkarı, Xocalı soyqırımını törədəni, Gəncəni Ermənistən ərazisindən ballistik raketlərlə bombalayanı. Budur bu fəaliyyət.

Atəşkəs rejiminə gəldikdə, ayın 10-da birinci dəfə atəşkəs qüvvəyə mindi. Mənim mövqem elə idi ki, bu, humanitar xarakter daşımaldır və həlak olanların cəsədlərinin, girovların, əsirlərin dəyişdirilməsi üçün biz buna razılıq verdik. Ancaq Ermənistən bir gün keçməmiş bu atəşkəsi kobudcasına pozdu, özü də namərd şəkildə, gecə vaxtı Gəncəni bombaladı. On-dan sonra oktyabrın 17-də yeni atəşkəs elan olundu. Yenə də iki dəqiqədən sonra Ermənistən bunu pozdu. İndi bu gün səhər saat 8-də yeni bir təklif verildi. Səhər 9-da artıq mən maraqlandım, bir neçə dəqiqə keçmiş atəşkəs Ermənistən tərəfindən pozulub, Tərtər rayonuna yenə də atəş açılıbdır. Ancaq mən yenə də göstəriş vermişəm, hələ ki, Azərbaycan Ordusu özünü təmkinlə aparsın, təxribata uymasın. Mənim mövqem xalqıma bəllidir. Bu məsələ öz həllini tapmalıdır, ya hərb yolu ilə, ya sülh yolu ilə. Mən təklif etmişəm ki, əgər istəyirsizsə sülh yolu ilə həll olunsun, yaxşı, biz dayandıraq. Ancaq dərhal bizə deyilməlidir ki, Ermənistən bizim torpaqlarımızdan çıxır. Cədvəl verilməlidir – neçə gündən sonra bu rayondan, neçə gündən sonra bu rayondan, neçə gündən sonra bu rayondan çıxmalıdır. Cədvəl verilməlidir. Ermənistən bu cədvəli verib? Verməyib. Belə olan halda, əgər atəşkəs davam edəcəksə və yenə də məsələ dondurul-

muş vəziyyətdə qalacaqsa, bu bizi qane edə bilməz. Bu, birincisi.

İkincisi, bizdə dəqiq məlumat var ki, Ermənistan döyüş meydanında artıq bizim qabağımızda diz çöküb və sadəcə olaraq, atəşkəsdən istifadə edib öz qüvvələrini yenə də səfərbər etmək istəyir, yenə də silahlanmaq istəyir və bizə qarşı yeni işgalçılıq siyasəti aparmaq istəyir. Belə məlumatlar var və əfsuslar olsun ki, son bir ay ərzində Ermənistana kütləvi surətdə silahlar göndərilir, müxtəlif növ silahlar. Bütün siyahılar bizdə vardır. Onların bəziləri bizim mətbuatda da dərc edilib. Bütün siyahı var, nə vaxt, hansı təyyarə gəlib, haraya gəlib, nəyi gətirib, necə boşaldıb, haraya göndərilib. Yaxşı, atəşkəsi istəyən niyə silah göndərir Ermənistana? Axi Ermənistan diz çöküb, artıq onun başından elə vurmuşuq ki, ayıla bilmir. Ermənistəninin baş naziri – Cıdır düzündə sərxoş vəziyyətdə rəqs edən, özünü böyük sərkərdə kimi aparın indi yixilib onun-bunun ayağının altına kömək istəyir, imdad diləyir, özünü alçaldır, xalqını alçaldır. Yaxşı, silah verməyin, qurtaraq da. Verməyin. Bizə kim verir? Heç kim vermir. Verməyin. İstəyirsinizsə qurtarsın, silah verməyin. İki gündən sonra gələcək yalvara-yalvara. Bir tərəfdən, atəşkəs deyilir, digər tərəfdən, onlara silah göndərilir. Bu nə məsələdir? Biz buna səssizmi qalacağıq?

Azərbaycan xalqı hər şeyi bilməlidir. Mən Prezident kimi, 17 il ərzində hər zaman Azərbaycan xalqına həqiqətləri demişəm, hər zaman. Müntəzəm olaraq xalqa hesabat vermişəm, bütün məsələlərlə bağlı. Bu gün də məlumat verirəm, bəlkə də tam məlumat

deyil. Çünkü müəyyən diplomatik qaydalar vardır. Amma nəyi demək mümkündürsə, onu deyirəm, həm Azərbaycan xalqına, həm də bütün dünyaya. Ermənistani xilas etmək istəyirsinizsə, deyin ki, çıxsın torpağımızdan, dərhal rədd olsun! Şuşada, Cıdır düzündə sərxoş vəziyyətdə oynayan o təlxək bəyan etsin ki, çıxıram. Yoxsa gündə beşaltı dəfə dünya liderlərinə zəng etməklə məsələ düzəlməz. Bizim mövqemiz dəyişməz olaraq qalır və biz haqqı, ədaləti müdafiə edirik.

Mən bir məsələni də bildirmək istəyirəm. Münaqişənin həlli üçün hüquqi baza kifayət qədər genişdir. Biz bu bazanı genişləndirmişdik. Bu gün təkcə BMT Təhlükəsizlik Şurasının qətnamələri yox, digər sənədlər də mövcuddur. BMT Baş Assambleyası qətnamə qəbul edib, «Qoşulmama Hərəkatı», İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, digər təşkilatlar. Avropa İttifaqı ilə paraflanmış sənəddə ölkəmizin suverenliyi, sərhədlərimizin toxunulmazlığı və ərazi bütövlüyü haqqında xüsusi müddəə vardır. Bu, hüquqi bazadır və bu baza imkan verir ki, bu gün biz döyüş meydanında düşmənə dərs verək, qovaq onları, rədd edək bizim torpaqlarımızdan. Amma baxın, bu yaxınlarda nələr baş verir? Minsk qrupunun həmsədr ölkələri BMT Təhlükəsizlik Şurasının iclasını çağırırlar. Bir dəfə artıq bunu etmişdilər. Orada qəbul edilmiş sənəd görünür ki, onları qane etmədi. Bu dəfə də bir neçə gün bundan əvvəl biz yeni sənədin ortaya çıxmاسını gördük, xəbər tutduq. Dərhal biz hərəkətə keçdiq və bu sənədin qəbul edilməsinə imkan vermədik. Baxmayaraq ki, üç həmsədr ölkə BMT Təhlü-

---

kəsizlik Şurasına üzv olan digər ölkələrə böyük təzyiqlər edirdi.

Nə idi bunun məqsədi? Məqsədi çox aydındır, 1993-cü ildə Ermənistan silahlı qüvvələrinin torpaqlarımızdan çıxarılması barədə qəbul edilmiş qətnamələr kölgədə qalsın, onlar arxada qalsın, onlar ya qüvvədən düşsün, ya da ki, öz əhəmiyyətini itirsin. Bu idi məqsəd. Bu nə dərəcədə ədalətlidir? Biz yenə də işgalçıya dəstək göstərilməsi cəhdini gördük. Amma nə oldu nəticədə? Keçmədi. Necə keçmədi? «Qoşulma Ma Hərəkatı»na üzv ölkələr kişi kimi buna imkan vermədilər, bizə dəstək göstərdilər, sağ olsunlar. Baxmayaraq ki, onlara təzyiq göstərildi, bəlkə də hədələr oldu. Amma durdular kişi kimi bizim arxamızda, necə ki, biz onların arxasında dururuq. Bu onu göstərir ki, keçməyəcək. Mənim əziz qardaşım, Türkiyə Cümhuriyyətinin Prezidenti dəfələrlə deyib ki, dünya 5-dən böyükdür. Tam haqlıdır. Bax, bu səsvermə onu göstərdi. Birləşdilər, yenə də Ermənistanın maraqlarına cavab verən sənədi ortalığa atdılar, amma keçmədi. Çünkü ədalət vardır. Nə qədər bu ədaləti pozsalardı, nə qədər bu haqqı yerə vursalar da, yenə də ədalət vardır. Ədalət və beynəlxalq hüquq bizim tərəfimizdədir. Ona görə biz yolumuzu davam edəcəyik. Atəşkəs istəyirlərsə, işgalçı dövlətə desinlər rədd olsun, çıxsın torpaqlarımızdan. Yoxsa axıra qədər gedəcəyik, sona qədər gedəcəyik. Düşməni bundan sonra da qovacağıq, necə ki, qovuruq, necə ki, qaçır bizim qabağımızdan və qaçacaqdır. Çünkü biz haqlıyıq və biz güclüyük.

Mən son bir neçə il ərzində demişdim ki, dünya artıq əvvəlki dünya deyil. Güc amili ön plana çıxır və bunu biz etməmişik. Baxın, görün indi böyük dövlətlər beynəlxalq hüquqa məhəl qoyurlarmı? Xeyr! BMT Təhlükəsizlik Şurasına məhəl qoyurlarmı? Xeyr! İstədiklərini edirlər, hərə öz yerində, öz tərəfində, biri ora girib, biri bura girib, biri hansısa ərazini bölür. Beynəlxalq hüquqdan əsər-əlamət yoxdur. Biz onda bunu niyə müdafiə etməliyik? Halbuki biz müdafiə edirik, beynəlxalq hüququn kənarında heç bir addım atmırıq. Ermənistən torpağına girmirik, beynəlxalq birlik tərəfindən tanınmış torpaqlarımızı bərpa edirik. Əgər BMT Təhlükəsizlik Şurasının daimi üzvləri, Minsk qrupunun həmsədrleri bunu edə bilməyiblərsə, çəkilsinlər kənara, mane olmasınlar. Ermənistəndən fərqli olaraq, biz heç kimdən kömək istəmirik. Mane olmasınlar və Azərbaycan xalqının səbri ilə oynamasınlar. Sabah bu müharibə qurtaracaq, biz istədiyimizə nail olacaqıq. Bəs necə olacaq bizim münasibətlərimiz? Azərbaycan xalqı bu haqsızlığı unudacaqmı? Unutmayacaq. Bunu bir fikirləşsinlər. Azərbaycan indi o dövlət deyil ki, onun məraqlarını kimsə kənara qoya bilsin. Xeyr! Gün gələcək, gələcəklər xahişlərlə, təkliflərlə, əməkdaşlıq təklifləri ilə. Bəs hansı üzlə bizə baxacaqlar? Bu gün bütün imkanları səfərbər ediblər bizə qarşı. Mən bir ay idi buna dözürdüm, bir ay. Demirdim bunları, yiğilmişq boğaza. Bu, birincisi.

İkincisi, vasitəçi neytral olmalıdır. Neytral deyilsə, getsin öz namizədliyini geri götürsün. Vasitəçi neytral deyilsə, o, vasitəçi ola bilməz. İndi vasitəçi ölkələr gə-

rək yeni bir funksiya fikirləşsinlər, nə ilə məşğul ola-caqlar? İndi artıq 5 rayonun azad edilməsindən danışa bilməzlər, hani 5 rayon? Onların 4-ü artıq bizdədir. O məsələ artıq getdi, qurtardı getdi. Özümüz götürmüşük – Füzuli, Zəngilan, Cəbrayıl, Qubadlı. Bu rayonların böyük hissəsi bizdədir. Keçmiş Hadrut – indiki Xocavənd rayonunun bir hissəsi bizdədir. Ona görə fikirləşsinlər.

Biz danışıqların əleyhinə deyilik. Dünən Amerikada baş verən danışıqlar nəticəsində qərara gəlindi ki, bir neçə gündən sonra Azərbaycan və Ermənistən Xarici İslər nazirləri Cenevrədə görüşəcəklər. Mən etiraz etmirəm, görüşsünlər. Bu 28 il ərzində o qədər mənasız görüş olub ki, biri artıq, biri əskik – fərq etməz. Mən demək istəmirəm ki, bu görüşə mənasız görüş kimi baxıram. Yox. Biz istəyirik ki, bunun mənası olsun. Amma bu məna gərək münaqişənin həlli ni tezləşdirsin. Ermənistən havadarları, sizə deyirəm: bu saxta dövləti xilas etmək istəyirsinizsə, deyin ki, çıxsın. Bir sözünüzlə çıxa bilər, bir sözünüzlə. Əgər Ermənistana maliyyə, iqtisadi, hərbi, siyasi dəstək verilməsə, onlar ayaq üstə dura bilərmi? Yox. Mən indi Azərbaycan xalqına bəzi məlumatları verəcəyəm, biz onların nə qədər texnikasını məhv etmişik. Hər kəs internetə girib hesablaya bilər o texnikanın qiymətini. Sual yaranır: haradandır bu qədər pul kasıb, yoxsul ölkədə? Problemlər içərisində çabalayan bir ölkədə haradandır bu pul? Nə qədər məhv etmişik, yenə də gətirirlər. Eybi yoxdur, gətirsinlər, özləri bilər.

İndiki mərhələdə bizim mövqemiz bundan ibarətdir və biz hazırıq ki, bu məsələ hərbi-siyasi yollarla

həll olunsun. Amma həll olunsun. Atəşkəs deyiblər, eybi yoxdur, qoy olsun. Ermənistən bunu pozub, hər bir pozuntunu biz qeydə alırıq, hər birini. Tapşırıq vermişəm, qeydə alınır, dərhal ATƏT-in nümayəndəsinə və atəşkəsdə maraqlı olan digər ölkələrə göndərilir ki, baxsınlar, ermənilər atəşkəsi nə qədər pozublar. Bizdə bütün məlumatlar vardır. Hərbi-siyasi həll yalnız Azərbaycanın ərazi bütövlüyünün bərpası məsələsini reallaşdırmalıdır.

O ki qaldı bizim dədə-baba torpaqlarımıza, 200 il bundan əvvəl köçürülmüş ermənilərin gələcəyinə, mən demişəm ki, onlar da bizim vətəndaşlarımızdır. Onların da canı bu xuntadan qurtarılmalıdır. Əgər özləri canlarını qurtara bilmirlərsə, biz onlara kömək edəcəyik. İndi Ermənistən yeni hökuməti Paşinyanın simasında demirdi ki, Ermənistəni idarə edən adamlar cinayətkardır? Mən də onu deyirdim. Bəs necə oldu, Paşinyana qədər 20 il ölkəni idarə edənlər cinayətkardırsa, bu ölkə nədir? Cinayətkar ölkədir. Onlar – iki keçmiş prezident Qarabağda xunta başçısı olublar, sonra isə Ermənistəna rəhbərlik ediblər. Hər ikisi haqqında cinayət işi açılıb. Cinayətkardırlar, Qarabağda yaşayan ermənilərin qanını içirdilər. Harradandır bunlarda bu qədər mal, dövlət, varidat? Harradan? Erməni xalqının qanını soraraq əldə ediblər. Bir daha deyirəm, Dağlıq Qarabağda yaşayan ermənilər bizim vətəndaşlarımızdır. Azərbaycan xalqı tolerant xalqdır. O insanların günahı yoxdur. Kimin günahı var, o, cavab verir və mən demişəm ki, Azərbaycan xalqının qanı yerdə qalmayacaq və qalmır. Xocalı soyqırımını törədən cinayətkarlar son bir ay ərzin-

dəki bu döyüslərdə artıq məhv edildi. Ədalət zəfər çaldı. Ona görə bir daha mövqemi bildirmək istəyirəm, biz mütləq bu torpaqlara hərbi-siyasi yollarla qayıdacağıq. Hərbi mərhələ bu gün başa çata bilər. Biz məsələni siyasi yollarla həll edəcəyik. Azərbaycanlılar qayıdır Şuşaya, azərbaycanlılar qayıdır Xankəndiyə. Əvvəller yaşadığımız bütün başqa yerlərə qayıdır. Erməni əhali üçün də şərait yaradılır, yavaş-yavaş bir yerdə yaşamağı öyrənməliyik, həm onlar, həm də biz. Mən məsələni bələ görürəm və mənim bu yanaşmam həm əxlaqa, həm də beynəlxalq hüquq normalarına əsaslanır.

Ermənistən isə istəyir ki, bizi oradan qovsun, ondan sonra etnik təmizləmə aparsın, bizim abidələrimizi erməniləşdirsin, xaricdən erməniləri gətirsin oraya. Bəs Cəbrayıla yol çəkirdin, Paşinyan? Nə oldu? Hanı o yol? Bəs Şuşada parlament binası tikirdin? Nə oldu o? Cəhənnəmə getdi!

Mən bir daha demək istəyirəm ki, bizi heç bir qüvvə yolumuzdan döndərə bilməz. Döyük meydanında əldə edilmiş uğurlar danışqlar masasında da yeni reallıq yaradıbdır.

İndi isə əziz xalqımı bəzi məlumatlar vermək istəyirəm. Sentyabrın 27-dən başlayaraq bu günə qədər Ermənistənin məhv edilmiş və hərbi qənimət kimi götürülmüş texnikasının bir hissəsinin siyahısını təqdim edirəm. Deməli, 252 tank məhv edilib, 53 tank qənimət kimi götürülüb. Toplam 305 tankdan Ermənistən məhrum edilib. Amma hələ tankları var. Görün nə qədər tank olub onlarda. Piyadaların döyük maşını – 50-si məhv edilib, 29-u qənimət kimi götürü-

lüb – cəmi 79 ədəd. Müxtəlifçaplı toplar – 251-i məhv edilib, 24-ü qənimət kimi götürülüb, cəmi 275. Mi-naatan – 61-i məhv edilib, 45-i qənimət kimi götürülüb, toplam 106. Tank əleyhinə vasitə – 53-ü məhv edilib. 82 «Qrad» qurğusu məhv edilib. 2 «Uraqan» yaylım atəşli raket sistemi, 1 TOS məhv edilib. Zenit-raket kompleksləri – 4 «Tor», 40-a yaxın «Osa», 4 «Kub», 1 «Kruq», 2 S-125 qurğusu məhv edilib. S-300 ən bahalı qurğulardan biridir, 6 ədəd S-300 atıcı qurğusu məhv edilib. Bir aşkaretmə stansiyası, bir lokator.

Qiymətləri bəllidir. Hər kəs hesablaya bilər. Əməliyyat taktiki raket kompleksləri – «Elbrus» 2-si məhv edilib, «Toçka-U» 1-i məhv edilib. Yük avtomobil-ləri – 231 yük avtomobili məhv edilib, onlardan 20-si sursatı ilə. 173 yük avtomobili hərbi qənimət kimi götürülüb. Biz düşməni toplam 404 yük avtomobilindən məhrum etmişik.

İndi bir daha sual verirəm. Hər dəfə bu suali verirəm və verəcəyəm. Cavab gələnə qədər verəcəyəm. Haradandır bu pul, haradan?! Müşahidəçilər, vasitəçilər, politoloqlar, ermənipərəstlər desinlər ki, haradan gəlir? Bizim pulumuz var, hər şey şəffafdır. Nə qədər pulumuz var Azərbaycan xalqı bilir, dünya bilir, hər kəs bilir. Öz pulumuzla alırıq. Heç kimdən də asılı deyilik. Bəs borc içində olan, müflisləşən ölkə bunu haradan alıbdır? Ermənistanın xarici dövlət borcu təxminən 8 milyard dollardır. Valyuta ehtiyatları isə 1,5 milyard dollardır. Özü də bu, sərbəst vəsait deyil, bu, bank rezervləridir. Onlardan istifadə edilə bilməz. Əgər istifadə edilsə, onların dirnaqarası valyutası da

kəllə-mayallaq gedəcəkdir. Kim verib sənə bu qədər silahı? Niyə soruşan yoxdur? Bu bir ay ərzində, demək olar ki, mən hər gün müsahibə verirəm. Mənə sual verilir ki, Türkiyənin F-16-ları nə gəzir sizdə? Mən cavab verməkdən yorulmuşam. Gedin açın, peykiniz var, görmürsünüz nə gəzir? Gedin baxın F-16 neyləyir, havadadır, yerdədir? Hər kəs bilir ki, yerdədir. Özü də təlimlər üçün gəlib və müharibə başlayanda qalib. Türkiyəli qardaşlarımız onları bizə mənəvi dəstək vermək üçün saxlayıblar. Bir də ki, əgər bizə qarşı kənardan təcavüz olarsa, o F-16-ları görəcəklər onlar. Orada, aeroportda cəmi 5-6 təyyarə qalibdir. Bu barədə hər dəfə sual verirlər. Yaxşı, mən bu suallara cavab verirəm. Amma Ermənistana da, silahları onlara verənlərə də sual verin. Verin bu sualları, nə üçün silah verirsən? Pulunu vermisənmi? O silahları istehsal edən ölkələrin vətəndaşları bilirlərmi ki, bir ay ərzində onların nə qədər mali batıb? Biz onların nə qədər silahlarını məhv etmişik? Bir nəfər jurnalist bu sualı vermir mənə. Maraqlı deyilmi? Maraqlıdır! Eybi yoxdur.

Biz buna artıq öyrəşmişik, bütün bu illər ərzində Azərbaycan haqqında iftiralar, yalanlar, uydurmalar baş alıb gedirdi. İndi xarici mətbuat da, Azərbaycan xalqı da görür ki, mən bütün bu suallara necə lazımdırsa cavab verirəm. Onların səviyyəsinə də düşmürləm. Heç vaxt. Necə lazımdır cavab verirəm də, susurlar da. Çünkü cavab verə bilmirlər. Deyirəm get güzgüyə bax, sən burada bizi ittiham etməyə gəlmisən? Sual vermir. Elə bil prokurordur, ittiham edir bizi. Sən kimsən?! Jurnalistlərə mənim hörmətim böyükdür. Buna görə ondan istifadə edirlər. Mən on-

larla belə mülayim danışıram. Amma bilirlər ki, onlarla istənilən formada danışa bilərəm. Budur reallıq. Bizə qarşıdır bu reallıq. Amma biz reallığı dəyişdirdik. Bu yeni siyahılar bir daha göstərir ki, biz reallığı dəyişdirdik.

İndi Azərbaycan xalqının səbirsizliklə gözlədiyi siyahıları böyük məmnuniyyət və qürur hissi ilə xalqımızın diqqətinə çatdıracağam.

Bələliklə, dünən azad edilmiş yaşayış məntəqələrinin siyahısını doğma xalqımı çatdırıram. Zəngilan rayonunda azad edilmiş kəndlər: Birinci Alibəyli, İkinci Alibəyli, Rəbənd, Yenikənd. Cəbrayıllı rayonunun azad edilmiş kəndləri: Qovşudlu, Sofulu, Dağ Maşanlı, Kürdlər, Hovuslu, Çələbilər. Qubadlı rayonunun dünən azad edilmiş yaşayış məntəqələri: Padar, Əfəndilər, Yusifbəyli, Çaytumas, Xanlıq, Sarıyatəq, Mollabürhan və Qubadlı şəhəri!

Mən artıq bu barədə Azərbaycan xalqına sevincli xəbəri dünən verdim. Bir daha bu şad xəbəri bütün Azərbaycan xalqına çatdırmaq istəyirəm. Zəngilan, Cəbrayıllı, Qubadlı rayonunun sakinlərinə, bu kəndlərdə yaşamış sakinlərə xoş xəbər çatdırmaq mənim üçün böyük şərəfdir. Düzdür, o kəndlərdən bir şey qalmayıb. Eybi yoxdur, bərpa edəcəyik. Azərbaycan xalqının da, dövlətinin də buna gücü çatacaq. Təki torpağımız azad olsun. Təki bayrağımız işğaldan azad edilmiş bütün torpaqlarda qaldırılsın. Biz əsgərlərimizin, zabitlərimizin canı-qanı bahasına bu torpaqları azad edirik. Həm döyüş meydanında, həm siyasi müstəvidə özümüzü dünyaya təsdiqləmişik. Azərbaycan xalqını qürurlu xalq kimi, cəsarətli xalq kimi, yenil-

məz xalq kimi təsdiqləmişik. Heç bir təzyiq bizə təsir edə bilməz. Heç bir hədə-qorxu bizi yolumuzdan döndərə bilməz. Çünkü haqq yolundayıq, yumruq kimi birik. Bu birlik əbədidir və əbədi olacaqdır!

Əziz həmvətənlər, mən hələ müharibənin ilk günlərində sizə söz vermişdim ki, biz düşməni torpaqlarımızdan qovacağıq, sona qədər qovacağıq.

Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!

**İLHAM ƏLİYEV**  
**Azərbaycan Respublikasının Prezidenti**

Bakı, 26 oktyabr 2020-ci il

**QUBADLI ŞƏHƏRİ VƏ QUBADLI  
RAYONUNUN BİR NEÇƏ KƏNDİNİN  
İŞĞALDAN AZAD EDİLMƏSİ  
MÜNASİBƏTİLƏ HƏRBİ BİRLİK  
KOMANDİRLƏRİNƏ TƏBRİK**

*26 oktyabr 2020-ci il*

*Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev Qubadlı şəhəri və Qubadlı rayonunun bir neçə kəndinin işgalçılardan azad olunmasında fərqlənmiş hərbi birlik komandirləri Yaşar Həsənovu və Zaur Quliyevi təbrik etmişdir.*

*Dövlət başçısı onlara Vətən uğrunda gedən döyüşlərdə yeni uğurlar arzuladı. Tapşırıdı ki, onun təbriklərini və təşəkkürlərini bütün şəxsi heyətə çatdırınlar.*

## İTALİYANIN «RAİ-1» TELEVİZİYA KANALINA MÜSAHİBƏ

*26 oktyabr 2020-ci il*

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 26-da İtaliyanın «Rai-1» televiziya kanalına müsahibə vermişdir.*

**S u a l:** Hər vaxtınız xeyir, cənab Prezident. Xahiş edirəm deyin, yeni atəşkəs qüvvədə olacaqmı? Səhv etmirəmsə, artıq üçüncü atəşkəsdir.

**C a v a b:** Hər şey Ermənistən özünü necə apara-cağından asılı olacaq. İlk iki atəşkəs məhz Ermənistən tərəfindən pozulub. Humanitar mülahizələrə əsas-lanan birinci atəşkəsdən sonra 24 saat ərzində Ermənistən atəşkəsi pozdu. Özü də vəhşicəsinə, gecə vaxtı Gəncə şəhərinə ballistik raket atmaqla. Birinci atəşlər nəticəsində 10 nəfər həlak oldu, xeyli insan yaralandı. Sonra onlar daha bir dəfə, yenə gecə vaxtı Gəncəyə zərbə endirdilər. Bu dəfə qurbanların sayı daha çox oldu. Ona görə də biz cavab verməyə məcbur idik.

İkinci atəşkəsə gəldikdə isə, bizdə atəşkəsin Ermənistən tərəfindən pozulmasının xronologiyası vardır. Onlar təyin edilmiş atəşkəs saatından düz 2 dəqiqə sonra atəşkəsi pozdular. Bu gün saat 08.00-dan yeni atəşkəs qüvvəyə minib. İndi Bakıda səhər saat 10.00-dır. Saat 8-dən təxminən 3-4 dəqiqə sonra Tərtər şəhərinə yenidən bir neçə mərmi atılıb. Biz buna

cavab vermirik. Ümid edirik ki, bu, təsadüfən olub. Lakin əgər bu, davam edərsə, təbii ki, biz adekvat cavab verməyə məcbur olacaqıq.

**S u a l:** Cənab Prezident, sentyabrın axırlarında Sizin hərbi əməliyyatlara başlamağınızı əslində nə səbəb olmuşdu? Nə üçün belə oldu?

**C a v a b:** Bu, siyasi və hərbi xarakterli hadisələrin gedişi ilə bağlıdır. Əsas səbəb ondan ibarətdir ki, Ermənistən danişqılar prosesini hər vasitə ilə pozmaq istəyirdi. Ermənistən yeni hökuməti dəfələrlə bəyan etmişdi ki, baza prinsipləri ondan ötrü qəbul edilməzdər, o, işgal edilmiş ərazilərin bircə qarışını belə, qaytarmağa hazırlaşmışdır. Bu isə baza prinsiplərinə ziddir. Baş nazir bəyan edirdi ki, Azərbaycan danişqıları Ermənistən ilə deyil, qondarma «Dağlıq Qarabağın» rəhbərləri ilə aparmalıdır. Bu həm bizim üçün, həm də ATƏT-in Minsk qrupu üçün qəbul edilməz idi. Baş nazir, həmçinin bəyan edirdi ki, «Qarabağ Ermənistəndir və nöqtə». Bununla da o, danişqılar prosesini tamamilə pozmuş oldu. Son bir ildə praktiki olaraq, danişqılar aparılmayıb və Ermənistən bunun təqsirini bizim üzərimizə yixmaq üçün üç dəfə təxribat cəhdini göstərdi – iyul ayında sərhəddə, avqust ayında təxribat qrupu göndərildi və sentyabr ayında isə bizim dinc şəhərlər atəşə tutuldu. Onlar yəqin düşünürdülər ki, biz bu dəfə də təmkin göstərəcəyik, lakin belə olmadı. Biz onlara elə cavab verdik ki, indi onlar təəssüflənirlər.

**S u a l:** Elə isə Siz öz hərbi əməliyyatlarınızı hansı şərtlər daxilində dayandırmağa razı olacaqsınız? Siz dəfələrlə demisiniz ki, Ermənistən tərəfindən kon-

**struktiv yanaşma zəruridir. Konstruktiv yanaşma necə olmalıdır?**

**C a v a b:** Konstruktiv yanaşma ondan ibarət olmalıdır ki, onlar baş nazırın şəxsində açıq bəyan etməlidirlər ki, baza prinsiplərini qəbul edirlər. Baza prinsipləri isə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ətrafında yerləşən 7 rayonun Azərbaycana qaytarılmasını və azərbaycanlı məcburi köçkünlərin Dağlıq Qarabağ ərazisinə, o cümlədən Azərbaycanın qədim Şuşa şəhərinə qayıtmalarını nəzərdə tutur. Prinsip etibarilə bu yanaşmalar BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə əsaslanır, həmin qətnamələr də praktiki olaraq, bunu tələb edir. Lakin Ermənistənin baş naziri deyəndə ki, onlar bircə qarış belə, torpağı bizə verməyəcəklər, Ermənistənin müdafiə naziri bəyan edəndə ki, Ermənistən yeni ərazilər uğrunda yeni müharibəyə başlayacaq. O deməlidir ki, bəli, işgal edilmiş ərazilər Azərbaycana qaytarılacaq, bəli, azərbaycanlılar Dağlıq Qarabağa, o cümlədən Şuşaya qayıdaqlar, bax, onda biz çox tezliklə razılığa gələrik.

**S u a l:** Cənab Prezident, bir məsələ çox mübahisəlidir. Bəzi ölkələr, təkcə Ermənistən deyil, o cümlədən Fransa da Sizi və Türkiyəni Suriyadan minlərlə muzdlunun Türkiyədən keçməklə Qarabağa göndərilməsində ittiham edirlər. Siz belə ittihamlara – Azərbaycan ərazisində türkiyəli döyüşçülərin və Türkiyəyə məxsus hərbi təyyarələrin olması barədə ittihamlara necə cavab verərsiniz?

**C a v a b:** Mən bu suala bir neçə dəfə cavab vermişəm, bir də cavab verərəm. Əvvələn, bizə belə əsassız

ittihamları cəmi iki ölkə təqdim edib – Fransa və Rusiya. Fransa Prezidentin şəxsində, Rusiya isə Xarici Kəşfiyyat İdarəsi rəhbərinin şəxsində. Hərbi əməliyyatlar başlanandan dərhal sonra bizə belə ittihamlar təqdim edilib. Lakin artıq bir aya yaxın vaxt keçib, bizə heç bir dəlil, heç bir sübut təqdim edilməyib. Üstəlik, ilk dəfədir deyirəm, mən Fransa tərəfinə müraciət etmişəm ki, müvafiq xidmətlərin müvafiq rəhbərləri görüşsünlər, söhbət etsinlər və bizə sübutlar təqdim etsinlər. Bizə heç nə təqdim edilməyib. Ona görə bütün bunlar insinuasiyadır. Bütün bunlar Azərbaycana qara yaxmaq cəhdidir. Mən təəssüflənirəm ki, bu əsassız ittihamlar həmsədr ölkələrdən daxil olur. Onlar obyektiv olmalıdır. Axı biz Rusiyadan Ermənistana nə qədər silah göndərilməsi barədə hər gün danışmırıq. Axı biz demirik ki, bu gün kənardan kömək olmasa, Ermənistən işgal edilmiş ərazilərdə bircə gün də dayana bilməzdi. Həm siyasi dəstək, həm hərbi, həm də mənəvi dəstək, özü də bunlar bitərəfliyə riayət etməli olan ölkələr tərəfindən gəlir. Buna görə biz bu insinuasiyaları qətiyyətlə rədd edirik, buna ehtiyac yoxdur. Bizim nizami ordunun 100 min döyüşcüsü vardır. Zərurət yaranarsa, biz ümumi səfərbərlik elan edərik. Yeri gəlmışkən, Ermənistandan fərqli olaraq, biz bunu elan etməmişik. Ona görə bütün bunlar yalan və böhtandır. Əməliyyatlarda Türkiyə qoşunlarının iştirakına gəldikdə isə, bu da yalandır. Heç bir sübut yoxdur. Türkiyənin F-16 təyyarəsinin Azərbaycan ərazisində olması onun nəticəsidir ki, münaqişə ərəfəsində bizdə birgə hərbi təlimlər keçirilib. Axı biz demirik ki, Ermənistən ərazisində Rusyanın

neçə MiQ-29, Su-30 təyyarəsi vardır. Axı biz demirik ki, Ermənistanda, Gümrüdəki bazada Rusyanın 5000-lük qoşunu var və bizdə olan məlumata görə, oradan vaxtaşırı olaraq Ermənistan silahlı qüvvələrinə təchizat göndərilir və bizim barəmizdə deyilənlərdən fərqli olaraq, bunlar faktdır. Ona görə də bizi ittiham etmək istəyənlərə təklif edirəm ki, yalan informasiyaya əsaslanan belə tez-tələsik nəticələr çıxarmazdan əvvəl özlərinə baxsınlar.

**S u a l:** Cənab Prezident, sonuncu sual bu və ya digər dərəcədə bizim ölkəyə – İtaliyaya da aiddir. Siz yəqin bilirsiniz ki, Avropada ərazi mübahisələrinin və ya regional separatizmin dinc yolla nizamlanmasına dair çoxlu uğurlu nümunələr vardır. Belə nümunələrdən biri bizdə – İtaliyadadır. Bu, Alto-Adice (Zyudtirol) regionudur. Sizə elə gəlmirmi ki, İtalya Qarabağın statusunun həll edilməsi üçün öz təcrübəsi ilə konkret kömək edə bilərdi? Xüsusən ona görə ki, İtalya həm Sizinlə, həm də Ermənistanla çox səmimi, sıx, güclü siyasi, mədəni əlaqələrə malikdir.

**C a v a b:** Bəli, mən hesab edirəm ki, İtalya münaqişənin nizamlanması işində çox mühüm rol oynaya bilər. Qeyd etməliyəm ki, Minsk qrupu yaradılan vaxt, çoxdan, təqribən 30 il bundan əvvəl bu qrupun rəhbəri məhz İtalya nümayəndəsi, italiyalı diplomat idi. Bu, həmsədrlər təsisatı yaradılandan əvvəl idi. Həmsədrlər təsisatı yaradılandan sonra Minsk qrupu əslində ölkələr qrupu kimi, heç bir fəaliyyət göstərməyib, çünki həmsədrlər bu fəaliyyəti özlərinin inhişarına götürüb'lər. Bunun nəyə gətirib çıxardığını görürük. 28 il ərzində heç bir irəliləyiş olmayıb, heç bir

nəticə yoxdur, yalnız vədlər, yalnız bürokratik prosedurlar var və bu gün bizə belə gəlir ki, əslində həmsədrlərin fəaliyyəti münaqişənin həllinə deyil, onun dondurulmasına yönəlmışdı. İtaliyada mövcud olan modelə gəldikdə isə biz onu öyrənmişik. Biz Aland adaları modelini, muxtar qurumların digər uğurlu təcrübələrini də öyrənmişik. Ermənistandan fərqli olaraq, Azərbaycan çoxmillətli dövlətdir. Yəqin siz bilirsiniz, Ermənistanda əhalinin 99 faizi ermənilərdir. Bu na görə çox müsbət olan bu özünüidarə təcrübəsi bizim halda da tətbiq edilə bilərdi. Mənim bildiyimə görə, keçən əsrin 90-ci illərinin ortalarında belə təkliflər olub. Hətta qeyri-hökumət təşkilatlarının nümayəndələrindən, politoloqlardan ibarət qruplar sizin ölkəyə də, haqqında danışdığını regiona da, Aland adalarına da səfərlər ediblər. Lakin Ermənistən bunu həmişə qəti surətdə rədd edirdi. Onlar hesab edirdilər ki, dünyanın aparıcı ölkələrinin hərbi, siyasi, iqtisadi dəstəyinə güvənərək, bizim əraziləri əbədi işğal edə biləcəklər, lakin onlar kobud səhv edirdilər. Bu gün biz haqlı olduğumuzu döyüş meydanında sübut edirik. Biz BMT Təhlükəsizlik Şurasının qətnamələrini həyata keçiririk və beynəlxalq hüququ bərpa edirik.

**S u a l:** Cənab Prezident, bir ildən sonra biz bu münaqişədə hansı səviyyədə olacaq? Münaqişənin həlli olacaq, yoxsa olmayıacaq?

**C a v a b:** Bilirsiniz, bu bir ay ərzində mən, demək olar ki, hər gün xarici kütləvi informasiya vasitələrinin nümayəndələri ilə ünsiyyətdə oluram və Azərbaycan xalqına öz müraciətlərimdə bizim mövqemizi həmişə dəqiq şərh edirəm. Biz Qarabağ regionunun –

təkcə Dağlıq Qarabağın deyil, həm də Aran Qarabağın, çünki Qarabağ Azərbaycanın böyük bir hissəsidir – gələcəyini həm oraya qayıtmalı olan azərbaycanlıların, həm də hazırda orada yaşayan ermənilərin dinc yanaşı yaşayacaqları firavanlaşan, dinc bir ərazi kimi görürük. Bizim mövqemiz bundan ibarətdir. Hesab edirəm ki, tərəflərin qarşılıqlı xoş məramı olsa, buna nail olmaq mümkündür. Ona görə ki, bu gün Bakıda və Azərbaycanın digər şəhərlərində minlərlə erməni yaşayır. Həm Rusiyada, həm də Gürcüstanda azərbaycanlılar və ermənilər biznesə malikdirlər, qarışiq ailələr vardır. Buna görə də düşünürəm ki, barışq mümkündür, sadəcə, Ermənistən rəhbərliyi işgalçı siyasətdən imtina etməlidir. Əgər belə olsa, biz öz investisiyalarımızla və ölkənin yenidən qurulması üzrə təcrübəmizlə bu regionu dönyanın ən firavan regionlarından birinə çevirə bilərik. Lakin bunun üçün müharibənin nəticələri aradan qaldırılmalıdır. İşgal aradan qaldırılmalıdır, azərbaycanlılar əslərboyu yaşıdları torpaqlara qayıtmalı və erməni əhali ilə qonşuluqda, razılıq şəraitində yaşamalıdır. Bu, asan olmayıacaq, buna vaxt lazım gələcək. Lakin Avropa ölkələrinin vuruşduğu İkinci dünya müharibəsindən sonra ölkələrin necə barışdığını bilirik – bugünkü qonşular o vaxt çox insanı qətlə yetiriblər. Lakin bu, daim yaddaşa yer tutmamalı, nifrat doğurmamalıdır. Erməni ideoloqları bu gün bununla məşğuldurlar. Xoş məram göstərilməlidir. Əgər belə olsa, mənim dediyim olacaq. Əgər olmasa, biz hər bir halda bu torpaqları qaytaracaqıq. Döyüş meydanında bugünkü vəziyyət də bunu göstərdi. Biz onları nəyin bahasına olsa, qay-

---

taracağıq. Ya dinc yolla, ya da müharibə yolu ilə, lakin qaytaracağıq. Buna görə düşünürəm ki, Ermənistən rəhbərliyi bu barədə ciddi düşünməli və düzgün addım atmalıdır.

**A p a r i c i:** Cənab Prezident, çox sağ olun və italyanlar demişkən, «bono fortuno».

**İlham Əliyev:** Siz də sağ olun.

## TÜRKİYƏ RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB RƏCƏB TAYYİB ƏRDOĞANA

Hörmətli cənab Prezident!  
Əziz qardaşım!

29 oktyabr – Respublika Günü münasibətilə Sizi və Sizin simanızda qardaş Türkiyə xalqını şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən xoş arzu və diləklərimi yetirirəm.

Biz Türkiyə Respublikasının əldə etdiyi nailiyyətləri daim böyük məmənunluqla izləyir, uğurlarına öz uğurlarımız qədər sevinirik. Son illər ərzində qardaş ölkəniz siyasi, iqtisadi, sosial, hərbi, texnoloji cəhətdən hərtərəfli inkişaf nümayiş etdirərək, dünya miqyasında müstəqil siyaset yürüdən güc mərkəzinə çevrilibdir. Bütün bu nailiyyətlərdə şəxsən Sizin misilsiz rolunuz və əvəzsiz xidmətləriniz vardır. Qardaş xalqınızın Sizə bəslədiyi böyük inam və etimad ölkənizin rifahı naminə həyata keçirdiyiniz siyasetə verilən ən yüksək qiymətdir.

Xalqlarımızın iradəsindən və ortaq milli-mənəvi dəyərlərindən qaynaqlanan Azərbaycan-Türkiyə birliyi və strateji müttəfiqliyi birgə səylərimizlə bu gün ən yüksək səviyyədədir. Dünyada bənzəri olmayan bu dostluq və qardaşlıq münasibətləri regionda sülhə, təhlükəsizliyə və əməkdaşlığa xidmət edən, siyasi və

iqtisadi proseslərə istiqamət verən mühüm amilə çevrilibdir.

Ermənistan–Azərbaycan münaqişəsi ilə bağlı ortaya qoymuşunuz qəti və birmənalı mövqe, haqqımızə verdiyiniz tərəddüsüz dəstək həmrəyliyimizin bariz nümunəsidir və xalqımız üçün olduqca dəyərlidir. Azərbaycan da öz növbəsində, bütün məsələlərdə qardaş Türkiyənin yanındadır.

Əminəm ki, gələcək nəsillərə ən böyük əmanətimiz olan sarsılmaz Azərbaycan–Türkiyə birliyi və qardaşlığı «Bir millət – iki dövlət» şəhərinə uyğun olaraq, bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcək və güclənəcəkdir.

Bu bayram gündündə Sizin sevincinizi bölüşür, Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Türkiyə xalqına daim əmin-amənlıq və firavanlıq arzulayıram.

*Hörmətlə,*

**İLHAM ƏLİYEV**  
**Azərbaycan Respublikasının Prezidenti**

*Bakı, 28 oktyabr 2020-ci il*

## RUSİYANIN «İNTERFAKS» AGENTLİYİNƏ MÜSAHİBƏ

*28 oktyabr 2020-ci il*

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrin 28-də Rusyanın «İnterfaks» agentliyinə müsahibə vermişdir.*

**S u a l:** Cənab Prezident, sağ olun ki, gərgin iş qrafikinizdə agentliyimizə müsahibə vermək üçün vaxt tapmışınız. Azərbaycan Silahlı Qüvvələrinin Dağlıq Qarabağda əks-hükuma başlamasının dünən bir ay tamam oldu. Siz ötən ayı münaqişənin hərbi-siyasi nizamlanması baxımından necə qiymətləndirirsiniz?

**C a v a b:** Azərbaycan Ordusu döyüş meydanında özünün üstünlüyünü sübut etdi. İşgal edilmiş ərazilərin xeyli hissəsi bu bir ay ərzində azad olundu. Erməni tərəfinin təqribən 30 il ərzində işgal olunmuş torpaqlarda möhkəmləndirilmiş rayonlar yaratmasını nəzərə alsaq, orada bir neçə müdafiə xətti var idi. Ərazinin relyefi də erməni tərəfi üçün daha əlverişlidir, çünki ora dağlıq ərazidir və bizim hərbi qulluqçular əks-hükum əməliyyatlarını həyata keçirərkən həm mühəndis qurğularını, həm də dağlıq relyefi adlamalı olurdular. Buna görə də bütün bu amillər nəzərə alınmaqla, ölkəmizin ərazilərinin xeyli hissəsi bir ay ərzində azad edildi və bu göstərir ki, Azərbaycan Ordusunun dünyada ən yaxşı döyüş qabiliyyətinə ma-

lik ordulardan biri hesab edilməsi əbəs deyildir. Ölkələrin hərbi potensialının dəyərləndirilməsi ilə məşğul olan qurumların vaxtaşırı dərc etdiyi reytinqlərə əsasən, Azərbaycan Ordusu dünyanın aparıcı 50 ordusu sırasındadır. Həm peşəkarlıq, həm təlim, həm döyüş qabiliyyəti, ən başlıcası mənəvi döyüş ruhu, həm də, əlbəttə ki, Azərbaycan Ordusunun texniki təchizatı çox cəhətdən bizim uğurumuza kömək edib. Biz Füzuli, Cəbrayıł, Zəngilan, Qubadlı şəhərlərini, Xocavənd rayonunun bir hissəsini azad etmişik. Azərbaycan Ordusunun uğurlu fəaliyyəti, uğurla irəliləməsi davam edir. Bu bir ay ərzində mən dəfələrlə demişəm ki, biz bu münaqişənin nizamlanmasının hərbi mərhələdən siyasi mərhələyə keçməsini istəyirik. Lakin erməni tərəfi atəşkəs rejimini üçüncü dəfə kobud şəkildə pozaraq, bizim azad etdiyimiz əraziləri yenidən işgal etməyə cəhd göstərərək, qarşıdurmanı davam etməyə doğru yönəldir. Buna görə sizin sualınıza bir daha cavab verirəm – hərbi-siyasi nizamlama yeganə mümkün yoldur. Biz istərdik ki, hərbi faza danışıqlar masası arxasında başa çatsın, Azərbaycan ərazilərinin bundan sonra da işğaldan azad olunması məsələləri həll edilsin.

**S u a l:** Cənab Prezident, qeyd etdiniz ki, Bakı hərbi fazanı maksimum tez bir müddətdə başa çatdırmaqdə maraqlıdır. Sizin fikrinizcə, hazırda hərbi faza nə qədər uzun müddət davam edə bilər və Bakı yalnız Dağlıq Qarabağın ətrafindakı 7 rayonla kifayətlənməyə hazırlırmı?

**C a v a b:** Bu ay ərzində mən Azərbaycan xalqına müraciətlərimdə, habelə çoxsaylı müsahibələrimdə

dəfələrlə demişəm ki, biz istənilən anda, günü bu gün dayanmağa hazırıq. Lakin bunun üçün erməni tərəfi işgal edilmiş ərazilərin qalan hissəsindən qoşunlarını çıxarmaq barədə öhdəlik götürməlidir. Buna görə də hərbi qarşılardanın nə qədər uzun müddət davam edəcəyini qabaqcadan deyə bilmərəm. Bu, erməni tərəfindən asılıdır. Artıq dediyim kimi, onların bizim torpaqlarımızı yenidən işgal altına qaytarmaq üçün göstərdiyi daimi cəhdər fiaskoya uğrayıb. Düşünürəm ki, onların hərbi yolla heç nəyə nail olmaya-caqlarını anlamaları üçün bu kifayətdir. Lakin onlar dediyim kimi, atəşkəs rejimini artıq üç dəfə kobud şəkildə pozmaqla siyasi müstəvidə qeyri-konstruktiv yanaşma nümayiş etdirirlər. Bunu nəzərə alaraq, biz, əlbəttə, gələcək fəaliyyətimizi planlaşdıracaqıq. İşgal edilmiş ərazilər məsələsinə gəldikdə, şübhəsiz, azərbaycanlılar əvvəl yaşadıqları bütün işgal olunmuş ərazilərə qayıtmalıdır. Mənim yanaşmam həmişə belə olub. Azərbaycanlılar təkcə Dağlıq Qarabağın hüdudlarından kənarda, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin hüdudlarından kənarda yerləşən işgal edilmiş 7 rayona deyil, o cümlədən əsrlərboyu yaşadıqları ərazilərə, torpaqlara qayıtmalıdır – ilk növbədə, Şuşaya, Xankəndiyə və azərbaycanlıların əsrlərboyu məskunlaşdığı digər torpaqlara. Mən onu da demişəm ki, nizamlama barədə bizim təsəvvürümüz Dağlıq Qarabağın erməni və azərbaycanlı əhalisinin birgə yaşamasından ibarətdir. Tarixən iş elə gətirib ki, 200 ildir erməni əhalisi bu torpaqlarda yaşayır. Ermənilərin Şərqi Anadoludan və İrandan köçürülmə tarixini biz hamımız bilirik. Lakin iş belə gətirib. On-

lar 200 ildir orada yaşayırlar. Erməni əhalinin bundan sonra da orada yaşaması barədə bizim heç bir planımız yoxdur. Əksinə, mən həmişə demişəm ki, Azərbaycanda erməni millətindən olan minlərlə vətəndaş yaşayır. Qonşu ölkələrdə də ermənilər və azərbaycanlılar birgə yaşayır və öz aralarında yaxşı dolanırlar. Bu, Dağlıq Qarabağda niyə mümkün olmasın? Bizim təsəvvürümüz belədir. Azərbaycanlılar əvvəl yaşadıqları bütün ərazilərə qayıtmalıdır. Erməni əhali də həmin torpaqda yaşamalıdır, özü də mehriban qonşuluq şəraitində. Biz müharibənin vurduğu yaraları sağaltmağa çalışacağıq.

**S u a l: Belə çıxır ki, erməni hərbçilər işgal edilmiş bütün ərazilərdən çıxarılmayınca Bakı dayanmayıacaq?**

**C a v a b:** Biz Ermənistən tərəfindən onların yüksək rəhbərliyinin şəxsində öhdəlik almalıyıq ki, qoşunları işgal olunmuş ərazilərdən çıxaracaqlar. Hələlik bunu eşitməmişik. Erməni rəhbərliyindən belə öhdəlik alınandan və bu, ATƏT-in Minsk qrupunun həmsədrleri tərəfindən təsdiq ediləndən dərhal sonra biz hərbi əməliyyatları dayandırmağa hazırlıq. Bu şərtlə ki, erməni tərəfi də onları dayandırsın. Çünkü atəşkəs üç dəfə pozulub və hər üçü erməni tərəfin təqsiri üzündən baş veribdir.

Bilirsiniz ki, dünən kasetli raketlərlə atəşlər nəticəsində Bərdədə 4 dinc vətəndaş, o cümlədən 7 yaşlı qız həlak olub. Bərdə münaqişə zonası deyil. Yəni bu, Vaşinqtonda razılışdırılmış atəşkəsin kobud şəkildə pozulmasıdır. Bundan əvvəl Moskvada razılışdırılmış atəşkəs elə ertəsi gün ermənilər tərəfindən Ermənistən ərazisindən Gəncəyə ballistik raketin atılması

ilə pozuldu. Bunun nəticəsində 10 nəfər həlak oldu. Gəncəyə ballistik raketlərlə ikinci hücum nəticəsində bu dinc şəhərdə daha çox, ümumilikdə isə 30-a yaxın insan həlak olub. Ona görə də atəşkəsə riayət edilməməsi bizim təqsirimiz deyil. Erməni tərəfi indiyə qədər işğal altında saxladıqları ərazilərdən çıxacaqları barədə öhdəlik götürməlidir. Buraya Ağdam rayonunun bir hissəsi, Laçın rayonu bütünlükə və Kəlbəcər rayonunun bir hissəsi daxildir. Təbii ki, o halda biz siyasi nizamlamaya keçməyə hazırlıq. Siyasi nizamlama çox aspektləri əhatə edəcək. Baza prinsipləri bizim tərəfimizdən qəbul edilib, ermənilər tərəfin-dən rədd edilib. Lakin Ermənistəninin baş nazirinin dünənki təcavüzkar bəyanatı onu göstərir ki, onlar vasitəçilərə bir söz deyir, özləri isə tamam başqa iş görürler.

**M ü x b i r:** Cənab Prezident, Siz yerində qeyd etdiniz ki, Bakı baza prinsiplərinə sadıqdır. Bu prinsiplərin birinci bəndi Dağlıq Qarabağ ətrafindakı 5 rayonun azad edilməsi barədə idi. Lakin hazırda 5 rayondan 4-ü bilavasitə Azərbaycan Ordusu tərəfindən, demək olar ki, azad edilib. Belə çıxır ki, minimum baza prinsipləri ya aktual deyil, ya da onlara müəyyən düzəliş edilməsinə ehtiyac vardır.

**İ l h a m Ə l i y e v:** Bu, yenə də erməni tərəfin davranışından asılı olacaq. Bilirsınız ki, sabah Cenevrədə Azərbaycanın və Ermənistən Xarici İşlər nazirləri arasında danışıqlar olmalıdır. Erməni tərəfin baza prinsiplərinə nə dərəcədə sadiq olduğunu orada görəcəyik. Bundan sonra biz həmin prinsiplərin hazırda nə dərəcədə aktual olub-olmadığını artıq özümüz qiymətləndirməliyik.

mətləndirəcəyik. Hərçənd bu bir ay ərzində mən dəfələrlə bəyan etmişəm ki, Azərbaycan bütövlükdə bu prinsipləri qəbul edib, əlbəttə, orada bizi qane etməyən müəyyən məqamlar vardır. Birinci mərhələdə 5 rayonun qaytarılmasının nəzərdə tutulmasına gəldikdə isə, indi bu, artıq aktual deyil. Ona görə ki, baza prinsiplərində ərazilərin qaytarılmasının növbəliliyi müəyyən edilmişdi. Birinci mərhələdə 5 rayon, Kəlbəcər və Laçın rayonları ikinci mərhələdə. Sonra isə artıq azərbaycanlıların Dağlıq Qarabağ ərazisinə qaytarılması. Prinsip etibarilə, bütün məcburi köçkünlərin əvvəlki yaşayış yerlerinə qaytarılması. Biz birinci mərhələni praktiki olaraq, başa çatdırmışıq. Bu səbəbdən əgər indi erməni tərəfi baza prinsiplərinə sadıq olduğunu bildirərsə, biz dərhal hazırda işgal altında olan Laçın, Kəlbəcər rayonlarının və Ağdam rayonunun bir hissəsinin Azərbaycanın nəzarətinə verilməsi barədə danışacağıq. Beləliklə, biz müəyyən dərəcədə vasitəçilərin də işini asanlaşdıracağıq. Ona görə ki, mühüm bəndlərdən biri artıq həyata keçiriləcək və bizim hansısa ikinci mərhələni gözləməyimiz lazım olmayıacaq. O mərhələ dərhal başlamalıdır. Əgər biz siyasi nizamlama barədə razılığa gəlsək, erməni qoşunları Kəlbəcər və Laçın rayonlarından, habelə Ağdam rayonunun bir hissəsindən dərhal çıxarılmalıdır.

**S u a l:** Siz artıq XİN rəhbərlərinin sabahkı görüşü mövzusuna toxundunuz, bütövlükdə Bakının gözləntilərini təsvir etdiniz. Lakin dəqiqləşdirmək istərdim, hər halda, Bakı güman edir ki, erməni tərəfi konstruktivlik nümayiş etdirəcək və danışıqlar mücərrəd, uzun-uzadı deyil, daha konkret xarakter daşıyacaq?

**C a v a b:** Düşünürəm ki, bəli, hər halda, biz buna ümid edirik. Hərçənd erməni tərəfin aqressiv davranışını və beynəlxalq hüququ kobud şəkildə pozması, Cənəvrə Konvensiyasını pozması və hərbi cinayətlər tövərətməsi onların nizamlama məsələsini konkret müzakirə etməyə hazırlaşmasından xəbər vermir. Ona görə ki, dinc şəhərlərə kasetli raketlərlə və döyüş sursatları ilə hücumlar hərbi cinayətdir. Ermənilərin atəşləri nəticəsində bizim 69 dinc vətəndaşımız həlak olub, 300-dən çox adam yaralanıb. Budur erməni faşizminin siması. Lakin eyni zamanda, düşünürəm döyüş meydanında Ermənistani məğlub etməyimiz, hər halda, onlar üçün ciddi siqnal olmalıdır ki, onlar daha imitasiya fəaliyyəti apara, bizi, Minsk qrupunun həmsədrlərini aldada, mahiyyət etibarilə məsələnin konkret müzakirəsindən yaxa qurtara bilməzlər. Danışqlar prosesinə gəldikdə isə, son bir il ərzində, hətta bir ildən də çox müddətdə praktiki olaraq, bu proses aparılmayıb. Bu, 1994-cü il atəşkəs anından sonra ilk dəfə idi. Ona görə ki, o vaxtdan bəri danışqlar prosesi müxtəlif intensivliklə gedir, tərəflər baza prinsiplərinin bəndlərini razılaşdırırlılar. Axı bu prinsiplər göydən düşməyib. Bu prinsiplər Minsk qrupu tərəfindən, onun həmsədrləri tərəfindən təklif edilmiş və münaqişə tərəfləri onları razılaşdırılmışdır. Əlbəttə, proses ləng gedirdi, lakin, ümumiyyətlə, müəyyən tərəqqi vardı. Amma Ermənistanda yeni hökumət hakimiyyətə gələndən sonra birinci ildə onlar bize və bildiyimə görə vasitəcilərə də vədlər verirdilər, ikinci ildə isə artıq açıq şəkildə özlərinin əsl niyyətlərini nümayiş etdirdilər ki, onlar bircə qarış belə, torpaq verməyə-

cəklər və üstəlik, bizi yeni ərazilər uğrunda yeni müharibə ilə hədələyirdilər. Yeri gəlmışkən, bu sözləri onların müdafiə naziri deyib. Hazırda o, müdafiə naziri kimi, həm öz xalqının, həm də dünya ictimaiyyətinin nəzərində tamamilə hörmətdən düşüb. Mən təəccüblənirəm, necə olub ki, belə alçaldıcı məğlubiyyətdən sonra o, indiyə qədər istefa verməyib.

**S u a l:** Cənab Prezident, Siz qeyd etdiniz ki, Ermənistannın baş naziri son vaxtlar çox davakar bəyanatlar verir, bəyanatların ritorikasının özü davakardır. Lakin bütövlükdə, onun sonuncu bir neçə bəyanatını izləsək, əvvəlcə o deyirdi ki, bu münaqışının diplomatik nizamlanması yolu yoxdur. İki gün bundan əvvəl deyib ki, Ermənistən ağrılı güzəştlərə hazırlaşmalıdır. Lakin dünən ritorika dəyişdi, Sizin dediyiniz kimi, daha davakar oldu. Siz necə hesab edirsiniz, bu nə ilə bağlıdır?

**C a v a b:** Bunu şərh etmək mənim üçün çətindir. Ermənistəninin baş nazirinin başına nələr gəldiyini qiymətləndirməkdən özümü saxlayacağam. Yəqin ki, bu hərbi məğlubiyyət onun vəziyyətinə təsir göstərib. Əks halda, belə qeyri-ardıcılığı necə izah etmək olar? Axı bu qeyri-ardıcıl bəyanatlar və hərəkətlər ilk növbədə, ölkənin rəhbəri kimi, onun özü üçün tamamilə irrasional və zərərli, həm də ölkəsi üçün təhlükəli və zərərlidir. Coxları sual verir, bu hərbi toqquşmalar nə üçün məhz indi baş verdi? Nə üçün əvvəl olmadı? Hətta Azərbaycana qərəzli münasibət bəsləyənlər və Ermənistəni açıq dəstəkləyənlər də özlərinə bu suali verməyə məcburdurlar. 1994-cü ilin atəşkəs anından 26 il keçib. Bütün bu illər ərzində toqquşmalar olub, qurbanlar olub, lakin belə miqyasda olmayıb. Bir-

dən-birə nə baş verdi? Axı Azərbaycanda heç nə dəyişmeyib. Mən 17 il nizamlamaya dair danışıqlar aparmışam. Ermənistanın əvvəlki iki prezidenti ilə biz baza prinsiplərinin razılışdırılması üzrə kifayət qədər ciddi yol keçmişik.

Buna görə də obyektiv müşahidəçilərə aydındır ki, təqsir bizdə deyil, təqsir Ermənistanın baş nazirinin belə qeyri-adekvat, irrasional, təhlükəli davranışındadır. Ermənistanın əvvəlki rəhbərlərindən heç biri Azərbaycan xalqının ünvanına belə təhqiqramız çıxışları özünə rəva görmürdü. Onların heç biri cinayətkar Dağlıq Qarabağ rejiminin başçısı üçün Şuşada inauqurasiya təşkil etməyi özünə rəva görmürdü. Onların heç biri Cenevrə Konvensiyasını nümayişkaranə şəkildə pozmaqla lovğalanmış, Livan ermənilərinin Dağlıq Qarabağda, o cümlədən Şuşada məskunlaşdırılmasını nümayiş etdirmirdi. Onların heç biri qondarma «Dağlıq Qarabağ parlamenti»ni Xankəndidən Şuşaya köçürməyə hazırlaşmırı və sair və ilaxır. Yəni bütün bunlar baş nazir Paşinyanın düşübünləməmiş və təhlükəli fəaliyyətinin nəticələridir. Onun ölkə daxilindəki bəyanatlarını şərh etməyəcəyəm. Lakin onun nizamlama ilə bağlı məsələlərdə etdikləri Ermənistan üçün çox təhlükəlidir. Bu gün Ermənistan bunu aydın görür. Buna görə düşünürəm ki, Minsk qrupunun həmsədrleri sabah Ermənistanın xarici işlər nazirinin qarşısında məsələni dəqiq qoymalıdır-lar. Başa düşürəm, o, çətin vəziyyətdədir. O öz rəhbərinin qeyri-adekvat davranışına görə cavab verməli olur. Həqiqətən, o, acinacaqlı vəziyyətdədir. O necəsə vəziyyətdən çıxmali, sizin qeyd etdiyiniz kimi, bu

qeyri-ardıçıl hərəkətləri izah etməli olacaq. Paşinyan gah ağrılı güzəştlərdən danışır, gah deyir ki, məsələnin diplomatik həlli yoxdur, sonra deyir ki, kompromisə getməyə hazırlıdır, daha sonra deyir ki, Qarabağı axıra qədər müdafiə edəcək, gah deyir ki, Qarabağ Ermənistandır, sonra deyirdi ki, biz danışçıları Dağlıq Qarabağla aparmalıyıq. Yəni bir-birini tamamilə qarşılıqlı istisna edən qeyri-adekvatlıq palitrası. Buna görə də düşünürəm ki, sabah bu məsələlərin çoxu aydınlaşacaqdır.

**S u a l:** Siz Minsk qrupunun fəaliyyətinə toxundunuz. Mən belə bir aspekti dəqiqləşdirmək istərdim. Siz Azərbaycan xalqına sonuncu müraciətinizdə vəsi-təçiləri faktiki fəaliyyətsizliyinə görə kifayət qədər sərt tənqid etdiniz. Bu o deməkdirmi ki, Bakı Minsk qrupunun formatının dəyişdirilməsində israr edəcək? Bunu nə üçün soruşuram? Ötən həftə Prezident Putin Minsk qrupunun formatına yenidən baxılmasının mümkünüyünü istisna etməyib.

**C a v a b:** Bu bir ay ərzində mən Minsk qrupunun fəaliyyəti barədə dəfələrlə danışmışam və Azərbaycan xalqına müraciətimdə dediklərim əsl həqiqətdir. Axı hər bir struktur, necə adlanmasından, kimlərdən ibarət olmasından asılı olmayıaraq, əgər qarşısına qo-yulmuş məsələni yerinə yetirmirsə, özünün səmərəsiz olduğunu etiraf etməlidir. Axı qarşıya qoyulmuş və-zifə yerinə yetirilməyib. Hərçənd mən özümün bəzi müsahibələrimdə demişəm ki, Minsk qrupu tərəfindən nizamlamaya yönəlmış cəhdələri tamamilə inkar edə bilmərəm. Ona görə ki, hər halda, baza prinsipləri Minsk qrupu tərəfindən işlənib hazırlanmışdı.

Onlar işləyirdilər, variantlar təklif edirdilər. Təkliflərin bəziləri ilə biz razılaşmırdıq, bəziləri ilə erməni tərəfi razılaşmırıldı. Yəni bu proses Paşinyan Ermənistanda hakimiyyətə gələnədək davam edirdi. Lakin səmərəlilik, nəticə baxımından Minsk qrupu özünü doğrultmadı. Mən həmsədrlərin fəaliyyətini nəzərdə tuturam. Özü də əgər Minsk qrupunun həmsədrləri hansısa başqa ölkələr olsayıdı, bunu hələ onunla izah etmək olardı ki, o ölkələrin dünyada kifayət qədər təsir qüvvəsi yoxdur, hətta BMT Təhlükəsizlik Şurasının onların özlərinin qəbul etdikləri qətnamələrini reallaşdırmaq üçün kifayət qədər nüfuzu yoxdur. Lakin Minsk qrupunun həmsədrləri BMT Təhlükəsizlik Şurasının üç daimi üzvü, üç nüvə dövləti olduğu halda, onların Ermənistana təzyiq göstərməsinin mümkün olmaması, əlbəttə, çoxlu suallar doğurur. Qrupun tərkibi məsələsinə geldikdə, mən bu barədə artıq demişəm ki, Minsk qrupu 1992-ci ildə yaranıb. Onun necə yaradıldığını bilmirəm. Üzvlərin seçilməsinin hansı prinsiplərə əsaslanması da mənə məlum deyil. Ancaq mən onu da demişəm ki, əgər bu gün biz hansısa təmas qrupu yarat-sayıdıq, onun tərkibi tamam başqa olardı. Orada regionda öz mövqeləri olan, potensialı olan, dünyada nüfuza malik olan ölkələr olardı. Əlbəttə, düşünürəm ki, hazırda həmsədr olan ölkələr də bəlkə qala bilərdi. Lakin bu sual, əlbəttə, mənə aid deyil. Ona görə ki, Minsk qrupunun və onun həmsədrlərinin formallaşması mexanizmi və proseduru ATƏT-in səlahiyyətlərinə aiddir. Mən hesab edirəm ki, münaqişəni nizamlamaq üçün biz formal məsələlərdən yapışmamalıyıq. Minsk qrupu indiki kimi, öz işini davam etdirə bilər.

Ancaq praktiki olaraq, siyasi nizamlama səviyyəsinə çıxmaq üçün region ölkələri arasında regional əməkdaşlığın hansısa yeni mexanizmləri barədə düşünmək lazımdır. Fikrimcə, Prezident Putin bu barədə danışanda yəqin ki, o da bunları nəzərdə tuturdu.

**S u a l:** Yeri gəlmışkən, bəzi ekspertlər bununla əla-qədar «2+2» formulunu təklif edirlər. Bu formul, belə deyək, rəsmi Bakı üçün nə dərəcədə məqbuludur?

**C a v a b:** İki tərəf Ermənistan və Azərbaycandır. Bəs o biri iki tərəf kimlərdir?

**M ü x b i r:** Türkiyə və Rusiya.

**İ l h a m Ə l i y e v:** Bu bizim üçün məqbul olardı. Ona görə ki, həm Rusiya, həm də Türkiyə bizim qonşularımızdır. Bu ölkələrlə six qarşılıqlı münasibətlərimiz vardır. Bu ölkələrin öz aralarında da yaxşı əməkdaşlıq potensialı vardır. Təkcə son illərin tarixinə baxmaq kifayətdir. Türkiyə və Rusiya həm ikitərəfli gündəlikdəki bir çox məsələlər barəsində, həm də regional təhlükəsizlik məsələlərində qarşılıqlı anlaşmanın yüksək səviyyəsinə nail olublar. Bunu Suriyada da, Liviyada da, beynəlxalq terrorizmə qarşı mübarizə ilə bağlı məsələlərin həllində də görürük. Enerji layihələri, iqtisadi, investisiya xarakterli layihələr də öz yerində. Əvvəller, hələ bu münaqişə kəskinləşənə qədər, mən hər zaman deyirdim ki, biz Türkiyə ilə Rusyanın yaxınlaşmasını həmişə alqışlamışıq. Hesab edirəm ki, bu, regional təhlükəsizliyin mühüm amili-dir. Erməni separatizminin və ekstremizminin bizim üçün – təkcə bizim üçün deyil, region üçün – əsas təhlükə olduğunu nəzərə alsaq, hesab edirəm ki, Türkiyə ilə Rusyanın səylərini birləşdirməsi regionun xeyrinə

olardı, Dağlıq Qarabağ münaqişəsinin siyasi yolla nizamlanmasını sürətləndirə bilerdi.

**S u a l: Cənab Prezident, Siz dəfələrlə demisiniz ki, münaqişənin nizamlanmasında irəliləyiş olması üçün vasitəçilər Ermənistana qarşı hansıa formada sanksiyalar tətbiq etməlidirlər. Sizin fikrinizcə, bu sanksiyalar nədən ibarət ola bilər?**

**C a v a b:** Bəli, siz haqlısınız. Mən bu barədə danışmışam. Özü də təkcə indi yox. Mən bu barədə çoxdan danışıram. Lakin təəssüf ki, mənim çağrıqları cavabsız qalır. Hansı sanksiyalar tətbiq edilə bilərdi? O sanksiyalar ki, Ermənistani BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməyə və işgal edilmiş ərazilərdən qoşunları çıxarmağa məcbur etsin. Məsələn, İraq Küveyti işgal edəndən sonra İraqa qarşı tətbiq edilmiş sanksiyaları götürmək olar. Axı beynəlxalq hüquq baxımından təxminən eyni hadisə baş verib. Küveytin beynəlxalq aləmdə tanınmış ərazisi İraq tərəfindən işgal edilmişdi, hərbi cinayətlər törədilmişdi, etnik təmizləmə aparılmışdı. Yalnız dünya birliliyinin vaxtında reaksiya verməsi nəticəsində bu işgal dayandırıldı, özü də qısa vaxtda. Daha sonra İraqa iqtisadi sanksiyalar tətbiq edildi, silah satışına embarqo qoyuldu, İraqın ərazisi uçuşların qadağan edildiyi zonaya çevrildi, insanlığa qarşı cinayətlər tövərətmiş hərbi canılər məhkəməyə cəlb edilib, mühabimə olundular. Ermənistana münasibətdə də bu cür sanksiyalar tətbiq edilməli idi. Mən əminəm ki, hətta bu sanksiyalardan biri tətbiq olunsa idi, münaqişə çoxdan həll edilərdi. Sadəcə, bu sanksiyaları tətbiq etmək üçün siyasi iradə və istək yox idi. Cox ehtimal

ki, belə bir mövqeyə üstünlük verilirdi – təki vəziyyət daha da kəskinləşməsin, gəlin hər şeyi olduğu kimi saxlayaqq.

### **S u a l: Münaqişə dondurulmuşdu?**

**C a v a b:** Əlbəttə, dondurulmuşdu. Hərçənd hamı başa düşürdü ki, bu, əbədi davam edə bilməz. Hamı bunu hələ 10 il əvvəl başa düşürdü. Rusiya, ABŞ və Fransa prezidentləri bəyanatlarla çıxış ediblər, özü də dəfələrlə. Onlar aydın şəkildə deyirdilər ki, status-kvo qəbul edilməzdır. Yaxşı, biz bunu alqışladıq. Yadimdadır, bu bizdə bəyənildi və mən də bunu şərh etdim. Bəs sonra nə oldu? Sonra bu tezisdən tədricən uzaqlaşmağa başladılar, onu artikulyasiya etmədilər və yeni tezis fikirləşib tapdilar ki, status-kvo davamlı deyil. Axi bunlar tamamilə fərqli məsələlərdir, biz bu-nu gözəl başa düşürük. Deməli, həmsədr ölkələr Ermənistana hətta hər hansı siyasi təzyiq göstərmək cəhdindən də geri çəkildilər. Status-kvonun davamlı olmadığını hamı bilirdi. Son hadisələr də bunu göstərdi. Buna görə bir daha deyirəm, münaqişəni tezliklə həll etmək üçün – hələ gec deyil – sanksiyalar lazımdır. Düşünürəm ki, həmsədr ölkələr təcavüzkarı işgal olunmuş torpaqlardan getməyə məcbur etmək üçün ona hansı sanksiyalar tətbiq edilə biləcəyi barədə ciddi fikirləşməlidir.

### **S u a l: Siz necə hesab edirsiniz, bir ay davam edən hərbi faza müddətində həmsədr ölkələr bitərəfliyi tam qoruyub saxlaya biliblərmi?**

**C a v a b:** Mən bu barədə öz mülahizələrimi bildirmişəm və demişəm ki, əlbəttə, hər bir ölkənin, o cümlədən Azərbaycanın da öz xarici siyaset prioritətləri

ola bilər. Biz bəzi ölkələrlə daha sıx münasibətdəyik, bəziləri ilə münasibətlərimiz o qədər də sıx deyil, bəzi ölkələrlə münasibətlərimiz tarixi amillərə, başqaları ilə münasibətlərimiz daha praqmatik amillərə əsaslanır. Buna görə də həmsədr ölkələrdə çox strukturlaşdırılmış və fəal erməni icmalarının mövcud olmasına biz həmişə anlaşıqlı münasibət bəsləmişik. Amerikada da, Fransada da, Rusiyada da. Biz hətta bu vəziyyəti təhil edəndə onların qərarların qəbuluna daha çox harada təsir etmək imkanını müəyyənləşdirməkdə çətinlik çəkirik. Buna görə biz həmin amili həmişə nəzərə almışiq və indi də nəzərə alrıq. Birinci mərhələdə, hərbi toqqusmaların ilk günlərində bəzi sapmalar bizdə bitərəfliyə şübhə oyadırdı, indi isə düşünürəm ki, bütün bunlar qaydaya düşüb. Həmsədr ölkələrin ali rəhbərliyi ilə mənim əlaqələrim, habelə əminəm – Azərbaycanın aldığı beynəlxalq dəstək – indi gördüyüümüz bitərəfliyə gətirib çıxarıb. Bir daha deyirəm, kimin ürəyində nə varsa, bu bizim işimiz deyil. Lakin beynəlxalq hüquq normalarına və bitərəfliyə riayət edilməsi baxımından vasitəçilər buna əməl etməlidirlər. Əks halda, onlar vasitəçi olmaq imkanını itirərlər.

**M ü x b i r:** Nizamlamaya qərəzsiz yanaşmalıdırular.

**İ l h a m Ə l i y e v:** Tamamilə doğrudur. Ona görə ki, vasitəçi qərəzsiz olmalıdır. O, emosiyalarını evdə qoymalı, ya da ikitərəfli formatı tərk etməlidir. Nizamlama çərçivəsində isə ona ATƏT-in verdiyi mandatı və münaqışəni Azərbaycanın və ya Ermənistanın istəyinə uyğun şəkildə deyil, beynəlxalq hüququn tələb etdiyi qaydada nizamlamaq arzusunu əsas götürməlidir.

**S u a l:** Siz nisbətən yaxın vaxtlarda bəyan etmisiniz ki, Dağlıq Qarabağda heç bir referendum olmayıacaq. Bu, prinsip etibarilə təzə reallıqdır. Bu o deməkdirmi ki, məsələn, Azərbaycan öz mövqeyini dəyişib və ya ilkin mövqeyini bir qədər sərtləşdirib?

**C a v a b:** Bilirsinizmi, artıq 17 ildir ki, mən bu barədə danışıram, vasitəçilər də bunu bilirlər. ATƏT-in Minsk qrupunun həmsədrləri mənim mövqemini bilirlər. Bu illər ərzində mən neçə həmsədrin dəyişdiyini, həmsədr qismində neçə diplomatın dəyişdiyini artıq xatırlamıram. Lakin onlar hamısı təsdiq edə bilər, mən həmişə demişəm ki, Azərbaycanın beynəlxalq miqyasda tanınmış ərazilərdə heç vaxt heç bir referendum olmayıacaq. Üstəlik, əgər baza prinsiplərinə nəzər salsaq, orada da referendum sözü yoxdur. Orada iradə ifadəsi ilə bağlı, təyini-müqəddərat ilə bağlı müəyyən ifadələr vardır. Lakin biz həmişə demişik ki, bəli, təyini-müqəddərat beynəlxalq hüququn mühüm prinsipidir, ancaq o, ölkənin ərazi bütövlüyünü poza bilməz. İkincisi, ölkənin ərazi bütövlüyü həmin ölkənin razılığı olmadan dəyişdirilə bilməz. Ona görə də indiki halda bir müsahibəmdə dediyim sözlər mənim mövqemi tamamilə əks etdirir, bu, sırr deyil. Təbii ki, mən indi də eyni mövqedəyəm, biz Azərbaycan ərazisində ikinci erməni dövləti yaradılmasına imkan verməyəcəyik. Əgər kimsə ermənilər üçün ikinci dövlət yaratmaq istəyirsə, qoy öz ərazisinin bir hissəsində yaratsın.

**S u a l:** Cənab Prezident, son vaxtlar Ermənistən rəhbərləri tez-tez, bilmirəm bunu necə adlandırmaq, şantaja başlayır, bəyan edir ki, əgər hərbi faza davam etsə, Ermənistən Dağlıq Qarabağın müstəqilliyini

taniyacaq. Bu halda, onlar özləri onu hələ indiyə qədər tanımayıblar. Hələlik yalnız bəyan edirlər. Lakin onlar ümidişlərini itirmirlər ki, hansısa ayrı-ayrı ölkələr, beynəlxalq təşkilatlar müxtəlif ifadələrlə, xilas olmaq və sair xatırınə Dağlıq Qarabağın müstəqilliyini tanıyacaqlar. Siz necə hesab edirsınız, İrəvan tərəfindən belə tanıma nə dərəcədə gözlənilir və bu, münaqişənin nizamlanmasında hansı nəticələrə gətirib çıxara bilər?

**C a v a b:** Sizin bu sualınız Ermənistanın indiki həkimiyət orqanlarının qeyri-ardıcıl və qeyri-səmimi olmasına bir daha dəlalət edir. Ona görə ki, onlar özləri Dağlıq Qarabağın müstəqilliyini tanımadığı halda, istəyirlər ki, başqa ölkələr bunu etsin. Vəziyyət kəskinləşəcəyi halda onların Dağlıq Qarabağın müstəqilliyini tanıyacaqları barədə daimi şantaj və hədələri yenə də küy-kələk oldu. Hərbi qarşışdurma bir aydan çoxdur ki, davam edir. Bəs nə üçün onlar indiyə qədər Dağlıq Qarabağın müstəqilliyini tanımayıblar? Bunu etmək çox asandır. Qoy bəyan etsinlər ki, onu tanıyırlar. Onların siyasetinin bütün mahiyyəti də məhz bundadır. Onlar onilliklər boyu həmişə cəhd ediblər – təəssüf ki, bəzən başqa ölkələrin arxasında gizlənməyə nail olublar – onların problemlərini onların əvəzinə başqa ölkələr həll etsin. Müasir erməni dövlətinin ideologiyası da əslində bundan ibarətdir. Bu ideologiyanın çox dərin tarixi kökləri vardır. Büttün tarixboyu belə olub. Son 200 ilin tarixini, Qafqazın tarixini izləsək, onların ucbatından neçə müharibə baş verməsini, onların başqa ölkələr üçün neçə təxribat yaratmasını görərik. Sonra isə kolluğa qaçaraq və kimlərinsə arxasında gizlənərək, başqa xalqların

qanının axıdılmasının və qarşidurmanın bəhrələrini göründülər. Onların Qafqaza gəlib çıxmalarının tarixini biz çox gözəl bilirik. Qafqaz regionunda tarixən erməni etnosu olmayıb. Onlar buraya necə gəlib çıxıblar – məhz belə yolla, hiyləgərliklə, məkriliklə, necə deyərlər, ilani başqasının əli ilə tutmaq cəhdləri ilə. Onlar indi də eyni hərəkətləri edirlər. Buradan mən onlara, necə deyərlər, cavab çağırışı edirəm – Dağlıq Qarabağı tanıyın. Bu gün tanıyın. Yeri gəlmışkən, bu barədə nisbətən yaxın vaxtlarda demişəm – qoy bu gün tanısınlar. Lakin başqa ölkələrin bunu etməsini xahiş etmək yenə də Ermənistən rəhbərliyinin qeyri-adekvatlıından və onun siyasi savadının çox aşağı səviyyədə olmasından xəbər verir. Ona görə ki, əgər Ermənistən rəhbərliyi beynəlxalq siyasetin əsaslarından azacıq da olsa baş çıxarsayıdı, anlayardı ki, bu gün biz Dağlıq Qarabağ ilə vahid dövlət çərçivəsində və digər beynəlxalq strukturlar çərçivəsində BMT-yə daxil olanda Azərbaycanın ərazi bütövlüyü bütün dünya tərəfindən hamiya məlum fakt kimi etiraf edilib. «Qoşulmama Hərəkatı» – 120 ölkə Azərbaycanın ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləyib. Avropa İttifaqına 27 ölkə daxildir. Avropa İttifaqı ilə bizim imzaladığımız sənəddə Azərbaycanın ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı və suverenliyi dəstəklənib. Bunlar təqribən 150 ölkə deməkdir. Buraya İsləm Əməkdaşlıq Təşkilatını da əlavə etsək – düzdür, orada «Qoşulmama Hərəkatı»na üzv olanlar da var, olmayanlar da – budur dünya birlüyü. Ermənistən ucbatından, onun istəyinə görə, onun Dağlıq Qarabağı tanımaq şiltaqlığına görə Azərbaycan ilə münasibətləri

korlamaq, özü də sadəcə, korlamaq deyil, deyərdim ki, bu hər hansı ölkə ilə diplomatik münasibətləri dərhal pozmağa gətirib çıxarar. Kim belə addım atacaq? Sadəcə, heç kim bunu etməyəcək. Xüsusən ona görə ki, ermənilər özləri onu tanımirələr. Özü də elə bir vaxtda ki, onlar BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsasən, təcavüzkardırlar. Buna görə də deyərdim ki, bu hərəkət onların növbəti ləyaqətsiz cəhdidir, yenə başqasının hesabına öz istəklərinə nail olmağa çalışırlar.

**S u a l:** Siz çox yaxşı dediniz. Rusiya münaqişə zonasına hərbi müşahidəçilər göndərilməsini təklif etmişdi. Baş nazir Paşinyan, prinsip etibarilə sülhməramlıların münaqişə zonasına daxil olmalarına razılaşdı və bunların rusiyalı sülhməramlılar olmasını istisna etmişdi. Yəni bir növ kazus alıñır: hərbi müşahidəçilər, yoxsa sülhməramlılar? Ümumiyyətlə, bu məsələ barədə rəsmi Bakının mövqeyi necədir?

**C a v a b:** Bu bənd baza prinsiplərində eks olunub. Lakin biz onu heç vaxt ciddi müzakirə etməmişik. Ona görə ki, sadəcə, biz həmin bəndə çatmamışiq. Regional sülhməramlıların göndərilməsi nizamlamanın sonuncu mərhələsində, işğalın nəticələri aradan qaldırılanda, işğal edilmiş ərazilər qaytarılanda, qaçqınlar Dağlıq Qarabağa qayıdanda planlaşdırılırdı. Bəli, erməni və azərbaycanlı əhalinin birgə yaşamasını təmin etmək üçün birinci mərhələdə ayırıcı qüvvələr lazımlı olacaq. Lakin baza prinsiplərində həmin qüvvələrin hansı müddətə göndəriləcəyi, onların hansı ölkələrdən olacağı barədə göstərişlər yox idi.

Sadəcə, ona görə ki, biz o bəndə çatmamışdıq. Biz əvvəlcə sazişin əsas bəndlərini razılaşdırmağa idik. Ermənistan baş nazirinin münaqişə zonasında sülhməramlılar olmasını istədiyini bəyan etməsinə gəldikdə isə, əvvələn, bu onun işi deyil. Ona görə ki, biz münaqişə zonası deyəndə başa düşmək lazımdır ki, bu, Azərbaycanın ərazisidir. Əgər biz Azərbaycanla Ermənistanın sərhədində sülhməramlılardan danışırıqsa, bu, başqa məsələdir. Bəli, amma indi, mən belə başa düşürəm ki, Azərbaycan ərazisi haqqında danışılır. Buna görə də, təbii ki, həllədici sözü biz deməliyik, çünki bu mövzu geniş müzakirə edilməyib. Məncə, bu barədə danışmaq hələ tezdir. Lakin öz tərəfimdən qeyd etmək istərdim ki, bu barədə danışanda, əvvələn, aydınlaşdırmaq lazımdır ki, ehtimal edilən müşahidəçilərin mandatı necə olacaq, onlar harada disloka-siya ediləcəklər? Təmas xətti yoxdur, buna görə də dislokasiya yerləri harada olacaqdır?

Ermənistan beynəlxalq hüququ pozur, atəşkəsi pozmaqdə davam edir, bizim şəhərlərimizi atəşə tutur. Bu yaxınlarda «Euronews» kanalında bir reportaj verildirdi. Orada raketin necə uçması aydın görünürdü. Özü də raket hərbi mövqelərə deyil, bizim şəhərlərə uçur. Buna görə də sülhməramlılar harada yerləşəcək, onların mandatı necə olacaq, şəxsi heyəti, sayı, silahları, funksiyaları nə olacaq, onların təhlükəsizliyini kim təmin edəcək? Buna görə də bütün bu məsələlərin çox diqqətlə öyrənilməsi tələb olunur və yalnız bundan sonra deyə bilərik ki, bəli, biz buna razıyıq və ya razi deyilik. Ona görə bu suala cavab vermək hələ tezdir.

**S u a l:** Bütövlükdə, indiki vaxtda Azərbaycan, Ermənistan və Rusiya hərbçiləri atəşkəsin monitorinqinin hər hansı mexanizmini müzakirə edirlərmi?

**C a v a b:** Xeyr. İndi belə müzakirələr aparılmır.

**S u a l:** Siz Ermənistanın baş naziri ilə Qarabağ barəsində danışıqlar aparılması üçün Moskvaya gəlməyə hazırlıınızmı və hansı şərtlərlə?

**C a v a b:** Mən belə dəvət almamışam. Üçtərəfli görüşlərdə dəfələrlə iştirak etmişəm, lakin Ermənistannın, Azərbaycanın və Rusyanın rəhbərlərinin – prezidentlərinin iştirakı ilə. Amma Paşinyan Ermənistanda hakimiyyətə gələndən sonra belə görüşlər olmayıb. Ermənistannın əvvəlki prezidentləri ilə belə görüşlər olub. Mən həmin görüşlərdən heç vaxt boyun qacırıbmışam. Hesab edirdim ki, bu görüşlər çox müsbətdir. Ona görə ki, Rusiya Minsk qrupunun həmsədri kimi, nizamlamada xüsusi rol oynayır. Çünkü Rusiya həm də tarixən istər Ermənistana, istərsə də Azərbaycanla həmişə səxənə saxlayır və bu gün siyasi, iqtisadi qarşılıqlı əlaqələr baxımından Rusiya Azərbaycanla və Ermənistana çox fəal əməkdaşlıq edir, bizim qonşumuzdur. Buna görə belə görüşlərin çoxu Rusiya ərazisində keçirilib. Paşinyanın dövründə isə belə görüşlər olmayıb. Ermənistana rəhbərliyinin qeyri-adekvatlığını nəzərə alsaq, həmin görüşlərin nə dərəcədə səmərəli olacağını bilmirəm. Lakin əgər belə təklif daxil olarsa, biz ona həmişə müsbət mövqedən baxmışıq və baxacağıq.

**S u a l:** Belə dəvət olarsa, Siz gəlməyə hazırlıınızmı?

**C a v a b:** Bəli. Özü də, siz dediyiniz kimi, heç bir şərtsiz. Buna sübut odur ki, sabah bizim Xarici İslər

naziri Cenevrədə, yenə hər hansı şərtlər olmadan görüşəcək. Üstəlik, demək istəyirəm ki, hələ münaqişə başlayan vaxt bizim Xarici İşlər naziri – onun Minsk qrupunun həmsədrleri ilə görüşmək üçün Cenevrəyə səfəri planlaşdırılmışdı – oraya getdi. Ermənistanın xarici işlər naziri isə bir həftə əvvəl, oktyabrın əvvəlində oraya getməli idi, amma imtina etdi. Humanitar atəşkəs məsələsini razılaşdırmaq üçün Xarici İşlər nazirlərinin görüşü barədə Moskvadan təklif alı-nanda da bizim Xarici İşlər naziri Cenevrədən oraya uçdu. Yəni biz heç bir şərt qoymuruq. Amma mən yenə çox şübhə edirəm ki, Ermənistanın indiki hakimiyəti nizamlanma üzrə konstruktiv işə qabil olsun.

**S u a l:** Erməni tərəfin bəyanatlarına qayitsaq, baş nazir Paşinyan daim deyir ki, Türkiyənin xüsusi təyinatlıları, türkiyəli hərbçilər Azərbaycana sadəcə, kömək etmirlər, onlar hərbi fazaya fəal cəlb ediliblər. İndi belə fikirlər də əlavə olunub ki, münaqişənin hərbi fazasının həllində pakistanlı xüsusi təyinatlılar Azərbaycana fəal kömək edirlər. Siz bu bəyanatları necə şərh edərdiniz və ümumiyyətlə, Sizin fikrinizcə, hazırda nizamlamada Türkiyənin rolü nədən ibarətdir və perspektivdə nədən ibarət ola bilər?

**C a v a b:** Bu, Paşinyanın növbəti yalanıdır. Ermənistanın əvvəlki prezidentləri ilə mənim ünsiyyətim zamanı buna oxşar heç bir hal olmayıb. Bəli, biz düşmənlərik, bir-birimizə qarşı müsbət əhvalda ola bilərik, lakin danışıqlar masası arxasında heç vaxt belə ağ yalan olmayıb.

Sadəcə, belə insinuasiyalar da olmayıb. Bunlar hamısı yalandır. Burada Türkiyənin heç bir xüsusi təyi-

natlısı yoxdur. Bu barədə dəfələrlə demişəm, buna ehtiyac da yoxdur. İndi onun ağızı o qədər qızışıl ki, guya hansıa pakistanlı xüsusi təyinatlılar vardır. Yeri gəlmışkən, buna görə məncə, etiraz notası da alıb. Bu cəfəngiyyatdır, belə şey yoxdur. Bu, əvvələn, üçüncü tərəfləri münaqışyə cəlb etmək, münaqışını beynəlmiləlləşdirmək və özünün alçaldılmış vəziyyətini ört-basdır etmək cəhdləridir. Guya döyüş meydandasında vuruşan Azərbaycan deyil, Türkiyənin və Pakistanın xüsusi təyinatlılarıdır. O, cəfəngiyyat danışır. Bu yaxınlarda deyib ki, guya Azərbaycanın Suriyadan gətirdiyi terrorçular Rusiya ərazisinə soxulub və Qroznıda terror aktı törədiblər. Başa düşün, bu tamamilə cəfəngiyyatdır. Rusyanın xüsusi xidmət orqanları bu terror aktını kimin təşkil etdiyini yəqin ki, bilirlər. Bundan əvvəl Paşinyan deyirdi ki, Türkiyənin F-16 təyyarəsi Ermənistana məxsus Su-25 təyyarəsini vurub. Hami bilir ki, bu yalandır. Bütün bunları həm Rusiya, həm də digər həmsədr ölkələr izləyir. İndi biz texnologiyalar əsrində yaşayırıq. Heç nəyi gizlətmək mümkün deyil. O deyəndə ki, Gəncəyə ballistik raketləri Ermənistən atmayıb, bu sadəcə, axmaqlıqdır. Ona görə ki, hər hansı ballistik raketin buraxılması izlənilir. Bu raketin haradan buraxılmasını, ona hansı döyüş tapşırığı verilməsini Rusiya da çox gözəl bilir, Amerika da, Fransa da. Bu döyüş tapşırığının hədəfi yaşayış məhəlləsi idi. İkinci dəfə də yaşayış məhəlləsi oldu. Gəncədə bizim heç bir hərbi bazamız, heç bir hərbi şəhərciyimiz yoxdur. Bu dəhşətli dağıntı kadrlarını biz yox, yüzlərlə xarici jurnalist çəkəndə də, xarici diplomatlar birbaşa dağıntılar

yerindən müsahibə verəndə də Paşinyan yalan deyir. Deyir ki, bunu edən Ermənistan deyil. Bəs kimdir? Biz özümüz Gəncəyə zərbə endirmişik? Yalançlığın, ən başlıcası, axmaqlığın dərəcəsini təsəvvür edirsinizmi? Bunu hər bir adekvat insan başa düşməli idi, bunu gizlətmək mümkün deyil. Buna görə də onun pakistənli, türkiyəli xüsusi təyinatlılar barəsində dedikləri növbəti sərsəmlilikdir. Sabah deyər ki, biz ərazilərimizi azad etmək üçün buraya marslıları göttürmişik. Ondan nə desəniz gözləmək olar.

**M ü x b i r:** Hər halda, münaqişənin nizamlanmasında Türkiyənin sonrakı rolunu dəqiqləşdirmək istərdim.

**İ l h a m Ə l i y e v:** Bəli, nizamlamada Türkiyənin rolunu görürük, səmərəli roldur. Türkiyə bizi qardaş dövlətdir. Türkiyə dünyada yeganə ölkədir ki, Cənubi Qafqazın üç ölkəsi ilə onun dövlət sərhədləri vardır. Hazırda Türkiyə təkcə regional problemlərlə bağlı bir sıra məsələlərdə deyil, həm də qlobal planda həllədici söz sahibidir. Türkiyə həm də tamamilə müstəqil xarici siyaset yürüdü. Mənim bildiyimə görə, bu da hamiya komanda verməyə adət edənləri çox qıcıqlandırır. Türkiyə bizim etibarlı tərəfdaşımız, Azərbaycanın dostu, həm də Rusiya ilə çox sıx münasibətləri olan ölkə kimi, zənnimcə, hökmən mühüm rol oynayacaq. O, artıq indi həmin rolü oynayır. Rusiya və Türkiyə prezidentləri, bu ölkələrin Xarici İşlər nazirləri, Müdafiə nazirləri daim əlaqə saxlayırlar, bu məsələləri müzakirə edirlər. Bu onu göstərir ki, Türkiyə artıq cəlb olunub, Ermənistanın nə qədər xoşuna gəl-

məsə də. Lakin mən əminəm, Ermənistən bunu etiraf etməyə və bununla razılaşmağa məcbur olacaqdır.

**S u a l:** Cənab Prezident, hər halda, belə bir risk varmı ki, Azərbaycan ilə Ermənistən arasında münaqişə genişlənərək, daha böyük regional münaqişəyə çevriləcək, ona iri dövlətlər də qoşulacaq?

**C a v a b:** Səmimi desək, bunu tam istisna edə bilmərəm. Lakin öz tərəfimdən deməliyəm ki, biz buna gətirib çıxara biləcək hər hansı hərəkətlər etməyəcəyik. Bu münaqişəni beynəlmiləlləşdirə biləcək heç bir təxribat olmayıacaq. Bu bizə lazımlı deyil. Son bir ayda dəfələrlə demişəm ki, biz bunun əleyhinəyik. Bütün ölkələri təmkin nümayiş etdirməyə, müdaxilə etməməyə çağırımişam. Mən şadam ki, belə də olur. Hərçənd Ermənistənin münaqişəni beynəlmiləlləşdirmək üçün daimi cəhdləri, Ermənistən rəhbərliyinin Rusiyadan az qala Ermənistən tərəfində döyüşmək üçün Rusiya qoşunlarını göndərmək barədə daimi xahişləri məhz mənim dediyim ilanı özgə əli ilə tutmaq məsələsidir. Buna görə əminəm ki, region ölkələri, həm Rusiya, həm Türkiyə, həm İran, həm də Gürcüstan – təbii ki, Azərbaycanın bu ölkələrlə etimada əsaslanan six tarixi, mədəni, siyasi münasibətləri vardır – təcavüzkarın dəyirmanına su tökən hər hansı hərəkətlərdən çəkinəcəkdir.

**S u a l:** Bu yaxınlarda Prezident Putin bəyan etdi ki, indiki eskalasiyanın gedişində hər iki tərəfdən ölenlərin ümumi sayı təqribən 5000 nəfərdir. Sizdə olan rəqəmlər də belədir, yoxsa onlar bir qədər fərqlənir?

**C a v a b:** Mən demişdim ki, biz həlak olan hərbi qulluqçuların sayını münaqişə, müharibə başa çat-

dıqdan sonra açıqlayacaqıq. Mühəribə başa çatdıqdan sonra. Dinc sakinlərə gəlincə, biz məlumatları dərc edirik. Mən sizə dedim: 69 nəfər həlak olan və 300-dən çox yaralı vardır. İtkilərə gəlincə, bizim fərziyyələrə görə Ermənistanın hansı itkiləri ola biləcəyini deyə bilərəm.

**M ü x b i r:** Maraqlı olardı.

**İ l h a m Ə l i y e v:** Baxın, hətta tam riyazi cəhətdən. 256 tank məhv edilib, bu dünənki gün üçün olan məlumatdır. Hər gün bu rəqəm artır. Hesablayın, orada hərəsində 3-4 nəfər vardır. Bu, artıq təxminən 1000 nəfər. Sonra 50-dən çox piyadaların döyüş maşını məhv edilib. Orada təxminən neçə nəfərin olduğu aydınlaşdır. Yüzlərlə artilleriya topları. Hər birində bir neçə nəfər. 6 ədəd S-300 qurğusu, 40-a yaxın «Osa», TOR, «Kruq», «Kub» zenit-raket kompleksləri. 400, bəlkə də 400-dən çox yük maşını, onların böyük hissəsi məhv edilib, həm hərbi qulluqçularla, həm də döyüş sursatı ilə birgə. Əgər bunları hesablaşsaq, hələ nə qədər səngərlərdə məhv edilib. Axı biz bu səngərləri, təmas xəttini keçmişik. Bu kadrlar internetdə vardır. Yəni bizim məlumata görə, təkcə erməni tərəfinin itkisi 5000 və daha çox ola bilər, yaralananlar isə mühəribədə bir qayda olaraq, 2-3 dəfə çox olur. Bizim itkilərə gəlincə, onları sonra açıqlayacaqıq. Lakin deməliyəm ki, onlar xeyli azdır. Silahlı toqquşmanın xarakteri, mürəkkəb relyef və ermənilərin 30 il ərzində qurduqları istehkamlar nəzərə alınarsa, hesab edirəm ki, hər bir insan həyatı dəyərlidir, lakin bütün bunnlarla bərabər, bizim itkilərimiz minimaldır.

**S u a l:** Bu mövzunu davam etdirmək istərdim. Bəzi hərbi ekspertlər hesab edirlər ki, Azərbaycan, belə deyək, hərbi əməliyyatların aktiv fazasında pilotsuz uçuş aparatlarından fəal istifadə edilməsi hesabına həlak olanların sayını minimuma endirməyə müvəffəq olub. Hətta bəziləri, elə ABŞ-dan olan hərbi ekspertlər hesab edirlər ki, bu, XXI əsrдə döyüş əməliyyatlarının aparılmasının yeni modelidir. Əks-hükum aparıllarkən dronların xeyrinə seçim edilməsi nə ilə bağlı idi?

**C a v a b:** Azərbaycan Ordusunun arsenalı təkcə dronlardan ibarət deyil, bizdə Rusiya, Belarus, İsrail istehsalı olan müasir hava hücumundan müdafiə sistemləri vardır. Onlar Ermənistən ərazisindən göndərilən raketlərin çox hissəsini vurur. Təəssüf ki, biz həmin raketlərin hamısını vura bilmirik. Bizdə ən müasir zirehli texnika var, modernləşdirilmiş T-72 tankları, ən müasir T-90 tankları, piyadaların döyüş maşınları və sair, müasir uzaqvuran artilleriya silahları vardır. İndi bu heç kəs üçün sırr deyil. «Polonez», «Lora», «Ekstra», «Qasırga» raketləri və sairə. Yəni biz ordumuzun silahlanmasına birtərəfli yanaşmamışıq. Lakin mühəribə aparılmasının müasir metodları, əlbəttə, ötən əsrin 90-cı illərində olan metodlardan fərqlənir. Buna görə də pilotsuz aviasiya bizim döyüş qabiliyyətimizin mühüm amilidir, xüsusən belə möhkəmlənmiş rayonların olması nəzərə alınmaqla. İnanın ki, hətta bizim internetdə nümayiş etdirdiyimiz kadrlar da əslində baş verənlərlə müqayisədə çox cüzi hissədir. Bunlar bizim göstərə bildiklərimizdir. Aşkar görünür ki, onlar orada qazılıb

yerləşdirilib. Sanki hansısa gəmiricilərdir. Onlar orada hər yeri qazıblar. Aralarında yollar olan, uzunluğu kilometrlərlə ölçülən tunellər vardır. Siçovul yuvalarına oxşayır. Səs eşidən kimi oraya girirlər. Hər bir artilleriya topunun siçovul yuvası vardır. Buna görə müasir texnika olmasa, bunları məhv etmək çox çətin olardı və bu çox böyük insan tələfatına gətirib çıxarırdı. Biz neçə «Qrad» qurğusunu məhv etmişik. İndiki halda pilotsuz aviasiya – həm Türkiyə dronları, həm də İsrail dronları bizə çox kömək edir. Azı 6 ədəd S-300 zenit-raket kompleksini məhv etmişik. Üstəgəl, müasir pilotsuz uçuş aparatları. Onlar özləri zərbə endirir, özləri kəşfiyyat aparır, həm də zərbə vuran artilleriyanın koordinatlarını verir. Buna görə, əlbəttə, bu bizim uğurumuzun mühüm amiliidir. Lakin dediyim kimi, torpaqlarımızı Azərbaycan əsgərləri və zabitləri azad edirlər, bu torpaqlarda bayraqımızı qaldırırlar. Buna görə bütün bunlar bizim sərvətimizdir və təsadüfi deyil ki, Azərbaycan Ordusu ən yüksək döyüş qabiliyyətli ordulardan biri hesab edilir. Mən bilirəm ki, bu mühəribədən sonra bu təcrübə öyrəniləcək. Ümumiyyətlə, bu təcrübə hərbi quruculuq üzrə gələcək fəaliyyəti planlaşdırılan çox ölkələr üçün, hətta bizim üçün də faydalı olacaq. Bu yaxınlarda Müdafiə Nazirliyində hərbçilərlə müşavirə keçirirdim, orada dedim ki, biz uğurlarımızla yanaşı, nöqsanlarımızı da təhlil etməliyik və gələcəkdə hərbi texnika alanda anbarlarda qalmış texnikanı almamaq təcrübəsinə əsas götürməliyik.

**S u a l: İstifadə edilməmiş qalb?**

**C a v a b:** Bəli.

**S u a l:** Cənab Prezident, Siz qeyd etdiniz ki, eska-lasiyanın indiki fazasında erməni tərəfinin dinc şəhərləri atəşə tutması halları tez-tez baş verib. Gəncənin iki dəfə şiddətli atəşə tutulması, Bərdənin dünən atəşə tutulması, həlak olanların ümumi sayı 70 nəfərə yaxındır – bu, döyüş əməliyyatları zonasından kənarda yaşayan şəxslər üçün lap çoxdur – və 300-dən çox yaralı. Lakin eyni zamanda, Bakıdan daim bəyanatlar səslenir ki, beynəlxalq birlik bu atəşlərə görə Ermənistani lazıminca qınamır. Yəni beynəlxalq birlik həm Bakıya, həm də İrəvana dinc vətəndaşların atəşə tutulmasını dayandırmaq kimi çağırışlar etməklə kifayətlənir. Lakin Bakının Ermənistannın əməllərini ittiham etməsi beynəlxalq birlik tərəfindən lazıminca qarşılanır?

**C a v a b:** Bəli, bu belədir. Lakin bu bizim üçün yenilik deyil. Bütün bu işgal illəri ərzində Ermənistannın qınanması nədən ibarət olub? Məgər bu, ittiham idimi? Xeyr. Məgər kimsə Ermənistani işğala görə qına-yıbmı? Bəli, 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının qətnamələri qəbul edilib. Bəli, sonra biz öz səylərimizlə BMT Baş Assambleyasının və «Qoşulmama Hərəkatı»nın qətnamələrinin qəbul edilməsinə nail olduq. Hətta Avropa Parlamentinin də. Lakin onlar, əlbəttə, nizamlama üçün hüquqi baza yaratdılar, amma ittihamları eşitmədik. Hətta atəşkəsin Ermənistən tərəfindən pozulması aydın olduqda belə. Moskvada atəşkəsin əldə olunmasından heç bir gün keçməmiş onlar Gəncəyə zərbə endirdilər. İndi də, Vaşinqtonda atəşkəs razılıdırıldıqdan bir gün sonra, özü də bunun üçün onlar yalvarırdılar, atəşkəs barədə yalvaran onlar idi. Fransa tərəfinin fəaliyyəti nəticəsində əldə

edilmiş atəşkəs də pozulub. Bir gün keçmədi, onlar Bərdəni atəşə tutdular. Buna qədər isə onlar Tərtərdə dəfn mərasimini atəşə tutmuşdular. Orada 4 nəfər həlak olmuşdu. Bu qeyri-insani əməllər göstərir ki, biz kiminlə vuruşmağa məcburuz. Onlar üçün nə əxlaq normaları var, nə şərəf, nə ləyaqət. Ümumiyyətlə, müharibənin necə aparılması barədə anlayışları yoxdur. Ona görə də onlar müharibəni belə aparırlar.

Bilirsinizmi, hətta hər bir rəqibə, düşmənə də müəy-yən dərəcədə hörmət etmək lazımdır, çünki qaydalar, o cümlədən müharibənin aparılması qaydaları vardır. Erməni tərəfi üçün bu qaydalar yoxdur. Ona görə də biz Ermənistən pislənəcəyinə o qədər də ümid etmir-dik. Bizi qardaş Türkiyə dəstəkləyir. Bizi Pakistan dəstəkləyir. Türkiyə Prezidenti, Pakistanın Baş Nazi-ri açıq dəstəkləyirlər. Onlar dəfələrlə bizi dəstəklədik-lərini ifadə ediblər. Bizi çox ölkələr dəstəkləyir. Lakin biz dünya birliyi dedikdə, nə üçünsə həmişə Qərb dünyası başa düşülür. Bax, oradan biz həmrəylik göz-ləmirdik və gözləmirik.

**S u a l:** Bundan başqa, erməni tərəfi tez-tez Azərbaycanın müxtəlif enerji infrastrukturunu – Mingəçeviri, qaz kəmərlərini, neft kəmərlərini atəşə tuturdu. Ümumiyyətlə, necə hesab edirsınız, bu, Azərbaycan nef-tinin və qazının dünya bazarına çatdırılması üçün müəy-yən risklər yarada bilərmi?

**C a v a b:** Əgər onlar vəd etdiklərini reallaşdırı bil-sələr, konkret olaraq, Səngəçal terminalını və ya bizim neft və qaz kəmərlərimizi bombalaya bilsələr, bu, risk-lərlə bağlı olacaq. İndiki halda, düşünürəm ki, onları qınayacaqlar, çünki bu neft və qaz əsasən avropalı

istehlakçılara lazımdır. Sırr deyil ki, Azərbaycandan çəkilən qaz kəməri müəyyən dərəcədə, çox yox, müəyyən dərəcədə bəzi Avropa ölkələrinin enerji təhlükəsizliyinə şərait yaradır və yaradacaqdır.

**M ü x b i r:** Avropanın cənubu.

**İ l h a m Ə l i y e v:** Neftin göndərilməsi məsələsinə gəldikdə, bu gün Avropa İttifaqının üzvü olan bəzi ölkələr öz ehtiyaclarının təxminən 40–50 faizini Azərbaycan nefti hesabına təmin edirlər. Yəni əgər bu neft-qaz kəmərləri ilə bağlı bir hadisə baş verərsə, Ermənistən ciddi beynəlxalq təzyiqlə üzləşəcək. Lakin bu da onları dayandırmır. Onlar Bakı–Novorossiysk neft kəmərini bombalamamağa cəhd göstərmişdilər. Bu neft kəməri Azərbaycan ilə Rusiyani bağlayır. Həmin Rusiyani ki, Ermənistən ondan həmişə hansısa xüsusi münasibət tələb edir, əvəzində heç nə vermədən. Heç nə. Əsla. İstər tarixi baxımdan, istər beynəlxalq arena-da dəstək mənasında. Əlbəttə, indi Sorosun komandasından başqa bir əməl gözləmək çətindir. Buna görə də Mingəçeviri, elektrik stansiyasını bombalamağın məqsədi Azərbaycanın enerji sistemini dağıtmışdır. Bu, müəyyən dərəcədə təsir göstərər, lakin biz artıq şaxələnmiş enerji təchizatı şəbəkəsi, yeni elektrik stansiyalarını yaratmışıq. Ona görə də bu məhz erməni tərəfin yırtıcı mahiyyətini göstərir. Başqa məsələdir ki, biz həmin raketlərin çoxunu havada məhv etmişik. Bir hissəsi tutulub, bir hissəsi partlamayıb. Bu da onların hərbi potensialından xəbər verir. Amma, əlbəttə, belə bir təhdid var və biz ona adekvat reaksiya verməliyik. Mən həmişə demişəm, bu gün də deyirəm, Bərdə şəhərinin vəhşicəsinə bombardman edilməsinə,

orada 7 yaşlı qızın həlak olmasına və bir neçə uşağıın zərər çəkməsinə baxmayaraq, biz onların tayı deyilik. Biz onlara döyüş meydanında cavab verəcəyik. Biz yeni torpaqların azad edilməsi ilə, bayraqımızı yeni şəhərlərə sancmaqla cavab verəcəyik. Biz şəhərləri, mülki şəxsləri bombalamayacaqıq. Sizə lap yaxın vaxtlara aid bir nümunə göstərim. Artıq çoxdandır ki, həlak olanların cəsədlərinin və hərbi əsirlərin dəyişdirilməsi barədə söhbət gedir. Prinsip etibarilə bu mövzu Moskvada səsləndirilib. Bu ayın 10-da humanitar mülahizələrə əsasən, biz Beynəlxalq Qırımızı Xaç Komitəsinə dəfələrlə müraciət etmişik ki, gəlin mübadiləni təşkil edək. Özü də, tam təfərrüati ilə deyim, mən həlak olmuş erməni hərbçilərinin cəsədləri barədə tapşırıq vermişəm ki, onları maksimum dərəcədə refrijiratorlarda (soyuducularda), soyuq yerlərdə saxlaşınlar, biz hamımız bilirik, cəsədlər qalanda nə hala düşür.

**M ü x b i r:** Cəsədlərin parçalanmaması üçün.

**İ l h a m Ə l i y e v:** Bəli, tamamilə doğrudur. Hər dəfə erməni tərəfi imtina edir. Hər dəfə bəhanələr gətirirdilər ki, gəlin bunu döyüslər gedən yerdə edək. Başa düşürsünüzmü, bu, mübadiləni aparacaq insanların, mülki şəxslərin həyatını təhlükə altına qoymaq deməkdir. Biz deyirik yox, bizim dövlət sərhədimiz var. Gəlin bunu Tovuz rayonunda, Qazax rayonunda edək. Gəlin orada edək. Deyirlər, yox, yalnız burada. Buna görə dünən mən qərar qəbul etmişəm ki, Ermənistəninin həlak olmuş hərbi qulluqçularının cəsədlərinin çox hissəsi birtərəfli qaydada Ermənistana verilsin. Üstəgəl, daha iki mülki şəxsi – bu ahil insan-

ları da verəcəyik. Dünən biz bunu etməyə çalışdıq, onları maşınlarla sərhəd tərəfə yola saldıq. ATƏT-in ofisini, Qırmızı Xaç Komitəsini bu işə cəlb etdik, lakin erməni tərəfi onları qəbul etmir. Onlar həlak olmuş insanların cəsədlərini qəbul etmirlər. Ümumiyyətlə, bu nə deməkdir, bunu necə izah edəsən? Bu hansı insani əxlaq normalarına sığır? Biz hər halda, cəsədləri verəcəyik. İndi mülki şəxslərin və həlak olanların cəsədlərinin Gürcüstan ərazisindən çatdırılması üzərində işləyirik. Əgər onlar bu cəsədləri qəbul etməsələr, mən heç bilmirəm nə edək?! Görün biz kiminlə vuruşuruq. Başa düşürsünüz? Bunu hamı başa düşməlidir. Onların bütün saxta, yalvarış dolu bəyanatlarını da. Onların ah-vayı, ağlamaları – bunlar hamısı yalançı göz yaşlarıdır. Biz onları yaxşı tanıyıraq. Buna görə Rusiya ictimaiyyəti onların yalanlarına, böhtanlarına aldanmamalıdır. Bəli, aydındır ki, onlar Rusiya Federasiyasında integrasiya ediblər. Təkcə orada yox, Fransada da, Amerikada da. Onlar mediada da yer tutub, ictimai fon yaradırlar. Lakin insanlar bizim kiminlə vuruşduğumuzu başa düşməlidirlər. Anlamalıdırlar ki, biz haqlıyıq. Biz öz torpağımızda vuruşuruq. Onlar bizim torpaqda ölürlər.

**S u a l:** Cənab Prezident, Siz dəfələrlə vurğulamısınız ki, hərbi faza gec-tez başa çatacaq. Bununla əlaqədar Sizə iki sualım vardır. Birincisi, Siz bütün rayonların işğaldan azad edilməsindən, yəni həm Dağlıq Qarabağın, həm də 7 rayonun qaytarılmasından sonra Azərbaycanın iqtisadi potensialını necə qiymətləndirirsiniz? Bu, Azərbaycanın iqtisadi artım sürətinə necə təsir göstərə bilər?

**C a v a b:** Bunu demək çətindir. Bu barədə müxtəlif ehtimallar vardır. Əlbəttə, böyük ərazilərin öz nəzarətimizə qaytarılması artım üçün, inkişaf üçün, ilk növbədə, kənd təsərrüfatının və turizmin inkişafı üçün böyük potensialdır. Ona görə ki, Qarabağ regionu ölkəmizin ən gözəl və bərəkatlı regionlarından biridir. Həm təbii faydalı qazıntılarla, həm qızilla, sink və qurğuşunla zəngindir. Yeri gəlmışkən, Ermənistan Kəlbəcərdə bir neçə xarici şirkətlə bərabər qızılın qanunsuz hasilatını həyata keçirir. Lakin biz, əlbəttə, onların hamisini müvafiq hüquqi prosedurlar vasitəsilə məsuliyyətə cəlb edəcəyik. Ona görə də bu regionun perspektivi Azərbaycanın davamlı inkişafı üçün, ilk növbədə, ərzaq təhlükəsizliyi məsələlərinin həlli üçün çox vacib olacaq. Lakin anlamaq lazımdır ki, birinci mərhələdə bu çox böyük maliyyə məsrəfləri tələb edəcəkdir.

**M ü x b i r:** Bərpa işləri.

**İ l h a m Ə l i y e v:** Bəli, əlbəttə. Çünkü bizim göstərdiyimiz kadrlardan da görünür ki, orada bircə ev də qalmayıb. Biz Füzuli şəhərini işğaldan azad edəndə orada bircə salamat bina tapa bilmədik. Təsəvvür edirsinizmi? Bütün şəhərdə, halbuki orada on minlərlə insan yaşayırıdı. Bircə bina da qalmayıb. Mənə zəng vurdular, dedim ki, bayraqı dirək üzərində qaldırın. Görün onlar nə ediblər. Ağdamın, Cəbrayıl rayonunun xarabalıqlarına baxın. Hər şey dağıdılıb. Elə bil buradan vəhşilər keçib. Elə bil onlar insan deyilmiş. Onlar hər şeyi söküb-dağıdıblar. Evlərin damlarını, pəncərə çərçivələrini, hətta unitazları da. Bu sadəcə, quldurluqdur. Buna görə qarşıda bizi çox böyük xərc-

lər gözləyir. İnfrastruktur, yollar, kommunikasiyalar, yaşayış yerləri, inzibati binalar. Düşünürəm ki, ilk mərhələdə ümumi daxili məhsulun həcminə görə bu, inşaat sektoruna çox müsbət təsir göstərəcəkdir.

### **S u a l: İnşaat sektoruna?**

**C a v a b:** Bəli, sözsüz. Bir də, əlbəttə, məşğulluq məsələsinə. Tikinti materialları istehsalı ilə bağlı olan hər şeyə. Lakin bu, milyardlarla məsrəf demək olacaq. Biz dəymiş ziyanı hesablayacaqıq. Mən bir neçə gün bundan əvvəl işgaldən azad edilmiş ərazilərdə xüsusi müvəqqəti komendanturaların yaradılmasına dair təlimatlar vermişəm. Biz hər şeyi inventarlaşdıracaqıq, orada qalanların uçotunu aparacaqıq, bizə vurulmuş ziyanın həcmini qiymətləndirəcəyik və təbii ki, bundan sonra artıq bizim vətəndaşların oraya qayıdacağı mərhələdə müvafiq hüquqi prosedurlar aparılacaq, biz təcavüzkarı məsuliyyətə cəlb edəcəyik. Odur ki, perspektivdə, fikrimcə 5–10 il ərzində bu, qeyri-neft sektorunun inkişafına yaxşı təkan verəcək, qısamüddətli perspektivdə isə bu, məsrəf tələb edəcək. Lakin başa düşürsünümü, Qarabağı bərpa etmək, onu yer üzündə ən gözəl və həyat üçün rahat guşələrdən birinə çevirməkdən bizi dayandırıbiləcək maddi maneə yoxdur.

**S u a l: Nəhayət, sonuncu sual. Siz Qarabağ münaqişəsi başa çatandan, nizamlanandan sonra bizim regionda vəziyyətin geosiyasi inkişafını və qüvvələr nisbətini necə görürsünüz?**

**C a v a b:** Zənnimcə, vəziyyət, əlbəttə, münaqişədən əvvəlki kimi olmayıacaq. Biz regionda geosiyasi düzümü çox cəhətdən dəyişmişik. O, artıq dəyişib və bir çox stereotiplər keçmişdə qalib. Məsələn, Rusiya

və NATO arasındaki qarşidurma kimi. Siz indi baxın, Rusiya və NATO-nun üzvü olan Türkiyə daha çox səmimi və etimada əsaslanan əlaqələrə malikdir, nəinki Türkiyə ilə NATO üzvü olan hər hansıa başqa ölkə. Bunlar əvvəl yox idi, bunlar yeni reallıqlardır. Buna görə də belə dəqiq strukturlaşdırılmış stereotip olan geosiyasi təfəkkür də ikinci plana keçir. Mən hesab edirəm ki, bu, müsbət amildir. Çünkü reallıqları əsas götürmək lazımdır, reallıqları isə siyasetçilər öz fəaliyyətləri ilə yaradırlar. Düşünürəm ki, bu gün bizim regionda regionun gündəliyini müəyyən edən, əməkdaşlığa istiqamətlənən aparıcı siyasi xadimlər arasında çox müsbət əməkdaşlıq formatı yaranır. Çünkü bu gün Türkiyə, İran, Rusiya və Azərbaycan arasında həm üçtərəfli, həm də ikitərəfli formatlarda fəal əməkdaşlıqdan danışmaq olar. Bizim üçtərəfli formatımız mövcuddur. Düşünürəm ki, gün gələcək, biz artıq dördtərəfli formatda da fəaliyyət göstərəcəyik. Bu həm tarixi, həm iqtisadi, həm nəqliyyat, həm geosiyasi və ən başlıcası, bu regionda təhlükəsizliyin möhkəmləndirilməsi baxımından təbii olacaqdır. Buna görə Ermənistən bundan sonra da Qafqazın bədənində yad cisim kimi qalmamalıdır. Ermənistən buraya onsuz da hamidan sonra gəlib və erməni dövləti onlara tarixən heç vaxt məxsus olmadıqları torpaqlarda süni şəkildə yaradılıb. Mən Azərbaycan Xalq Cümhuriyyətinin İrəvanı Ermənistənə necə verməsini dəfələrlə demişəm. Bu, tarixi faktdır. 1918-ci il mayın 29-da, Cümhuriyyətin yaranması elan edildikdən bir gün sonra İrəvan verilib. Özü də müzakirələr zamanı qanunverici orqanın İrəvandan

olan deputatları bunun əleyhinə olublar, lakin onların fikrini heç kim nəzərə almayıb. Bax, beləcə, İrəvanı götürüb veriblər. Buna görə də, necə deyərlər, olan olub, keçən keçib. İndi Ermənistən yad cisim olmamalı və işğala son qoymalı, Azərbaycan ilə, Türkiyə ilə münasibətləri normallaşdırılmalıdır. Bu onlara yalnız fayda gətirə bilər, başa düşürsünüzümü, yalnız fayda. Bütün kommunikasiyalar açılacaq, onlar integrasiyalı enerji, nəqliyyat layihələrinin bir hissəsi, ümumi təhlükəsizlik sisteminin bir hissəsi olacaqlar. Baxın, bu gün Türkiyə Rusiyadan S-400 zenit-raket kompleksləri alır. Bu tamamilə yeni təhlükəsizlik sistemidir. Bu sadəcə, hava hücumundan müdafiə kompleksinin alınması deyil, yeni təhlükəsizlik, qarşılıqlı etimad sistemi-nə bir addım yaxınlaşmaqdır. Bunu qarşılıqlı etimad olmadan əldə etmək mümkün deyil. Biz Rusiyadan S-300-ləri çoxdan almışiq. Bu da qarşılıqlı etimad amilidir. Buna görə regionun belə konfiqurasiyası hamının xeyrinədir. Amma Ermənistən başa düşməlidir ki, o, artıq yoluñ kənarındadır. Artıq ondan ötrü heç kim vuruşmayacaq. Bəs sonra? Əgər o bizimlə qarşıdurmaya davam edərsə, əgər bundan sonra da Türkiyəyə ərazi iddiaları irəli sürərsə, başa düşməlidir ki, bizim qarşımızda necə dura bilər? Lakin biz onların ölkəmizə və xalqımıza gətirdiyi bütün ağrı-acilərə və faciələrə baxmayaraq, qarşıdurma istəmirik, biz sülh istəyirik. Buna görə də düşünürəm ki, geosiyasi reallıq müsbət istiqamətdə inkişaf etməlidir. Hər halda, biz öz tərəfimizdən hər şeyi edəcəyik ki, bu belə də olsun.

**M ü x b i r:** Bütün suallarımıza ətraflı cavab verdinizə görə bir daha çox sağ olun.

## ALMANİYANIN ARD TELEVİZİYA KANALINA MÜSAHİBƏ

*28 oktyabr 2020-ci il*

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrin 28-də Almaniyanın ARD televiziya kanalına müsahibə vermişdir.*

**S u a l: Sentyabrin 27-də müharibə başlandı. Sizin «Kim birinci atəş açdı?» sualına cavabınız nədir?**

**C a v a b:** Cavab Ermənistandır və bizim sübutlarımız vardır. Çünkü mülki şəxslər və hərbçilər arasında ilk qurbanlar azərbaycanlıları idı. Bu bizə qarşı ardıcıl surətdə üçüncü hərbi təxribat idi. Birincisi iyul ayında törədildi. O zaman onlar Ermənistan–Azərbaycan sərhədinə hücum etdilər. Bizim mülki şəxslər və hərbi qulluqçular arasında itkilərimiz oldu. İkinci cəhd avqust ayında baş verdi. Ermənistan diversiya qrupu göndərmişdi, onun başçısı tərəfimizdən saxlanıldı və o, ifadə verdi ki, mülki şəxslərə hücum etmək üçün göndərilibdir. Üçüncü dəfə sentyabrin 27-də onlar temas xəttinə yaxın yerləşən bəzi şəhər və kəndləri ağır artilleriya bombardmanına tutdular. Biz cavab verdik və bu belə başlandı.

**S u a l: Siz çox tutarlı və sərt cavab verdiniz. Nə üçün bu dəfə belə etdiniz? Bu, İsrail və Türkiyə dönlərinə görə Azərbaycan Ordusunun üstün qüvvəyə malik olduğu üçün baş verdi?**

**C a v a b:** İsrail dronları bizdə artıq uzun illərdir ki, var. Yeri gəlmışkən, onların bəziləri Ermənistanın işgal olunmuş bəzi torpaqlarımızın işğaldan azad edilməsi zamanı başladığı təxribata qarşı 2016-cı ildə istifadə olunmuşdur. Lakin o toqquşma Ermənistan da yandığına görə bir neçə gün davam etdi. Onlar bu dəfə də dayansayırlar, biz də dayanardıq. Lakin onlar dayanmadılar. Onlar bizə böyük ziyan vurmaq isteyirdilər. Onlar təmas xəttindən çox uzaqda yerləşən şəhərlərə raket atmağa başladılar və bizim mülki şəxslər arasında çoxlu qurbanlarımız var – bu vaxtadək 69 nəfər. Odur ki, biz özümüzü, xalqımızı müdafiə etməli və cavab verməli idik. Bizim cavabımız sərt idi, amma onlar buna layiq idilər.

**S u a l:** Başa düşdüyümə görə siz xüsusilə cənubda müəyyən torpaqları azad etmisiniz, eyni zamanda, Dağlıq Qarabağa yaxın, şimalda da. Bu müharibə nə qədər davam edəcək?

**C a v a b:** Bu, Ermənistandan asılıdır. Mən bunu dəfələrlə demişəm. Biz bu gün dayanmağa hazırlıq. Yeri gəlmışkən, bizim üç dəfə atəşkəsə razı olmayışımız faktı hərbi toqquşmaları dayandırmaq və bu məsələni danışıqlar masasında, siyasi yolla həll etmək iradəmizi nümayiş etdirir. Lakin Ermənistan üç dəfə atəşkəsi kobud şəkildə pozubdur.

**A p a r i c i:** Onlar da eyni sözləri deyirlər.

**İ l h a m Ə l i y e v:** Bəli, onlar deyirlər. Lakin baxın, görün nələr baş verib. Oktyabrın 10-da humanitar atəşkəs elan olundu. Növbəti gün onlar Ermənistan ərazisindən Gəncəyə ballistik raket atdılar. Yəqin ki, siz bunun səbəb olduğu dağıntıları görmüsünüz və

10 mülki şəxs öldürülübdür. Onlar deyirlər ki, bunu etməyiblər. Lakin bu, açıq-aydındır, çünki ballistik raketlərin buraxılışı peyk vasitəsilə müşahidə edilir. Beləliklə, Minsk qrupunun üç həmsədr ölkəsi, əlbəttə ki, bunu kimin etdiyini bilir. İkinci dəfə onlar eyni şeyi etdirilər – atəşkəs elan olunduqdan 2 dəqiqə sonra onu pozdular. Üçüncü dəfə isə onlar dünən Tərtər şəhərinə kasetli raket atanda bunu etdirilər. Dörd nəfər öldürüüb, onların arasında 7 yaşlı bir qız vardır. Beləliklə, bunu onlar ediblər. Bunu bizim etdiyimizə dair heç bir sübut yoxdur. Bizim etdiyimiz bunun əksidir.

Mən demişdim ki, biz eyni qaydada cavab verməyəcəyik. Biz onlara döyüş meydanında cavab verəcəyik. Biz şəhərlərə, mülki şəxslərə hücum etmirik, yalnız döyüş meydanında cavab veririk. Əlbəttə, biz özümüzü müdafiə etməliyik. Əgər onlar hücum edirlərsə, əgər onlar itirdikləri mövqeləri geri almaq istəyirlərsə, biz sakit dura bilmərik. Biz özümüzü müdafiə etməliyik. Biz nə qədər çox müdafiə olunuruqla, daha çox əraziləri azad edirik.

**S u a l:** Bu eyni ilə onların iddia etdiyi məsələlərdir. Onlar iddia edirlər ki, siz kasetli raketlərdən istifadə edirsınız. Hətta sizin orada və Dağlıq Qarabağda kasetli raketlərdən istifadə etdiyinizə dair «Amnesty International» və «Human Rights Watch» təşkilatlarından bəzi dəlillər vardır. Nəyə görə siz bu növ silahlardan istifadə edirsınız?

**C a v a b:** Biz onlardan istifadə etmirik. Biz özümüzü müdafiə edirik. Biz «Amnesty International» və «Human Rights Watch» təşkilatlarını Azərbaycana dəvət etmişik. Əfsuslar olsun ki, onlar hadisələri yal-

nız Ermənistən tərəfindən işıqlandırırlar. Onlar bura gəlmək üçün bizə müraciət etməyiblər. Ona görə bizdə onların qərəzliliyi ilə bağlı böyük şübhələr vardır.

**A p a r i c i:** Lakin mənim bildiyimə görə, indi onlar gəlirlər. «Human Rights Watch» təşkilatı gəlir, mənə deyiblər.

**İ l h a m Ə l i y e v:** Onlar bizim «Neyə görə buraya gəlmirsiniz?» dediyimizə görə gəlirlər. Biz onlara «xahiş edirik, buraya gəlin» müraciətini etdikdən sonra onlar gəlməyə razılıq verdilər. Lakin onlar birinci növbədə niyə gəlmədilər?

**A p a r i c i:** Onlar mənə gəlmək istədiklərini deyiblər. Bir neçə dəfə müraciət ediblər, lakin Siz onlara girişə icazə verməyibsiniz.

**İ l h a m Ə l i y e v:** Xeyr. Mümkün deyil. Çünkü biz elə dünən onların nəyə görə gəlmədiklərini, qoyun gəlsinlər Gəncəyə, Tərtərə getsinlər demişik. Ermənilərin hücum etdiyi insanlarla görüşsünlər. Yenə də qeyd edirəm, ballistik mərminin buraxılışı peykdən görünür. Heç kim deyə bilməz ki, biz Dağlıq Qarabağda və ya Ermənistanda mülki şəxslərin yaşadığı istənilən yerə ballistik raket atmışıq.

**S u a l:** Sizdən kasetli silahlarla bağlı soruşum. Çünkü Sizin də bildiyiniz kimi, bu çox ciddi mövzudur. Mən «Human Rights Watch» təşkilatının araşdırmasına baxdım və sübut ondan ibarət idi ki, çox maraqlıdır, onların şəkilləri var idi, onlarda hətta silahın adı da var idi. Onların dediyinə görə, onun adı İsrail istehsalı olan LAR 160 kasetli bomba idi. Bu faktları həqiqətən də mübahisə predmetinə çevirirsiniz?

**C a v a b:** Bəli, əlbəttə. Bununla bağlı heç bir sübut yoxdur. Mən istərdim ki, onlar buraya gəlsinlər və o dəlilləri təqdim etsinlər. Eyni zamanda, Gəncəyə, Tərtərə, Bərdəyə getsinlər və ermənilərin hansı növ silahlardan istifadə etdiklərini görsünlər. Qərəzsiz olsunlar...

**S u a l: Onlar burada silah tapsalar, Siz onların araşdırmasına güvənərsiniz?**

**C a v a b:** Onlar bunu etməlidirlər. Çünkü onların «yox» demək imkanı yoxdur. Qoy onlar desinlər. Çünkü bu vaxtadək «Human Rights Watch» və «Amnesty International» təşkilatları Azərbaycana qarşı çox aqressiv idi. Onlar heç vaxt Ermənistanda insan haqlarının pozulması ilə bağlı heç bir şərh verməyiblər. Ermənistən həbsxanasında jurnalist ölündə onlar sakit idilər. Ermənistənən əsas müxalifət partiyasının rəhbəri həbs edildikdə onlar səssiz idilər. Sabiq prezidentlərin məhkəmə işi gedəndə onlar səssiz idilər. Onlar görmək istəmirlər. Çünkü onların təşkilatlarında erməni əsilli insanlar var və bu təşkilatlardan əsasən Azərbaycanın imicinə xələl gətirmək üçün istifadə olunur. Lakin buna baxmayaraq, biz onları dəvət etdik, qoy gəlsinlər və gördüklərini desinlər.

**A p a r i c i:** Əslində Siz heç vaxt BMT-nin kasetli silahlar haqqında Konvensiyasını imzalamayıbsınız. Nəyə görə, Sizin üçün problemdir? Əslində Siz ondan istifadə edə bilərdiniz.

**İ l h a m Ə l i y e v:** Ermənistən onu imzalayıb?

**A p a r i c i:** Xeyr, lakin biz indi Ermənistəndən deyil, Azərbaycandan danışırıq.

**İ l h a m Ə l i y e v:** Biz münaqişə haqqında danışırıq. Bizim hansısa konvensiyani imzalamamız və ya imzalamamamız faktı bizim o silahdan istifadə etməyimiz və ya etməməyimiz anlamına gəlmir. Bizim kifayət qədər silah və sursatımız vardır. Müasir silahlarımız vardır və biz onları döyük meydanında nümayiş etdiririk. Bizim etdiklərimiz budur, biz əraziləri bombalarla azad etmirik, əraziləri, kəndləri, şəhərləri bir-birinin ardınca işğaldan azad edən və Azərbaycan bayrağını ucaldan döyüşçülərimizlə azad edirik. Bu belə edilir.

**S u a l:** Bu mövzuya gəlmışkən, 7 rayonun hamısını azad etmək, bundan sonra danışıqları aparmaq və Dağlıq Qarabağın muxtarıyyət zonası ilə bağlı bir raziлиgə gəlmək məqsəd deyilmə?

**C a v a b:** Biz bunu təklif etdik. Lakin ermənilər bu-nu həmişə rədd ediblər. Minsk qrupunun həmsədrləri mənim dediklərimi təsdiqləyə bilərlər. Biz həmişə təklif edirdik, biz həmişə sülh planına, belə adlandırılın əsas prinsiplərə sadıq idik. Bu prinsiplər Azərbaycanın işgal edilmiş ərazilərinin mərhələlərlə boşaldılmasını nəzərdə tuturdu. Birinci mərhələdə 5 rayon, ikinci mərhələdə 2 rayon. Lakin indi bu 5 rayonun, demək olar ki, hamısı işğaldan azad edilib. Ermənistən həmişə buna qarşı olub. Səmimi söyləsək, əraziləri azad etdikdən sonra döyük meydanında gördüklərimiz, orada qurulmuş istehkam qurğuları – onlar bəlkə də bu qurğulara yüz milyonlarla dollar xərcləyiblər – göstərir ki, onlar bu ərazilərdən çıxmağı planlaşdırma-yıblar. Çünkü əgər ərazilərdən çıxmağı planlaşdırısay-dılar, bu qədər çox sərmayə yatırmazdılar. Müasir

avadanlıq, müasir silahlar, müasir istehkam texnologiyası ilə təchiz olunmuş bir neçə müdafiə səddi var idi. Buna görə danişqlar masasında onların bütün davranışı vasitəçiləri və bizi aldatmaq cəhdindən ibarət idi. Onlar danişqları sonsuz edirdilər, vaxt qazanmaq istəyirdilər və 27 il ərzində buna nail ola bildilər. Biz əsas prinsiplərə sadıqik. Yeddi rayon bizə qaytarılmalıdır. Ermənilər heç vaxt bu rayonlarda yaşama-yıblar. Üstəgəl, Dağlıq Qarabağdan qovulmuş azərbaycanlılar – müharibədən əvvəl Dağlıq Qarabağda Azərbaycan əsilli 40 min insan var idi – oraya qayıtmalıdır və plan belə icra olunmalıdır.

**S u a l: Azərbaycanın heç bir təsiri olmadan muxtar rayon?**

**C a v a b:** Bu, müzakirələrin bir hissəsi idi. Lakin bununla bağlı yekun razılığa gəlmədik.

**S u a l: Lakin Siz buna razılaşardınız?**

**C a v a b:** Biz bunu indi müzakirə etməliyik. Çünkü indi ortada yeni reallıq var. Biz həmişə eşitmışık ki...

**S u a l: Siz orada – muxtar regionda hansı təsirə malik olmaq istəyirsiniz? Bu özü-özlüyündə ziddiyət təşkil edir.**

**C a v a b:** Xeyr. Əvvəla, biz heç bir muxtar rayon razılığına gəlməmişik. Bu, birincisi. Biz bu razılığa gəlməmişik. Biz bunu təklif edəndə ermənilər bunu rədd edirdilər. Onlar bizim razı olmadığımız müstəqillik tələb edirdilər. İndi ortalıqdakı reallıq dəyişib. Biz dəfələrlə eşitmışık ki, reallıq var və siz bunu nəzərə almalısınız. Yaxşı. Biz dəyişdik reallığı. İndi onlar bunu nəzərə almalıdır. 27 il ərzində bizim onlara təklif etdiklərimiz ola bilsin, artıq öz qüvvəsini itirib. Ona

görə indi biz müzakirələr aparmalıyıq və yeri gəlmışkən, Ermənistən hazır olduğu təqdirdə biz danışıqların yeni mərhələsinə başlamaq və danışıqlar masasında Dağlıq Qarabağın gələcəyini müzakirə etmək üçün Xarici İşlər nazirimizi sabah Cenevrəyə göndərməyə hazırlıq. Lakin bunun üçün Ermənistən dayanmalıdır. Onlar bu aylar ərzində həmişə bizim azad etdiyimiz əraziləri geri almaq istəyiblər və bu da onların məglubiyyətinin əsas səbəbidir.

**S u a l:** *Biz orada, bu ərazidə olduqda bir sual ortaya çıxdı. Nəyə görə Qarabağ Azərbaycan üçün belə önemlidir? Orada resurslar var, yoxsa bu bir rəmzi məna daşıyır?*

**C a v a b:** Elzas və Lataringe sizin üçün önemlidir? Bavariya sizin üçün önemlidir? Yaxud Reyn-Vestfaliya? Bu bizim torpaqdır, beynəlxalq səviyyədə tanınmış bizim ərazimizdir. Bu, resurslar məsələsi deyil. Əsas resurslar burada, Bakıdadır. Bu, ədalət məsələsidir, bu, milli qürur məsələsidir və bu, beynəlxalq hüquq məsələsidir. Beynəlxalq hüquq və bütün beynəlxalq ictimaiyyət Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyor. Biz ədaləti bərpa edirik və biz BMT Təhlükəsizlik Şurasının 27 il ərzində kağız üzərində qalan qətnamələrini icra edirik.

**S u a l:** *Siz qəbul edirsiniz ki, bu regionda insanların əksəriyyəti dünya üzrə əksər tarixçilərin dediyi kimi, ermənilər olub?*

**C a v a b:** Tarixə gəlincə, sizə deyə bilərəm ki, ermənilər bu regiona XIX əsrin əvvəlində Qarabağ xanlığı ilə Rusiya imperiyası arasında sülh sazişindən – onu

İbrahim Xəlil xan və rus generalı Sisianov imzalamaşlar – sonra köçürülüüb və ya gətiriliblər.

### **S u a l: Onlar orada əsrlərboyu yaşamırlar?**

**C a v a b:** Xeyr, xeyr. Onlar Dağlıq Qarabağa 1805-ci, 1813-cü, 1828-ci illərdə imzalanmış Kürəkçay, Gülüstan və Türkmençay sülh sazişlərindən sonra köçürülməyə başlayıblar. İnternetdə görə bilərsiniz. Bu sazişlərdə ermənilər qeyd olunmur. Ermənilər sonradan çar Rusiyası tərəfindən Şərqi Anadolu və İrandan regionun etnik və dini tərkibini dəyişdirmək məqsədilə gətiriliblər.

### **S u a l: Belə çıxır ki, tarixçilərin, Qafqaz regionu üzrə ekspertlərin əksəriyyəti səhv edirlər?**

**C a v a b:** Bəli, əlbəttə. Sənədlərə baxın. Tarixçilər, hansı tarixçilər? Müxtəlif tarixçilər var və bəzən tarix siyasi üstünlük'lər motivasiya olunur. Lakin həmin sənədlərə baxın, internetdə var, siz görə bilərsiniz. Əgər siz erməni əhali ilə bağlı hər hansı qeyd tapsanız, deyərsiniz ki, mən səhv edirəm. Beləliklə, bu belə olub. Lakin digər məsələ ondan ibarətdir ki, bəli, onlar 200 il ərzində orada yaşayıblar və «Qarabağ» sözü Azərbaycan sözüdür, erməni sözü deyil. Siz bilirsınız onlar Dağlıq Qarabağın qondarma paytaxtını necə adlandırırlar? Stepanakert. Bilirsınız kimin şərəfinə adlandırılıb? Stepan Şaumyanın. Erməni əsilli rus bolşeviki Stepan Şaumyan 1918-ci ildə azərbaycanlılara qarşı soyqırımı törətmış cinayətkar dəstənin rəhbəri idi. Əgər bu, qədim Ermənistən ərazisi idisə, niyə Qarabağ adlandırılır? Niyə paytaxt şəhər hansısa qədim adla deyil, Stepanakert adlanır? Çünkü onlar orada 200 il yaşayıblar. 1978-ci ildə orada yaşa-

yan ermənilər Dağlıq Qarabağa gəlişlərinin 150 il-  
liyi münasibətilə abidə ucaldıblar. Bu tarixdir. La-  
kin bir daha deyirəm, onlar 200 il boyunca orada  
yaşayıblar və biz onların yaşamagını istəyirik. Mən  
dəfələrlə demişəm ki, biz azərbaycanlıların geri  
qayıtmagını və ermənilərin 200 il boyunca tarixən  
yaşadıqları ərazidə yaşamagını istəyirik, nəyin ba-  
hasına olursa olsun.

**S u a l:** *Buna baxmayaraq, bu insanlar sizin hərbi  
əməliyyatlara, dedikləri kimi, etnik təmizləməyə mə-  
rəuz qalırlar?*

**C a v a b:** Xeyr, əsla. Biz etnik təmizləməyə mərəuz  
qalmışaq. Onlar Dağlıq Qarabağı və 7 ətraf rayonu iş-  
ğal edəndə, bu 7 rayonda, o cümlədən Dağlıq Qaraba-  
ğın bir hissəsi olan Şuşada 750 min azərbaycanlı etnik  
təmizləməyə mərəuz qaldı. Etnik təmizləməyə mərəuz  
qalan biz olmuşuq. Biz ermənilərə qarşı etnik təmizlə-  
mə aparmamışaq və bunu indi də etməyi planlaşdırı-  
rıq. Çünkü mən demişəm ki, biz birlikdə yaşamalıyıq.  
Bu, asan olmayıacaq. Lakin biz öyrənməliyik.

**S u a l:** *Lakin indi orada, son bir neçə həftədə mülki  
şəxslər qətlə yetirilib?*

**C a v a b:** Azərbaycanın da mülki şəxsləri qətlə ye-  
tirilib – 69 nəfər.

**A p a r i c i:** Orada da.

**İlham Əliyev:** Bəli. Çünkü bu müharibədir. La-  
kin 69 mülki şəxs münaqişə zonasından uzaqda olan  
Gəncədə və digər ərazilərdə qətlə yetirilib, 300-dən  
çox mülki şəxs yaralanıb. Bu müharibədir. Əfsuslar  
olsun ki, bu olur.

**S u a l:** Mən 5 il İsraildə yaşamışam. Yaxşı bilirəm ki, İsrail dronları çox dəqiqdır. Demək istəyirəm, mənim anladığım qədəri ilə bu, dron vasitəsilə edilməyib?

**C a v a b:** Xeyr.

**S u a l:** Necə olub ki, Dağlıq Qarabağda kilsəyə zərbə endirilib?

**C a v a b:** Artıq qeyd etdiyim kimi, bu, ehtimal ki, bizim artilleriyanın səhvi olub və ya, ikinci variant o ola bilər ki, ermənilər bizi günahlandırmak üçün bunu özləri ediblər.

**S u a l:** Xristianlar öz kilsələrinə atəş açıblar?

**C a v a b:** Lakin bu, kiçik ziyan idi. Dağılmayıb. Siz oranın şəkillərini görmüsünüz? Kiçik ziyandır. Kilsə dağılmayıb. O, maksimum iki həftəyə təmir edilə bilər. Ona görə də, bizdə şübhə var ki, bu bizi günahlandırmak üçün onların özləri tərəfindən törədilmiş ola bilər. Bakıdakı erməni kilsəsinə baxın. Biz onu qoruyub saxlayıraq. Biz onu bərpa etmişik.

**S u a l:** Belə bir şeyi uydurmaq üçün müsəlmanların məscidi dağıtmasını təsəvvürünüzə gətirə bilərsiniz?

**C a v a b:** Mən bilmirəm. Ola bilsin ki, bu, baş versin, niyə də yox. Burada, Bakıdakı erməni kilsəsi bizim tərəfimizdən qorunub saxlanılıb. Biz onu dağıtmamışıq. Biz onu qoruyuruq. Biz orada minlərlə erməni kitabı saxlayıraq. Onlar isə işğaldan azad edilmiş Zəngilanda məsciddə donuz saxlayırdılar. Fərq bundadır.

**A p a r i c i:** Mən bildiyimə görə, oktyabrın 1-də Azərbaycanda bir nəfər sülh tələb etdiyinə görə həbs olunub. Bəzi insan haqları ekspertləri, müdafiəçiləri deyirlər ki, Siz bu müharibəyə həm də xalqı ətrafinız-

da birləşdirmək, demokratiya və insan haqları ilə bağlı ölkədəki problemlərdən diqqəti yayındırmaq üçün başlamışınız.

**İlham Əliyev:** Bu tamamilə yanlış qiymətləndir-mədir. Birincisi, mənim həbs olunmuş hər hansı şəxs barəsində məlumatım yoxdur. Əgər adını deyə bilərsinizsə, mənə deyin. Sizdə adı var?

**Aparıcı:** Hazırda məndə adı yoxdur, öyrənərəm.

**İlham Əliyev:** Öyrənəndə mənə deyərsiniz. Beləliklə, biz bu sualı etibarsız hesab edə bilərik, çünkü sizdə ad yoxdur, məndə isə bu barədə məlumat yoxdur. Diqqətin yayındırılmasına gəlinçə, diqqəti yayıldırmaga ehtiyac yoxdur. Bizim siyasi sistemimiz səmərəlidir. Bu toqquşmadan əvvəl, hətta bizdə parlament seçkiləri keçirilməzdən əvvəl, mən siyasi əməkdaşlığın bir növ yeni prosesinə start verdim. Biz praktiki əməkdaşlığa başlamaq, düşmənciliyə son qoymaq və ən azı bir-birimizlə danışmağa başlamaq üçün bütün siyasi partiyalara açıq müraciət etdik və iki partiyadan başqa, bütün digər partiyalar, onların 50-si bunu dəstəklədi. Biz müasir, yeni siyasi prosesə başladıq. Hazırda parlamentimizdə çox sayıda müxalifət üzvü vardır. Siyasi proses çox səmərəlidir.

**Sual:** Azərbaycanda bir çox müxalifət üzvləri həbsdə deyilmiş?

**Cavab:** Xeyr, həbsdə olanlar törətdikləri cinayətlərə görə həbs ediliblər. Burada siyasi ittiham irəli sürülmüş heç kim yoxdur.

**Sual:** Nə cür cinayətlər? Öz fikirlərini ifadə etməklə bağlı?

**C a v a b:** Xeyr, müxtəlif cinayətlər. Hər hansı digər cinayət kimi. Mən dəqiq hansı olduğunu bilmirəm, amma bu, sadəcə olaraq, adı cinayətlərdir. Beləliklə, bizim belə bir səbəbimiz yoxdur. İkincisi, pandemiya dövründə bizim iqtisadi göstəricilərimiz ən yaxşılardan biridir. İqtisadiyyatımız cəmi 3,9 faiz azalıb. Bu bəzi Avropa ölkələrində olduğundan xeyli aşağıdır. Azərbaycanda yoxsulluq səviyyəsi 5 faizdir, xeyli aşağı. İşsizlik səviyyəsi 7 faizdir, xeyli aşağı. Bizim konvertasiya oluna bilən valyuta ehtiyatlarımız xarici borcumdan 6 dəfə çoxdur. Bизdə daxili problemlər yoxdur, niyə mən buna başlamalyam.

**S u a l:** Siz Azərbaycanı demokratiya nümunəsi adlandırdınız?

**C a v a b:** Xeyr, heç vaxt. Siz öz ölkənizi demokratiya nümunəsi adlandırırsınız?

**A p a r i c i:** Müəyyən mənada, bəli.

**İlham Əliyev:** Lakin siz müxalifətin nümayişlərinə qadağa qoyursunuz.

**A p a r i c i:** Xeyr, belə deyil.

**İlham Əliyev:** Bəli, bəli. Nümayiş keçirmək istəyən ekstremist – adını unutmuşam. Siz onlara qadağa qoydunuz.

**A p a r i c i:** Mən bu barədə bilmirəm. Demək istəyirəm ki, hətta koronavirus dövründə də etirazlar keçirirdilər.

**İlham Əliyev:** Xeyr, koronavirus dövründən əvvəl idi. Biz nümunə deyilik və özümüzü belə göstərmirik. Lakin özlərini sanki belə göstərən ölkələr var, amma onlar etirazçıları qətlə yetirirlər. Siz «sarı jiletlilərin» etirazlarında neçə nəfərin qətlə yetirildiyi-

ni bilirsinizmi? Bilirsiniz ki, 10-dan çox adam qətlə yetirilib?

**Aparıcı:** Amma biz Fransa barədə danışmırıq.

**İlham Əliyev:** Xeyr, gəlin Avropa barədə danışaq.

**Aparıcı:** Azərbaycan barədə...

**İlham Əliyev:** Xeyr, gəlin özlərini guya demokratmiş kimi aparanlardan danışaq. Biz özümüzü elə aparmırıq. Bizim çatışmazlıqlarımız vardır.

**Aparıcı:** Mən cənab Makrondan bu barədə soruşaram.

**İlham Əliyev:** Lakin etirazçılar qətlə yetirilirlər, küçədə etirazçıları qətlə yetirirlər – 10 nəfər qətlə yetirilibdir. Biz sizin Avropada etirazçıları necə döydüyüünüə baxırıq, siz onları atlarla döyürsünüz, itləri gətirirsiniz və bu, demokratiya hesab olunur.

**Aparıcı:** Hazırda gəldiyim ölkə – Türkiyə bu hərbi əməliyyatlarda, bu müharibədə Sizin üçün nə dərəcədə əhəmiyyət kəsb edir? Burada türk əsgərləri var idi. Dünən biz onlardan bəziləri ilə səhbət etdik. Onlar Türkiyədən olduqlarını dedilər.

**İlham Əliyev:** Siz əsgərlərlə danışmışınız?

**Aparıcı:** Bəli.

**İlham Əliyev:** Döyük meydanında?

**Aparıcı:** Xeyr, döyük meydanında yox.

**İlham Əliyev:** Bəs harada?

**Aparıcı:** Bakı şəhərində.

**İlham Əliyev:** Onlar Bakıda döyüşürərlər?

**Aparıcı:** Xeyr. Bununla belə, onlar buradadırlar.

**İlham Əliyev:** İndi burada alman əsgərləri də ola bilər.

**A p a r i c i:** Siz birgə hərbi təlimlər keçirirsiniz...

**İ l h a m Ə l i y e v:** Bəli, bəli, keçiririk.

**S u a l:** Əgər bu münaqışyə üçüncü ölkə cəlb olunsa, Siz Türkiyədən kömək gözləyərsiniz?

**C a v a b:** Biz hər hansı üçüncü ölkənin cəlb olunmasını istəmirik. Hansısa ölkənin cəlb oluna biləcəyi ni biz görmürük. Çünkü bizi əhatə edən ölkələr bizim tərəfdaşlarımız və dostlarımızdır. Biz bilirik ki, ermənilər onların bəzilərini bu döyüşə cəlb etmək istəyirlər, lakin əminəm, bu, baş verməyəcək. Bu bizimlə Ermənistən arasında olan döyüşdür və hər kəs ondan uzaqda durmalıdır. Türk əsgərləri burada ola bilər, bəli. Ötən il biz 10 birgə hərbi təlim keçirmişik. Lakin bizim başqa ölkələrlə də çoxlu təlimlərimiz olur. Biz NATO-nun «Sülh Naminə Tərəfdaşlıq» Proqramının bir hissəsiyik. Burada qəribə heç nə yoxdur. Siz onları Bakıda görmüsünüz, onları döyüsdə görməmisiniz.

**S u a l:** Türkiyəyə məxsus F-16-lar burada – Azərbaycanda olduğuna görə özünüüzü daha təhlükəsiz hiss edirsiniz?

**C a v a b:** Türkiyənin F-16-ları bura təlimlə bağlı gəlib və ermənilər bizi qarşı hücuma keçdiklərinə görə burada qalıblar. Onlar həmrəylik əlaməti olaraq buradadır. Heç bir döyüsdə iştirak etmir. Onların burada iştirakı planlaşdırılmışdır.

**S u a l:** Atəşkəs 3 dəfə pozulub. Onlardan biri Fransa, biri Rusiya, biri isə ABŞ-la damışqlar nəticəsində elan edilmişdi. Bu müharibəni hansı beynəlxalq güc dayandırıbilər?

**C a v a b:** Düşünürəm ki, bunu Ermənistən dayandırmalıdır. Beynəlxalq güc – sizin qeyd etdiyiniz bu

üç ölkə Minsk qrupunun həmsədrləridir. Onlar dünyanın aparıcı ölkələri, BMT Təhlükəsizlik Şurasının üzvləridir, daimi üzvləri. Bu ölkələr Ermənistən qoşunlarının çıxarılmasını tələb edən 4 qətnamə qəbul edib. Lakin bu ölkələr bu qətnamələrin icrası üçün heç nə etməyib. Bu qətnamələr kağız üzərində qalıb. Bu onu göstərir ki, bu vasitəçilik səmərəli olmayıb. Lakin eyni zamanda, biz daha güclü ola biləcək bəzi başqa ölkələr barədə düşünməyə bilmərik. Ona görə də, müharibəni dayandırmağın yeganə yolu ondan ibarətdir ki, Ermənistən dayansın, öz məğlubiyyətini qəbul etsin, bizim qələbəmizi qəbul etsin və sonra ərazilərin bir hissəsini boşaltmaq barədə öhdəlik götürsün. Biz istənilən halda onları azad edəcəyik. Biz əks-hücumu başlayanda onlar inanmirdilar. Biz dedik – biz azad edəcəyik, bunu indi dayandırın. Onlar hətta biz Füzulini geri qaytarandan sonra da dayana bilərdilər. Dayanmadılar.

**S u a l:** Sizdə elə bir hiss varmı ki, onlar bu münaqişədə həqiqətən də maraqlı deyillər?

**İlham Əliyev:** Siz kimi nəzərdə tutursunuz?

**Aparıcı:** Məsələn, həmin üç ölkə.

**İlham Əliyev:** Xeyr, məndə belə bir hiss yoxdur. Çünkü onlar maraqlı olmasayırlar, vasitəçi olmazdılar. Onlarda ATƏT-in mandatı vardır.

**S u a l:** Lakin vasitəçilik uğurlu olmadı?

**Cavab:** Bəli, uğurlu olmadı, çünkü onlar Ermənistənə sanksiya tətbiq etmədilər. Mən bu məsələni dəfələrlə qaldırmışam. Ermənistənə qarşı sanksiya tətbiq olunmalı idi, necə ki, Səddam Hüseyn Küveyti işgal edəndə İraqa qarşı sanksiyalar tətbiq edilmişdi,

dərhal. İraqa qarşı ciddi sanksiyalar var idi. Əgər eyni şey Ermənistana edilsəydi, onda onlar qüvvələri geri çəkərdilər.

**S u a l: Deməli, onlar göz yumdular?**

**C a v a b:** Bəli, onlar göz yumdular. Mən deyərdim ki, göz yummadılar, onlar hər zaman deyirdilər ki, hərbi həll yoxdur. Onlar bu vəziyyətin bu və ya digər dərəcədə eyni qaydada davam etməsini istəyirdilər. Düşünürəm ki, münaqişənin dondurulmuş kimi görünməsi onları qane edirdi. Onlar düşünürdülər ki, bu həmişəlik dondurula bilər və onlar yalnız bəzi etimad yaratma tədbirləri, bəzi monitorinqlər barədə düşünməyə çalışırdılar ki, heç bir toqquşma olmasın. Amma onlar ATƏT-in qərarına uyğun olaraq öz mandatlarını icra etmədilər. Onlar Ermənistani məcbur etməli idilər. Düşünürəm, bu ölkələrin hər biri Ermənistana birtərəfli qaydada elə bir mesaj verə bilər ki, o ona qulaq asmalı olar. Lakin onlar etmədilər.

**S u a l: Siz onlara qulaq asırsınız?**

**C a v a b:** Mən hər bir tərəfdəsha qulaq asıram. Amma bu mənim qulaq asdıqdan sonra nə etməyimdən asılıdır. Lakin mən qulaq asıram.

**S u a l: İki gün əvvəl radioda Sizin Ermənistanın bu mühəribəni aparmaq üçün pulu haradan aldığımı soruşduğunuzu eşitdim. Cavab nədir?**

**C a v a b:** Heç bir cavab yoxdur. Bir aydır bu sualı verirəm. Biz ilkin hesablama aparmışıq.

**A p a r i c i:** Mənə elə gəlir ki, bu sualı davamlı olaraq verən şəxsdə müəyyən mənada bir cavab olmalıdır.

**İlhəm Əliyev:** Cavabım olsaydı, soruştazdım. Hələ də soruşuramsa, o deməkdir ki, cavab almamışam. Biz məhv etdiklərimiz barədə minimum ilkin hesablama aparmışq, yeri gəlmışkən, mən bizim məhv etdiklərimizin hamısını açıqlamamışam. Bu olacaqdır. Bizim məhv etdiyimiz və qənimət kimi götürdüyüümüz sursatın dəyəri 2,7 milyard dollardır. Bu pul haradan gəlir? Ermənistan kasib ölkədir. Onun büdcəsi 2 milyard dollardan azdır. Onun xarici borcu 8 milyard dollardır.

**Aparıcı:** Onları Rusiya dəstəkləyir.

**İlhəm Əliyev:** Bu sizin fikrinizdir?

**Sual:** Bu rəsmidir, sırr deyil. Başqa kimsə varmı?

**Cavab:** Bəlkə də, mən bilmirəm. Beləliklə, mən soruşuram, amma heç bir cavab verilmir. Ona görə də, soruşmağa davam edəcəyəm.

**Aparıcı:** Zati-aliləri, cənab Prezident, müsahibə-yə görə çox sağ olun.

**İlhəm Əliyev:** Təşəkkür edirəm.

---

## AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ, ALİ BAŞ KOMANDANIN RƏSMİ «TWİTTER» SƏHİFƏSİNĐƏN

*28 oktyabr 2020-ci il*

Erməni silahlı qüvvələrinin raketlərlə hücumu nəticəsində Bərdədə həlak olanlara Allahdan rəhmət diləyir, ailələrinə başsağlığı verir, yaralıların şəfa tapmasını diləyirəm. Bərdə sakinlərinin qisası yerdə qalmayacaq və döyüş meydanında işgalçılara layiqli cavab veriləcək.

## AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ, ALİ BAŞ KOMANDANIN RƏSMİ «TWİTTER» SƏHİFƏSİNĐƏN

*28 oktyabr 2020-ci il*

Müzəffər Azərbaycan Ordusu Zəngilanın Birinci Ağalı, İkinci Ağalı, Üçüncü Ağalı, Zərnəli kəndlərini, Füzulinin Mandılı kəndini, Cəbrayılın Qazanzəmi, Xanağabulaq, Çullu, Quşçular, Qaraağac kəndlərini, Qubadlınin Qiyaslı, Əbilcə, Qılıcan kəndlərini işğaldan azad etmişdir.

Eşq olsun Azərbaycan Ordusuna!  
Qarabağ Azərbaycandır!

**İRAN İSLAM RESPUBLİKASI  
PREZİDENTİNİN XÜSUSİ NÜMAYƏNDƏSİ  
SEYİD ABBAS ƏRAQÇİNİN BAŞÇILIQ  
ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİ  
İLƏ GÖRÜŞ**

*28 oktyabr 2020-ci il*

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrin 28-də İran İslam Respublikası Prezidentinin xüsusi nümayəndəsi, Xarici İşlər nazirinin müavini Seyid Abbas Əraqçının başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.*

**İlham Əliyev:** Xoş gəlmisiniz! Sizi görməyimə şadam. Artıq bir aydır ki, mühəribə gedir. Bizim xalqımız üçün bu, Vətən mühəribəsidir. Biz torpaqlarımızı işgalçılardan azad edirik. Bu, beynəlxalq hüququn və tarixi ədalətin bərpasıdır.

Bu gün bir neçə kənd işgalçılardan azad edilib. Ancaq Ermənistən namərd hücumlarla bizim mülki vətəndaşlarımızı hədəfə alıb. Bir neçə saat bundan əvvəl Bərdəyə bir neçə raketlə atəş açılıb və bu atəş nəticəsində 21 nəfər mülki şəxs həlak olub, 70-dən çox dinc insan yaralanıbdır. Ölənlərin sayı arta bilər. Dünən də Ermənistən Bərdəyə, yenə də mülki əhaliyə zərbə vurmuşdur. Bu zərbə nəticəsində 4 nəfər həlak olub, onlardan biri 7 yaşlı qız uşağıdır. Döyüş meydandasında qabağımızda dura bilməyən Ermənistən belə

əxlaqsız addımlarla bizə zərbə vurmaq istəyir, bizi durdurmaq istəyir. Amma buna nail ola bilməyəcək.

Bir də ki, üçüncü dəfə elan olunmuş və Ermənistanın xahişi ilə razlaşdırılmış atəşkəsi kobudcasına pozur. Birinci dəfə oktyabrin 10-da Moskvada o məlum Bəyannamə qəbul olunandan sonra bir gün keçməmiş Ermənistan öz ərazisindən ballistik raketlərlə Gəncə şəhərini atəşə tutdu. Hər kəs bilir ki, bu atəşkəsi Ermənistan pozdu, bu dəfə də Ermənistan pozdu. İndi işğaldan azad edilmiş şəhər və kəndlərimizdə mövcud olan vəziyyət tam aydındır. Demək olar ki, bütün şəhər və kəndlərimiz dağıdılb. Qəbirlər, tarixi abidələr, bütün binalar dağıdılb. Elə bil ki, vəhşi qəbilə bu torpaqları işgal altında saxlayıb. Bizim məscidlərimiz ermənilər tərəfindən dağıdılb və təhqir edilib. Zəngilan rayonunda ermənilər tərəfindən dağıdılmış məsciddə onlar donuz saxlayırdılar. Bu kadrlar internetdə vardır. Bütün dünya, bütün müsəlman aləmi görür ki, biz hansı vəhşilərlə mübarizə aparırıq. Bir daha demək istəyirəm ki, bizi heç nə durdurə bilməz. Əgər Ermənistan öz xoş ilə işgal edilmiş qalan torpaqlardan çıxmasa, onları oradan da qovacağıq.

Məmnunluq hissi ilə deyə bilərəm ki, Azərbaycan–İran dövlət sərhədi tam bərpa edilib. Bu münasibətlə mən Azərbaycan və İran xalqlarını təbrik etmişəm. Göstəriş vermişəm ki, bizim sərhəd xidmətimiz tezliklə bu sərhədin bütün mühafizə infrastrukturunu yaratsın. Bu işlərə start verilib. İran–Azərbaycan sərhədinin digər istiqamətlərindəki kimi, bu istiqamət də dostluq, qardaşlıq sərhədi olacaqdır.

Bildiyiniz kimi, bir neçə il bundan əvvəl Xudafərin və Qız qalası hidroqovşaqları və su anbarları haqqında İran–Azərbaycan müqaviləsi imzalanmışdır. Mən indi hökumətə göstəriş vermişəm ki, biz tərəfdən işçi qrupu yaradılsın. Mən xahiş edirəm ki, İran tərəfindən də müvafiq qurum təhkim edilsin ki, tezliklə bu məsələləri müzakirə edək və bu obyektin birgə istismarı haqqında razılığa gələk.

Xahiş edirəm ki, hörmətli cənab Prezident Həsən Ruhaniyə mənim təşəkkürümü çatdırın. O bu müddət ərzində mənə telefonla zəng etmişdi. Bizim çox yaxşı səhbətimiz olub. Sizi də Azərbaycana ezam edib, biz bunu yüksək qiymətləndiririk. İran–Azərbaycan əlaqələri son illər ərzində çox sürətlə inkişaf edib və hesab edirəm ki, tarixdə ən yüksək səviyyəyə qalxıb. İmzalanmış bütün sənədlər və əldə edilmiş razılaşmalar icra olunur. Bizim möhkəm tarixi köklər üzərində qurulmuş əlaqələrimiz əminəm ki, gələcəkdə də uğurla inkişaf edəcək. Bir daha xoş gəlmisiniz!

**S e y i d A b b a s Ə r a q çı:** Cənab Prezident, mənə vaxt ayırdığınıza görə çox təşəkkür edirəm.

Hər şeydən əvvəl bu gün Bərdə şəhərinin raket hücumuna məruz qalması nəticəsində həyatını itirmiş mülki insanların, dinc insanların şəhid olması ilə əlaqədar Sizə, Azərbaycan xalqına, Azərbaycan dövlətinə başsağlığı vermək istəyirəm. Siz də yaxşı bilirsiniz ki, İran İslam Respublikası elə ilk günlərdən Azərbaycan ərazilərinin işgal olunmasına müxalif olub və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Mən son günlərdə Azərbaycan Ordusunun döyüş meydanında əldə etdiyi qələbələr, işgal olunmuş ərazilərin bir hissə-

sinin azad edilməsi münasibətilə Sizi təbrik edirəm. Bu yolda öz canını fəda edən bütün şəhidlər qarşısında baş əyirəm.

Cənab doktor Həsən Ruhaninin isti salamlarını Sizə çatdırıram.

*Prezident İlham Əliyev İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını İran Prezidentinə çatdırmağı xahiş etdi.*

## TÜRKİYƏ RESPUBLİKASININ PREZİDENTİ RƏCƏB TAYYİB ƏRDOĞAN İLƏ TELEFONLA GÖRÜŞ

29 oktyabr 2020-ci il

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 29-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefonla zəng etmişdir.*

*Dövlətimizin başçısı Rəcəb Tayyib Ərdoğanla və Türkiyə xalqına Cümhuriyyət Günü münasibətilə təbriklərini çatdırdı, tərəqqi və xoşbəxtlik arzularını ifadə etdi.*

*Prezident İlham Əliyev Türkiyə Prezidentinin Ermenistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizə daim göstərdiyi siyasi dəstəyi bir daha yüksək qiymətləndirərək, dost və qardaş Azərbaycan və Türkiyə xalqlarının bundan sonra da bir-birinin yanında olacağına əminliyini bildirdi.*

*Prezident Rəcəb Tayyib Ərdoğan göstərilən diqqətə və təbrikə görə dövlət başçımıza minnətdarlığını bildirərək, qardaş Azərbaycan xalqına salamlarını və ən xoş arzularını çatdırdı, dost və qardaş xalqlarımızın hər zaman bir-birinin yanında olacağını vurğuladı.*

*Telefon səhbəti zamanı ikitərəfli münasibətlər və regional məsələlər müzakirə edildi.*

## AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ, ALİ BAŞ KOMANDANIN RƏSMİ «TWİTTER» SƏHİFƏSİNDEN

*30 oktyabr 2020-ci il*

Müzəffər Azərbaycan Ordusu Cəbrayıł rayonunun Xudaverdili, Qurbantəpə, Şahvələdli, Xubyarlı kəndlərini, Zəngilan rayonunun Aladin, Vejnəli kəndlərini, Qubadlı rayonunun Kavdadıq, Məmər, Mollalı kəndlərini işğaldan azad etmişdir.

Eşq olsun Azərbaycan Ordusuna!  
Qarabağ Azərbaycandır!

## TÜRKİYƏ RESPUBLİKASININ PREZİDENTİ RƏCƏB TAYYİB ƏRDOĞAN İLƏ TELEFONLA GÖRÜŞ

*30 oktyabr 2020-ci il*

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 30-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefonla zəng etmişdir.*

*Dövlətimizin başçısı Türkiyənin Egey bölgəsində baş vermiş zəlzələ ilə əlaqədar xalqımızın üzüntü hissi keçirdiyini vurğuladı, bu hadisə ilə bağlı «keçmiş olsun» dedi.*

*Prezident İlham Əliyev hər zaman olduğu kimi, bu gün də xalqımızın dost və qardaş Türkiyənin yanında olduğunu qeyd edərək bildirdi ki, Azərbaycan qardaş ölkəyə hər cür yardım göstərməyə hazırlıdır.*

*Prezident Rəcəb Tayyib Ərdoğan telefon zənginə və göstərilən diqqətə görə dövlət başçımıza minnətdarlığını bildirdi.*

## **XANIM BERNA YILMAZA**

Hörmətli xanım Yılmaz!

Həyat yoldaşınız – qardaş Türkiyə Respublikasının dövlət xadimi və siyasi xadim Məsud Yılmazın vəfati xəbəri məni olduqca kədərləndirdi.

Bu ağır anlarda dərdinizə şərīk çıxır, Sizə, əzizlərinizə və yaxınlarınıza dərin hüznlə başsağlığı verirəm.  
Allah rəhmət eləsin.

**İLHAM ƏLİYEV  
Azərbaycan Respublikasının Prezidenti**

Bakı, 30 oktyabr 2020-ci il

**TÜRKİYƏNİN XARİCİ İŞLƏR NAZİRİ  
MÖVLUD ÇAVUŞOĞLUUNUN BAŞÇILIQ  
ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİ  
İLƏ GÖRÜŞ**

*1 noyabr 2020-ci il*

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrin 1-də Türkiyə Respublikasının Xarici İşlər naziri Mövlud Çavuşoğluunun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.*

**İlham Əliyev:** Xoş gəlmisiniz, hörmətli Mövlud bəy, əziz qonaqlar! Sizi görməyimə şadam. Sizin səfəriniz bir daha Türkiyə-Azərbaycan həmrəyliyini göstərir. Müharibənin ilk günlərindən, ilk saatlarından başlayaraq, Türkiyə bizim yanımızdadır. Əziz qardaşım, cənab Prezident dediyi kimi, Türkiyə hər zaman Azərbaycanın yanındadır, Azərbaycan tək deyil. Bu siyasi və mənəvi dəstək bu gün də davam edir. Həm hörmətli Prezident, həm Türkiyə Büyük Millət Məclisinin Sədri, siz – Xarici İşlər naziri, Müdafiə naziri və digər yüksəkvəzifəli şəxslər dəfələrlə Azərbaycana dəstək göstərmişsiniz. Bu bizi, Azərbaycan xalqını çox məmnun edir. Bu bir daha göstərir ki, biz bütün dövrlərdə – yaxşı günlərdə də, çətin günlərdə də bir-birimizin yanındayıq. Bu siyasi və mənəvi dəstək bizi ruhlandırır və biz haqqımızı davam etdiririk.

Bildiyiniz kimi, əməliyyat uğurla davam etdirilir. Bu günə qədər bir çox kəndlər, şəhərlər, qəsəbələr işgalçılardan azad edilibdir, o cümlədən Füzuli, Cəbrayıł, Zəngilan, Qubadlı şəhərləri. Ümumiyyətlə, təqribən 200-ə yaxın yaşayış məntəqəsi düşməndən azad edilib və bu, davam edir. Mən hər həftə azad edilmiş yeni şəhərlər və kəndlər haqqında məlumat verirəm və ümid edirəm ki, biz öz ərazi bütövlüyüümüzü bərpa edəcəyik.

Mən bu müddət ərzində dəfələrlə bildirmişdim ki, biz istəyirik bu məsələ artıq danışıqlar masasında öz həllini tapsın. Ancaq Ermənistən buna imkan vermir, 3 dəfə elan edilmiş atəşkəsi kobudcasına pozubdur, o cümlədən Gəncəni ballistik raketlərlə bombalayıb, ondan sonra Bərdə şəhərini bombalayıb və çoxsaylı itkilərimiz olubdur. Bu bir daha Ermənistən qeyri-insani davranışını göstərir və onu göstərir ki, onlar sülh istəmirlər. Onlar istəyirlər ki, bu işgal əbədi olsun. Onlar bizim ordumuz tərəfindən azad olunmuş yaşayış məntəqələrini yenidən işgal etmək istəyirlər. Müharibənin davam etməsinin əsas səbəbi də məhz budur. Əgər Ermənistən artıq öz çirkin əməllərindən əl çəkərsə, o zaman atəşkəs təmin ediləcək və məsələnin həlli danışıqlar masasında olacaqdır.

Ancaq ümid edirəm ki, bu proses uzun sürməyəcək. Çünkü biz 30 il gözləmişik. Biz istəyirik ki, Ermənistən silahlı qüvvələrinin işgal edilmiş digər torpaqlardan çıxarılması danışıqlar masası arxasında qısa müddət ərzində təmin olunsun. Əks təqdirdə, biz istənilən yolla öz ərazi bütövlüyüümüzü bərpa etməyə

davam edəcəyik və dediyim kimi, sona qədər gedəcəyik.

Ermənistan faktiki olaraq, öz məglubiyyətini etiraf edib. Bildiyiniz kimi, bu yaxınlarda Ermənistanın baş naziri Rusiya Prezidenti cənab Putinə məktub göndərib. Bu məktub əslində məglubiyyətin etirafıdır. Çünkü Rusiyadan hərbi dəstək istənilmişdi, halbuki buna heç bir əsas yoxdur. Azərbaycan öz hərbi əməliyyatlarını beynəlxalq birlik tərəfindən tanınmış Azərbaycan ərazisində keçirir, Ermənistan ərazisində hər hansı bir əməliyyat keçirilmir, bizim belə planlarımız da yoxdur. Əgər olsayıdı, biz bunu bu ilin iyul ayında edərdik. Bildiyiniz kimi, o vaxt dövlət sərhədində Ermənistan bizə hücum etmişdi və biz dövlət sərhədini keçmədən Ermənistani öz torpaqlarımızdan çıxartdıq. Ona görə bir tərəfdən, məglubiyyəti etiraf edir – bu məktubun göndərilməsi bunu göstərir – digər tərəfdən isə tam təslim olmaq istəmir. Bu gün müharibənin davam etdirilməsi və hər iki tərəfdən itkilərin olması Paşinyanın üzərinə düşən böyük məsuliyyət və çirkin əməllər nəticəsində baş verir. Bütün məsuliyyət Ermənistan tərəfindədir və bu məglubiyyəti etiraf edib torpaqlarımızdan çıxsa, danışıqlar masası arxasında məsələnin çözülməsi ən məqbul variantdır. Bir sözlə, bu məsələnin həlli artıq baş verir. Mən demişdim ki, Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra edir və təməl prinsiplərinin böyük hissəsini icra edibdir. Ümid edirəm ki, təməl prinsiplərinin qalan hissəsi də icra ediləcək və ölkəmizin ərazi bütövlüyü bərpa olunacaqdır.

Mən fürsətdən istifadə edərək, bu günlər ərzində bizə Türkiyə vətəndaşları, bizim qardaşlarımız tərəfindən göstərilən dəstəyə görə bütün qardaş Türkiyə xalqına təşəkkürümüz bildirmək istəyirəm. Onlar mənə çoxsaylı məktublar göndəirlər, çox səmimi məktublardır və bu bizim hamımızı duyğulandırır. Eyni zamanda, Türkiyənin media nümayəndələri də gecə gündüz döyüş meydanlarında öz həyatlarını risk altına atırlar və bu görüntüləri dünya daha çox Türkiyə mediası vasitəsilə görür və bilir. Gəncənin, Bərdənin namərdəcəsinə bombalanmasından sonra buraya ilk gələn bizim Türkiyədən olan qardaşlarımızdır. Bu bir daha Türkiyə-Azərbaycan birliyini göstərir. Hər zaman mən əziz qardaşımıla bu barədə danışanda biz biliirdik ki, bu birlik sözdə deyil, əməldədir və bunu bu gün bütün dünya bilir. Bir daha xoş gəlmisiniz!

**M ö v l u d Ç a v u ş o ğ l u:** Bizi qəbul etdiyiniz üçün çox təşəkkür edirəm, cənab Prezident.

Cənab Prezidentimizin təlimatı, tapşırığı ilə gəlmişəm. Hər gün özü ilə danışırsınız, ən azı gündə iki dəfə, amma yenə də Sizə salamlarını göndərdi. Prezidentimizin bizə bir tapşırığı var, bu prosesdə qardaş Azərbaycanı tək qoymayan, davamlı olaraq oraya – Bakıya gedin və birlikdə hərəkət edin. Müdafiə naziri, digər yoldaşlarımız, Binəli bəy də gələcək, Məclis Sədrimiz buradadır.

Biz sizin döyüş meydanındakı qələbələrinizlə fəxr edirik. Bütün dünyaya türkün gücünü göstərdiniz, qürur duyuruq. İnşallah, öz əzəli torpaqlarımızı bu uğurlu əməliyyatlarla geri qaytaracaqıq.

Qarabağ məsələsini, davam edən bu əməliyyatları vətəndaşlarımız çox yaxından izləyir və bizə daim «Azərbaycana daha çox dəstək verin, onu tək qoymayın» – deyə xəbərdarlıqlar edirlər. «Bizi də cəbhəyə göndərin» – deyən çıxları vardır. Əminəm ki, Sizə yazılın məktublarda da bunlar vardır.

**İlhəm Əliyev:** Bəli, bəli.

**Mövlud Çavuşoğlu:** Bütün bu üstünlüyü – həm döyüş meydanındaki üstünlüyü, həm hüquqi üstünlüyü, həm də haqlı olmağımıza baxmayaraq, atəşkəs məsələsində və danışqlarda özünə güvənən bir dövlət və millət kimi, Sizin liderliyinizlə Azərbaycan güclü dövlət olduğunu bütün dünyaya göstərdi. Bunu anlayan var, anlamayan var, anlamamaq istəməyən var.

Ermənistənindən da nə etdiyini və atəşkəsi hər dəfə pozduğunu hər kəs görür. Amma bunu söyləmək istəməyən çıxdur, biz bunu bilirik. Bu səbəbdən də biz öz aramızdakı həmrəyliyi daha da gücləndirərək, haqqımızı müdafiə etməkdə davam edəcəyik.

*Dövlət başçısı Türkiyənin İzmir şəhərində zəlzələ zamanı həlak olanlarla bağlı bir daha başsağlığı verdi. Prezident İlham Əliyev Prezident Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkiyə Prezidentinə çatdırmağı xahiş etdi.*

## «GÜRCÜ ARZUSU – DEMOKRATİK GÜRCÜSTAN» PARTİYASININ SƏDRİ CƏNAB BİDZİNA İVANIŞVİLİYƏ

Hörmətli cənab İvanişvili!

Gürcüstanda keçirilmiş parlament seçkilərində «Gürcü arzusu – Demokratik Gürcüstan» Partiyasının qalib gəlməsi münasibətilə Sizi öz adımdan və Yeni Azərbaycan Partiyası adından ürəkdən təbrik edirəm. Sədri olduğunuz partianın ardıcıl olaraq üçüncü parlament seçkilərində qalib gəlməsi dost Gürcüstan xalqının həyata keçirdiyiniz siyasi kursa dəstəyini bir daha təsdiq etdi.

İnanıram ki, bu qələbəniz ölkənizin daha da çiçəklənməsinə xidmət edəcək, xalqlarımız arasında çoxəsrlik dostluq və mehriban qonşuluq ənənələrinə əsaslanan Azərbaycan–Gürcüstan strateji tərəfdaşlıq münasibətlərinin hərtərəfli inkişafına bundan sonra da töhfə verəcəkdir.

Fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Gürcüstan xalqına daim əmin-amanlıq və firavanhıq arzu edirəm.

*Hörmətlə,*

**İLHAM ƏLİYEV**  
**Azərbaycan Respublikasının Prezidenti**

*Bakı, 1 noyabr 2020-ci il*

---

## GÜRCÜSTANIN BAŞ NAZİRİ GIORGİ QAXARİA İLƏ TELEFONLA GÖRÜŞ

*1 noyabr 2020-ci il*

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 1-də Gürcüstanın Baş Naziri Giorgi Qaxariaya telefonla zəng etmişdir.*

*Dövlət başçımız Giorgi Qaxarianı hakim «Gürcü arzusu-Demokratik Gürcüstan» Partiyasının parlament seçkilərində qələbəsi münasibətilə təbrik etdi.*

*Gürcüstanın Baş Naziri təbrikə görə dövlət başçısına minnətdarlığını bildirdi.*

*Telefon söhbəti zamanı Azərbaycanla Gürcüstan arasında strateji tərəfdaşlığı əsaslanan dostluq və qardaşlıq münasibətlərinin inkişafından məmənunluq ifadə olundu, əlaqələrimizin gələcək perspektivləri ilə bağlı məsələlər müzakirə edildi.*

## TÜRKDİLLİ DÖVLƏTLƏRİN ƏMƏKDAŞLIQ ŞURASININ BAŞ KATİBİ BAĞDAD AMREYEV VƏ NÜMAYƏNDƏ HEYƏTİNİN BİR QRUP ÜZVÜ İLƏ GÖRÜŞ

2 noyabr 2020-ci il

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrin 2-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Bağdad Amreyevi, Türkiyənin Odalar və Borsalar Birliyinin prezidenti Mustafa Rıfatı, Özbəkistanın Ticarət və Sənaye Palatasının sədri Ədhəm İkramovu və Qırğızistanın Ticarət və Sənaye Palatasının prezidenti Marat Şarşekkeyevi qəbul etmişdir.*

**İlham Əliyev:** Xoş gəlmisiniz! Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Ticarət və Sənaye Palatasının Bakıdakı toplantısı çox əlamətdar hadisədir. Nəzərə alsaq ki, Azərbaycan hazırda Vətən müharibəsi aparır, bu toplantıının xüsusi önəmi vardır. Biz bunu bizə göstərilən dəstək və həmrəylik əlaməti kimi qəbul edirik, buna görə sizə təşəkkür edirik. Bu, növbədənkənar toplantıdır və bunun əsas məqsədi ölkəmizə mənəvi dəstəyin göstərilməsidir.

Müharibənin ilk günlərindən biz Türkiyənin və digər qardaş, dost ölkələrin dəstəyini hiss edirik. Bildiyiniz kimi, Türkiyə Respublikasının Prezidenti, mə-

nim əziz qardaşım bizə ilk dəstək verdi, çox əhəmiyyətli bəyanatlar verdi. Dedi ki, Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır. Ondan sonra digər dost, qardaş ölkələrin – Pakistanın, Əfqanistanın və digər dövlətlərin dövlət və hökumət başçıları bizə dəstək göstərdilər. Şadəm ki, Türkəlli Dövlətlərin Əməkdaşlıq Şurası bizə dəstək verir və Şuranın çox önəmlı bəyanatı vardır. Bu, türkəlli ölkələr arasındaki birliyin, həmrəyliyin təzahürüdür. Eyni zamanda, deyə bilərəm ki, Azərbaycan dünya miqyasında da çox böyük dəstək alır. 120 ölkəni özündə birləşdirən, BMT-dən sonra ikinci böyük beynəlxalq təsisat olan «Qoşulmama Hərəkatı» və İslam Əməkdaşlıq Təşkilatı bizə dəstək göstəribdir. Bu, əlbəttə, bir daha nümayiş edir ki, bizim işimiz haqq işidir, biz öz ərazi bütövlüyüümüzü bərpa edirik, öz ərazimizdə müharibə aparırıq, bu, təşkilatlarda cəmləşən ölkələrin Azərbaycana olan münasibətinin əlamətidir.

Bir aydan çoxdur ki, müharibə gedir. Biz işgalçılara dərs veririk, onları torpaqlarımızdan qovuruq. Artıq bir çox yaşayış məntəqəsi işğaldan azad edilibdir. Hər həftə onlarla yeni yaşayış məntəqəsi – şəhərlər, kəndlər, qəsəbələr işgalçılardan azad edilir və müzəffər Azərbaycan Ordusu öz uğurlu əməliyyatlarını davam etdirir.

İşgal edilmiş ərazilərdə vəziyyət acınacaqlıdır. Bizim bütün tarixi, dini abidələrimiz dağıdılib, təhqir edilib. Ermənilər Zəngilan rayonunda, işgal edilmiş ərazilərdəki məsciddə donuz saxlayırdılar, bu video-görüntülər internetdə var və bu, bütün müsəlman aləmini hiddətləndirir. Bu bir daha göstərir ki, Ermənis-

tan dövləti bütün müsəlman aləminə nifrətlə yanaşır, əks təqdirdə belə alçaq hərəkətlər baş verməzdi. Əlbəttə ki, bütün müsəlman dünyası bir daha görür ki, biz hansı vəhşi düşmənlə üz-üzəyik. Döyüş meydanında bizim qabağımızda dayana bilməyən Ermənistən şəhərlərimizi, kəndlərimizi hər gün atəşə tutur. Bu gün səhər mənə verilən məlumatə görə səhər saat 6-dan – indi saat 9-a beş dəqiqə qalır – bizim şəhər və kəndlərimizə 200-dən çox mərmi atılıbdır. Bu bir ay ərzində namərd atəş nəticəsində 91 mülki şəxs həlak olub, onlardan 10-u uşaqdır, 404 mülki şəxs yaralanıb və 2000-dən çox ev dağıdıllıbdır. Ermənistən maksimum çox insanı öldürmək üçün qadağan olunmuş silahlardan istifadə edir. Bizim isə intiqamımız döyüş meydanındadır. Bunu mən dəfələrlə bildirmişəm, demişəm ki, biz intiqamımızı döyüş meydanında alacaq və alırıq. Düşməni qovuruq və sona qədər qovacaqıq. Eyni zamanda, Ermənistana üç dəfə şans verildi. Bizim ordumuzun uğurlu əməliyyat keçirməsinə baxmayaraq, biz beynəlxalq vasitəçilərin təkliflərinə hörmətlə yanaşaraq, üç dəfə atəşkəslə bağlı razılığa gəldik. Üç dəfə də Ermənistən bunu kobudcasına pozdu – birinci dəfə Gəncəni ballistik raketlərlə bombalamaşı ilə, ikinci dəfə atəşkəsdən 4-5 dəqiqə keçəndən sonra, üçüncü dəfə isə Bərdəyə «Smerç» raketli ilə atəşin açılması nəticəsində 21 insan həlak oldu, 70 insan yaralandı. Gəncəyə iki ballistik raketlə atəş nəticəsində 30-a yaxın insan həlak olmuşdur. Bax bu, erməni faşizminin eybəcər sıfətidir. Biz nəinki öz torpaqlarımızı düşməndən azad edirik, biz region üçün böyük təhlükə mənbəyi olan erməni faşizminin belini qırırıq

və bunu davam etdirəcəyik. Heç kim bizim qabağımızda dura bilməz, heç kim bizi bu yoldan çəkindirə bilməz.

Bununla yanaşı, mən dəfələrlə demişəm və bu mənim mövqemdir ki, əgər Ermənistən, misal üçün, bu gün atəsi dayandırsa və danışıqlar masası arxasında konstruktiv mövqe nümayiş etdirə, qalan torpaqlarımdan qoşunların çıxarılması ilə bağlı üzərinə konkret öhdəlik götürə, biz dayanmağa hazırlıq. Biz hesab edirik ki, münaqişənin hərbi həlli siyasi müstəviyə keçməlidir və biz buna hazırlıq. Ümid edirəm ki, Ermənistənin acı məğlubiyyəti onları vadər edəcək ki, çox ciddi düşünərək, bu qərara gəlsinlər.

Ancaq biz bunun əksini görürük. Ermənistəninin baş naziri Rusiya Prezidentinə məktub göndərir və hərbi yardım istəyir. Bu tamamilə qəbul edilməzdır. Buna heç bir əsas yoxdur. Biz öz torpağımızda düşməni əzirik, vururuq və torpaqlarımızdan çıxarıraq. Biz Ermənistəna hər hansı bir təcavüz etməmişik. Bu, birincisi. İkinci, Rusiya Minsk qrupunun həmsədr ölkəsidir, bütün həmsədrler kimi, neytral mövqedə olmalıdır və həmsədrlerin əslində ATƏT tərəfindən onlara verilmiş mandatı bunu tələb edir. Paşinyanın bu məktubu göndərməsi əslində onun etirafıdır. Etiraf edir ki, Ermənistən məğlub olub. Hesab edirəm ki, bu etiraf Ermənistən cəmiyyətində də ciddi təhlil olunmalıdır və Ermənistən rəhbərliyinə ciddi təzyiq edilməlidir ki, bu mühabibə dayandırılsın, işgalçılar bizim torpaqları-mızdan çıxsın və bölgədə sülh təmin edilsin.

Mən bir daha sizə bu gözəl təşəbbüsə görə təşəkkürümüzü bildirirəm. Əminəm ki, tədbiriniz uğurlu keçəcəkdir.

**Bağdad Amreyev:** Təşəkkür edirəm, cənab Prezident. Bu dəfə türk iş dünyası qardaş Azərbaycanın səsini bütün dünyaya çatdırmaq üçün Bakıya gəlib. Bu münasibətlə məni və digər türk dünyası palatalarının sədrlərini qəbul etdiyiniz üçün çox təşəkkür edirəm.

Ermənistanın Azərbaycana hücumlarının başlandığı ilk günlərdən bəri Türk Şurası olaraq, türk dünyası olaraq, biz qardaş Azərbaycanın yanındayıq. Lazımı bəyanatlar verdik, açıqlamalar etdik. Mən Gəncəyə getdim. Orada da mətbuat nümayəndələri ilə görüşdə bizim daha sərt mövqemizi ifadə etdik. Bu Vətən müharibəsində biz Azərbaycanın yanındayıq. Türk dünyası və Türk Şurasının Azərbaycanın işğal altındaki torpaqlarını qeyd-sərtsiz geri almaq məsələsində qanuni haqqı barədə dəstəyimi ifadə etdim. Biz münaqişənin yalnız Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq birliyin tanıdığı sərhədlərinin toxunulmazlığı əsasında həlli lazımdır deyirik.

Cənab Prezident, işğal altındaki torpaqların azad edilməsi yolunda şəhid olan bütün azərbaycanlı şəhidlərimizə Allahdan rəhmət dileyirəm.

Bugünkü tədbirimizdə – Türkəlli Dövlətlərin Ticarət və Sənaye palataları rəhbərlərinin iclasında həmrəyliyimizi bir daha ifadə edəcəyik. Bir daha qardaş Azərbaycanın yanında olduğumuzu bəyan edəcəyik. Dünən İstanbulda Türkiyə Prezidenti cənab Rəcəb

Tayyib Ərdoğanın iştirakı ilə Türk Şurasının, türk dünyasının Səhiyyə nazirlərinin iclasını keçirdik. Bu tədbirdə də biz qardaş Azərbaycana hərtərəfli dəstəyi-mizi bir daha ifadə etdik.

Bildiyiniz kimi, ötən il Bakıda keçirilmiş Zirvə toplantısında Türk Şurasına üzv ölkələrin prezidentləri bizi təlimat verdilər. İndi biz Türk Şurasının 2021-ci il üçün strategiyasını, türk dünyasının 2040-ci il üzrə hədəflərini hazırlayıraq. İnşallah, növbəti Zirvə toplantı-sında bu sənədlər Sizlər tərəfindən qəbul ediləcəkdir. Türk Şurası hər zaman Sizinlə birlikdədir, cənab Prezident. Hamımız Azərbaycanıq.

**İlhəm Əliyev:** Təşəkkür edirəm, çox sağ olun.

**Muṣṭafā Rifaṭ** (*Türkiyənin Odalar və Borsalar Birliyinin prezidenti*): Cənab Prezident, bizi qəbul etdiyiniz üçün çox təşəkkür edirəm. Yenidən Bakıda Sizinlə görüşmək bizim üçün böyük xoşbəxtlikdir. Türk Ticarət və Sənaye palataları olaraq, bugünkü səfərimizin əsas məqsədi Türkəlli Dövlətlərin Ticarət və Sənaye Palatasına üzv ölkə rəhbərlərinin növbədən-kənar iclasında iştirak etməkdir. Özbəkistanın Ticarət və Sənaye Palatasının sədri, Qırğızistanın Ticarət və Sənaye Palatasının prezidenti buradadır. Eyni zamanda, Qazaxıstanın Ticarət və Sənaye Palatasının prezidenti də videokonfransla qatılacaq, çünki o bu gün İdarə Heyətinin iclasında iştirak edir.

Bu gün Sizinlə birlikdə olduğumuzu ifadə etmək üçün buraya səfərə gəldik. Düz bir il əvvəl Zirvə toplantısında yenə Sizinlə birlikdəydik. Həmin vaxt Türk dünyasından 1200 iş adamı ilə çox faydalı iclas keçirmişdik. Zirvə toplantısına da bizi dəvət etmişdiniz.

Eyni zamanda, Türkiyədən 50 milyon nəfəri özündə birləşdirən işçi ittifaqlarını, məmur ittifaqlarını, ticarət konfederasiyalarını təmsil edən 8 qeyri-hökumət təşkilatının rəhbərləri də mənimlə birlikdə buraya gəliblər.

Biz 50 milyon nəfəri təmsil edən türk iş dünyası birliklərinin rəhbərləri olaraq, azərbaycanlı qardaşlarımızın yanında olduğumuzu nümayiş etdirmək üçün buradayıq.

**İlhəm Əliyev:** Cox sağ olun.

**Muştafa Rıfat:** Şəhidlərimizə Allahdan rəhmət diləyirik. Yaralı əsgərlərimizə və vətəndaşlarımıza Allahdan şəfa diləyirik. Sizin liderliyinizlə Azərbaycan Ordusunu təbrik edirik. Bizim otuzillik həsrətimizə son qoyursunuz. Allah Sizdən razı olsun, Allah köməyiniz olsun. Bizim üzərimizə hansı vəzifə düşürsə, türk qardaşlarınızın, Türkiyədəki qardaşlarınızın üzərinə hansı vəzifə düşürsə, 24 saatə yanınızdayıq. Bizə xəbər göndərməyiniz kifayət edər, cənab Prezident. O gündən bəri Türkiyənin Odalar və Borsalar Birliyi binasının önünü Azərbaycan bayrağımızla bəzədik. O gündən bəri belədir. Bu bütün sosial mediada yayıldı. O gün ki, Siz əməliyyata başladınız, Ankaranın ən prestijli binalarından birində Azərbaycan bayrağını qaldırıdınız. Yenə bir tapşırığınız olarsa, məmnun qalarıq. Bizim də bu işdə xidmətimiz olarsa, çox xoşbəxt edərsiniz bizi. Təşəkkür edirik.

**İlhəm Əliyev:** Cox sağ olun, mən çox təşəkkür edirəm. Sizə bir daha dərin minnətdarlığımı bildirmək istəyirəm. Bilirsiniz ki, bu günlərdə bütün Azərbaycan xalqı birlik göstərir və bütün Azərbaycan

xalqı dünyada bu məsələyə, bu müharibəyə münasibəti çox böyük həssaslıqla izləyir. Bu da başadüşüldəndir. Çünkü 30 il ərzində bizim torpaqlarımız işgal altında idi və beynəlxalq vasitəcılərin səyləri heç bir səmərə verməmişdi. Sadəcə olaraq, vaxtı uzatmaq, münaqişəni dondurmaq və işgalı əbədi etmək istiqamətində atılan addımları biz gördük və Azərbaycan xalqı görürdü. Ona görə bu son bir ay ərzində dünəyada bu məsələ ilə bağlı səsləndirilən hər bir fikrə, hər bir mövqeyə Azərbaycan xalqı çox böyük həssaslıqla yanaşır və ilk günlərdən bizim qardaş ölkələrimizdən bu dəstəyi görünçə, əlbəttə, biz daha da ruhlandıq. Bu bizə daha da böyük mənəvi güc verdi və bir daha gördük ki, bizim birliyimiz sözdə deyil, əməldədir. Sizin bu gün burada olmağınız bunu bir daha göstərir. Siz də, Rifat bəy, qeyd etdiyiniz kimi, bir il bundan öncə Bakıda Türk Şurasının toplantısının keçirilməsi çox əlamətdar hadisə idi. Biz məhz bu məsələlərlə bağlı fikirlərimizi bildirmişdik ki, biz bir yerdə olmalıyıq, bütün məsələlərdə bir-birimizi dəstəkləməliyik. Hər zaman əgər kimsə çətin vəziyyətə düşərsə, mənəvi dəstək göstərilməlidir və biz bunu görürük. Ona görə sizin bugünkü toplantıya mən xüsusi önəm verirəm. Əminəm ki, bütün Azərbaycan xalqı bunu layiqincə qiymətləndirəcəkdir. Bir daha sizə təşəkkür edirəm.

*Özbəkistanın Ticarət və Sənaye Palatasının sədri Ədhəm İkramov və Qırğızistanın Ticarət və Sənaye Palatasının prezidenti Marat Şarşekayev bu günlərdə öz ölkələrinin Azərbaycanla həmrəy olduğunu bir daha ifadə etdilər.*

## TÜRKİYƏ RESPUBLİKASININ SABIQ BAŞ NAZİRİ BİNƏLİ YILDIRIMIN BAŞÇILIQ ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞ

2 noyabr 2020-ci il

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 2-də Türkiyə Respublikasının sabiq Baş Naziri Binəli Yıldırımanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.*

**İlham Əliyev:** Xoş gəlmisiniz! Sizi görməyimə şadam.

**Binəli Yıldırım:** Xoş gördük. Cox sağ olun. Nəcəsiniz?

**İlham Əliyev:** Sağ olun, hər şey yaxşıdır. İşlər yaxşı gedir.

**Binəli Yıldırım:** Maşallah.

**İlham Əliyev:** Cox sağ olun ki, gəlmisiniz. Biz bunu çox yüksək qiymətləndiririk. Bu, növbəti həmrəylək təzahürüdür. Əziz qardaşım, cənab Prezidentin dediyi kimi, Türkiyə hər zaman Azərbaycanın yanındadır. Bu dönmədə birliyimiz daha da möhkəmləndi. Bildiğiniz kimi, indi Vətən müharibəsi gedir, yaxşı nəticələr var, bir çox şəhərlər, kəndlər işgalçılardan azad edilibdir. Demək olar ki, hər həftə Azərbaycan xalqına bu haqda məlumat verirəm. Bu gün də yeni kəndlərin işğaldan azad edilməsi xəbəri veriləcəkdir.

Artıq ilkin məlumatlar gəlibdir. İnşallah, sona qədər bu haqlı davamızı davam etdirəcəyik, işgalçları torpaqlarımızdan qovacağıq.

Türkiyə ilk saatlardan bizim yanımızda olduğunu bəyan edibdir. Hörmətli Prezident, əziz qardaşım çox açıq bəyanatlar veribdir ki, Türkiyə hər zaman Azərbaycanın yanındadır və Azərbaycan tək deyil. Bu çox önəmli bəyanatlar idi və bizə əlavə mənəvi dəstəyin göstərilməsi bir daha Türkiyə–Azərbaycan birliyinin təzahürüdür.

Hörmətli Binəli bəy, biz sizinlə bərabər bu tarixi birlikdə yaşamışıq. Yaxşı bilirik, nə qədər böyük səylər göstərildi ki, Türkiyə və Azərbaycan bir-birinə da-ha da yaxın olsun. Çox önəmli layihələrin sırasında sizin də rəhbərlik etdiyiniz Bakı–Tbilisi–Qars dəmir yolu layihəsinin həyata keçirilməsi mühüm yer tutur. Bundan sonra digər layihələr də olacaqdır. İnşallah, bundan sonra da uğurlu işbirliyimiz davam edəcəkdir.

Sizə bir daha təşəkkürümüz bildirirəm. Bilirəm ki, sizin səfəriniz bizə həmrəylik, dəstək göstərmək mənasını daşıyır. Buna görə də çox minnətdaram.

**Binəli Yıldırıım:** Çox təşəkkür edirəm, dəyərli Prezident. Dünən Prezidentimizlə birlikdə idik. Cənab Prezidentimizin salamlarını Sizə çatdırmaq istəyirəm. Bildiyiniz kimi, bir neçə gün əvvəl İzmirdə böyük bir fəlakət baş verdi.

**İlhəm Əliyev:** Mən Prezidentə zəng etdim, başsağlığı verdim.

**Binəli Yıldırıım:** Bəli, İzmirdən seçilmiş deputat olduğuma görə hadisənin baş verdiyi ilk andan orada idim. Axtarış-xilasetmə işləri zamanı vətəndaş-

larımızın dağııntılar altından sağ çıxarılması, xəsarət alanların müalicəsi üçün böyük səy göstərdik. Prezidentimiz də oraya gəldi.

Təbii ki, Türkiyə olaraq, biz Azərbaycanın bu haqlı mübarizəsində əvvəldən bəri daim yanındayıq. Heydər Əliyev cənablarının «Bir millət – iki dövlət» şüarını o gündən bu günədək davam etdiririk. Bilirik ki, Qarabağ məsələsində Siz yerdən göyə qədər haqlısınız. Çünkü Azərbaycan bu müharibədə öz torpaqlarını işgalçılardan təmizləyir. Azərbaycan 27 ildir davam edən bu işgala son qoyur, öz ərazilərinin azad olunmasını təmin edir. Buna görə Azərbaycan gecə-gündüz böyük vətənpərvərlik nümunəsi göstərir, hər gün qəhrəmanlıq dastanları yazar.

*Görüşdən sonra Prezident İlham Əliyev Binəli Yıldırım ilə xatırə şəkli çəkdirdi.*

*Dövlət başçımız nümayəndə heyətinin üzvləri ilə da xatırə şəkli çəkdirdi.*

*Binəli Yıldırım xatırə hədiyyəsini Prezident İlham Əliyevə təqdim etdi.*

*Daha sonra Milliyətçi Hərəkat Partiyasının parlamentdəki fraksiyasının rəhbəri Cəlal Adan MHP-nin sədri Dövlət Bahçəlinin adından Prezident İlham Əliyevə xatırə hədiyyəsi təqdim etdi.*

## AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ, ALİ BAŞ KOMANDANIN RƏSMİ «TWİTTER» SƏHİFƏSİNĐƏN

*2 noyabr 2020-ci il*

Müzəffər Azərbaycan Ordusu Cəbrayıł rayonunun Çaprand, Hacıisaqlı, Qoşabulaq kəndlərini, Zəngilan rayonunun Dərə Gilətağ, Böyük Gilətağ kəndlərini, Qubadlı rayonunun İslıqlı, Muradxanlı, Milanlı kəndlərini işgaldən azad etmişdir.

Eşq olsun Azərbaycan Ordusuna!  
Qarabağ Azərbaycandır!

## **RUSİYA FEDERASIYASININ PREZİDENTİ VLADİMİR PUTİN İLƏ TELEFONLA GÖRÜŞ**

*2 noyabr 2020-ci il*

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında noyabrın 2-də telefon danışıği olmuşdur.*

*Söhbət zamanı Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun həlli yolları ilə bağlı məsələlər, döyüş bölgəsində vəziyyət müzakirə edildi.*

## AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ, ALİ BAŞ KOMANDANIN RƏSMİ «TWITTER» SƏHİFƏSİNDƏN

*2 noyabr 2020-ci il*

Müzəffər Azərbaycan Ordusu Cəbrayıł rayonunun Mirək, Kavdar kəndlərini, Zəngilan rayonunun Məşədiismayıllı, Şəfibəyli kəndlərini, Qubadlı rayonunun Başarət, Qarakişilər, Qaracallı kəndlərini işğaldan azad etmişdir.

Eşq olsun Azərbaycan Ordusuna!  
Qarabağ Azərbaycandır!

## İTALİYANIN «LA REPUBBLICA» QƏZETİNƏ MÜSAHİBƏ

*2 noyabr 2020-ci il*

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrin 2-də İtaliyanın «La Repubblica» qəzetinə müsahibə vermişdir.*

**S u a l: Cənab Prezident, Siz artıq qələbəni dadmısınız?**

**C a v a b:** Bizim vəzifəmiz Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək idi və biz bu vəzifəyə yaxınlaşırıq. Biz ərazi bütövlüyünün bərpasını, demək oları ki, 30 il idi gözləyirdik. Bildiyiniz kimi, bu müddət ərzində Azərbaycan danişqlar prosesinə ciddi şəkildə sadıq olub. Əfsuslar olsun ki, bu hər hansı əhəmiyyətli nəticə vermədi. Bundan əlavə, son bir neçə ildə Ermənistən rəhbərliyi öz bəyanatları və əməlləri, o cümlədən hərbi təxribatları ilə bizi hər zaman təhrik edirdi. Sonuncusu sentyabrin 27-də baş verdi. Biz cavab verməli olduq və bizim cavabımız Ermənistən üçün çox həssas idi. Biz qələbədən danışarkən qarşımıza belə bir hədəf qoymamışdıq. Biz onu danişqlar masasında həll etmək istəyirdik. Lakin biz bunu döyüş meydanında etməyə hər zaman hazır idik və bunu da edirik.

**S u a l: Putin müdaxilə etmək istəmir. Beləliklə, Siz maneəsiz hərəkət edə bilərsiniz?**

**C a v a b:** Əslində mən dəfələrlə vəziyyəti şərh etmişəm ki, BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olan Minsk qrupunun həmsədrləri – üç ölkə 1993-cü ildə Ermənistən qoşunlarının Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələr qəbul edib. Ona görə də bu ölkələr özləri həll üçün qanuni baza yaradıblar. Lakin Ermənistən bu qətnamələri yerinə yetirmədi. Mənim istinad etdiyim başqa bir məqam da ondan ibarətdir ki, vasitəçilər vəziyyətlə bağlı necə fikirdə olmaqlarından, bizimlə və ya Ermənistənla əlaqələrinin nə dərəcədə yaxın olmasından asılı olmayaraq, neytral mövqe tutmalıdır. Onlar neytral olmasalar, vasitəçi ola bilməzler. Ona görə də bizim yerində bu və ya digər dərəcədə gördüyüümüz neytrallıq, düşünürəm ki, işlərin necə getməsinin yeganə yoludur. Odur ki, bu bizim üçün yaşıł işiq deyildi. Biz sentyabrın 27-də Ermənistən hücumuna onların nə edəcəyi barədə 100 faiz təsəvvürüümüz olmadan cavab verdik, biz ölkəmizi, insanlarımıza qorumaq və ədaləti bərpa etmək üçün doğru olduğunu düşündüryümüzü etdik.

**S u a l:** Rəsmi Ankaranın dəstəyi Sizin fəaliyyətiniz üçün nə dərəcədə səmərəlidir?

**C a v a b:** Cox səmərəlidir. Bu dəstək lap əvvəldən, sentyabrın 27-də başlayan toqquşmaların ilk saatlarından gəldi. Türkiyə Prezidenti çox aydın bəyanatla çıxış etdi ki, Türkiyə Azərbaycanın yanındadır və bu, siyasi və mənəvi dəstəyin çox mühüm göstəricisi idi. Mən dəfələrlə vurgulamışam ki, bu, yalnız siyasi və mənəvi dəstəkdir, lakin elə bu, kifayət idi. Çünkü Türkiyə kimi güclü ölkə bu məsələ ilə bağlı

mövqeyini açıq şəkildə bəyan edəndə, həm də bütün dünyaya mesaj göndərir ki, Azərbaycan doğru işi görür. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edir, Azərbaycan öz ərazisində döyüşür, biz təcavüzkar deyilik, biz başqa ölkələrə hücum etmirik. Ona görə də toqquşmaların ilk saatlarında başlayan və indiyədək davam edən bu siyasi dəstək münaqişənin həlli üçün mühüm əhəmiyyət kəsb edir.

**S u a l:** Sizin ordunuzla birlikdə Ermənistana qarşı döyüşən mücahidlərin mövcudluğu barədə Prezident Makron, Rusyanın Xarici İşlər nazirinin söylədikləri barədə nə deyə bilərsiniz? Bu doğrudur?

**C a v a b:** Bu müddət ərzində, bir aydan çox vaxtda mən artıq dəfələrlə bu məsələyə diqqət çəkmişəm və demişəm ki, bu, doğru deyil. Bu, doğru məlumat deyil. Mən bilmirəm bu məlumat niyə yayılmışdı və hələ də yayılır. Birincisi, bizə bununla bağlı heç bir dəlil, heç bir sübut təqdim olunmayıb. Hamısı sözlər idi və bu sözlər münaqişənin ilk günlərində söylənmişdi. Siz Prezident Makronun bununla bağlı bəyanatına istinad etdiniz. Bu, yalnız münaqişənin ilk günlərində idi. O vaxtdan bu yana biz belə bəyanatlar eşitməmişik. Bu, birincisi. Heç bir sübut, heç bir dəlil yoxdur. İkincisi, buna ehtiyac yoxdur. Mən dəfələrlə demişəm ki, bizim 100 min döyüşçüsü olan ordumuz var, nizami ordu. Tam səfərbərlik elan etsək, bundan bir neçə dəfə çox adam səfərbər edə bilərik. Bizim müasir silahlarımız var. Mükəmməl texnologiyamız var və bizim çox yüksək döyüş ruhumuz var. Ona görə də buna ehtiyac yoxdur. Lakin əfsuslar olsun ki, digər tərəfdə baş verənlərə məhəl qoyulmur. Bизdə əcnəbi-

lərin Ermənistan tərəfindən döyüşdürünenə dair kifayət qədər dəlillər vardır. Onlar erməni əsilli olduqlarını deyirlər, lakin birincisi, bunun heç bir fərqi yoxdur. Çünkü əgər əcnəbi vətəndaş bir ölkə tərəfindən digər ölkəyə qarşı döyüşürsə, o muzdludur. Bundan əlavə, onların hamisinin erməni olmasına dair bizdə 100 faiz dəlil yoxdur. Biz başqalarının olduğunu bilirik. Bilirik ki, PKK oradadır. Bilirik ki, Yaxın Şərqdən bəzi terrorçular qondarma «Dağlıq Qarabağ ordusu»na qoşulublar. Ona görə də, əfsuslar olsun ki, bu məsələ qətiyyən müzakirə mövzusu deyil. Bu, Azərbaycana qarşı qəsdən törədilmiş hücum barədə siyasi hücum təəssüratı yaradır. Bundan əlavə, ermənilərin bu yalan bəyanatdan sui-istifadə etmələrinin səbəbi odur ki, bizim onları döyük meydanında məğlub etdiyimizi qəbul etmək onlar üçün yəqin ki, çox ağırlıdır. Onlar 30 il ərzində özlərini elə göstərirdilər ki, guya məglub edilməz orduları var. Onlar 30 il ərzində bizim ərazi-ləri təkbaşına işgal etdiklərini deyirdilər, baxmayaraq ki, biz bunun doğru olmadığını bilirik. Beləliklə, biz onlara kimin kim olduğunu sübut etdik. Biz sübut etdik ki, onların guya «məglubedilməz ordusu» əfsanədir, mifdir və bunu qəbul etmək onlar üçün çox ağırlıdır. Lakin onlar öz məglubiyyətlərini artıq etiraf ediblər. Baş nazir Paşinyan Prezident Putinə məktub göndərərək, hərbi yardım xahiş edib. Bu onların hərbi məglubiyyətlərini və bizim qələbəmizi qəbul etmələri deməkdir.

**S u a l: 98 faiz ermənilərin məskunlaşdığı ərazidə mümkün qələbəni qazanmağın sizin üçün hansı çətinliyi olacaq?**

**C a v a b:** Bu ərazidə bəlkə də indi daha çox erməni məskunlaşmış, çünki bütün azərbaycanlılar didərgin salınıblar. Onlar azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçiriblər. Bu statistikadır, bizim deyil, sovet dövrünün statistikasıdır. Keçən əsrin 70-ci illərinin sonlarında Dağlıq Qarabağ Muxtar Vilayətində müxtəlif millətlərdən olan neçə nəfər yaşayırırdı? Əhalinin, demək olar ki, 25 faizi azərbaycanlılar idi – 40 min nəfər. Şuşada 98 faiz azərbaycanlılar məskunlaşmışdılar. Bu gün orada bir nəfər də azərbaycanlı yoxdur. Xankəndidə çox sayda azərbaycanlı var idi. Hadrutta, digər rayonlarda, soyqırımı törətdikləri Xocalıda isə 100 faiz azərbaycanlılar idi. Beləliklə, onların hamısı etnik təmizləməyə məruz qaldı, qatlı yetirildi, işgəncəyə məruz qaldı və didərgin salındılar. Təəssüflər olsun ki, heç kim Ermənistana qarşı hər hansı sanksiyaları görmədik, bizə hər hansı ciddi informasiya dəstəyi görmədik. Beləliklə, bu edildi və onlar yerində reallıq yaradılar. Bu, birincisi. İkincisi, 200 il bundan əvvəl orada, ümumiyyətlə, erməni yox idi. Çünki mən Qarabağ xanının Rus imperiyası ilə imzaladığı müqavilələrlə dəfələrlə istinad etmişəm. Həmin müqavilədə – 1805-ci il Kürəkçay müqaviləsində etnik ermənilər barədə heç nə deyilmir. Etnik ermənilər Qarabağın dini və etnik tərkibini dəyişdirmək məqsədilə Şərqi Anadoludan və İrandan çar Rusiyası tərəfindən gətirilmişlər. Sizin sualınıza gəldikdə isə, mən dəfələrlə demişəm ki, Dağlıq Qarabağda yaşayanların hamısı orada sülh və ləyaqət içində yaşamağa davam edəcəklər. Ermənilər bizim vətəndaşlarımızdır. Azərbay-

canın müxtəlif yerlərində, əsasən Bakıda minlərlə erməni yaşayır. Dağlıq Qarabağda yaşayan ermənilər əmin ola bilərlər ki, onların təhlükəsizliyi təmin ediləcək, onların maddi vəziyyəti daha yaxşı olacaq və onlar bu gün Dağlıq Qarabağdakı xunta rejiminin basqısı altında olduğundan daha yaxşı həyat sürəcəklər.

**S u a l: Üç atəşkəs artıq pozulub. Sühl danişqılarının heç bir nəticə vermədiyi görünür. Buna görə kim günahkardır?**

**C a v a b:** Ermənistən. Xronologiyaya nəzər salın. Birinci atəşkəs Moskvada razılışdırılmışdı, 24 saatdan da az vaxt ərzində Ermənistən öz ərazisindən ballistik raketlə Gəncəyə hücum etdi. Bu, sübut olunub. Rusiya, Fransa, Amerika Birləşmiş Ştatları və bir çox başqa ölkələr ballistik raketin haradan buraxılmasını aşkar edə bilərlər. Onlar raketin Ermənistəndən buraxıldığını bilirlər. Paşinyan bunu onların etmədiyini dedikdə yalan danişir. Bu, 24 saatdan az müddətdə baş verdi. Onlar gecə çox namərdəcəsinə bilərkəndən yaşayış yerinə hücum etdilər və bu iki hücum nəticəsində, demək olar ki, 30 günahsız insan, o cümlədən uşaqlar öldürüldü. İkinci atəşkəs elan olunduqdan beş dəqiqə sonra yenə onlar tərəfindən pozuldu və üçüncü atəşkəsi onlar Bərdəyə hücum etməklə pozdular. Beləliklə, bunu edən biz deyildik. Biz nə etməli idik? Onlar bizi öldürərkən oturub gözləməliydi? Əlbəttə, biz cavab verdik və bunu etməyə davam edəcəyik. Bu onlara atəşkəs təcavüzlərini davam etdirmək, bizim azad etdiyimiz torpaqları geri alıb yenidən işgal etməyə cəhd etmək üçün lazım idi. Onlar mülki şəxslərə hücum etməklə Azərbaycanda, həmçinin xaos

və panika yaratmaq istəyirdilər. Lakin onlar Azərbaycan xalqının ruhunu düzgün hesablaya bilməmişdilər. Biz bu namərd hücumlardan əziyyət çəkdik. Bu vaxtadək 91 nəfər mülki şəxs öldürülüb və 400-dən çox adam yaralanıbdır. Lakin bu bizim iradəmizi sindirmədi. Əksinə, bizi daha da güclü etdi.

**S u a l:** Üç həftə bundan qabaq görüşdüyüm baş nazir Paşinyana cavabınız nə olar? O dedi ki, Dağlıq Qarabağda yeni soyqırımının olmasından qorxur.

**C a v a b:** Tamamilə yalandır. Onların bütün tarixi yalandır. Bunun heç bir əlaməti yoxdur. Mən dedim ki, Azərbaycanda minlərlə erməni yaşayır. danışmaq tamamilə qəbul edilməzdir və bu onların təqdim etmək istədiyi daha bir «feyk»dir, necə ki, bunu Ermənistanda və ya Dağlıq Qarabağda heç bir azərbaycanlı da yoxdur. Ermənistən əhalisinin 99 faizi etnik ermənilərdir. Regionumuzda bir millətin belə üstünlük təşkil etdiyi başqa bir ölkə tapa bilərsinizmi? Bu monorepublikadır. Nəyə görə? Çünkü onlar ya hər kəsi qovublar, ya da başqa millətlər orada yaşaya bilmir. Azərbaycan multietnik, çoxkonfessiyalı ölkədir. Buna görə «soyqırımı» haqqında danışmaq tamamilə qəbul edilməzdir və bu onların təqdim etmək istədiyi daha bir «feyk»dir, necə ki, bunu həmişə edirlər. Onlar həmişə özlərini əziyyət çəkən, ağlayan, həmişə köməyə ehtiyacı olan insanlar kimi təqdim etmək istəyirlər. Lakin baxın, bu gün nələr baş verir. O, Prezident Putininə gündə beş dəfə zəng edir, o, Prezident Makrona ola bilsin bir qədər az zəng edir, amma yenə də zəng edir, o hər kəsə zəng edir. Avropa liderlərinə zəng edir. Dağlıq Qarabağın tanınmasını xahiş edir, lakin başa

düşmür ki, Azərbaycanın ərazi bütövlüyü ilə bağlı Avropa İttifaqının vahid mövqeyi vardır. O, müəyyən dəstəyi əldə etmək üçün hər bir «feyk» üsuldan istifadə etməyə çalışır. Odur ki, bu tamamilə yalandır. Mən dediyim sözlərə cavabdehəm, Dağlıq Qarabağda yaşayan ermənilər əmin ola bilərlər ki, onların təhlükəsizliyi təmin olunacaqdır.

**S u a l: İtaliya ilə sizin xüsusi tərəfdashlığını vardır. Siz bizim birinci neft və qaz təchizatımızınız. Müharibə daha çox qanın tökülməsinə səbəb olarsa, bunun tərəfdashlığa təsir etməyindən qorxmursunuz?**

**C a v a b:** Mən belə hesab etmirəm. Birincisi, mən düşünürəm ki, müharibə nə qədər tez qurtarsa, bir o qədər də yaxşı olar. Biz bir təklif irəli sürdük və təklifimiz çox konstruktiv idi. Bu bir aydan çox müddət-də mən dəfələrlə demişəm və bir daha təkrar edə bilərəm ki, Ermənistanın baş naziri yerdə qalan ərazilərin boşaldılacağına dair üzərinə öhdəlik götürsə, biz bu gün dayanmağa hazırıq. Hələ ki, o, üzərinə belə bir öhdəlik görməyib. Kompromislər haqqında sual verildikdə o həmişə öz müqəddəratını təyin etmədən danışır. Öz müqəddəratını təyin etmə onların getməli olduğu kompromis deyil. Onların kompromisi BMT Təhlükəsizlik Şurasının qətnamələrinin və əsas prinsiplərin icrasına müvafiq olaraq, işğal olunmuş bütün ərazilərin boşaldılması olmalıdır. Əsas prinsiplərdə deyilir ki, əvvəlcə 5 rayon, sonra da 2 rayon boşaldılmalıdır. Biz artıq 4 rayonu birtərəfli qaydada azad etmişik. Buna görə də o deməlidir ki, qoşunlarını Ağdam, Kəlbəcər və Laçın rayonlarının işğal altında qalmış ərazilərindən geri çekəcəkdir. Lakin o, bə-

yanat vermir. Bu onu göstərir ki, müharibənin dayanmasını istəmir. Biz hazırıq, bu, birincisi. Mən bunun bizim tərəfdaşlarla hər hansı mürəkkəblik yaradacağını düşünmürem. İtaliya ilə bizim xüsusi münasibətlərimiz vardır. Biz Strateji Tərəfdaşlıq Sənədi adlanan sənədi imzalamışiq. Mən pandemiyadan əvvəl İtaliyaya rəsmi səfər etmişdim, çox uğurlu səfər idi və biz böyük planlarla geriyə, evə döndük. Mən əminəm ki, biz bu planları icra edəcəyik, baxmayaraq ki, pandemiya onlara bir az müdaxilə etdi. Lakin bu planlar əsasən enerji sektorunu ilə əlaqəli deyildi. Düşünürəm ki, enerji istiqamətində bütün planlaşdırıcılarımızı icra etdik. Hesab edirəm ki, bu gün İtaliya neft təchizatına görə bizim üçün əsas ticarət tərəfdaşıdır. Tezliklə biz TAP-in açılışını qeyd edəcəyik və bununla da «Cənub Qaz Dəhlizi» tamamlanmış olacaqdır. Üstəgəl, bir çox italyan şirkəti uzun illərdir ki, Azərbaycanda uğurla fəaliyyət göstərir. Biz podratçı qismində daha çox italyan şirkətlərini dəvət etməyi planlaşdırırıq. Yeri gəlmışkən, burada onlar neft-kimya məhsulları üzrə bir çox önəmlı layihələri tamamlayıblar və biz Prezident Mattarella ilə birlikdə açılış mərasimində iştirak etmişik. Əminəm ki, bu münaqışə bizim təkcə İtaliya ilə deyil, heç bir ölkə ilə münasibətlərimizə təsir etməyəcək.

## İSPANIYANIN EFE İNFORMASIYA AGENTLİYİNƏ MÜSAHİBƏ

*4 noyabr 2020-ci il*

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 4-də İspanyanın EFE informasiya agentliyinə müsahibə vermişdir.*

**M ü x b i r:** Sabahınız xeyir, cənab Prezident. Bizi məlumatlaşdırmaq üçün təşəkkür edirik.

**İlham Əliyev:** Bu imkana görə təşəkkür edirəm.

**S u a l:** Hazırda Dağlıq Qarabağdakı müharibənin altinci həftəsi başlayır. Cəbhədə vəziyyət necədir?

**C a v a b:** Cəbhədəki vəziyyət Azərbaycan Ordusunun üstünlüyünü göstərir. Biz bir-birinin ardınca kəndləri, şəhərləri azad edirik. Döyüş meydanında Azərbaycan Ordusu 30 il işgal altında qalan ərazisinin böyük hissəsini azad edib. Azərbaycan Ordusunun uğurlu hücum əməliyyatı davam edir. Bu bir daha onu göstərir ki, biz güclü ölkəyik və öz torpağımızı düşmən işgalindən azad etmək üçün döyüşürük. Biz Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisini, Azərbaycanın ərazi bütövlüyünü bərpa edirik. Yeri gəlmışkən, biz BMT Təhlükəsizlik Şurasının Ermənistən qoşunlarının bizim ərazilərimizdən çıxarılmasını tələb edən, lakin Ermənistən tərəfindən 30 il ərzində əməl olunmayan qətnamələrini icra edirik.

**S u a l: Siz işgal olunmuş 7 rayonun – 5 üstəgəl 2 – azad edilməsini istəyirsiniz. Siz onlardan artıq neçəsini azad etmisiniz?**

**C a v a b:** Faktiki olaraq, işgal olunmuş 5 rayondan 4-ü artıq ya tamamilə, ya da qismən azad edilib. Bu gün biz işgal altında olan digər rayonların da azad edilməsinin aktiv mərhələsindəyik. Qeyd etdiyim kimi, biz BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra edirik və yeri gəlmışkən, artıq əsas prinsiplərin bir hissəsini yerinə yetirmişik. Çünkü ATƏT-in Minsk qrupu tərəfindən təklif olunan həll üçün əsas prinsiplər faktiki olaraq, Azərbaycanın işgal olunmuş ərazilərinin boşaldılmasını tələb edirdi. Əfsuslar olsun ki, Ermənistən könüllü şəkildə bunu etmək istəmirdi, biz onları buna məcbur etdik.

**S u a l: Hər iki tərəf 3 humanitar atəşkəslə bağlı razılığa gəlib. Lakin bu heç bir neçə dəqiqə də çəkməyib. Nəyə görə mühəribəni üç dəfə durdurmaq və danışqlara başlamaq mümkün olmamışdır?**

**C a v a b:** Düşünürəm, bu atəşkəslərin işləməməsinin səbəblərindən biri ondan ibarət idi ki, Ermənistən bizim tərəfimizdən azad edilmiş əraziləri geri almağa cəhd göstərirdi. Başqa sözlə, onları yenidən işgal etmək isteyirdi. Ona görə də onlar sizin doğru olaraq qeyd etdiyiniz kimi, humanitar məqsədlərlə elan olunmuş bu atəşkəsdən resursları səfərbər etmək və yeni hücumu keçmək üçün istifadə etmək istədilər. Bunu edə bilməyəndə, Ermənistən ərazisindən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə ballistik raketlə hücum etdilər. Onlar bunu iki dəfə etdilər. Birinci dəfə oktyabrın 10-da, atəşkəs elan olunduqdan

dərhal sonra etdilər və bunun nəticəsində 10 mülki şəxs həlak oldu, onlarla adam yaralandı. Beləliklə, onlar birinci atəşkəsi kobud şəkildə pozdular. İkinci atəşkəs də elan olunan vaxtdan təxminən beş dəqiqə sonra onlar tərəfindən pozuldu. Üçüncü atəşkəsi isə onlar dinc şəhər olan Bərdəyə hücum etməklə pozdlar. Orada 21 nəfər mülki şəxs qətlə yetirildi, 70 nəfər yaralandı. Beləliklə, hər 3 dəfədə Ermənistən bizə qarşı məqsədli şəkildə təcavüzkarasına hücum etdi və biz cavab verməli və özümüzü müdafiə etməli olduq.

**S u a l:** Siz dediniz ki, Ermənistən qoşunlarının çıxarılması ilə bağlı konkret təqvim istəyirsiniz. Ermənistən dedi ki, kompromisə hazırlıdır, ancaq təslim olmağa, həmin əraziləri təslim etməyə yox. Siz də kompromisə hazırlısınız? Bu kompromis necə olacaq?

**C a v a b:** İlk növbədə, bizim mövqemiz, demək olar ki, bu 40 gün ərzində artıq dəfələrlə bəyan edilib. Mən dəfələrlə demişəm ki, bizim vəzifəmiz Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək, 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünü öz doğma torpaqlarına, onların əsrlərboyu yaşadıqları ərazilərə geri qaytarmaq və bundan sonra həmin ərazidə Azərbaycan əhalisi və erməni icması arasında sülh şəraitində birgəyaşayışı təmin etməkdir. Bizim mövqemiz sağlam düşüncəyə, humanitar zəminə əsaslanır və beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənir. Beləliklə, bu çox açıq-aşkardır. Ermənistən kompromisdən danışanda konkret heç nə demir. Onlar yalnız öz müqəddəratını təyin etmədən danışırlar, amma öz müqəddəratını təyin etmə onlar tərəfdən kompromis deyil. Onlar öz mövqelərində daha dəqiq olmalıdır, çünkü

hazırda o çox qeyri-müəyyəndir. Ona görə də biz Ermənistan qoşunlarının işgal olunmuş ərazilərdən çıxması üçün vaxt cədvəli istədik və biz bunu toqquşmların ilk gündən tələb edirik. Beləliklə, əgər Ermənistan bizə qulaq assayı və məntiqlə davransaydı, bu gün biz hazırda qarşılaşdığını vəziyyətdə olmazdıq. Müharibə bəlkə də bir ay əvvəl bitərdi. Ermənistan tərəfdən kompromis çox dəqiq olmalıdır. İşgal altında olan Ağdam rayonunun bir hissəsini, Kəlbəcər və Laçını boşaltmaq üçün vaxt cədvəli bizə təqdim edilməlidir, Ermənistanın baş naziri bunu şəxsən bəyan etməlidir. Lakin onlar nəinki bizə vaxt cədvəli vermir-lər, hətta həmin əraziləri boşaldacaqlarını demirlər. Sentyabrın 27-dən bu yana bütün bu vaxt ərzində Ermənistanın hərbi-siyasi rəhbərliyi ərazilərin boşalıacağı barədə heç vaxt heç nə deməyib. Belə olan halda, onlar 7 rayonun qaytarılmasını təmin etmək üçün bu prinsipləri işləyib hazırlamış Minsk qrupunun həmsədrlərinə hörmətsizlik nümayiş etdirirlər və faktiki olaraq, daha çox eskalasiyaya gətirib çıxarırlar. Beləliklə, biz Ermənistanın baş nazirinin Kəlbəcər, Laçın və Ağdamın qalan hissəsini boşaldacaqlarını açıq şəkildə deməsini gözləyirik.

**S u a l: Əgər belə olmasa, Sizin üçün yalnız hərbi variant mövcuddur?**

**C a v a b:** Başqa yol qalmır, başqa variant yoxdur. Biz hərbi əməliyyatları davam etdirmək istəmirik. Mən dəfələrlə demişəm və bu gün də təkrar edə bilərəm – əgər Ermənistanın baş naziri şəxsən özü, qan tökülməsinə görə məsuliyyət daşıyan şəxs belə bir bəyanat verərsə, biz dərhal dayanmağa hazırıq, dərhal.

Mən sözünə əməl edən insanam və biz bunu edərik. Lakin o bunu demir, vaxt qazanmaq istəyir, daha çox hərbi yardım əldə etmək üçün atəşkəs istəyir, Azərbaycana qarşı yeni hücumlar etmək və bizim azad etdiyimiz əraziləri geri almaq üçün bu atəşkəsdən istifadə etmək istəyir. Onun niyyəti bundan ibarətdir.

**S u a l:** Siz hazırda cənab Paşinyanla bir masa arxasında oturmağa hazırlısanız, yoxsa bunun bir mənası yoxdur?

**C a v a b:** Xeyr, bunun qətiyyən heç bir mənası yoxdur. Son iki il ərzində mənim onunla çoxsaylı görüşlərim olub, lakin onların hamısı tamamilə səmərəsiz və mənasız olub, ilk görüşlər istisna olmaqla. O mənə söz vermişdi ki, əgər Azərbaycan «inqilab»dan sonra ona vaxt verərsə, o, yaxşı hazırlaşacaq, Ermənistanda siyasi cəhətdən öz mövqeyini gücləndirəcək və sonra əsas prinsipləri yerinə yetirmək üçün konstruktiv şəkildə işləməyə hazır olacaq. Bu onun Ermənistanda rəhbərliyinin ilk aylarında mənə söylədikləri idi. Lakin bir ildən sonra o tamamilə fərqli sözlər dedi. Dedi ki, Azərbaycana qaytarılması bir santi-metr belə, torpaq yoxdur. Dedi ki, «Qarabağ Ermənistandır». Dedi ki, Azərbaycan Dağlıq Qarabağdakı qondarma qurumun «rəhbərliyi» ilə danışqlar aparmalıdır. Beləliklə, o, danışqlar prosesini pozmaq üçün hər şeyi etdi. Ona görə də hazırda mən onunla görüşməkdə bir məna görmürəm. Bu yaxınlarda bizim Xarici İşlər nazirlərimiz Cenevrədə görüşüblər və düşünürəm ki, hazırda bu, təmaslar üçün doğru formatdır.

**S u a l:** Siz dediniz ki, demək olar, 30 il ərzində Minsk qrupu işgal edilmiş ərazilərin qaytarılması üçün heç nə etməmişdir və ya bu istiqamətdə heç bir irəliləyiş nail olmamışdır. Hazırda ABŞ, Rusiya və Fransadan gözləntiniz nədir?

**C a v a b:** Bəli, siz haqlısınız. Mən demişəm ki, Minsk qrupu heç bir nəticə əldə etməyib. Lakin onların fəaliyyətinə də tamamilə göz yuma və onları yalnız tənqid edə bilmərəm. Çünkü hazırda masada olan əsas prinsiplər Minsk qrupunun köməyi ilə işlənib hazırlanmış prinsiplərdir. Beləliklə, onlar işlədilər, çalışdlılar. Lakin onlar əraziləri boşaltması ilə bağlı Ermənistana təzyiq göstərmək üçün əllərində olan bütün alətlərdən istifadə etmədilər. Bu ölkələrdən hər birinin birtərəfli qaydada Ermənistana təsir etmək üçün kifayət qədər vasitələri var – istər hərbi dəstək olsun, istər siyasi dəstək, iqtisadi dəstək, diaspor dəstəyi və s. Lakin onlar əllərində olan bu alətlərdən istifadə etmədilər, onlar BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olaraq, özlərinin qəbul etdikləri BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasında israr etmədilər. Ona görə də nəticənin olmaması faktı, əlbəttə, onların bacarmadığından çox, istəmədiyini nümayiş etdirir. Əgər onlar bacarmadılarسا, kim bacarar? BMT Təhlükəsizlik Şurasının 3 daimi üzvü kiçik, yoxsullaşmış, asılı Ermənistana təsir edə bilmir? Onlar sadəcə olaraq, istəmədilər. Onlar vəziyyətin sabit olmasını istəyirdilər, bu doğrudur. Onlar sülh ssenarisini istəyirdilər. Lakin görəndə ki, demək olar, 30 ildir sülh ssenarisi yoxdur və Ermənistən yeni hökuməti bəyanatlar və əmələrlə prosesi faktiki olaraq məhv edir, düşünürəm ki,

onlar hərəkətə keçməli idilər. Mən dəfələrlə onların liderləri, yüksəkrütbəli rəsmiləri ilə danışaraq çağırış etmişəm ki, Ermənistana təzyiq göstərin, sanksiya tətbiq edin. Əgər sanksiya tətbiq etmək istəmirsinizsə, ən azı bunu dilə gətirin, elan edin ki, sanksiyalar tətbiq olunacaq, eks halda, bu təcavüzkara təzyiq göstərmək üçün başqa heç bir mexanizm olmayıacaq. Beləliklə, düşünürəm, bu gün onlar dərk ediblər ki, uzun illər «münaqişənin hərbi həlli yoxdur» deməklə səhv ediblər. Biz bu reallığı dəyişdik. Hərbi həll yolu vardır. Lakin bizim bu gün danışdığınız ondan ibarətdir ki, gəlin hərbi həllin həmin səhifəsini bağlayaq və siyasi həllə keçək. Beləliklə, hərbi-siyasi həll üstünlük təşkil etməlidir. Əgər Ermənistəninin baş naziri mənim ondan tələb etdiyimi desə, biz bu gün dayanmağa hazırlıq. İndi sülh prosesi qismən yerinə yetirilmiş əsas prinsiplərin qalan hissəsinin icrasına əsaslanmalıdır. Bizə Kəlbəcər, Laçın və Ağdamın bir hissəsinin boşaldılması ilə bağlı dəqiq vaxt cədvəli lazımdır. Bundan sonra düşünürəm ki, regiona sülh gələcək.

**S u a l:** Mən Sıddən «Amnesty International»ın faktiki olaraq, hər iki tərəfin kasetli bombalardan istifadə etməsinə dair bəyanatları ilə bağlı soruşmaq istəyirəm. Siz də, rəsmi İrəvan da qeyd edirsiniz ki, tərəflər mülki əhaliyə qarşı fosfor tərkibli sursatdan istifadə edir. Siz beynəlxalq konvensiyalarla qadağan edilmiş silahlardan istifadə edirsiniz?

**C a v a b:** Biz qadağan olunmuş silahlardan istifadə etmirik. Bizim ərazi bütövlüyüümüzü bərpa etmək üçün kifayət qədər sursatımız vardır. Bu, birincisi. İkincisi, biz mülki şəxslərə hücum etmirik. Oktyabrın

10-dan sonra Dağlıq Qarabağdakı şəhərlərə hücum etmirik. Ondan əvvəl, bəli, bunu qəbul edirik. Lakin bu ona görə oldu ki, Ermənistan ordusunun hərbi hissələrinin və infrastrukturunun çoxu Dağlıq Qarabağın «paytaxtı» olan Xankəndidə cəmləşmişdi. Ona görə də biz bunu etməli idik. Biz təhlükəsizliyimizi təmin etmək və əməliyyatımızın daha səmərəli olması üçün həmin mühüm hərbi obyektləri vurmalı idik. Lakin humanitar atəşkəs elan olunduqdan sonra – bunu dəfələrlə elan etmişik – biz heç vaxt insanların yaşadığı heç bir şəhəri və ya kəndi vurmamışiq. Buna zidd olaraq, ermənilər nə etdi? Onlar Ermənistan ərazisindən Gəncəyə ballistik raket atdırıv və bu, sübuta yetirilib. Baxmayaraq ki, Ermənistanın baş naziri bunu onların etmədiyini dedi. Lakin bu gülündür. Çünkü ballistik raketin buraxılışı peyklər vasitəsilə müşahidə olunur. Hər kəs onun haradan buraxıldığını və hədəfinin nə olduğunu bilir. Gəncədə mülki şəxslərin yaşadığı əraziləri qəsdən iki dəfə vurublar. Onlar Bərdəyə çox dağıdıcı «Smerç» raketləri ilə iki dəfə zərbə endiriblər və yalnız bir hücum nəticəsində 21 insan öldürülüb, 70 insan yaralanıbdır. Bir çox hücumlar olubdur. Onlar Tərtərdə dəfn mərasiminə zərbə vurublar, bu tamamilə insan davranışının bütün normalarından kənar bir şeydir. İnsanlar dünyasını dəyişmiş şəxsi dəfn edəndə onlar qəbiristanlığı vurublar və 4 nəfər qətlə yetirilibdir. Onların kasetli bombalardan istifadə etmələri beynəlxalq media və QHT-lər tərəfindən təsdiq olunmuşdur. Əminəm ki, bu barədə ilk dəfə məlumat vərən oranı ziyanət etmiş beynəlxalq media olubdur. «Amnesty International» və «Human Rights Watch»

təşkilatlarının bu halları təsdiq etməkdən savayı başqa bir seçimi yox idi. Lakin sual yaranır ki, nə üçün onlar birinci növbədə Azərbaycana gəlmədirilər? Nə üçün onlar yalnız Ermənistən tərəfindən işləyirdilər? Yalnız beynəlxalq media, Qərb mediası ermənilərin istifadə etdiyi kasetli bombaları göstərdikdən sonra bu iki QHT bunu təsdiq etdi. Onların bunu təsdiq etməsi yaxşı haldır, lakin səmimi desəm, bunun açıq-aşkar olmasını nəzərə alaraq, onların bu məsələni necə təsdiq etməməsini də təsəvvürümə gətirə bilmirəm.

**S u a l: Rusiya, Sergey Lavrov dünən dedi ki, Dağlıq Qarabağda təqribən 2000 muzdlu döyüşür. Bununla bağlı nə deyərdiniz?**

**C a v a b:** Mən bu əsassız ittihamlara dəfələrlə cavab vermişəm. Səmimi desəm, təəssüflənirəm ki, bitərəf olmalı, onlara ATƏT tərəfindən verilmiş manda-ta əsasən hərəkət etməli olan ölkələrin yüksək səviyyəli rəsmiləri təsdiqini tapmamış bu əsassız informasiyadan və şayiəldən istifadə edirlər. Bu, birincisi. İkincisi, bizdə heç bir muzdlu yoxdur. Mən bu haqda dəfələrlə demişəm. Bizim onlara ehtiyacımız yoxdur. Bizim 100 min döyüşündən ibarət ordumuz var, biz tam səfərbərlik elan etsək, bundan bir neçə dəfə çox toplaya bilərik. Lakin biz Ermənistəndən fərqli olaraq, bunu etmirik. Bizim tərəfimizdə hər hansı bir əcnəbi döyüşünün vuruşması ilə bağlı heç bir sübut yoxdur. Bu bir aydan çox müddət ərzində bizə heç bir sübut, heç bir sənəd, heç bir dəlil təqdim edilməyibdir. Yalnız bəyanatlar. Bəs onda nə üçün onlar Ermənistən tərəfində baş verənləri, Ermənistən tərəfindən neçə muzdlunun döyüşdүünü görmürlər? Nə

üçün bizi ittiham etməyə çalışan nə Rusiya, nə də Fransa bunun haqqında heç nə demeyib? Bizdə artıq əcnəbi pasportları olan zərərsizləşdirilmiş insanların siyahısı vardır. Amerikalı, fransalı, kanadalı, livanlı, iraqlı, postsovət məkanı ölkələrinindən, onlarla Gürcüstanındır. Bəli, onlar o ölkələrdə yaşayan ermənilərdir, lakin bu heç bir fərq etmir. Əgər onlar başqa ölkələrin vətəndaşlarıdırsa, onların orada olması qanunsuz hesab edilir. Bu vaxtadək bu məsələ barədə heç nə deyilməmişdir, amma bizim sübutlarımız vardır. Bizim əlimizdə pasportlar vardır. Bizim sübutumuz var, video vardır. Bunun haqqında heç nə deyilməyib. Bu bizim tərəfimizdən qəbul edilə bilməyən selektiv bir yanaşmadır, bu, vasitəçilərin mandatına uyğun deyil. Mən dəfələrlə demişəm, vasitəçilər bitərəf olmalıdır. Əgər onlar tərəf tuturlarsa, bu onların işidir, lakin onda vasitəçilikdən çıxmalarıdır. Hər bir ölkənin istənilən ölkəyə yaxşı və ya pis münasibəti ola bilər. Biz müəyyən səbəblərə görə bəzi ölkələrin ermənilərə qarşı xüsusi hisslerinin olduğunu başa düşürük. Bunu öz ölkələrinin adından deyirlərsə, biz buna etiraz etmirik. Lakin əgər siz vasitəcisinizsə, xahiş edirəm bitərəf olun və ittihamlardan uzaq durun. Əgər biz muzdlularla bağlı bizi ittiham edənləri dünyanın müxtəlif yerlərində nə etdikləri haqqında ittiham etməyə başlasaq, bu çox uzun bir məsələ olacaq. Biz bunu etmirik və tərəfdaşlarımızdan da eynisini gözləyirik.

**S u a l:** Türkiyənin sizə nəinki siyasi, eyni zamanda, hərbi dəstək də göstərdiyini söyləyənlərə nə deyərdiniz?

**C a v a b:** Mən deyərdim ki, bu, növbəti təxribat, növbəti «feyk» xəbərdir. Türkiyədən heç bir hərbi dəs-

tək yoxdur. Biz Türkiyədən yalnız müasir hərbi avadanlıq alırıq. Bu həqiqətdir. Bu, dünyada istənilən orduun paxilliq edə biləcəyi yeni müasir avadanlıqdır. Türkiyənin hərbi sənaye kompleksi həqiqətən də möcüzələr göstərir. Bu avadanlıq bizi döyüş meydandasında çox kömək edir. Lakin biz onu alırıq, biz müqavilələr imzalayıraq, hər şey şəffafdır, hər şey qanunidir. Biz başqa ölkələrdən də silah alırıq. Nəyə görə heç kim bizim Rusiyadan nə qədər silah aldığımdan danışmir? Yalnız Türkiyə. Çünkü Türkiyə, əfsuslar olsun ki, indi müxtəlif avropalı siyasətçilərin hücumuna məruz qalır. Türkiyəni qaralamaq cəhdləri var. Türkiyəni şantaj etmək, təzyiq göstərmək cəhdləri var. Bu tamamilə qəbul edilməzdır. Bizim əsas silahlarımız Rusiyadan gəlir. Biz başqa ölkələrdən də silah alırıq. Lakin ancaq Türkiyənin adı hallanır. Bu, birincisi. İkincisi, Türkiyənin bizə hərbi dəstək göstərdiyini həmişə deməyə davam edənlər nəyə görə vasitəçi, Minsk qrupunun həmsədri olan Rusyanın Ermənistana hərbi dəstək göstərdiyini demirlər? Bizim əlimizdə sübutlar var, bu 40 gün ərzində Ermənistən hansı məbləğdə silahla təchiz edildiyi ilə bağlı məlumatı Rusiya rəsmilərinə təqdim etmişik. Niyə heç kim bu barədə danışmir? Gəlin bunun haqqında danışaq, gəlin ədalətli olaq. Birincisi, bu, səhv məlumatdır. İkincisi, biz Türkiyə hərbi avadanlığını alırıq və almağa davam edəcəyik. Üçüncüüsü, bu məsələ ilə bağlı heç bir ikili standart olmamalıdır. Yeri gəlmışkən, Azərbaycana Türkiyə tərəfindən hərbi dəstək göstərildiyini deyənlər, hesab edirəm, bu absurd ittihamlardan çəkinməlidirlər.

**S u a l:** Açıq-aydındır ki, Türkiyənin regionda mərağı var, necə ki, Rusyanın və İranın. Ermənistan Rusiyaya öz təhlükəsizliyinin təmin olunmasının mümkünlüyü barədə müraciət edibdir. Siz mühəribənin beynəlmiləlləşdirilməsindən qorxursunuz?

**C a v a b:** Ermənistan lap əvvəldən bunu etmək istəyirdi və biz həmişə buna qarşı idik. Mən dəfələrlə bütün ölkələrə demişəm, bu münaqişədən uzaq durun. Bu bizim məsələmizdir, bu, ərazi bütövlüyü uğrunda bizim döyüşümüzdür. Münaqişəni beynəlmiləlləşdirmək üçün heç bir cəhd olmamalıdır. Lakin Ermənistan bunun üçün hər şeyi etdi. Ermənistanın baş naziri-nin Rusiya Prezidentinə göndərdiyi məktub təkcə onların öz məğlubiyyətini artıq qəbul etdiyini, bizim döyüş meydanında onlara qalib gəldiyimizi göstərmir, eyni zamanda, onu göstərir ki, onlar münaqişəni beynəlmiləlləşdirmək istəyirlər, onlar Rusiyani birbaşa mühəribədə iştiraka sürüklemək istəyirlər, bu da tamamilə qəbul edilməzdır. Mənim bildiyimə görə, bu, Rusiya tərəfindən rədd edilib və Rusyanın Xarici İşlər naziri bununla bağlı bəyanat veribdir. Ola bilsin, bunu lap dəqiqliklə ifadə etmirəm, lakin belə bir mesaj var idi ki, döyüş Azərbaycanın ərazisində aparılır. Əgər Azərbaycan, yaxud istənilən ölkə Ermənistana hücum etsə, onda Rusiya öhdəliyini yerinə yetirməlidir. Lakin döyüşlər bizim torpağımızda gedir. Hesab edirəm ki, bu cəhdlər tamamilə faydasızdır. Rusyanın mövqeyi Xarici İşlər naziri tərəfindən ifadə olunubdur. İranın da mövqeyi ifadə edilibdir. Yəqin siz ölkələrin ərazi bütövlüğünün təminatına dair İranın münaqişənin həll edilməsi ilə bağlı planını eşitmisiniz. Bu

yaxınlarda İranın Ali Rəhbəri Ermənistanın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərini boşaltmalı olduğu ilə bağlı bəyanat vermişdir. Bu, iki qonşu ölkənin reaksiyasıdır. Türkiyənin mövqeyi yaxşı bəlli dir. Türkiyə həmişə beynəlxalq hüququ və BMT Təhlükəsizlik Şurasının qətnamələrini dəstəkləyir. Həmçinin Gürcüstan da dəfələrlə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyibdir. Bu bizim qonşuların mövqeyidir. Ermənistan təcrid olunub. Onlar münaqişəni beynəmiləlləşdirmək istəyirlər, dəstək qazanmaq üçün bəzi «feyk» xəbərlərdən və tarixdən olan bəzi «feyk» məlumatlardan istifadə etmək istəyirlər. Lakin Ermənistan üçün ən yaxşı hərəkət öz məğlubiyyətini, bizim qələbəmizi qəbul etmək və yerdə qalan torpaqları boşaldacaqlarına dair üzərinə öhdəlik götürməkdən ibarətdir.

### **S u a l: Əgər onlar Dağlıq Qarabağın müstəqilliyini tanıyalarsa, Sizin buna reaksiyanız necə olardı?**

**C a v a b:** Bilirsiniz, onlar müstəqilliyi tanımaq istəsəydilər, uzun müddət önce tanıydılar. Nəyə görə əvvəl tanımadılar? Çünkü onlar aydın başa düşürdülər ki, bu çox məntiqsiz addım nəticəsində danışqlar tamamilə dayanacaqdır. Odur ki, onlar bunu etsələr, danışılması bir şey qalmayacaq. Sonra nə sülh təşəbbüsü, nə əsas prinsiplər, nə də gələcək tənzimləmə – heç nə masa üzərində olmayıacaq. Hesab edirəm ki, onlar bunu başa düşürlər. Onlar həmişə bizi qorxutmaq üçün ondan alət kimi istifadə etmək istəyirdilər və deyirdilər ki, Azərbaycan bunu etsə, biz müstəqilliyi tanıyağıq. Mən bu müharibə günlərində dəfələrlə demişəm və indi də deyirəm: Ermənistanın baş naziri, bu

gün Dağlıq Qarabağı tanı, cəsarətini göstər, sözünün bir mənə daşıdığını göstər, bu gün Dağlıq Qarabağı tanı. Yenə də görəcəksiniz ki, onlar bunu etməyəcəklər. Çünkü onlar qorxaqdırlar, onlar yalnız dinc vətəndaşlara qarşı vuruşa bilirlər və onlar gücümüzü, birliyimizi görüb qaçırlar.

### **S u a l: Siz indi regionun muxtariyyətini qəbul etməyə hazırlısanız?**

**C a v a b:** Bu, əsas prinsiplər üzərində gələcək danışqların bir hissəsi olmalıdır. Çünkü əsas prinsiplərin birinci hissəsində işgal olunmuş ərazilərdən – 5 üstəgəl 2 rayondan vaxt cədvəlinə müvafiq olaraq, qoşunların çıxarılması tələb olunurdu. Sonra təhlükəsizlik, sülhməramlı əməliyyatlar, Dağlıq Qarabağın statusu kimi əsas prinsiplərin başqa elementləri də var idi. Biz həmişə bunu müzakirə etməyə çox açıq idik. Biz dəfələrlə onlara müxtəlif yolları təklif etmişik, lakin onlar bunu rədd ediblər. Biz onlara Azərbaycan da-xilində muxtariyyət təklif etdik, biz onlara mədəni muxtariyyət təklif etdik. Biz dedik ki, dünyada, Avropana, Skandinaviya, Aland adaları timsalında, İtaliyada Cənubi Tirol timsalında və bir çox başqa yerlərdə yaxşı nümunələr vardır. Lakin onlar hər şeyi rədd etdilər. Onlar yalnız müstəqillik tələb edirdilər və istəyirdilər ki, biz bu müstəqilliyi tanıyaq. Onlar bizim bunu heç vaxt etməyəcəyimizi bilərək, münaqişəni dondurmaq üçün hər şeyi edirdilər. Mən bilirəm, birinci, münaqişənin qaynar fazasını bitirməliyik, danışqlar masasına qayıtmalıyıq, Ermənistən mənim dediyim öhdəlikləri üzərinə götürməlidir və sonra biz

---

gələcəkdə nə baş verəcək haqqında danışa bilərik. Bu məsələ ilə bağlı indi heç nə deyə bilmərəm.

**M ü x b i r:** Çox sağ olun, cənab Prezident. Bizə vaxt ayırdığınız üçün Sizə minnətdarlığını bildirirəm.

**İlham Əliyev:** Suallarınıza, Azərbaycana mərağınızıza görə çox sağ olun.

## QEYDLƏR

**1. Türkiyə, T ü r k i y e C ü m h u r i y y e t i –** Qərbi Asiyada və Avropanın cənub-şərqində dövlət. Sahəsi 783,5 min km<sup>2</sup>, əhalisi 80,8 milyon nəfərdir. İnzibati cəhətdən 81 ilə (vilayətə) bölünür. Dövlət başçısı Prezident, ali qanunverici orqanı Türkiyə Böyük Millət Məclisidir. Paytaxtı Ankara şəhəridir. – 5, 8, 9, 11, 12, 20–22, 24, 25, 37, 42, 45, 47, 49, 52–55, 57, 59, 61–64, 80–83, 120–122, 134–141, 150–152, 158–160, 169, 170, 172–175, 177, 180, 204, 216, 217, 222, 223, 235, 245, 246–248, 251, 253, 259, 260, 261, 274, 275, 285, 287–289, 292, 293, 296, 297, 300, 301, 302, 304–306, 311, 329, 330, 331.

**2. Füzuli** – Azərbaycan Respublikasında inzibati ərazi vahidi. 1930-cu ildə təşkil edilmişdir. Sahəsi 1386 km<sup>2</sup>, əhalisi 144 min nəfərdir. 1993-cü ildən ərazisinin bir hissəsi Ermənistən silahlı qüvvələri tərəfindən işğal edilmişdir. 27 sentyabr 2020-ci il tarixindən etibarən Azərbaycan Ordusu tərəfindən keçirilmiş əks-hükum əməliyyatı nəticəsində rayonun kəndləri, 17 oktyabr tarixində isə Füzuli şəhəri işğaldan tam azad olunmuşdur. – 5, 6, 13, 21, 27, 32, 41, 43, 59–61, 68, 70–73, 104, 111, 113, 140, 142, 191, 206, 225, 257, 276, 280, 290.

**3. Cəbrayıl** – Azərbaycan Respublikasında inzibati rayon. 1930-cu ildə təşkil edilmişdir. Sahəsi  $1050 \text{ km}^2$ , əhalisi  $80,8 \text{ min nəfər}$ dir. 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işgal edilmişdir. 4 oktyabr 2020-ci ildə Cəbrayıl şəhəri və bir sıra kəndləri işgaldən azad edilmişdir. – 6, 8, 13, 27, 32, 59, 70–73, 77, 104, 112, 113, 142, 146, 191, 193, 206, 208, 211, 225, 257, 280, 286, 290, 307, 309.

**4. Suqovuşan** (Madagiz) – Azərbaycan Respublikası Tərtər rayonu Çaylı kənd inzibati ərazi dairəsində kənd. Suqovuşan ilk dəfə 1991–92-ci illərdə Azərbaycan Ordusu tərəfindən işgaldən azad edilib. 1994-cü ilin aprel ayında isə yenidən Ermənistan silahlı qüvvələri tərəfindən işgal edilmişdir. 3 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işgaldən azad olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən tarixi adı bərpa edilərək Suqovuşan adlandırılmışdır. – 6, 20, 27, 43, 73, 197.

**5. Xankəndi** – Azərbaycan Respublikasında şəhər. Sahəsi  $29,12 \text{ km}^2$ , əhalisi  $55 \text{ min nəfər}$ dir. 1991-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işgal edilmişdir. 10 noyabr 2020-ci il tarixində imzalanan razılışmaya əsasən, Rusyanın sülhməramlı qüvvələri şəhərdə yaşayan ermənilərin, habelə Xankəndiyə köçürülcək hər iki xalqın yerləşdirilməsinə və təhlükəsizliyinə nəzarət mexanizmi həyata keçirir. – 6, 16, 123, 157, 168, 208, 226, 232.

**6. Gəncə** – Azərbaycan Respublikasında əhalisinə görə Bakıdan sonra ikinci böyük şəhər. Gəncə şəhəri Kiçik Qafqazın şimal-şərqində, Gəncə-Qazax düzənliyində yerləşir. Sahəsi 173 km<sup>2</sup>, əhalisi 360,4 min nəfərdir. – 7, 11, 30, 38–40, 51, 60, 65, 85, 98, 101, 107, 115, 116, 138, 139, 150, 151, 154, 167–169, 187, 201, 214, 227, 228, 246, 247, 252, 262, 264, 265, 270, 282, 290, 292, 298, 300, 315, 320, 326.

**7. Hadrut qəsəbəsi** (Ağoğlan) – Azərbaycan Respublikasının Xocavənd rayonu inzibati ərazi dairəsində qəsəbə. Ermənistən silahlı qüvvələri tərəfindən 1992-ci ildə işgal edilmişdir. 9 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində işğaldan azad edilmişdir. – 7, 40, 41, 43, 60, 70, 72, 191, 206, 314.

**8. Ərdoğan Rəcəb Tayyib** (d.1954) – Türkiyənin siyasi və dövlət xadimi. 1980-ci ildən siyasi fəaliyyətə başlayıb. 1994-cü ilin martında İstanbul Büyük Şəhər Bələdiyyəsinin sədri olmuşdur, Ədalət və İnkışaf Partiyasının lideridir.

2002-ci ildə keçirilən növbədən kənar seçimlər nəticəsində Ədalət və İnkışaf Partiyası təkbaşına hakimiyyətə gəlmək imkanı əldə etdi və Rəcəb Tayyib Ərdoğan TBMM-də Türkiyənin Baş Naziri, 2014-cü ilin sentyabrında və 2018-ci ilin aprelində yenidən Türkiyə Cümhuriyyətinin Prezidenti seçilmişdir. Azərbaycan Respublikasının «Heydər Əliyev» ordeni ilə

təltif edilmişdir. – 8, 9, 24, 25, 52, 53, 62, 64, 81, 83, 136, 139, 158, 204, 222, 285, 287, 293, 300, 301.

**9. Vladimir Putin** (d.1952) – 2000–2008-ci illərdə Rusiya Federasiyasının Prezidenti olmuşdur. 1975–97-ci illərdə bir sıra məsul vəzifələrdə çalışmışdır. 1998-ci ildə Rusiya Federasiyası Prezidenti Administrasiyasının rəhbəri, 1998–99-cu illərdə FTX-nin direktoru, 1999–2000 və 2008–2012-ci illərdə Rusiya hökumətinin başçısı, 2012 və 2018-ci ildə isə yenidən Rusiya Federasiyasının Prezidenti seçilmişdir. – 8, 9, 99, 115, 233, 235, 248, 308, 310, 313, 316.

**10. ATƏT-in Minsk qrupu** – 1992-ci il martın 24-də yaradılmışdır. Qrupun əsas vəzifəsi Ermənistan–Azərbaycan münaqişəsinin sülh yolu ilə aradan qaldırılmasına və Dağlıq Qarabağ probleminin dinc vasitələrlə həll edilməsinə bilavasitə kömək etməkdir. 1997-ci ildə Minsk qrupunun tərkibinə aşağıdakı dövlətlər daxil olmuşdur: Azərbaycan, Ermənistan, Belarus, Almaniya, İtaliya, Rusiya, ABŞ, Fransa, Türkiyə, Danimarka və İsviç. 1994-cü ilin dekabrından Minsk qrupuna 2 sədr – Rusiya və İtaliya rəhbərlik edirdi. 1996-ci ilin dekabrından Rusiya, ABŞ və Fransa həmsədr ölkələrdir. – 8, 9, 15, 18, 19, 29, 31, 55, 59, 86, 88, 89, 95–97, 100, 105, 114, 117, 119–121, 135, 156, 173, 176, 189, 198–200, 203, 205, 215, 218, 227, 230, 232–234, 239, 244, 263, 266, 275, 299, 308, 311, 312, 315, 320, 322, 324, 327, 329, 330.

**11. Sergey Lavrov** (d.1950) – 1994–2004-cü illərdə Rusiya Federasiyasının BMT-də daimi nümayəndəsi, 2004-cü ildən Xarici İşlər naziri və Rusiya Federasiyası Təhlükəsizlik Şurasının üzvüdür. – 8, 56, 327.

**12. Rusiya, R u s i y a F e d e r a s i y a s i** – Avropanın şərqində, Asyanın şimalında dövlət. Sahəsi 17,125 milyon km<sup>2</sup>, əhalisi 146,5 milyon nəfərdir. Rusiya Federasiyasına 22 respublika, 9 diyar, 46 vilayət, federal əhəmiyyətli Moskva və Sankt-Peterburq şəhərləri, 4 muxtar vilayət və mahal daxildir.

Dövlət başçısı Prezident, qanunverici orqanı iki-palatalı Dövlət Duması və Federasiya Şurasıdır. Paytaxtı Moskva şəhəridir. – 8, 9, 11, 21, 26, 31, 33–35, 40–42, 52, 55, 56, 58, 82, 84, 86, 88, 90–92, 94, 95, 98–100, 114, 119–122, 152–155, 158, 165–167, 169, 172, 173, 175, 178, 182–183, 195, 217, 218, 220, 224, 235, 237, 238, 242, 244, 246–248, 250, 254, 256, 258, 259, 260, 268, 269, 278, 291, 299, 324, 329, 330.

**13. Gürcüstan** – Cənubi Qafqazın mərkəzi və qərb hissəsində dövlət. Sahəsi 69,7 min km<sup>2</sup>, əhalisi 3,7 milyon nəfərdir. Dövlət başçısı Prezident, qanunverici orqanı parlamentdir. Paytaxtı Tbilisi şəhəridir. – 9, 31, 41, 95, 134, 158, 160, 161, 183, 220, 248, 256, 294, 295, 328, 331.

**14. Birləşmiş Millətlər Təşkilatı** (BMT) – müasir dönyanın ən nüfuzlu beynəlxalq təşkilatı. Qərar-

gahı Nyu Yorkda yerləşir. Əsas vəzifəsi beynəlxalq sülhü və təhlükəsizliyi qorumaq və möhkəmlətmək, dövlətlər arasında əməkdaşlığı inkişaf etdirməkdir. BMT-nin Nizamnaməsi 1945-ci il iyulun 26-da San Fransisko Konfransında 50 dövlətin nümayəndəsi tərəfindən imzalanıb və 1945-ci il oktyabrın 24-də qüvvəyə minib. Hazırda BMT-yə 193 dövlət daxildir.

BMT-nin əsas orqanları Baş Assambleya, Təhlükəsizlik Şurası, İqtisadi və Sosial Şura, Qəyyumluq Şurası, Beynəlxalq Ədalət Məhkəməsi və Katiblikdir. Azərbaycan Respublikası 1992-ci ildən BMT-nin üzvüdür. – 9, 85, 166, 241, 265, 297.

**15. Ağdam** – Azərbaycan Respublikasında inzibati ərazi vahidi. İnzibati mərkəzi Ağdam şəhəridir. 1930-cu ildə təşkil edilmişdir. Sahəsi  $1150 \text{ km}^2$ , əhalisi 202,2 min nəfərdir. 1993-cü ildə Ağdam şəhəri və əksər kəndləri Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdir. 2020-ci il noyabrın 10-u olan sülh müqaviləsinə əsasən, 20 noyabrda Ermənistan silahlı qüvvələri Ağdamı boşaldıb Azərbaycan Respublikasına təhvil vermişdir. – 13, 32, 39, 61, 65, 101, 139, 187, 228, 229, 257, 317, 322.

**16. Dağlıq Qarabağ Muxtar Vilayəti** – Azərbaycan Respublikası ərazisində muxtar vilayət. 1923-cü il iyulun 7-də təşkil edilmişdir. Dağlıq Qarabağda 1988-ci ilə qədər 170 min əhali yaşayırıdı. Sahəsi  $4,4 \text{ min km}^2$ -dir. Mərkəzi Xankəndidir.

1988-ci ildən muxtar vilayətin erməni separatçıları və millətçiləri Ermənistən silahlı qüvvələri ilə birlikdə bu ərazidə yaşayan azərbaycanlıları doğma torpaqlarından çıxararaq, Dağlıq Qarabağın işgalına başladılar. Dağlıq Qarabağın və ətraf rayonların işgaldən azad edilməsi üçün BMT-nin 822, 853, 874, 884 sayılı qətnamələri olmasına baxmayaraq, Ermənistən silahlı qüvvələri beynəlxalq hüququn bütün norma və prinsiplərini kobudcasına pozub.

27 sentyabr 2020-ci ildə Ermənistən silahlı qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozması ilə Azərbaycan Silahlı Qüvvələri erməni təxribatlarının qarşısını almaq üçün əks-hükum əməliyyatlarına başlamışdır. Aparılan hərbi əməliyyatlar zamanı rəşadətli Azərbaycan Ordusu Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Laçın, Kəlbəcər, Şuşa şəhərləri və xeyli sayda kənd və yaşayış məntəqələrini işgaldən azad etmişdir. – 14, 16, 19, 29–34, 36, 37, 39, 42, 46, 47, 50, 55–57, 60, 68, 69, 72, 75–77, 123, 124, 126, 135, 136, 139, 142, 143, 146, 147, 154–158, 163–165, 167, 168, 173, 174, 176, 178, 179, 181, 183, 194, 196–199, 207, 212, 215, 216, 219, 220, 224–226, 228, 229, 232, 233, 236, 239, 240, 241, 244, 256–258, 262, 264, 266–271, 280, 285, 286, 293, 306, 307, 309, 314–317, 319, 323, 326, 331, 332.

**17. Şuşa** – Azərbaycan Respublikasında şəhər. Sahəsi 289 km<sup>2</sup>, əhalisi 32,8 min nəfərdir. Elmi ədəbiyatda Şuşanın əsasının XVIII əsrin 50-ci illərinin əvvəllərində Qarabağ xanı Pənahəli xan Cavanşir tərəfindən qoyulması göstərilsə də, tədqiqatlar Şuşanın

qədim yaşayış məntəqəsi olduğunu qeyd edir. Qarabağ xanlığının mərkəzi olan Şuşa bir müddət Pənahəli xanın adı ilə Pənahabad adlandırılmışdır.

Şuşa 1813-cü il Gülistan müqaviləsinə əsasən, Qarabağ xanlığı tərkibində Rusiyaya birləşdirildi. 1920-ci ilin martında erməni daşnaklarının Qarabağda törətdikləri qırğın nəticəsində Şuşanın bir hissəsi tamamilə yandırıldı və minlərlə günahsız insan qətlə yetirildi. Lakin iyun ayının əvvəlində müsavatçılar və türk generalı Nuru Paşa Şuşanı erməni qəsbkarlarından xilas etdi. 1923-cü il Azərbaycan MİK-nin dekretinə əsasən, Dağlıq Qarabağ Muxtar Vilayəti təşkil olunduqda Şuşa muxtar vilayətin tərkibinə daxil edildi. 1992-ci ildə Ermənistən silahlı qüvvələri tərəfindən işğal edilmişdir.

Ali Baş Komandanın rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusu Şuşa şəhərini 8 noyabr 2020-ci ildə işğaldan azad etmişdir. – 16, 19, 30, 33, 46, 47, 56, 73, 87, 90, 103, 118, 123, 157, 195, 198, 200, 203, 208, 226, 232, 270.

**18. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası (BMTTS) –** BMT-nin daimi fəaliyyət göstərən mühüm orqanı. BMT Nizamnaməsinə görə, beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasında əsas məsuliyyət daşıyır. 15 üzvü var: 5 daimi (Çin, Fransa, Rusiya, Böyük Britaniya, ABŞ), 10 üzvü isə 2 il müddətinə seçilir. Şuranın hər bir üzvü 1 səsə malikdir. Prosedura məsələlərinə dair qərarlar Şuranın 9 üzvü səs verdikdə qəbul olunmuş sayılır.

Dövlətimizin apardığı uğurlu xarici siyaset nəticəsində Azərbaycan 2011-ci il 24 oktyabrda BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv qəbul olunmuşdur. – 18, 30, 105, 106, 115, 120, 151, 154, 164, 167, 186, 187, 199, 200, 203–205, 216, 219, 234, 236, 242, 252, 268, 275, 291, 311, 317, 319, 324, 331.

**19. Cenevrə Konvensiyası** – 1949-cu ildə İsvəçrənin Cenevrə şəhərində keçirilən konfransda dörd Cenevrə Konvensiyası qəbul edilmişdir. Cenevrə konvensiyaları və onlara əlavə edilmiş protokollar siahlı münaqişələr zamanı yaralı, xəstə və gəmi qəzasına uğramış hərbçilərin vəziyyətini yaxşılaşdırmaq, hərbi əsirlərə baş çəkmək, mülki əhaliyə köməklik göstərmək və ümumilikdə, humanitar hüquq ilə mühafizə edilən şəxslərə qarşı müvafiq rəftarı təmin etmək hüququnu müəyyən edir. Təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi bütün beynəlxalq norma və prinsiplərə əməl etməyərək Cenevrə Konvensiyası ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozub – dinc əhalini, çoxsaylı ev və mülki obyektləri, təsərrüfat təyinatlı məntəqələri hədəfə alıb, mülki vətəndaşlara qarşı cinayətlər törədib. Hədəf kimi seçilən ərazilər əhalinin kompakt olduğu məntəqələr – rayon və kənd mərkəzləri, mülki infrastruktur obyektlər – xəstəxanalar, tibb məntəqələri, məktəb binaları, uşaq bağçalarıdır. – 19, 73, 199, 230, 232.

**20. NATO** (Şimali Atlantika Müqaviləsi Təşkilatı) – hərbi-siyasi ittifaq. 1949-cu il aprelin 4-də Vaşinq-

tonda ABŞ, Büyük Britaniya, Fransa, Belçika, Niderland, Lüksemburq, Kanada, İtalya, Portuqaliya, Norveç, Danimarka, İslandiyانın imzaladıqları Şimali Atlantika müqaviləsi əsasında yaradılmışdır. 1952-ci ildə Yunanistan və Türkiyə, 1955-ci ildə Almaniya Federativ Respublikası, 1982-ci ildə İspaniya NATO-ya qoşulmuşlar. Varşava Müqaviləsi Təşkilatı dağıldığdan (1991) sonra əvvəllər sosialist ölkələri düşərgəsinə daxil olmuş ölkələrin bir qismi NATO-ya üzvlüyə qəbul edilmiş, digər qismi isə ilkin mərhələ kimi, NATO-nun «Sühl naminə tərəfdaşlıq» Programına qoşulmuşdur. Ali orqanı NATO Şurasının sessiyasıdır. Mənzil-qərargahı Brüsseldə yerləşir. – 21, 58, 166, 259, 275.

**21. Liviya, Libya Dövləti** – Şimali Afrikada dövlət. Sahəsi 1,76 milyon km<sup>2</sup>, əhalisi 7,2 milyon nəfərdir. Qanunverici orqanı Ümumi Xalq Konqresidir. Dövlət başçısı Prezident Şurasının Sədridir. Paytaxtı Tripoli şəhəridir. – 21, 52, 54, 92, 125.

**22. Avropa İttifaqı (Aİ)** – Avropa dövlətlərinin ən iri integrasiya birlüyü. Avropa İttifaqına 27 dövlət daxildir.

Avropa İttifaqının yaradılması haqqında müqavilə 1993-cü ildə Maastrichtdə imzalanmışdır. Aİ azadlıq, demokratiya, insan hüquqları və azadlıqlarına hörmət, həmçinin hüququn aliliyi prinsiplərinə – üzv dövlətlər üçün ümumi olan prinsiplərə əsaslanır.

Aİ Avropada iqtisadi integrasiyanın daha da inkişaf etmiş formasıdır. İqtisadi və valyuta ittifaqı

1999-cu ildən fəaliyyətə başlamış və vahid valyuta – avro dövriyyəyə buraxılmışdır. Aİ üzvləri yalnız Avropa dövlətləri ola bilər. Avropa İttifaqı ilə əməkdaşlıq Azərbaycan Respublikasının xarici siyasətinin əsas istiqamətlərindəndir. Təşkilatın mənzil-qərargahı Brüsseldə yerləşir. – 21, 85, 106, 166, 203, 241, 254.

**23. Öfqanistan, Öfqanistana İslamlı Respublikası** – Cənub-Qərbi Asiyada dövlət. Sahəsi 652,8 min km<sup>2</sup>, əhalisi 32,2 milyon nəfərdir. İnzibati ərazisi 34 vilayətə bölünür. Dövlət başçısı Prezidentdir. Paytaxtı Kabil şəhəridir. – 22, 52, 179, 297.

**24. Heydər Əliyev, Heydər Əliyev** (1923–2003) – Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri, görkəmli dövlət xadimi, Azərbaycan Respublikasının Prezidenti (1993–2003), 2 dəfə Sosialist Əməyi Qəhrəmanı.

1964-cü ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik Komitəsi sədrinin müavini, 1967-ci ildə isə sədri vəzifəsinə irəli çəkilmişdir.

Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin iyul (1969) plenumunda Heydər Əliyev MK-nın Büro üzvü, Azərbaycan KP MK-nın Birinci katibi seçilmişdir.

H.Əliyevin respublikaya rəhbərlik etdiyi ilk illərdən əhatəli iqtisadi konsepsiya hazırlanmış, yeni istehsal sahələri yaradılmış, Azərbaycanın iqtisadi potensialı güclənmişdir. H.Əliyevin respublikaya bilavasitə rəhbərlik etdiyi dövrdə (1969–82-ci illər) idarəetmə mexa-

nizminin və metodlarının təkmilləşdirilməsi, əmək və ictimai-siyasi fəallığın artırılması, kənd təsərrüfatının inkişafında yüksək göstəricilər əldə edilməsi, azərbaycançılıq məfkurəsinin, milli ruhun, milli özünüdərkin yüksəlişi, müstəqil dövlətçilik ideyalarının güclənməsi və reallaşması üçün dəyərli işlər görülmüşdür.

H.Əliyev 1971-ci ildə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü, 1976-ci ilin martında Sov.İKP MK Siyasi Bürosu üzvlüyünə namizəd, 1982-ci ilin noyabrında isə Siyasi Büro üzvü seçilmiş və eyni zamanda, SSRİ Nazirlər Soveti Sədrinin Birinci müavini təyin edilmişdir.

H.Əliyev Moskvada işlədiyi dövrdə də həmişə Azərbaycanı düşünmüş, onun taleyi ilə yaşamış, doğma respublikanın dünyada tanıdılması üçün əlindən gələni etmişdir.

H.Əliyev 1990-ci ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciəni qətiyyətlə pisləmiş və Azərbaycanın Moskvadakı nümayəndəliyində kəskin bəyanatla çıxış etmişdir.

H.Əliyev 1990-ci ilin iyulunda Azərbaycana qayıtmış, əvvəlcə Bakıda, sonra isə Naxçıvanda yaşamışdır. O, 1991–93-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, Azərbaycan Respublikası Ali Sovetinin Sədr müavini olmuş, Ali Sovetin sessiyalarında fəal iştirak etmiş, Azərbaycanda mövcud ictimai-siyasi vəziyyəti həmişə obyektiv təhlil etmiş, mühüm prinsipial fikirlər söyləmiş, Dağlıq Qarabağ münaqişəsinin səbəblərini aşkara çıxarmış və təqsirkarların dəqiq ünvanını göstermişdir. 1993-cü ilin may–iyununda dövlət böhranının, hakimiyyətsizliyin,

başıpozuqluğun kulminasiya nöqtəsinə çatması ilə ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda Azərbaycan xalqı H.Əliyevin hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxdı və Azərbaycanın ozamankı dövlət rəhbərliyi onu rəsmən Bakıya dəvət etməyə məcbur oldu. H.Əliyev iyunun 15-də Azərbaycan Ali Sovetinin Sədri seçildi, iyulun 24-də Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı.

1993-cü il oktyabrın 3-də ümmumxalq səsverməsi nəticəsində H.Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. H.Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında böyük dönüşər oldu, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlandı. Dövlətimizin xarici siyaseti, eləcə də dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə əlaqələri milli maraqlara əsaslanan xətlə inkişaf etməyə başladı. Dağlıq Qarabağ münaqişəsinin həllində ilk mərhələ kimi, cəbhə xəttində atəşkəs elan edilməsinə nail olundu. H.Əliyevin fəal diplomatiyası nəticəsində ATƏT-in Lissabon Sammitində (1996) bu beynəlxalq təşkilatın 54 üzvündən 53-ü (Ermənistandan başqa) Dağlıq Qarabağ probleminin həllində Azərbaycanın mənafeyinə uyğun prinsipləri açıq şəkildə müdafiə etdi.

1994-cü ilin sentyabrında Bakıda dünyanın aparıcı neft şirkətləri ilə «Əsrin müqaviləsi» adı almış mü hüm müqavilələr bağlandı.

1999-cu ilin aprelində GUÖAM birliyinin geniş bir məkanda yaranmasında H.Əliyevin önəmli xidməti olmuşdur.

H.Əliyevin «İnsan hüquq və azadlıqlarının təmin edilməsi haqqında» fərmanı Azərbaycanın dünyaya və Avropaya integrasiyası prosesinin sürətləndirilməsinə geniş imkanlar yaratdı. Məhz bunun nəticəsində Azərbaycan 1996-ci ilin iyunundan Avropa Şurasına «Xüsusi qonaq» statusu almış, 2001-ci il yanvarın 25-də isə onun tamhüquqlu üzvü olmuşdur.

H.Əliyev 1998-ci il oktyabrın 11-də xalqın yüksək siyasi fəallığı şəraitində keçirilən seçkilərdə yekdilliklə yenidən Prezident seçildi.

H.Əliyev bir sıra beynəlxalq mükafatlara, o cümlədən Beynəlxalq Atatürk Sülh Mükafatına, müxtəlif ölkə universitetlərinin Fəxri doktoru və digər yüksək nüfuzlu fəxri adlara layiq görülmüşdür. – 23, 46, 48, 95, 197, 306.

**25. Laçın** – Azərbaycan Respublikasında inzibati ərazi vahidi. İnzibati mərkəzi Laçın şəhəridir. 1930-cu ildə təşkil edilmişdir. Sahəsi  $1835 \text{ km}^2$ , əhalisi 79,9 min nəfərdir. 1992-ci ildə Ermənistən silahlı qüvvələri tərəfindən işğal edilmişdir. 10 noyabr 2020-ci il tarixində imzalanan müqaviləyə əsasən, Laçın rayonu işgal-dan azad edildi. Bəyanata əsasən, 1 dekabr 2020-ci il tarixində Laçın rayonu boşaldılıb Azərbaycan Silahlı Qüvvələrinə təhvil verildi. – 29, 32, 91, 92, 96, 104, 198, 228, 229, 317, 322.

**26. Kəlbəcər** – Azərbaycan Respublikasında inzibati ərazi vahidi. İnzibati mərkəzi Kəlbəcər şəhəridir. 1930-cu ildə təşkil edilmişdir. Sahəsi  $3050 \text{ km}^2$ , əhalisi 93 min nəfərdir. 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdir. 10 noyabr 2020-ci ildə imzalanan müqaviləyə əsasən, 15 noyabr tarixinə təhvil verilməsi qərarlaşdırılan Kəlbəcər rayonu Ermənistan tərəfinin Rusiya vasitəsilə xahişinə əsasən, Azərbaycana 25 noyabrda təhvil verildi. Məğlubiyyətlə barişa bilməyən ermənilər bölgədə Azərbaycana qarşı ekoloji terror fəaliyyətləri həyata keçirmişdir. – 29, 32, 57, 96, 104, 136, 191, 198, 228, 229, 257, 317, 322.

**27. Qubadlı** – Azərbaycan Respublikasında inzibati ərazi vahidi. İnzibati mərkəzi Qubadlı şəhəridir. 14 mart 1933-cü ildə yaradılmışdır. Əhalisi 40,2 min nəfər, sahəsi  $802 \text{ km}^2$ -dir. 31 avqust 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. 25 oktyabr 2020-ci il ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilib. – 32, 144, 146, 191, 193, 206, 211, 213, 225, 280, 286, 290, 307, 309.

**28. Zəngilan** – Azərbaycan Respublikasında inzibati rayon. 1930-cu ildə təşkil edilmişdir. Sahəsi  $707 \text{ km}^2$ , əhalisi 42 min nəfərdir. 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdir.

20 oktyabr 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilib. –

32, 112, 113, 140, 142, 146, 161, 191, 193, 206, 211, 225, 271, 280, 282, 286, 290, 297, 307, 309.

**29. İbrahim xan, İbrahimxəlil xan** (1732–1806) – Qarabağ xanı. İbrahimxəlil xan dövründə Qarabağ xanlığı inkişaf etmiş, Şuşada elm, mədəniyyət və incəsənət işçilərindən ibarət ziyanlı sınıfı yaranmışdı. 1806-cı ildə İbrahim xan Şuşa yaxınlığında ailəsi ilə birlikdə rus mayoru Lisaneviçin dəstəsi tərəfindən qətlə yetirilmişdir. – 33, 195, 269.

**30. İran, Iran İslam Respublikası** – Cənub-Qərbi Asiyada dövlət. Sahəsi 1,65 milyon km<sup>2</sup>, əhalisi 81 milyon nəfərdir. İnzibati cəhətdən 24 ostanə bölünür. Ali qanunverici orqanı 4 il müddətinə seçilən Xalq Şurası Məclisidir. Hökuməti Baş Nazir təşkil, Prezident isə təsdiq edir. Paytaxtı Tehran şəhəridir. – 33, 41, 95, 143, 150, 153, 166, 175, 226, 256, 259, 281–284, 314, 330, 331.

**31. Azərbaycan Xalq Cümhuriyyəti** – Müsəlman Şərqində ilk dəfə dünyəvi, demokratik respublikanın əsasını qoymuş müstəqil Azərbaycan dövləti. Cəmi 23 ay (1918-ci il mayın 28-də yaradılmış, 1920-ci il aprelin 28-də bolşeviklərin və daşnakların səyi ilə devrilmişdir) yaşamışdır. Paytaxtı əvvəlcə Gəncə (1918, 16 iyun – 17 sentyabr), sonra Bakı şəhəri (1918, 17 sentyabr–1920, 28 aprel) idi. Azərbaycan hökuməti yeni suveren milli dövlətin müxtəlif problemlərinin həlli yollarında böyük əzmlə çalışırdı. Nazirlər Şurasının 27 iyun 1918-ci il tarixli Fə-

manı ilə respublikada dövlət dili türk (Azərbaycan) dili elan edildi. Azərbaycan Respublikasının parlamenti 1919-cu il avqustun 11-də «Azərbaycan vətəndaşlığı haqqında» Qanun qəbul etdi. Xalq maarifi sahəsində qısa müddətdə böyük tədbirlər həyata keçirildi. Qori müəllimlər seminariyasının Azərbaycan şöbəsi Qazaxa köçürüldü, Bakı Dövlət Universiteti təsis edildi, xarici ölkələrdə kadr hazırlığı məqsədi ilə 1919–20-ci tədris ilində 100 gənc Avropanın müxtəlif təhsil müəssisələrinə göndərildi. Məktəblərin xeyli hissəsi milliləşdirildi, kitabxanalar açıldı, savadlılığın ləğvi üçün kəndlərdə kurslar yaradıldı. Azərbaycan Xalq Cümhuriyyətinin dövlət rəmzləri (üçrəngli bayraq, gerb, himn) milli Azərbaycan rəmzləri kimi tanındı. Azərbaycan Dövlət Bankı yaradıldı, 1918-ci ilin martında dağdırılmış neft sənayesi və Bakı–Batum neft kəməri bərpa edildi. – 34, 46, 123, 259.

**32. İrəvan** – qədim Azərbaycan şəhəri. Azərbaycan Milli Şurasının 1918-ci il 29 may tarixli Qərarı ilə «bir siyasi mərkəz» olaraq, ermənilərə güzəşt edilmiş və o dövrdə Cənubi Qafqazda yaradılmış ilk erməni dövlətinin – Ermənistən Respublikasının paytaxtına çevrilmişdir. İrəvan müxtəlif dövrlərdə Sasani dövlətinin (III–VII əsrlər), Ərəb xilafətinin (VII–IX əsrlər), Səlcuq dövlətinin (XI–XIII əsrlər), Monqol imperiyasının (XIII–XIV əsrlər), Azərbaycan Qaraqoyunlu (1410–1468), Ağqoyunlu (1468–1501), Səfəvilər (1501–1736) dövlətlərinin, Nadir şah (1736–47) imperiyasının tərkibində olmuşdur. Nadir şahın ölümündən sonra Azərbaycan torpaqla-

rında müstəqil dövlətlər – xanlıqlar meydana gələrkən, burada İrəvan xanlığı (1747–1828) yarandı.

Bütün tarixi dövrlərdə azərbaycanlılar İrəvan əhalisinin etnik tərkibində əsas yer tutmuşlar. Rusiyanın İrəvanı işgal etdiyi dövrdə İrəvanın 9700 nəfərlik əhalisinin 75,6%-i Azərbaycan türkləri idi. Çarizmin erməniləri İran və Türkiyədən kütləvi şəkildə Şimali Azərbaycan torpaqlarına köçürməsi nəticəsində ermənilərin sayı artmağa başladı. – 34, 41, 72, 86, 123, 157, 189, 259, 260.

**33. «Twitter»** – onlayn sosial şəbəkə xidməti. «Twitter» 2006-ci ildə San-Fransiskoda yaradılmışdır. Əsas server ofisləri Nyu York, Boston və San-Antonio şəhərlərində yerləşir. – 36, 76, 77, 79, 109, 113, 142, 143, 146, 193, 279, 280, 286, 308, 309.

**34. Xocalı soyqırımı** – 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistən silahlı qüvvələri və Xankəndidə yerləşən Rusiyanın 366-ci alayının əsgər və zabitləri Xocalıya hər tərəfdən hücum etmiş, şəhəri tamamilə yandırmışlar, 613 azərbaycanlı öldürilmiş, yüzlərlə şəhər sakini yaralanmış, itkin düşmüşdür. Faciəni qətləm kimi dünyanın 10-dan çox ölkəsi, həmçinin ABŞ-ın 22 ştatı tanımışdır. – 38, 72, 108, 201, 207.

**35. Həsən Ruhani** (d.1948) – İranın siyasi və dövlət xadimi. 2013-cü ildən İran İslam Respublikasının Prezidentidir. – 41, 283, 284.

**36. Bosniya və Herseqovina** – 1945–92-ci illərdə Yuqoslaviya Sosialist Federativ Respublikasının tərkibində olmuşdur. Yuqoslaviyanın tərkibindən çıxdıqdan sonra əhali arasında (müsəlman boşnak, serb və xorvat) milli və dini zəmində yaranmış qarşidurma qanlı hərbi konfrantasiyaya səbəb oldu. 1993-cü ildə Deytonda (ABŞ) ümumi sülh haqqında Saziş imzalandı. 1995-ci ildə qüvvəyə minən Konstitusiyaya görə ölkədə Birləşmiş Bosniya və Herseqovinadan ibarət federativ respublika yaradıldı. Sahəsi 51,2 min km<sup>2</sup>, əhalisi 3,5 milyon nəfərdir. Paytaxtı Sarayevo şəhəridir. – 52.

**37. Pakistan, Pakistān Islāmī Respublikası** – Cənubi Asiyada dövlət. Sahəsi 804 min km<sup>2</sup>, əhalisi 207,8 milyon nəfərdir. İnzibati cəhətdən 4 əyalətə və federal paytaxt ərazisinə bölünür. Dövlət başçısı Prezident, qanunverici orqanı iki palatadan ibarət parlamentdir. Paytaxtı Islamabad şəhəridir. – 52, 53, 246, 253, 297.

**38. Fransa, Fransız Respublikası** – Qərbi Avropada dövlət. Sahəsi 643,8 min km<sup>2</sup>, əhalisi 67 milyon nəfərdir. İnzibati cəhətdən 101 departamentə bölünür. Qanunverici orqanı iki palatadan ibarət parlamentdir. İcra hakimiyyəti Prezident və Nazirlər Şurasına məxsusdur. Paytaxtı Paris şəhəridir. – 55, 88, 92, 95, 114, 126, 147, 152, 154, 155, 157, 165, 167, 169, 178, 181, 182, 216, 217, 237, 246, 252, 256, 274, 315, 324, 328.

**39. Horadiz** – Azərbaycan Respublikasının Füzuli rayonunda şəhər. 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilsə də, 1994-cü ildə keçirilən «Horadiz əməliyyatı» zamanı işğaldan azad edilib. 27 Sentyabr 2020-ci ildə Azərbaycan Ordusunun həyata keçirdiyi əməliyyat nəticəsində işğaldan tamamilə azad edilmişdir. – 69.

**40. Xudafərin körpüsü** – Azərbaycan və İranı birləşdirən, Azərbaycanın Cəbrayıł rayonu ərazi-sində yerləşən, Araz çayı üzərində salınmış körpü. Xudafərin körpüsü 1027-ci ildə Şəddadi hökmdarı Fəzl ibn Məhəmməd tərəfindən Rəvvadilərlə mübarizə aparmaq üçün inşa olunub. Unikal memarlıq abidəsi olan körpüdə Azərbaycan memarlıq məktəbinin üslubu izlənilməkdədir. Təbii qayalar üzərində inşa edilən körpünün bir hissəsi dövrümüzə qədər gəlib çatıb. Ermənistan silahlı qüvvələrinin 1993-cü ildə işğal etdiyi Cəbrayıł rayonunda yerləşən Xudafərin körpüsünün üzərində 2020-ci il oktyabrın 18-də Azərbaycan bayrağı ucaldıldı. – 76, 78.

**41. Elçin Quliyev**, Elçin İsağa oğlu (d.1967) – general-polkovnik, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi. Azərbaycan Respublikasının «Zəfər», «Azərbaycan Bayrağı», «Rəşadət» ordenləri ilə təltif edilmişdir. – 78.

**42. Mustafa Şentop** (d.1968) – Türkiyə siyasətçisi və dövlət xadimi. 2019-cu və 2020-ci ildə yenidən Türkiyə Böyük Millət Məclisinin Sədri seçilmişdir. – 80, 81.

**43. Yunanistan**, Yunanıstan Respublikası – Cənubi Avropada dövlət. Sahəsi 132 min km<sup>2</sup>, əhalisi 10,7 milyon nəfərdir. İnzibati ərazisi 13 vilayətə bölünür. Dövlət başçısı Prezident, qanunverici orqanı birpalatalı parlamentdir. Paytaxtı Afina şəhəridir. – 82.

**44. TASS İnformasiya Agentliyi** – Rusyanın informasiya agentliyi. Dünyanın ən böyük 4 informasiya agentliyindən biri. – 84.

**45. Amerika Birleşmiş Ştatları** (ABŞ) – Şimali Amerikada dövlət. Şimaldan Kanada, cənubdan Meksika, şərqi Atlantik okeanı və qərbdən Sakit okeanla əhatə olunur. Sahəsi 9,5 milyon km<sup>2</sup>, əhalisi 327,6 milyon nəfərdir. İnzibati cəhətdən 50 ştat və Kolumbiya federal paytaxt dairəsinə bölünür. Ali qanunvericilik orqanı iki palatalı (Nümayəndələr Palatası və Senat) ABŞ Konqresidir. Dövlət başçısı Prezidentdir. Paytaxtı Vaşinqton şəhəridir. – 88, 95, 114, 126, 154, 155, 162, 165, 166, 167, 172, 173, 177–183, 237, 238, 246, 250, 256, 315, 324.

**46. Dmitri Medvedev** (d.1965) – Rusiya siyasətçisi və dövlət xadimi. 2008–2012-ci illərdə Rusiya Fe-

derasiyasının Prezidenti, 2012–2020-ci illərdə isə Baş Naziri olmuşdur. 2020-ci ildən Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavinidir. – 99.

**47. Bərdə terroru** – Ermənistən silahlı qüvvələri tərəfindən 2020-ci il oktyabrın 27-də Bərdə rayonunun Qarayusifli kəndinə, oktyabrın 28-də isə Bərdə şəhərinə olan raket hücumları. Hücumlar nəticəsində 27 nəfər ölmüş, 70 nəfərdən artıq insan isə yaranmışdır. – 101, 227, 252, 265, 279, 281, 283, 290, 292, 326.

**48. Cocuq Mərcanlı** – Azərbaycan Respublikasının Cəbrayıl rayonu Çaxırlı inzibati ərazi vahidində kənd. 1993-cü ildə Ermənistən silahlı qüvvələri tərəfindən işgal edilmişdir. 1994-cü ilin əvvəlində kənd Azərbaycan Ordusu tərəfindən erməni işgalindən azad edilmişdir. Cocuq Mərcanlı cəbhə xəttinə çox yaxın olduğuna görə əhali kəndə qayıda bilməmişdir. 2016-ci ildə Cocuq Mərcanlı kəndinə yaxın yerləşən Lələtəpə yüksəkliyi Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilmişdir. Kənd tamamilə bərpa olunmuş, azərbaycanlılar öz doğma kəndlərinə qayıtmışlar. – 102, 103.

**49. «Qoşulmama Hərəkatı»** – özlərini hər bir bloka tərəfdar olmadığını bildirmiş 120 dövlətin üzv olduğu digər 17 ölkənin və 10 beynəlxalq təşkilatın müşahidəçi statusunda birləşdikləri blok. 1961-ci ildə yaradılmışdır. Mənzil-qərargahı Cakartadadır.

Azərbaycan Respublikası 25–26 oktyabr 2019-cu il tarixində Bakı şəhərində Hərəkatın 18-ci dövlət və hökumət başçılarının Zirvə görüşünə ev sahibliyi etmişdir. Bakı Sammiti ilə Hərəkatda sədrlik 2019–2022-ci illər üzrə Azərbaycan Respublikasına keçmişdir. – 106, 187, 203, 204, 241, 252, 297.

**50. Avropa Şurası (AŞ)** – Avropada hökumətlər-arası təşkilat. 1949-cu ildə yaradılmışdır. Avropa Şurasının əsas məqsədi Avropada sülhü və təhlükəsizliyi qorumaq, seçki sistemində çoxpartiyalılığa riayət etmək, demokratiyani və insan hüquqlarını müdafiə etmək, möhkəmləndirmək, Avropa ölkələrinin mədəniyyətlərinin yaxınlaşmasına çalışmaq və s. ibarətdir. AŞ-in bütün üzv dövlətləri Avropa İnsan hüquqları, demokratiya və qanunun aliliyini qorumağı nəzərdə tutan müqaviləni – insan hüquqlarının müdafiəsi haqqında Konvensiyani imzalamışdır. Üzv dövlətlərdə yerli və regional demokratiyanın gücləndirilməsindən məsul olan Yerli və Regional Hakimiyətlər Konqresi AŞ-in bir təsisatıdır. 2 palata və 3 komitədən ibarətdir. AŞ-in ali orqanları Nazirlər Komitəsi, Məsləhət Assambleyası, Sahə Nazirliliklərinin Müşavirəsi və Kabinetidir. Azərbaycan 25 yanvar 2001-ci ildən Avropa Şurasının tamhüquqlu üzvüdür. Mənzil-qərargahı Strasburqda yerləşir. – 106.

**51. BMT Baş Assambleyası** – BMT-nin qanun-verici orqanı. Hal-hazırda hər bir sessiyada iştirak etməli olan və 5-dən çox nümayəndəsi olmayan 191 üzv dövlətdən ibarətdir. Baş Assambleya, Baş As-

sambleyanın sessiyalarıarası görüşən 7 Əsas Komitə, Prosessual Komissiya və Daimi Komissiyalar kimi Daimi Komitələrdən ibarətdir. O həmçinin Təhlükəsizlik Şurasının rəyi ilə növbəti 5 il müddətində fəaliyyət göstərəcək Baş Katibi təyin etmək üçün də məsuliyyət daşıyır. – 106, 203, 252.

**52. Avropa Parlamenti** – Avropa İttifaqının (Aİ) fövqəlmilli institutlarından biri. 1957-ci ildə Avropa iqtisadi integrasiya təşkilatları çərçivəsində yaradılmışdır. Seçmək və seçilmək hüququndan Aİ vətəndaşları istifadə edir. Plenar iclasları Strasburqdə, komissiyaların işi Brüsseldə keçirilir. Avropa Parlamentinin bütün çağrıqlarında başlıca mövqə Avropa Xalq Partiyasına və Avropa Sosialist Partiyasına məxsusdur. Avropa Parlamenti məcburi xarakter daşımayan qərar verir. Avropa Parlamenti beynəlxalq problemlərin müzakirəsi zamanı öz səlahiyyətlərindən geniş istifadə edir, qəbul olunan qətnamələr məcburi qüvvəyə malik deyildir. Avropa Parlamenti Azərbaycan Respublikasının Milli Məclisi ilə əməkdaşlıq edir. – 106, 203, 252.

**53. İslam Əməkdaşlıq Təşkilatı (İƏT)** – 1969–2011-ci illərdə İsləm Konfransı Təşkilatı adlanırdı. Müsəlman ölkələrinin çoxunu birləşdirir. Nizamnaməsinə görə İsləm Əməkdaşlıq Təşkilatının fəaliyyəti müsəlmanların həmrəyliyinin möhkəmlənməsinə, üzv dövlətlər arasında əməkdaşlıqla yönəlmışdır. İqamətgahı Ciddə-

də yerləşir. Azərbaycan 1991-ci ildən İƏT-in üzvüdür. – 106, 203, 241.

**54. Yaponiya** – Sakit okeanın Şərqi Asiya sahilləri yaxınlığındakı adalarda dövlət. Sahəsi 378 min km<sup>2</sup>, əhalisi 125,9 milyon nəfərdir. İnzibati cəhətdən 47 prefekturaya bölünür. Yaponiya konstitusiyalı monarxiyadır. Paytaxtı Tokio şəhəridir. – 114, 127, 130.

**55. Trans Adriatik boru xətti** (TAP) – Xəzərin Azərbaycan sektorundan təbii qazı Yunanistandan Albaniya və Adriatik dənizindən keçərək İtaliyaya və daha sonra qərbi Avropaya nəql edəcək boru xətti layihəsidir. Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə «Şahdəniz-2» layihəsi çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 mlrd. Kubometrinin Avropaya nəqli nəzərdə tutulur, bununla Avropada təxminən 7 milyon ailə enerji ilə təmin ediləcəkdir. – 127, 318.

**56. Bakı–Tbilisi–Ceyhan** – 1998-ci il oktyabrın 29-da Azərbaycan, Türkiyə, Gürcüstan, Qazaxistan, Özbəkistan prezidentləri və ABŞ-in Enerji naziri Bakı–Tbilisi–Ceyhan marşrutunu müdafiə edən «Ankara Bəyannaməsi»ni imzalamışlar. Uzunluğu 1768 km olan Bakı–Tbilisi–Ceyhan neft kəməri 2006-ci ildə istifadəyə verilmişdir. – 127, 134.

**57. Səngəçal** – Azərbaycanın neft və qaz terminalı. Səngəçal terminalı Azərbaycanın Xəzər dənizindəki

yataqlarından hasil olunan xam nefti və qazı qəbul edir, texnoloji emaldan keçirir, saxlayır və ixrac edir.

Səngəçal terminalı 542 hektar ərazini əhatə edir ki, bu da onu dünyanın ən böyük neft və qaz terminallarından birinə çevirir. – 128, 253.

**58. Dünya Bankı** – BMT-nin hökumətlərarası ixtisaslaşdırılmış idarəsi. 1944-cü ildə ABŞ-da Bretton-Wuds konfransında təsis olunmuşdur. İdarə Heyəti Vaşinqtondadır. Məqsədi inkişaf etməkdə olan ölkələrin iqtisadi və sosial dirçəlişinə kömək etməkdir. Səhmdar cəmiyyəti formasındadır və iştirakçıları yalnız Beynəlxalq Valyuta Fonduun üzvləridir. Banka 188 dövlət daxildir. 1992-ci ildən Azərbaycan Respublikası Dünya Bankının üzvüdür. – 128.

**59. Heydər Əliyev Fondu** – qeyri-hökumət, qeyri-kommersiya təşkilatı. Rəsmi açılışı 10 may 2004-cü ildə olmuşdur. Heydər Əliyev Fonduun prezidenti UNESCO və İSESKO-nun Xoşməramlı səfiri, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevadır.

Fondun yaradılmasında məqsəd ümummilli lider Heydər Əliyevin xatirəsinə ehtirami ifadə etmək, Heydər Əliyev siyasi məfkurəsinin həmişəyaşar səciyyəsini eks etdirmək, Heydər Əliyevin yaratdığı milli dövlətçilik ideyalarını yeni nəsillərə daima aşılamaq olmuşdur.

Fondun prezidenti onun səlahiyyətli qanuni nümayəndəsidir. Fondun işinə bilavasitə rəhbərlik icraçı

direktora aiddir. Fondun nəzdində Ekspert Şurası və digər qurumlar fəaliyyət göstərir. – 133.

**60. TANAP** – Trans – Anadolu qaz boru kəməri. Kəmər 2018-ci ildə istifadəyə verilmişdir. Kəmərin uzunluğu 2000 km-dir. Borudan ildə təxminən 16 milyard kubmetr qaz ötürülməsi nəzərdə tutulur. Qaz Türkiyə – Bolqarıstan və Türkiyə – Yunanistan sərhədindən Avropa ölkələrinə nəql edilir. – 134.

**61. Bakı–Tbilisi–Qars** – Azərbaycan, Gürcüstan və Türkiyəni dəmir yolu ilə birləşdirən nəqliyyat dəhlizi. 30 oktyabr 2017-ci ildə istifadəyə verilmişdir. Yolun uzunluğu 826 km-dir. – 134, 159, 305.

**62. Şərəf Malkoç** (d.1960) – Türkiyə siyasətçisi. 2016-ci ildən Türkiyə Respublikasının Baş Ombudsmanıdır. – 138, 141.

**63. Şükür Həmidov, Şükrə Nəriman oğlu** (1975–2020) – polkovnik, Azərbaycanın Milli Qəhrəmanı.

Aprel döyüsləri zamanı Lələtəpə yüksəkliyinin azad edilməsində iştirak etmişdir. İkinci Qarabağ müharibəsində döyüslər başladığı andan etibarən ön xətdə olmuş və 23 oktyabr 2020-ci ildə doğma rayonu olan Qubadlı uğrunda gedən döyüslər zamanı şücaət göstərərək şəhid olmuşdur. Azərbaycan Respublikasının «Zəfər» ordeni ilə təltif edilmişdir. – 144, 145, 186.

**64. «Cənub Qaz Dəhlizi»** – Azərbaycanda hasil olunan enerjidaşıyıcılarını Gürcüstan və Türkiyə vasitəsilə Qərb bazarlarına nəql edir. – 148, 318.

**65. İsrail Dövləti** – Yaxın Şərqdə dövlət. Sahəsi 22,1 min km<sup>2</sup>, əhalisi 8,7 milyon nəfərdir (1948–49-cu illərdə işgal edilmiş ərazi daxil olmaqla). İsrail Dövləti BMT Baş Məclisinin 1947-ci il 29 noyabr tarixli Qərarına əsasən yaradılmışdır. İsrail inzibati cəhətdən 6 mahala bölünür. Dövlət başçısı Prezidentdir, onu birpalatalı parlament (Knesset) seçir. Hökumətə geniş səlahiyyəti olan Baş Nazir başçılıq edir. Paytaxtı Yeruşəlim şəhəridir. – 152, 250, 261, 262, 264, 270.

**66. Ukrayna** – Cənub-Şərqi Avropada dövlət. Sahəsi 603,5 min km<sup>2</sup>, əhalisi 42,4 milyon nəfərdir. Dövlət başçısı Prezident, qanunverici orqanı Radadır. Paytaxtı Kiyev şəhəridir. – 153, 183.

**67. Belarus, Belarus Respublikası** – Avropada dövlət. Sahəsi 207,6 min km<sup>2</sup>, əhalisi 9,5 milyon nəfərdir. İnzibati ərazisi 6 vilayətə, 117 rayona bölünür. Dövlət başçısı Prezident, qanunverici orqanı parlamentdir. Paytaxtı Minsk şəhəridir. – 153.

**68. ATƏT** – Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı. 57 üzv, 11 əməkdaşlıq üzrə tərəfdəş dövlətlə dünyanın ən böyük regional təşkilatıdır. Əsası 1973-cü ilin iyulunda Helsinkidə qoyulmuşdur. Burada Avropanın 33 dövlətinin, ABŞ və Kanadanın dövlət və hökumət rəhbərləri iştirak edir. ATƏT «soyuq

müharibə»nin qurtarmasından sonra Ümumavropa təhlükəsizlik sistemini formalaşdırın, yeni Avropanın siyasi və iqtisadi həyatının sivil birgəyaşayış qaydalarını müəyyən edən, dövlətlərarası münasibətləri rəqiblik və münaqişə yolundan əməkdaşlıq və qarşılıqlı mənafə istiqamətlərinə yönəldən bir təşkilat funksiyasını icra edir.

Azərbaycan 1992-ci ildən ATƏT-in üzvüdür və 1993-cü ilin ikinci yarısından ATƏT-in zirvə görüşlərində Azərbaycan nümayəndə heyəti fəal iştirak edir. – 154, 173, 207, 234, 238, 256, 276, 277, 299, 327.

**69. Almaniya, Almaniya Federativ Respublikası –**Mərkəzi Avropada dövlət. Sahəsi 357 min km<sup>2</sup>, əhalisi 83 milyon nəfərdir. AFR tərkibində 16 ərazisi olan federasiyadır. Dövlət başçısı Prezident, hökumət başçısı Federal Kanslerdir. Ali qanunverici hakimiyyət orqanı parlamentdən – Bundesstaq və Bundesratdan ibarətdir. Paytaxtı Berlin şəhəridir. – 157, 183, 261.

**70. Naxçıvan Muxtar Respublikası** (1920–23-cü illərdə Naxçıvan Sovet Sosialist Respublikası, 1923–24-cü illərdə Naxçıvan Muxtar Diyarı, 1924–90-ci illərdə Naxçıvan Muxtar Sovet Sosialist Respublikası, 1990-ci ildən isə Naxçıvan Muxtar Respublikası) – Azərbaycan Respublikasının tərkibində muxtar dövlət. Sahəsi 5,5 min km<sup>2</sup>, əhalisi 440 min nəfərdir. Həzirdə 7 inzibati rayonu (Babək, Culfa, Ordubad, Sədərək, Şahbuz, Şərur, Kəngərli), 4 şəhəri (Naxçıvan,

---

Ordubad, Culfa, Şərur), 9 qəsəbəsi, 160 kəndi vardır. – 159.

**71. Fransisk** (d.1936) – 266-cı Roma Papası, indiki Vatikan hökmdarı. Cənubi amerikalı və Yezuit ordenindən ilk Papa. 2013-cü ildə Roma Papası seçildikdən sonra Fransisk adını qəbul etmişdir. – 161.

**72. Zaha Hadid** (1950–2016) – İraq əsilli britaniyalı, dekonstruktivist memar, Azərbaycan Memarlar İttifaqının Fəxri üzvü . Bakıdakı Heydər Əliyev Mərkəzinin dizaynı ona məxsusdur. 2014-cü ildə Heydər Əliyev Mərkəzinin dizaynına görə London Muzeyinin mükafatına layiq görüлüb. – 162.

**73. Mayk Pompeo** (d.1963) – Amerika siyasətçisi və dövlət xadimi. 2018–2021-ci illərdə Amerika Birleşmiş Ştatlarının Dövlət katibi olmuşdur. – 166, 172–174.

**74. COVID-19** – koronavirus pandemiyası. 2019-cu ilin ortalarında Çinin mərkəzi Hubey əyalətində yerli sakinlərdə naməlum mənşəli virusun yayılması ilə başlanan xəstəlik. – 171.

**75. Ümumdünya Səhiyyə Təşkilatı**(ÜST)– BMT-yə məxsus beynəlxalq dövlətlərarası təşkilat. 1946-ci ildə yaradılmışdır. Cenevrədə fəaliyyət göstərir. Nizamnaməsinə görə vəzifəsi ən təhlükəli xəstə-

liklərlə mübarizə, beynəlxalq sanitariya qaydalarının hazırlanması və s.-dir. – 171.

**76. Donald Tramp** (d.1946) – ABŞ-ın siyasi xadimi, ABŞ Respublikaçılar Partiyasının üzvü. 2017–2021-ci illərdə ABŞ-ın Prezidenti olmuşdur. – 177, 178.

**77. Joe Biden** (d.1942) – Amerika siyasətçisi və dövlət xadimi. ABŞ Demokrat Partiyasının üzvü, Amerika Birleşmiş Ştatlarının 46-cı Prezidenti. – 181, 182.

**78. Zakir Həsənov, Zəkīr Həsənov**, Zəkīr Həsənov (d.1959) – general-polkovnik. 2003–2013-cü illərdə Azərbaycan Respublikasının Daxili İşlər nazirinin müavini – Daxili Qoşunların Komandanı vəzifəsində çalışmışdır. 2013-cü ildən Azərbaycan Respublikasının Müdafiə naziridir. «Azərbaycan Bayrağı», «Rəşadət» və «Şöhrət», «Zəfər» ordenləri ilə təltif edilmişdir. – 184.

**79. Kürəkçay sazişi** – 1805-ci il 14 may tarixində imzalanmış Qarabağ və Şəki xanlıqlarının Rusiya tərəfinə keçməsi barədə müqavilə. – 195, 269, 314.

**80. Gülistan sülh müqaviləsi** – 1813-cü il 12 oktyabrda Rusiya imperiyası ilə Qacarlar (İran) arasında imzalanmış və Araz çayının şimalındakı torpaqlar İrandan ayrılmışdır. Bu müqavilənin nəticəsi olaraq, Cənubi Qafqazın əksər hissəsi Rusiya İmpe-

riyasının hakimiyyəti altına keçdi. Gülüstan sülh müqaviləsi ilə tarixi Azərbaycan torpaqları iki dövlət arasında bölüşdürüldü. Bu müqavilə Azərbaycanın Rusiya-İran arasında bölüşdürülməsinin birinci mərhələsi idi. – 195, 269.

**81. Türkmençay sülh müqaviləsi** – Qacarlar imperiyası ilə Rusiya imperiyası arasında imzalanan və ikinci Rusiya və İran müharibəsini bitirən müqavilə. 1828-ci il 10 fevralda Təbriz yaxınlığında Türkmençay kəndində imzalanmışdır. Bu müqaviləyə əsasən, Gülüstan müqaviləsində Rusiyaya keçən ərazilərdən başqa, İran İrəvan, Naxçıvan və Talış xanlığının qalan hissəsinin də Rusiya imperiyasının ərazisi olduğunu qəbul edirdi. İki imperiya arasında sərhəd kimli, Araz çayı qəbul edildi. Gülüstan və Türkmençay müqavilələrinin imzalanması ilə Rusiya Cənubi Qafqaz və Şimali Qafqazın bir hissəsinin işgalini sonlandırdı. – 195, 269.

**82. Nəriman Nərimanov, Nəriman Nəcəfov** (1870–1925) – ictimai-siyasi xadim, yazıçıs, publisist, həkim. Azərbaycan SSR-in 1-ci Xalq Xarici İşlər Komissarı, Azərbaycan SSR İnqilab Komitəsinin Sədri, Azərbaycan SSR Xalq Komissarları Soveti-in 1-ci Sədri olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Nəriman Nərimanov Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir. – 196.

**83. İtaliya, İ t a l i y a R e s p u b l i k a s i – Avropanın cənubunda dövlət. Ərazisinə Alp dağlarının qərb yamacları, Padan düzənlüyü, Apennin yarımadası, Siciliya və Sardiniya adaları daxildir. Sahəsi 301,3 min km<sup>2</sup>, əhalisi 61 milyon nəfərdir. İnzibati cəhətdən 20 vilayətə bölünür. Paytaxtı Roma şəhəridir.** – 214, 218, 219, 310, 318, 332.

**84. İkinci dünya müharibəsi** (1939–1945) – Almaniya, İtaliya və Yaponiya tərəfindən başlanılmış böyük müharibə. İkinci dünya müharibəsi 1939-cu il sentyabrın 1-də Almaniyanın Polşaya girməsi ilə başlandı. Sentyabrın 3-də Büyük Britaniya və Fransa Almaniyaya müharibə elan etdi. 1940-ci ilin ortalarından alman qoşunları Danimarka, Norveç, Belçika, Niderland, Lüksemburq, sonra isə Fransanı işgal etdi.

1941-ci il iyunun 22-də Almaniya SSRİ-yə qarşı müharibəyə başladı. 1942–43-cü illərdə sovet ordusunun Stalinqrad və Kursk vuruşmalarında qələbəsi Almaniyani qəti surətdə sarsıdı.

1945-ci il mayın 2-də sovet ordusu Berlini tutdu. Mayın 8-də Karlsxorstda (Berlin yaxınlığında) Almaniyanın danışqsız təslim olması haqqında akt imzalandı.

Yaponianın təslim olması haqqında sənəd isə sentyabrın 2-də imzalandı. Bununla da İkinci dünya müharibəsi qurtardı. İkinci dünya müharibəsində 62 ölkə iştirak etmişdi. Müharibədə iştirak edən ölkələrin silahlı qüvvələrinə 110 milyon adam çağırılmış-

dı. Müharibədə 62 milyon adam həlak olmuş, minlərlə şəhər, qəsəbə və kənd dağıdılmışdı. – 220.

**85. Küveyt, K ü v e y t D ö v l e t i – Qərbi Asiyada dövlət. Sahəsi 17,8 min km<sup>2</sup>, əhalisi 4,6 milyon nəfərdir. Küveyt konstitusiyalı monarxiyadır. Dövlət başçısı Əmirdir. Qanunverici orqan və hökumət Əmirə və birpalatalı Milli Məclisə tabedir. Paytaxtı əl-Küveyt şəhəridir. – 236, 276.**

**86. Emmanuel Makron (d.1977) – Fransanın dövlət və siyasi xadimi. 2017-ci ildən Fransa Respublikasının Prezidentidir. «İrəli, Respublika» siyasi partiyasının yaradıcısı və lideridir. – 274, 312, 316.**

**87. Mövlud Çavuşoğlu (d.1968) – Türkiyənin siyasi xadimi. 2010–2012-ci illərdə AŞPA-nın başçısı, 2014-cü ildən Türkiyə Cümhuriyyətinin Xarici İşlər naziridir. Azərbaycan Respublikasının «Dostluq» ordeni ilə təltif edilmişdir. – 289, 292.**

**88. Giorgi Qaxaria (d.1975) – Gürcüstan siyasetçisi və dövlət xadimi. 2019-cu ildən Gürcüstanın Baş Naziridir. – 295.**

**89. Özbəkistan, Özbəkistan Respublikası – Orta Asyanın mərkəzində dövlət. Sahəsi 448,8 min km<sup>2</sup>, əhalisi 34 milyon nəfərdir. Özbəkistanın tərkibinə Qarakalpak Muxtar Respublikası və 12 vilayət daxildir. Dövlət başçısı Prezident, qanunverici orqanı Məclisdir. Paytaxtı Daşkənd şəhəridir. – 296, 303.**

**90. Qırğız Respublikası** – Orta Asiyanın şimal-şərqiində dövlət. Sahəsi 200 min km<sup>2</sup>, əhalisi 6 milyon nəfərdir. İnzibati ərazisi 7 vilayətə, 40 rayona bölünür. Dövlət başçısı Prezident, qanunverici orqanı parlamentdir. Paytaxtı Bişkek şəhəridir. – 296, 301, 303.

**91. Türk Şurası** – 3 oktyabr 2009-cu ildə Naxçıvan müqaviləsi ilə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızistan arasında qurulmuş beynəlxalq təşkilat. Türk Şurasının üç mərkəzi vardır. İstanbul Ümumi katibliyin, Bakı Parlamentar Assambleyanın, Nur-Sultan isə Türk Akademiyasının mərkəzidir. – 300, 301, 303.

**92. Qazaxıstan, Qazaxıstan Respublikası** – Avrasiyanın mərkəzi hissəsində dövlət. Sahəsi 2,7 milyon km<sup>2</sup>, əhalisi 18,5 milyon nəfərdir. Dövlət başçısı Prezident, qanunverici orqanı ikipalatalı parlamentdir. Paytaxtı Nur-Sultan şəhəridir. – 301.

**93. Binəli Yıldırım** (d.1955) – Türkiyə siyasətçisi və dövlət xadimi. 2015–2016-ci illərdə Türkiyə Respublikasının Nəqliyyat naziri, 2016–2018-ci illərdə Baş Naziri, 2018–2019-cu illərdə isə Türkiyə Büyük Millət Məclisinin Sədri olmuşdur. – 304–306.

**94. İspaniya, İspaniya Krallığı** – Avropanın cənub-qərbində ölkə. Sahəsi 504,7 min km<sup>2</sup>, əhalisi 45,1 milyon nəfərdir. Dövlət başçısı Kral, ali qanunverici orqanı parlamentdir. Paytaxtı Madrid şəhəridir. – 319.

## Şəxsi adlar göstəricisi

- Adan Cəlal** – 306  
**Amreyev Bağdad** – 296, 300  
**Bahçəli Dövlət** – 306  
**Bayden Co** – 181, 182  
**Çavuşoğlu Mövlud** – 289, 292  
**Əliyev Heydər** – 23, 46, 48, 95, 197, 306  
**Əraqçi Seyid Abbas** – 281  
**Ərdoğan Rəcəb Tayyib** – 8, 9, 24, 25, 52, 53, 62,  
                           64, 81, 83, 136, 139,  
                           158, 204, 222, 285, 287,  
                           293, 300, 301  
**Fransisk (*Roma Papası*)** – 161  
**Hadid Zaha** – 162  
**Həmidov Nəriman** – 144, 145  
**Həmidov Şükür** – 144, 145, 186  
**Həsənov Yaşar** – 213  
**Həsənov Zakir** – 184  
**İbrahimxəlil xan** – 33, 195, 269  
**İkramov Ədhəm** – 296, 303  
**İvanişvili Bidzina** – 294  
**Kiselyov Dmitri** – 26  
**Qaxaria Giorgi** – 295  
**Quliyev Elçin** – 78  
**Quliyev Zaur** – 213  
**Lavrov Sergey** – 8, 56, 327

- Makron Emmanuel** – 274, 312, 316  
**Malkoç Şerəf** – 138, 141  
**Medvedev Dmitri** – 99  
**Nərimanov Nəriman** – 196  
**Obama Barak** – 181  
**Pompeo Mayk** – 166, 172–174  
**Putin Vladimir** – 8, 9, 99, 115, 233, 235,  
248, 308, 310, 313, 316  
**Rifat Mustafa** – 296, 301–303  
**Ruhani Həsən** – 41, 283, 284  
**Şarşekeyev Marat** – 296, 303  
**Şarufilina Yuliya** – 84  
**Şəntop Mustafa** – 80, 81  
**Tramp Donald** – 177, 178  
**Yıldırım Binəli** – 304–306  
**Yılmaz Berna** – 288  
**Yılmaz Məsud** – 288

## Coğrafi adlar göstəricisi

<b>Abşeron</b> ( <i>yarımada</i> )	– 130
<b>Ağbənd</b>	– 142
<b>Ağbulaq</b>	– 36
<b>Ağcabədi</b>	– 65, 101
<b>Ağcakənd</b>	– 112
<b>Ağdam</b>	– 13, 32, 39, 61, 65, 101, 139, 187, 228, 229, 257, 317, 322
<b>Ağtəpə</b>	– 112
<b>Axullu</b>	– 36
<b>Aladin</b>	– 286
<b>Alaqurşaq</b>	– 146
<b>Aland adaları</b>	– 219, 332
<b>Alikeyxalı</b>	– 77
<b>Almaniya</b>	– 157, 183, 261
<b>Alto-Adice</b>	– 218
<b>Amerika Birləşmiş Ştatları</b>	– 88, 95, 114, 126, 154, 155, 162, 165, 166, 167, 172, 173, 177–183, 237, 238, 246, 250, 256, 315, 324
<b>Ankara</b>	– 311
<b>Aralıq dənizi</b>	– 54, 177
<b>Asiya</b>	– 199
<b>Aşağı Rəfədinli</b>	– 142

- Aşağı Seyidəhmədli** – 113  
**Aşağı Veysəlli** – 111  
**Avropa** – 22, 53, 125, 148, 149,  
157, 162, 171, 180, 199,  
218, 220, 253, 274, 332  
**Babaylı** – 113  
**Baharlı** – 113  
**Balyand** – 113  
**Bartaz** – 142  
**Başarat** – 309  
**Belarus** – 153, 250  
**Bərdə** – 101, 227, 252, 265, 279,  
281, 283, 290, 292, 321,  
326  
**Birinci Ağalı** – 280  
**Birinci Alibəyli** – 211  
**Bosniya və Herseqovina** – 52  
**Böyük Britaniya** – 21  
**Böyük Gilətağ** – 307  
**Bünyadlı** – 146  
**Cahangirbəyli** – 113  
**Cenevrə** – 100, 206, 228, 245, 322  
**Cəbrayıł** – 6, 8, 13, 27, 32, 59, 70–  
73, 77, 104, 112, 113,  
142, 146, 191, 193, 206,  
208, 211, 225, 257, 280,  
286, 290, 307, 309  
**Cənubi Qafqaz** – 9, 136, 158, 182, 247  
**Cənubi Tirol** – 332  
**Cıdır düzü** – 109, 202, 203

- 
- Cocuq Mərcanlı** – 102, 103  
**Cuvarlı** – 68  
**Çaprand** – 307  
**Çaytumas** – 211  
**Çələbilər** – 211  
**Çimən** – 68  
**Çöpədərə** – 142  
**Çullu** – 280  
**Dağlıq Qarabağ** – 14, 16, 19, 29–34, 36, 37, 39, 42, 46, 47, 50, 55–57, 60, 68, 69, 72, 75–77, 123, 124, 126, 135, 136, 139, 142, 143, 146, 147, 154–158, 163–165, 167, 168, 173, 174, 176, 178, 179, 181, 183, 194, 196–199, 207, 212, 215, 216, 219, 220, 224–226, 228, 229, 232, 233, 236, 239, 240, 241, 244, 256–258, 262, 264, 266–271, 280, 285, 286, 293, 306, 307, 309, 314–317, 319, 323, 326, 331, 332  
**Dağ Maşanlı** – 21  
**Dağ Tumas** – 146  
**Daşbaşı** – 112  
**Daş Veysəlli** – 112  
**Dədəli** – 68  
**Dərə Gilətag** – 307

- Dəlləkli** – 142  
**Dərzili** – 142
- Dolanlar** – 146  
**Dördçinar** – 111  
**Egey** – 287  
**Elzas** – 268  
**Əbilcə** – 280  
**Əfəndilər** – 211  
**Əfqanıstan** – 22, 52, 17, 297  
**Əmirxanlı** – 142  
**Əmirvarlı** – 77  
**Fransa** – 55, 88, 92, 95, 114, 126,  
147, 152, 154, 155, 157,  
165, 167, 169, 178, 181,  
182, 216, 217, 237, 246,  
252, 256, 274, 315, 324,  
328  
**Fuğanhı** – 112  
**Füzuli** – 5, 6, 13, 21, 27, 32, 41,  
43, 59–61, 68, 70–73,  
104, 111, 113, 140, 142,  
191, 206, 225, 257, 276,  
280, 290  
**Gecəgözlü** – 113  
**Genlik** – 142  
**Gəncə** – 7, 11, 30, 38–40, 51, 60,  
65, 85, 98, 101, 107,  
115, 116, 138, 139, 150,  
151, 154, 167–169, 187,

- Goranboy** 201, 214, 227, 228, 246,  
247, 252, 262, 264, 265,  
270, 282, 290, 292, 298,  
300, 315, 320, 326
- Göyərcin Veysəlli** – 39, 65, 101
- Günəşli** – 77
- Gümrü** – 112
- Gürcüstan** – 218
- Hacallı** – 9, 31, 41, 95, 134, 158,  
160, 161, 183, 220, 248,  
256, 294, 295, 328, 331
- Hacısaqlı** – 113
- Hacılı** – 77, 307
- Hadrut (*Ağoğlan*)** – 7, 40, 41, 43, 60, 70, 72,  
191, 206, 314
- Hasanlı** – 77
- Havalı** – 112
- Həkəri** – 112
- Həsənqaydı** – 112
- Horadız** – 69
- Hovuslu** – 211
- Xanağabulaq** – 280
- Xankəndi** – 6, 16, 123, 157, 168,  
208, 226, 232
- Xanlıq** – 211
- Xələfli** – 146
- Xəzər dənizi** – 149, 160
- Xırmancıq** – 36
- Xocalı** – 123

- Xocavənd** – 5, 36, 41, 70, 112, 146, 206, 225
- Xubyarlı** – 286
- Xudaverdili** – 286
- Xumarlı** – 113
- Xurama** – 113
- İkinci Ağalı** – 280
- İkinci Alibəyli** – 211
- İmambaşı** – 112
- İraq** – 236, 276
- İran** – 33, 41, 95, 143, 150, 153, 166, 175, 226, 256, 259, 281–284, 314, 330, 331
- İrəvan** – 34, 41, 72, 86, 123, 157, 189, 259, 260
- İtaliya** – 214, 218, 219, 318, 332
- İsaqlı** – 77
- İspaniya** – 319
- İsrail** – 152, 250, 261, 262, 264, 270
- İşiqlı** – 68, 307
- İzmir** – 293, 305
- Kanada** – 50, 125
- Kavdadıq** – 286
- Kavdar** – 309
- Keçəl Məmmədli** – 77
- Kəlbəcər** – 29, 32, 57, 96, 104, 136, 191, 198, 228, 229, 257, 317, 322

---

<b>Kənd Zəngilan</b>	– 142
<b>Kolluqışlaq</b>	– 142
<b>Kürdlər (<i>Cəbrayıl rayonu</i>)</b>	– 211
<b>Kürdlər (<i>Füzuli rayonu</i>)</b>	– 111
<b>Kurd Mahrızlı</b>	– 146
<b>Küveyt</b>	– 236, 276
<b>Qafqaz</b>	– 121, 122, 134, 158, 160, 240, 241, 247
<b>Qaraağac</b>	– 280
<b>Qaracallı</b>	– 309
<b>Qaradərə</b>	– 142
<b>Qaraklışilər</b>	– 309
<b>Qarğabazar</b>	– 111
<b>Qarqulu</b>	– 142
<b>Qazax</b>	– 255
<b>Qazaxıstan</b>	– 301
<b>Qazanzəmi</b>	– 280
<b>Qiyashı</b>	– 280
<b>Qılıcan</b>	– 280
<b>Qiraq Müşlan</b>	– 113
<b>Qırğızıstan</b>	– 296, 301, 303
<b>Qoçəhmədli</b>	– 68
<b>Qoşabulaq</b>	– 307
<b>Qovşudlu</b>	– 211
<b>Qubadlı</b>	– 32, 144, 146, 191, 193, 206, 211, 213, 225, 280, 286, 290, 307, 309
<b>Qumlaq</b>	– 77
<b>Qurbantəpə</b>	– 286
<b>Quşçular</b>	– 280

- Laçın** – 29, 32, 91, 92, 96, 104,  
198, 228, 229, 317, 322
- Lataringe** – 268
- Livan** – 28, 50, 72, 125, 232
- Libiya** – 21, 52, 54, 92, 125, 235
- Madrid** – 15
- Malatkeşin** – 142
- Mandıhlı** – 280
- Maşanlı** – 77
- Məlikli** – 113
- Məmmədbəyli** – 112
- Məmər** – 286
- Mərkəzi Asiya** – 148, 159, 160
- Məstalıbəyli** – 142
- Məşədiismayıllı** – 309
- Milanlı** – 307
- Minbaşılı** – 146
- Mincivan** – 113
- Mingəçevir** – 65, 253, 254
- Mirək** – 309
- Mirzəhəsənli** – 146
- Mollabürhan** – 211
- Mollalı** – 286
- Mollavəli** – 142
- Moskva** – 13, 15, 29, 40, 84,  
85, 91, 99, 100,  
114, 115, 154, 155,  
166, 197, 198, 227,  
245, 252, 255, 282,  
315

- 
- Muğanlı** – 112, 146  
**Muradxanlı** – 307  
**Murovdağ** – 27, 43  
**Musabeyli** – 68  
**Mülküdərə** – 112  
**Naxçıvan** – 91, 135, 160  
**Naxçıvan Muxtar Respublikası** – 159  
**Niyazqullar** – 77  
**Nüsüs** – 146  
**Orta Asiya** – 22  
**Özbəkistan** – 296, 303  
**Padar** – 211  
**Pakistan** – 52, 53, 246, 253, 297,  
**Papi** – 113  
**Paris** – 155  
**Pirəhmədli** – 68  
**Reyn-Vestfaliya** – 268  
**Rəbənd** – 211  
**Roma** – 161  
**Rusiya** – 8, 9, 11, 21, 26, 31, 33–  
   35, 40–42, 52, 55, 56, 58,  
   82, 84, 86, 88, 90–92,  
   94, 95, 98–100, 114,  
   119–122, 152–155, 158,  
   165–167, 169, 172, 173,  
   175, 178, 182–183, 195,  
   217, 218, 220, 224, 235,  
   237, 238, 242, 244, 246–  
   248, 250, 254, 256, 258,  
   259, 260, 268, 269, 278,

- 291, 299, 324, 329, 330
- Safarşa** – 112
- Sarıl** – 113
- Sarıyataq** – 211
- Sirik** – 142
- Skandinaviya** – 332
- Sofulu** – 211
- Soltanhı** – 77
- Stalinqrad** – 20, 61
- Suçlu** – 6, 20, 27, 43, 73, 197
- Suriya** – 11, 19, 21, 28, 50, 52,  
54, 92, 93, 125, 126,  
151, 170, 216
- Şahvələdli** – 286
- Şahvəlli** – 77
- Şəfibəyli** – 309
- Şərifan** – 112
- Şərqi Anadolu** – 33, 226, 269, 314
- Şimalı Kipr** – 158
- Şixlar** – 142
- Şuşa** – 16, 19, 30, 33, 46, 47,  
56, 73, 87, 90, 103, 118,  
123, 157, 195, 198, 200,  
203, 208, 226, 232, 270
- Tatar** – 142
- Tərtər** – 19, 37–39, 61, 65, 101,  
116, 139, 187, 201, 214,  
253, 263–265, 326
- Tinli** – 113
- Tiri** – 142

- 
- Tovuz** – 51, 82, 255  
**Tulus** – 113  
**Turabad** – 113  
**Türkiyə** – 5, 8, 9, 11, 12, 20–22, 24, 25, 37, 42, 45, 47, 49, 52–55, 57, 59, 61–64, 80–83, 120–122, 134–141, 150–152, 158–160, 169, 170, 172–175, 177, 180, 204, 216, 217, 222, 223, 235, 245, 246–248, 251, 253, 259, 260, 261, 274, 275, 285, 287–289, 292, 293, 296, 297, 300, 301, 302, 304–306, 311, 329, 330, 331  
**Ukrayna** – 153, 183  
**Üdgün** – 113  
**Üçüncü Ağalı** – 113, 280  
**Vaşinqton** – 114, 155, 176, 178, 180, 181, 227, 252  
**Vejnəli** – 286  
**Veysəlli** – 146  
**Vəliqulubəyli** – 142  
**Vənəddli** – 146  
**Vəng** – 112  
**Yaponiya** – 114, 127, 130  
**Yarəhmədli** – 112  
**Yenikənd** – 211  
**Yunanistan** – 82

- Yuxarı Aybasanlı** – 111  
**Yuxarı Əbdürəhmanlı** – 111  
**Yuxarı Rəfədinli** – 142  
**Yusifbəyli** – 211  
**Zəngilan** – 32, 112, 113, 140, 142,  
                  146, 161, 191, 193, 206,  
                  211, 225, 271, 280, 282,  
                  286, 290, 297, 307, 309  
**Zərgər** – 113  
**Zərnəli** – 112, 280  
**Zilanhı** – 146

---

## MÜNDƏRİCAT

### TÜRKİYƏNİN NTV TELEVİZİYA KANALINA MÜSAHİBƏ

*15 oktyabr 2020-ci il* ..... 5

### RUSİYANIN «ROSSİYA SEQODNYA» BEYNƏLXALQ İNFORMASIYA AGENTLİYİNƏ MÜSAHİBƏ

*15 oktyabr 2020-ci il* ..... 26

### AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ, ALİ BAŞ KOMANDANIN RƏSMİ «TWİTTER» SƏHİFƏSİNDƏN

*16 oktyabr 2020-ci il* ..... 36

### TÜRKİYƏNİN «A HABER» TELEVİZİYA KANALINA MÜSAHİBƏ

*16 oktyabr 2020-ci il* ..... 37

### AZƏRBAYCAN XALQINA MÜRACİƏT

*17 oktyabr 2020-ci il* ..... 65

### AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ, ALİ BAŞ KOMANDANIN RƏSMİ «TWİTTER» SƏHİFƏSİNDƏN

*18 oktyabr 2020-ci il* ..... 76

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİ-DENTİ, ALİ BAŞ KOMANDANIN RƏSMİ «TWİTTER» SƏHİFƏSİNDƏN

*19 oktyabr 2020-ci il .....* 77

DÖVLƏT SƏRHƏD XİDMƏTİİNİN RƏİSİ  
GENERAL-POLKOVNİK ELÇİN QULİYEVİ  
TƏBRİK

*19 oktyabr 2020-ci il .....* 78

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİ-DENTİ, ALİ BAŞ KOMANDANIN RƏSMİ «TWİTTER» SƏHİFƏSİNDƏN

*19 oktyabr 2020-ci il .....* 79

TÜRKİYƏ BÖYÜK MİLLƏT MƏCLİSİNİN  
SƏDRİ MUSTAFA ŞƏNTOPUN BAŞCILIQ  
ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞ

*19 oktyabr 2020-ci il .....* 80

RUSİYANIN TASS İNFORMASIYA AGENT-LİYİNƏ VİDEOMÜSAHİBƏ

*19 oktyabr 2020-ci il .....* 84

AZƏRBAYCAN XALQINA MÜRACİƏT

*20 oktyabr 2020-ci il .....* 101

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİ-DENTİ, ALİ BAŞ KOMANDANIN RƏSMİ «TWİTTER» SƏHİFƏSİNDƏN

*21 oktyabr 2020-ci il .....* 113

---

## YAPONİYANIN «NİKKEİ» QƏZETİNƏ MÜSAHİBƏ

21 oktyabr 2020-ci il ..... 114

### TÜRKİYƏ RESPUBLİKASININ BAŞ OMBUDSMANI ŞƏRƏF MALKOÇ İLƏ GÖRÜŞ

22 oktyabr 2020-ci il ..... 138

### AZƏRBAYCAN RESPUBLİKASININ PREZİ- DENTİ, ALİ BAŞ KOMANDANIN RƏSMİ «TWİTTER» SƏHİFƏSİNDƏN

22 oktyabr 2020-ci il ..... 142

### AZƏRBAYCAN RESPUBLİKASININ PREZİ- DENTİ, ALİ BAŞ KOMANDANIN RƏSMİ «TWİTTER» SƏHİFƏSİNDƏN

22 oktyabr 2020-ci il ..... 143

### AZƏRBAYCANIN MİLLİ QƏHRƏMANI, ŞƏHİD ŞÜKÜR HƏMİDOVUN ATASI NƏRİMAN HƏMİDOV İLƏ TELEFONLA GÖRÜŞ

23 oktyabr 2020-ci il ..... 144

### AZƏRBAYCAN RESPUBLİKASININ PREZİ- DENTİ, ALİ BAŞ KOMANDANIN RƏSMİ «TWİTTER» SƏHİFƏSİNDƏN

23 oktyabr 2020-ci il ..... 146

**FRANSANIN «FIGARO» QƏZETİNƏ  
MÜSAHİBƏ**

*24 oktyabr 2020-ci il ..... 147*

**AMERİKA BİRLƏŞMİŞ ŞATLARININ  
«FOX NEWS» TELEVİZİYA KANALINA  
MÜSAHİBƏ**

*25 oktyabr 2020-ci il ..... 162*

**MÜDAFİƏ NAZİRLİYİNİN MƏRKƏZİ  
KOMANDA MƏNTƏQƏSİNDE NAZİRLİYİN  
RƏHBƏR HEYƏTİ VƏ CƏBHƏ BÖLGƏSİNDE  
YERLƏŞƏN BİRLİK KOMANDİRLƏRİNİN  
İŞTİRAKİ İLƏ OPERATİV MÜŞAVİRƏ**

*25 oktyabr 2020-ci il ..... 184*

**AZƏRBAYCAN RESPUBLİKASININ PREZİ-  
DENTİ, ALİ BAŞ KOMANDANIN RƏSMİ  
«TWITTER» SƏHİFƏSİNDƏN**

*25 oktyabr 2020-ci il ..... 193*

**AZƏRBAYCAN XALQINA MÜRACİƏT**

*26 oktyabr 2020-ci il ..... 194*

**QUBADLI ŞƏHƏRİ VƏ QUBADLI RAYO-  
NUNUN BİR NEÇƏ KƏNDİNİN İŞĞALDAN  
AZAD EDİLMƏSİ MÜNASİBƏTİLƏ HƏRBİ  
BİRLİK KOMANDİRLƏRİNƏ TƏBRİK**

*26 oktyabr 2020-ci il ..... 213*

---

**İTALİYANIN «RAİ-1» TELEVİZİYA KANALINA MÜSAHİBƏ**

*26 oktyabr 2020-ci il* ..... 214

**TÜRKİYƏ RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB RƏCƏB TAYYİB ƏRDOĞANA**

*28 oktyabr 2020-ci il* ..... 222

**RUSİYANIN «İNTERFAKS» AGENTLİYİNƏ MÜSAHİBƏ**

*28 oktyabr 2020-ci il* ..... 224

**ALMANİYANIN ARD TELEVİZİYA KANALINA MÜSAHİBƏ**

*28 oktyabr 2020-ci il* ..... 261

**AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ, ALİ BAŞ KOMANDANIN RƏSMİ «TWİTTER» SƏHİFƏSİNDƏN**

*28 oktyabr 2020-ci il* ..... 279

**AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ, ALİ BAŞ KOMANDANIN RƏSMİ «TWİTTER» SƏHİFƏSİNDƏN**

*28 oktyabr 2020-ci il* ..... 280

**İRAN İSLAM RESPUBLİKASI PREZİDEN-  
TİNİN XÜSUSİ NÜMAYƏNDƏSİ SEYİD  
ABBAS ƏRAQÇİNİN BAŞCILIQ ETDİYİ  
NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞ**

*28 oktyabr 2020-ci il .....* 281

**TÜRKİYƏ RESPUBLİKASININ PREZİDENTİ  
RƏCƏB TAYYİB ƏRDOĞAN İLƏ TELEFONLA  
GÖRÜŞ**

*29 oktyabr 2020-ci il .....* 285

**AZƏRBAYCAN RESPUBLİKASININ PREZİ-  
DENTİ, ALİ BAŞ KOMANDANIN RƏSMİ  
«TWİTTER» SƏHİFƏSİNDƏN**

*30 oktyabr 2020-ci il .....* 286

**TÜRKİYƏ RESPUBLİKASININ PREZİDENTİ  
RƏCƏB TAYYİB ƏRDOĞAN İLƏ TELEFONLA  
GÖRÜŞ**

*30 oktyabr 2020-ci il .....* 287

**XANIM BERNA YILMAZA**

*30 oktyabr 2020-ci il .....* 288

**TÜRKİYƏNİN XARİCİ İŞLƏR NAZİRİ  
MÖVLUD ÇAVUŞOĞLUUNUN BAŞCILIQ  
ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞ**

*1 noyabr 2020-ci il .....* 289

---

**«GÜRCÜ ARZUSU – DEMOKRATİK  
GÜRCÜSTAN» PARTİYASININ SƏDRİ  
CƏNAB BİDZİNA İVANİŞVİLİYƏ**

*1 noyabr 2020-ci il.....294*

**GÜRCÜSTANIN BAŞ NAZİRİ GİORGİ  
QAXARİA İLƏ TELEFONLA GÖRÜŞ**

*1 noyabr 2020-ci il ..... 295*

**TÜRKDİLLİ DÖVLƏTLƏRİN ƏMƏKDAŞLIQ  
ŞURASININ BAŞ KATİBİ BAĞDAD  
AMREYEV VƏ NÜMAYƏNDƏ HEYƏTİNİN  
BİR QRUP ÜZVÜ İLƏ GÖRÜŞ**

*2 noyabr 2020-ci il ..... 296*

**TÜRKİYƏ RESPUBLİKASININ SABİQ BAŞ  
NAZİRİ BİNƏLİ YILDIRIMIN BAŞÇILIQ  
ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞ**

*2 noyabr 2020-ci il.....304*

**AZƏRBAYCAN RESPUBLİKASININ PREZİ-  
DENTİ, ALİ BAŞ KOMANDANIN RƏSMİ  
«TWİITTER» SƏHİFƏSİNDƏN**

*2 noyabr 2020-ci il.....307*

**RUSİYA FEDERASIYASININ PREZİDENTİ  
VLADİMİR PUTİN İLƏ TELEFONLA  
GÖRÜŞ**

*2 noyabr 2020-ci il.....308*

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİ-DENTİ, ALİ BAŞ KOMANDANIN RƏSMİ «TWİTTER» SƏHİFƏSİNĐƏN

2 noyabr 2020-ci il.....	309
İTALİYANIN «LA REPUBBLICA» QƏZETİNƏ MÜSAHİBƏ	
2 noyabr 2020-ci il.....	310
İSPANİYANIN EFE İNFORMASIYA AGENTLİYİNƏ MÜSAHİBƏ	
4 noyabr 2020-ci il.....	319
QEYDLƏR.....	334
Şəxsi adlar göstəricisi .....	369
Coğrafi adlar göstəricisi .....	371

**Texniki redaktor**  
**Yığım üzrə operator**  
**Kompüter tərtibatı**

*Zoya Nəcəfova*  
*İlhamə Kərimova*  
*Məhəbbət Orucov*

Cildin hazırlanmasında AZƏRTAC-in materiallarından istifadə olunmuşdur.

«Tayms» qarnitur. Formati 84×108 1/32. Ofset kağızı № 1  
Şərti çap vərəqi 24,5. Uçot nəşr vərəqi 25,0. Tirajı 5000  
Müqavilə qiyməti ilə.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi  
Azərbaycan Dövlət Nəşriyyatı  
Bakı – Mehdi Hüseyin küç. 55, dalan 2, ev 3.

«Şərq-Qərb» mətbəəsi, Aşıq Ələsgər küçəsi 17.